


Güney Azərbaycan Milli Şairlər Antolojisi I

Doç. Dr. Nabi Azeroğlu



Dədə Katip




İKSAD
Publishing House

Katipoğlu

Güney Azerbaycan
Milli Şairler
Antolojisi

Doç. Dr. Nabi Azeroğlu

DOI: <https://dx.doi.org/10.5281/zenodo.14566837>



Copyright © 2024 by iksad publishing house
All rights reserved. No part of this publication may be reproduced, distributed or transmitted
in any form or by
any means, including photocopying, recording or other electronic or mechanical methods,
without the prior written permission of the publisher, except in the case of
brief quotations embodied in critical reviews and certain other noncommercial uses permitted
by copyright law. Institution of Economic Development and Social
Researches Publications®

(The Licence Number of Publicator: 2014/31220)

TURKEY TR: +90 342 606 06 75

USA: +1 631 685 0 853

E mail: iksadyayinevi@gmail.com

www.iksadyayinevi.com

It is responsibility of the author to abide by the publishing ethics rules.

Iksad Publications – 2024©

ISBN: 978-625-378-111-8

Cover Design: Zehra GÖKÇEK

December / 2024

Ankara / Türkiye

Size = 21x29,7 cm

Derleyen

Doç. Dr. Nabi AZEROĞLU


Redaktör

Dr. Roghaiyeh AZİZPOUR

Türk Dünyası Yüzyılında

Türk Devletler Teşkilatının Ortak Türk Alfabesiyle

Güney Azerbaycan'dan
Doğu Türkistan'a...



Önsöz
GİRİŞ
Türk Yurdu İran

Birinci Bölüm 5

İran Türklerinin Qurtuluş Mucadələsi 5

Güney Azərbaycan Demoqrat Fırqəsi 6

İran'da Türk Bölgələri 7

Azərbaycan Türkləri 8

Azərbaycan'ın Tarixi Coğrafyası 10

Azərbaycan Atabəgləri (İldənizlilər) 10

Divan-ı Lügat-i Türk'tə Azərbaycan'ın Adı 11

Türkmənlər Xorasan Türkəri 16

Türkmənlər 16

Qaşqaylar 16

Urumiyə Avşarları (Gündüzlü- Araşlı- Mahmudlu) 20

Urumiyə 'nin Coğrafi Qonumu 21

Urumiyə Tarixi 21

İKİNCİ BÖLÜM 25

Güney Azərbaycan'ın Milli Şairi 25

Dədə Kâtib; Hayatı və Yaraticılığı 25

Dədə Katib'in Şiirlərində Milli Düşüncə 29

Dədə Katib'in Əsərləri 31

ÜÇÜNCÜ BÖLÜM 36

Dədə Katib'in Milli Şiirləri 36

İstərəm qısaca təmrif eyliyim 37

El Gücü 41

Ələ Düşməz 42

Bu dünya bir bazarcadı 43

Səbr Eylə 44

Dəli könül məndən sənə vəsiyyət 45

Azərbaycan Oğluyam 46

Qadir Allah'ın qələmi aləmə fərman yazar 47

Yardım Eylə Yaradanım 48

İrfan aləmində, insan içində 49

Əvvəlindən adətimdir sözdə yalan demərəm 50

Qadir Allah; bu nə şurdur zəmanda? 51

Qadir Allah üç dört yüzlü insana 52

Oğul çox güvənmə gününə 53

Urmu gölü, əvvəl Allah yâd olsun 54

Könül üç üzlü insanla 67

Xam sözləri dilə gətirmə könül 68

Dəli könül neçə cümlə eylə bəyan gölgəsiz 69

Aqil insan istər qana 70

Qadir Allah bəd zamanda qalmışıq 71

Dilim Mənim 72

Dad eyllərəm bəd zamanın əlindən 74

İnsanoğlu; yoxsulluğu, varlığı 75

Mədəd Allah, ax bu dərdin əlindən 76

Beş gün dünyaya gülüp güvənən 77

Yardım Elə Yaradanım 78

Dəli könül xas sözləri xas damış 79

Hər şirin sözə aldanma könül 80

Dəli könlüm məndən sənə vəsiyyət 81

İnsanoğlu bugün sağsan xoş danış 82

Xam sözləri dilə gətirmə könül 83

Yaradana şükr eylərəm 84

Əvvəlindən adətimdir, sözdə yalan demərəm 85

Könül nəfsin öldürməmiş riyazətdə yalandır 87

Yaradanın hikmətinə çox şükür 88

Can kimi bəslərəm Urmunu inan 89

El gücü ilə, ağa olan xan olan 90

İstərəm qıssaca tərif eyləyim 91

Əcəb bir aləmdir dəmdir bu saət 96

Beş gün yaz bahara aldanan insan 97

Aləm zəridə, “qalūbəla”də 98

Könül nəfsin öldürməmiş riyazəttə yalandı 99

Dəli könül, həq caddəsin buraxma 100

Allah, üç dört yüzlü insan 101

İnsanoğlu, yaşamağın düşün sən 102

Ariflərdən sordum dünya əhvalın 103

Bu gün mən bir gözəl gördüm 104

Dəli könül gəz aləmi seyr elə 105

Dad zaman sənin əlindən 106

Nalayiq insana yoldaş olanlar 107

Qadir Allah bu mehnəttən, bu gəmdən 108

Dəli könül məndən sənə əmanət 109

Qadir Allah yaman əsrə qalmışıq 110

Könül öz həqqinə qane 111

Gecə gündüz xəlqə irad edənlər 112

Əvvəlindən adətimdir mən yalandan qorxaram 113

Dədim oğul yaralama könlümü 114

Hər şirin sözə aldanma könül 115

Könül bir kimiyadır, ömrün baharayı 116

Özün dadə yetiş yaradan Allah 117

Qadir Allah nə adəttir zamanda? 118

Təvəkkül Allah çöldə f'iliyi qısatmışam 119

DÖRDÜNCÜ BÖLÜM

KATİBOĞLU HAYATI və ƏSƏRLƏRİ 121

KATİBPĞLU'NUN HAYATI 122

Bir güzələ vurulmuşam, min cananə dəyişməm 123

- Bilmirəm könlümün nə dərdi vardır? 124
Qadir Allah dərdə tutsaq olmuşam 125
Oturub əlimə aldım qələmi 126
İnsan oğlu dünya əkin bağıdır 127
Nədəndi bir sıniq ürək görəndə 129
Könül bu devranə hälə inanma 130
Dəli göylüm aqil olan xoş bilir 131
Qanadlanıb göldən uçan o sonam 132
Tək xiyalın mənə qalib 133
Pərişan günümədə, yaman çağında 135
Səhər vəqtı girdim dostun bağına 136
Qış günündə hesrət çəkdirim yaz gələ 137
Könül həzər eylə eşqin torundan 138
Məni el içində xar edən dostum 139
Bəstir daha bunca dərttən yoruldum 140
Gül goncası gülüb dedi müştuluq 141
Gözlərinə çatmir həsrət baxışım 142
Səhər vəqtı badə içdim 143
Dəli könlüm fələk çərxi dolanır 144
Heyranam işinə nəqqəş-i əzəl 145
Genə həsrət yaxdı məni 146
Gül goncası gülüb dedi müştuluq 147
Könül gözü yaşılı məzlumun ahı 148
Bilməm hansı dildə yazım dərdimi 149
Müjdə gəldi bitti qış, əridi qar 151

- Məzлumu ağladan zalim insanı 153
Ağlayan gözümə bir baxmadı yar 154
İstərəm yurdumda xoş bahar ola 155
Bu dünyada hər tür insan görmüşəm 156
Könül zaman çərxi tərsə dolansa 157
Başımın bələsi, canımın içi 158
Dəli göylüm hərzə sözdən qaç ha qaç 159
Bilmərəm başımın nə qəzası var? 160
Alırım başımı qaçam bu eldən 161
Yandırsan canımı narə gərək yox 162
Yazlıq xiyal quşum qaldı qəfəsdə 163
Həsrətində çırpınan könlümün gəmil 164
Könül arif dostu ucuz satma 165
Bükülmüş belimlə titrəyən əlim 166
Əl üzüb dünyadan gözlərin yumdu 167
Harda gözəlliktən söhbət olanda 168
Gəlin biz bir olaq verək əl-ələ 169
Bir diləğim vardır səndən ay Allah 170
Baxışım yalvarır sənə qal deyir 171
Qoy burada bitsin bu yalan sevgi 172
Neylirəm baharı neylirəm yazı 173
Omuzunda sevda adında yüküm 174
İnsanoğlu dünya ekin bağıdır 175
Qra taliimdən qara bəxtimdən 176
Qadir allah yaman devrana qaldıq 177
İnsanoğlu dünya ibrət evidir 178

Ənbıyalər dərsin alıb 179

Yandırsan canımı narə gərək yox 181

Vəfasız bir yar əlindən 182

Eşittim vəfasız deyirsən mənə 183

Bəsdir daha bunca dərttən yoruldum 184

Yazıq xiyal quşum qaldı qəfəsdə 185

Qul ollam mərdin əlində 186

Uzun gecə bitmez sənsiz 187

Eşqə dəstan yazan mənəm 188

Yad eldə bahara həsrət çekənlər 190

Qış günündə hesrət çəktim yaz gələ 191

İstərəm yurdumda xoş bahar ola 192

Məzlumu ağladan zalim insanı 193

Yaman tərsə dönür zəmanə indi 194

Gözlərinə çatmir həsrət baxışım 195

Bəslədiyim bağın yaşıł goncası 196

Genə xəstə könlüm doldu həsrətə 197

Nazlı dilbər səndən uzaq düşəli 198

Harda gözəlliktən söhbət olanda 199

Bilmirəm könlümün nə dərdi vardır? 201

Uzun gecə bitməz sənsiz 202

Qanadlanıb göldən uçan o sonam 203

Dəli könlüm hanı məcnun kimi divanə hanı 204

Alıram başımı qaçam bu eldən 205

Səhər vəqt girdim dostum bağına 206

Genə həsrət yaxdı məni 207

Əzəl günü xudam dərdi böləndə 208

Neylirəm zimistan bahara dönsün 209

Yazıq xiyal quşum qaldı qəfəsdə 210

Oturub əlimə aldım qələmi 211

Genə geldi vəqt-i visal-i canan 212

Tanrıının aləmə baxdığı gözdə 213

Bu dünya sandığım dünya dəğilmiş 214

Dəli göylüm; hərzə sözdən qaç ha qaç 215

Neylirəm baharı, neylirəm yazı 216

Nazlı dilbər səndən uzaq düşəli 217

Əzəlindən vətən canımdır mənim 218

Ey iki cəhani edən 219

Yandırsan canımı narə gərək yox 220

Qanadlanıb göldən uçan o sonam 221

Könül; göz yaşlı məzlumun ahı 222

Şair göylümdə söz axar yağ kimi 223

Alıram başımı qaçam bu eldən 224

Bayatlar 227

ÖNSÖZ

Son dönemde Güney Azərbaycan Türklerinin milli uyanışı Türk Dnyasının diqqət mərkəzində olmuşdur. Güney Azərbaycan və İran Türklerinin milli uyanışında etkili olan olaylar tarixi sırasıyla bu şəkildə sıralayabiliriz:

- 1) 1945'te Güney Azərbaycan Demokrat Fırqasının quruluşu və bir vsənə sonra yixılışı.
- 2) 1979 İslam Devrimi və Şəriyatmədari Harəkatı Etkisi.
- 3) 1991 de Azərbaycan Cumhuriyəti'nin bağımsızlığı və Güney Azərbaycan üzərində etkisi.
- 4) 1995 yılında İran Məclis seçimlərində Prof. Dr. Çehregani'nin Təbriz'dən milletvekili olaraq məclisə girməsinin əngəllənməsi, bunun sonucu ortaya çıxan "Çehregani Harəkəti".
- 5) Babək Qaləsi Qurultayları və Güney Azərbaycan milli mübarizə bayrağının qaldırılması.
- 6) Güney Azərbaycan Türklerinin 22 - 29 Mayıs 2006, 2009, 2010 və digər yillardaki milli ayaqlanmalar
- 7) Milli harəkat çərçəvəsində Traktor takımının ortaya çıxışı və milli harəkətçilərin merkez odaq noktası halinə gəlməsi.
- 8) Urumiyə Gölünün qurutulması və İran devletinin itirazları bastırması.
- 9) İran'ın Qarabağ işgalinə tutumu və Azərbaycan'ın ikinci Qarabağ galibiyəti.
- 10) Türk Devlətlər Təşkilatının somut adımları ve bu adımların Güney Azərbaycan Türkleri üzərində etkisi.

Güney Azərbaycan Milli Şiir Antoloji çalışması, Güney Azərbaycan Türklerinin bu bağlamda ortaya qoyduğu milli ədəbiyat ürünlarını toplamayı və yazıya axtarmayı hədəfləyən bir çalışmadır. Bu çalışma Güney Azərbaycan Türkçəsinin zənginliğini və gənəl özəlliklərini yansıtaraq sunmaya çalışacağız. Şiirlərin orijinal şəkli Arap alfabesiylə verilirkən ortaç Türk alfabesinə axtarılmış hali qarşısında verilmişdir.

Türk Devlətlər Təşkilatının sunduğu ortaç alfabeyle tüm türk dünyasına ulaşmanın mutluluğunu yaşayaraq, ortak Türk alfabesiyle hazırladığımız kitabı Güney Azərbaycan'dəki milli Uyanış fərdlərinə ithaf edərəz.

Nəbi AZƏROĞLU

GİRİŞ

Türk Yurdu İran

Tarix boyunca İran'daki Türk varlığı üzerinde gəzgin və bilim insanların çalışmalarını bulunmaqtadır. Lady Sheil, Louis Dupre, Vladimir Fedorovich Minorsky, N. De Khanikoff, Blaga Rafeal, Vladimir Vasily Barthold,¹ Jean Paul Roux, Laszlo Rasonyi² Josef Vizhofer və Alman seyyahı Adam Olearus³ gibi yabancı bilginlər İran coğrafyası, İran'da Türk oymaqları qonusunda etnografik bilgilər vermişlərdir.

Türk bilim insanlarından; M. Emin Rəsulzadə, Ruşenি Barkın, Sənan Azər, Əhməd Ağaoğlu, Məhməd Fuat Köprülü, Faruq Sümrə, Əhməd Cəferoğlu,⁴ Yavuz Aqpınar, Yaşar Kalafat, Ali Qafqasyalı, Rəcəp Albayraq, Hüseyin Nihal Atsız, Nevzat Özqan, Osman Nədim Tuna,⁵ Ahmet Bican Ercilasun, Semih Tezcan, Sultan Tulu, Reha Metin Ören, Yusuf Gedikli, Bilgehan Göktağ Atsız, Arif Cengiz Erman gibi bilim insanların İran Türkləri üzərində çalışmaları olduqca önemlidir.

Azərbaycan Cumhuriyətinin bâni, Məhəmməd Emin Resulzadə, “Türk Yurdu Dergisi”ndə yayınladığı “İran Türkləri” adlı maqalədə İran Türklərinin Farslaşma sorununa deyinərek problemin Fars dili və Şia məzhəbi olaraq iki önəmli xususta bəlirləməktədir. Onun təspitine görə Şiilik İran Türklərini o qadar Farslaşdırılmıştır ki oradakı Türklərin çوغunuğu kendilərini Türkləşmiş

¹. Barthold'un 1903 yılında qaləmə aldığı “İran Tarihi Coğrafyası” adlı əsər, 2022 yılında Ömer Alkoç tarafından çevrilmiştir. Bu əsər İran'ın tarixi coğrafyası haqqında önəmli bilgilər içermektedir.

².Laszlo Rasonyi (1899-1984) əski Türk kavimlerinin tarixi və Türk-Macar ilişkiləri qonusundakı çalışmalarıyla tanınmaqtadır. Türkiyə'dəki Hungaroloji ana bilim dalının qurucusudur.

³Alman seyyahı “Adam Olearus” 1633 yılında Azərbaycan, Rusya və İran'a yaptığı səyahatlərdə görüşlerini “Moscovitische und Persanische Reiseberschreibung” adlı kitabında 1696 yılında Hamburg da yayımlamıştır.

⁴ Ahmet Caferoğlu, Türk Kavimleri, Enderun Kitabevi, İstanbul, 1988.

⁵ Osman Nedim Tuna bir maqaləsində Ebî Verdî olaraq bilgi vermiştir. Daha fazla bilgi için ayrıca bkz. Osman Nedim Tuna, Ebi Verdi. İran“da Bir Türk Diyalekti, Türk Dili Araştırmaları Yıllığı – Belleten, S-32, 1984, ss. 215-245.

Fars olaraq tanımlamaqtadır.⁶ Son dönemlərdə Güney Azərbaycan Türklerinin arasındaki milli uyanış bu olguya zayıflatısa da hala en önemli və etkili bir olgu olduğunu görməktəyiz. Karabağ işgali sırasında Erməniyə açıqça dəstək verməsi, İran devletinin bu siyasetini zayıflamasına nədən olmuşdur. Ancaq Resulzade'nin o dönəmdəki təspiti günümüzdə də İran coğrafyasında geçərligini qorumaqdadır.

Ruşeni Barkın, Ahmed Ağaoğlu gibi düşünürlerin İran'daki Türk varlığı qonusunda yazılarında İran Türklerinin sorunları başta yerini almaqtadır.⁷ Sanan Azer İran'daki Pəhlevi yönetiminin Azərbaycan Türklerinə uyguladığı asimilasyon təxrip və inkâr politikalarını şöylə sıralamaqtadır:

- 1) İran'daki Türklerin tarixinin çarptırılması və varlığının yalanlanması.
- 2) Türkçə köy və kənt adlarının, coğrafi adların, vadilərin, dağların, təpələrin, nehirlerin, çocuq adlarının, soyadlarının, hayvan adlarının, Türklərə ait tarixi əsərlərin adlarının, tarixi Türk isimlərinin Farslaşdırılması.
- 3) Türkçə soyadı almanın və çocuqlara Türk ismi vermənin yasaqlanması.
- 4) Oxullarda dərslərin yalnızca Fars dilində olması və Türkçə eğitiminin yasaq olması.
- 5) Yeni nəsil arasında kəndi millətinə yönəlik nəfrət etmə və xor görmə propagandasının yürütülməsi.
- 6) “Bən İranlıyım, ancaq Türk’üm” diyənləri taqip edərək imha edilməsi.
- 7) Azərbaycan'da bulunan sanayi təsislərinin Farsça qonuşan bölgələrə taşınması.
- 8) Yurt dışından İran'a geri dönenlərin Azərbaycan'da yerləşməsinə izin verilməməsi.
- 9) Türkçə eğitim amaçlı oxul açmanın, gazetə və kitap yayılanmasının yasaqlanması.
- 10) Türkçə yazılmış əski kitapların və Təbrizli şairlərin kitaplarının toplatılaraq imha edilməsi.

6. Mehmed Emin Resulzade, İran Türkleri (Türk Yurdu və Sebilürreşad'daki yazılar), hazırlayanlar Yavuz Akpinar, İrfan Murat Yıldırım, Selahattin Çağın, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s.18.

7.Ruşeni Bey İran'da yaşayan Türklerin mazlum durumda olduğunu vurgulayaraq 1921 yılında Vatan gazetəsində qalemə aldığı “Deşilməğə muhtaç bir dərt” adlı məqaləsində İran'daki Fars - Türk münasəbətləri qonusunda bunları yazmışdır. “İran'da Farslar, İran Türklerini Türk olduqlarından dolayı haqır görməktədirlər. İran'da bir Acem bir Türk'e kizdiyi zaman ona “Türk-e xər” yani eşək Türk, diye hitap edər.” Ruşeni Bey, Deşilmeğə Muhtaç Bir Dert. Türkiye'de İran Türkleri Neden Acemleşiyor? Vatan Gazetesi, İstanbul, 25 Ağustos 1921.

11) Rıza Şah'ın əmri gərəgi Türkçə qonuşanların və Türk kökənlə olan kişilərin devlət dairələrindən çəşti bahanelərlə uzaqlaştırılması və yönetici kadrolarına atanmaması.

12) Rıza Şah'ın Türk elitini fiziksəl olaraq yox etməsi.⁸

İran İslam devriminə qadar süründürülən bu politikalar nə yaziq ki devrimdən sonra günümüzə qadar farqlı biçimlərdə dəvam ettiğini görməktəyiz.

Eğitim dili Farsçaya çevrildiği için Türk çocuqlarının eğitim hayatı olumsuz etkilənmiş və böyləliklə yeni nəsil Türklerin yüksəlmesinin önünə geçilmişdir. İlk asimilasyon qararı da dil qararıdır. Dönəmin İran'ın Ankara Büyükelçişi Ali Furugi İran Dışşəhəri Baqanlığına yazdığı mektupta İran alfabetesinin dəyiştirilməməsi gərəktığını bəlirtərək “Türklər alfabetesini dəyiştirip Latin alfabetesinə geçmişdir və İran Türkliyilə Türkiyə'nin ilişkisi tamamen kesilmişdir” diye yazar (Malikahmadov: 2023).

İran'da asırlardır hüküm sürməktə olan Türk kökənlə hanədan yönətimi 20. yüzyılın ilk çeyrəğində sona ermiş, yerinə Pehlevilər dönəmi başlamıştır. Bu dəyişim İran'da yaşayan Türkler açısından önemli bir qırılma noqtasını işarət etməktədir. Özəlliklə ülkənin siyasi sürəcində qatlılm başta olmaq üzərə kültürə zəmində kəndilərini ifadə etmə noqtasında Türkler çəşitli sınırlamalara maruz qalmışlardır (Shaffer: 2008, s. 11).

4

Pehlevi dönəmində İran'da yaşayan Türkler üzərində ciddi bir asimilasyon politikası izləndiğini, buna bağlı olaraq isə insanoğlunun yaradılış gərəgi ən təməl haqqı olan anadilini qullanma haqqının İran'da yaşayan Türklerə verilmədiğini görməktəyiz. Bunun yanı sıra Rıza Şah'ın başbaqanı, öğretməni və İran'da modern Panfarsızmin qurucularından olan M. Ali Furûgi, İran'da yaşayan Türklerin Fars toplumu və İran devleti üçün bir təhlükə olduğunu söyləməktədir (Temizyürek & Soylu: 2015, s. 104).

⁸ Azer, Senan (1942), İran Türkleri.

BİRİNCİ BÖLÜM

İran Türklerinin Qurtuluş Mucadələsi

İran Türklerinin Qurtuluş Mucadələsi

Güney Azərbaycan Demoqrat Fırqəsi

Azərbaycan və İran'daki Türklerin milli mucadələsi Qacar və hatta Nadir Şah Əfşar⁹ döneminə qadar sürdürübiliyordu. Ancaq son yüzyılda (Pəhləvi sülaləsinin darbəsindən sonra) milli mucadələ II. Dünya savaşındaki Demoqrat Fırqasının quruluşuyla başlamıştır.

1945-1946 Güney Azərbaycan Demoqrat Fırqəsinin kültürel faaliyetləri sonucunda milli bilincin canlandığını, İran'da Azərbaycan Türk kultürünün yenidən dirçəlişini görmek təqib olunur. Bu dönemde Azərbaycan Türkçəsində 50'ye yaxın gazetə və dergi yayınlanmış, oxullara Türkçe ders kitabı basılmışdır. Aynı zamanda bu dönemde Təbriz'də Azərbaycan Türkçəsində yayını oln bir radyo istasyonu açıldı. Təbriz Ünivərsitəsinin təməlləri atıldı. Azərbaycan Türklerinin milli qahramanları Sattar Xan və Bağır Xan için Təbriz'də anıtlar yüksəltildi. Demoqrat Fırqəsi dönemde kültürel və ekonomik alanda reformlar bu şəkilde sıralayabiliriz:

6


- 1) Azərbaycan Türkçesi devletin resmî dili ilan edilərək devlet qurumlarında və oxullarda kullanılmaya başlamıştır.
- 2) İlqoxul öğrencileri üçün altı ciltlik "Ana Dili" adlı ders kitabı yayınlanmışdır.
- 3) Təbriz Ünivərsitəsinin temeli atılıraq, Türkçe eğitim-öğretim başlamıştır.
- 4) Təbriz Radyosu qurulmuş və Azərbaycan Türkçəsində yayınlar yapılmaya başlanmıştır.
- 5) Azərbaycan Demoqrat Partisinin resmî organı olan Azərbaycan Gazetəsi sosyal, siyasi və edebi qonularda məqalələr neşr etməyə başlamıştır.
- 6) Azərbaycan Türkçəsində kitaplar, dərgilər və gazetələr yayınlanmışdır.
- 7) Təbriz şəhrində Quzey və Güney Azərbaycan şairlerinin qatılımıyla bir şairlər meclisi oluşturulmuştur.

Cavad Heyet "Azərbaycan Şifahi Xalq Edebiyatı" eserində 1945 yılındakı kültürel faaliyetlərinə deyinerek o dönem derlemelərin yapıldığına işaret etmişdir:

⁹ Nadir Şah Əfşarın Türk milli bilinci yüksek olduğu, Osmanlı padişahlarına Türkçə mektup yazdığını, ancaq cəvabını Farsça yazıldığı tarihi gərçəklər olaraq bilinməktədir. Sərt ve acımasız tutumuyla tanınan Nâdir Şah modern literatürde İskəndər, Timur və Napolyon ilə müqayisə edilir. Ayrıca batıda Osmanlılar'a, Türkistan'da xanlıqlara verdiği təhribatla Ruslar'ın, doğuda da Bâbürlüler'e verdiği zararla İngilizlərin işini qolaylaşdırduğu yönündə eleştirildiği diqqati çekər. Köklü bir devlet gələnəgindən gəlməmişsə də askerî dəhası və sərt disipliniylə başarı qazanmış, fakat askerî başarıları qalıcı olmamıştır. Bununla birlikdə tarixtə ilk dəfa modern anlamda bir Afganistan ülkesinin ortaya çıxmışındaki rolü önemlidir. Daha ayrıntılı bilgi için bax. İslam Ansiklopediyası, Nadir Şah mad.)

“Təbriz'də 1324 H.Ş. (1945) demokrat hökuməti zamanında ana dilimiz və ədəbiyyatımız məktəblərdə rəsmən oxunmağa başladığı zaman folklor nümunələri də toplanmağa başlanmışdır” (Heyət: 2021, s. 33).

İran'da Türk Bölgələri



7

İran Rəsmi Siyasi Haritası. Giiniumüz haritasında Azərbaycan adı yalnız iki vilayet üzərində olduğunu görməktəyiz. Azərbaycan'ın topraqları günümüz xəritədə Ərdəbil, Həmədan, Zəncan, Qəzvin, Tahrah, Qum və Əraq vilayətlərini də içərməktədir. Kaynaq:

<https://www.istockphoto.com/tr/vəkt%C3%B6r/iran%C4%BDn-son-derece-detay%C4%BD-siyasi-haritas%C4%BD-gm1212831737-352225453> (Erişim Tarixi: 12.06.2024)

Azərbaycan Türkləri

Güney Azərbaycan Türkləri İran'da çoğunluğu təşkil edən Türklardır. Azərbaycan Türkləri Doğu, Batı, Ərdəbil, Zəncan, Əraq, Savə, Qum, Tahan və Mərkəz əyaletlərində yaşamaqtadırlar. İran Azərbaycan'ı olaraq adlandırılan bu bölgə yuxarıda söz ettiğimiz gibi II. dünya savaşında bağımsızlığını ilan etmiştir. Bu dönenmdə ilk ünivərsitə Təbriz'də quruldu, Türkçə rəsmi dil olaraq oxullarda oxutuldu, qadınlara oy haqqı verildi və ağaların topraqları köylülər arasında paylaşıltırıldı. Faqat İngiliz, Rus və İran etkiləri səbəbiylə bu girişimlərdən sonuç alınamamıştır (Özkan: 2003, s. 76). Siyasi təbir olaraq Güney Azərbaycan tabiri ilk defa 1995 yılında Prof. Dr. Çehregani tarafından siyasi ədəbiyata girmiştir. O dönenə qadar Arapça tabir olan Cənubi Azərbaycan (جنوبی آذربایجان) tabiri yayqın olaraq qullanılmıştır.

8

Yukarıdaki resmi siyasi haritada görüldüğü gibi Güney Azərbaycan Türkləri İran'ın quzeybatı bölgəsində Təbriz, Urumiyə, Ərdəbil, Zəncan, Qəzvin, Marağa, Xoy, Maku, Sulduz, Qoşaçay, Miyanə, Astara, Culfa, Mərənd, Xalxal, Soyuqbulaq, Həmədən, Bicar, Qurvə, Tikantəpə və digər kəndlərdə yaşamaqtadırlar.

XIX y.y Avrupalı səyyahlardan Laydy Sheil İran'da yaşayan Türk oymaqlarını sıralayaraq (Sümər: 1960, s. 642) Azərbaycan oymaqlarını şu şəkildə sıralamıştır; Şah-Səvən, Hacı Alilu, Bəgdili, Şəxlü, Muqaddəm, Mahmudlu, Baharlu, Afşar (Avşar), Qara Papax. Lady Sheil bu oymaqların yaşadığı yerlər və nüfusu qonusunda bilgiləri yetkililərdən aldığı bəlirtmişdir. Azərbaycan Türklerinin İran Tarixində önemli yerləri vardır. İran kültürü Azərbaycan Türklerindən olan Səfəvilər himayəsində gelişti. Şah İsmail'in bizzat kəndisi Xatayî və Şah Xatayî maxlasıyla Azərbaycan Türkçəsində pək çox şıirlər yazdı. Şah İsmail Xatayî Türk şairlərindəndir və Osmanlı padışahına Türkçə məktup yazmasına rağmən Osmanlı padışahı məktubu Farsça cəvaplandırıyordu. İran Türk tarixində çok önemli bir yerə sahip olan Səfəvi dəvletinin ordusunda rəsmi görəvli olaraq âşıq və baxşilar¹⁰ vardır. Hatta Şah İsmail Hatayî'nin dəvlet

¹⁰ Uygur mətinlərində "Budist rahibi" mânasına gələn Bahşı (بەخشى) kelime, Moğol devletlerinin Müslümanlığı kabulünden sonra, "Uygur harflərini və ədəbi Türk və Moğol dillerini bilən kâtip" anlamında, XVI. yüzyılda isə "həkim, cərrah" mânasında qullanılmışdır. Baxşı kəliməsi, XIV. yüzyıldan başlayaraq Moğol gələnəgini sürdürən Cəlayırlilər, Timurlular ilə Qazan, Qırım xanlıklarında və Bābürlülər'də də "kâtip" mânasında geçmiştir. Hazar ötəsi Türkmənlər'i arasında "qoşuqlar, yani şıirlər oxuyan şair" mânasını taşıyan kəlime, Xivə və Buxara'da "xalq şair çalgıcı"nın ifadə etməktədir. Baxşı kəliməsinə müslüman Qırğız-Qazaqlar arasında baxsı, baxşı və baxsa şəkllerində hälâ rastlanmaqtadır. Bunların qullandıqları müzik aleti (qopuz) bir çəşit viyolonsəl olup yay ilə çalınmaqtadır. Kəlimənin yaxın zamanlara qadar Sanskritçə bhikşudan (dilenci və gəzginci Budist rahibi) gəldiği sanılmıştır. Ancaq Ramstedt, Schmidt və Pelliot kəlimənin Çincə'dən

adamlığı ilə qomutanlığının yanında iyi bir âşık (saz ustası) olduğu da bilinməktedir (Uzun: 2007, s. 25). Şah İsmail Xatâyi gərək Azərbaycan gərəksə İran tarixində büyük rol oynamıştır. Ərdəbil'də Səfəvi devlətini quran və Təbriz'i başkənt seçən Şah İsmail Şii məzhəbinə İran'da rəsmiləştirdi. Türkçə şürlər yazan Şah İsmail aynı zamanda Azərbaycan Türkçəsinin gelişməsində önəmli payı olmuştur. Başkənt Təbriz Səfəvilər devrində Osmanlı İmparatorluğu sınırlarından uzaq tutulması için, öncə Qazvin daha sonra İsfahan'a taşınmıştır. Başkəntin taşınmasıyla birləşən sanatkârlar, tacirlər və bilim adamlarının İsfahan'a göç etməsi Təbriz'i olumsuz yönədə etkiləmişdir (Azeroğlu: 2013, s. 35).

Səfəvilərdən sonra ikinci uzun ömürlü xanədanı quran Qaçar Türkləri olmuş. Qaçar Türkləri 1794-1920 yılları arasında yönetimdə bulunmuşlar. Ancaq 12 Ekim 1813'tə Gülistan Antlaşması imzalayaraq Aras Nəhri'nin¹¹ quzəyini Ruslara bıraqmaq zorunda qalmışlar. 1828 yılında İran-Rusya antlaşmasıyla İran'da Azərbaycan bölgəsinin ikiyə ayrılması, quzəy qısminın Rusya topraqlarına eklənməsi və Güney qısminın İran sınırları içərisində qalması bir milletin qadərini ikiyə ayırmıştır. Bu antlaşmayla Rusya'nın kontrolünə gəçən Xanlıqlar isə Rus güçlərinə qarşı dirənişə gəçmişdir. Ancaq Osmanlı Dəvleti'ndən yardım bəkləntisinin boşça çıxtığını görən xanlıqlar, Abbas Mirza qomutasındaki Qacar ordusuya birləşən Ruslara saldırsa da yənilmiş və 21 Şubat 1828'də Türkmençay Antlaşması imzalanmıştır (Blaga: 1997, s. 84-94).

Moğolca'ya geçtiğini söylərlərkən Radloff bunun Türkçe bax kökündən gəldiğini iləri sürmüştür. (İslam Ensiklopediyası *بخشى* maddesi Erşim: 23.10.2023).

¹¹ Araz Nəhri günümüzde de iki Azərbaycanı ayıran sınır olaraq şürlərə qonu olmuştur.

Arazi ayırdılar
Qum ilə doyurdular,
Mən sənnənən ayrılmazdım,
Zor ilə ayırdılar.

Azərbaycan'ın Tarixi Coğrafyası

Azərbaycan Atabəogləri (İldənizlilər)

Azərbaycan Atabəogləri hânədanının təməlləri, Şəmsəddin İldəniz'in 543'tə (1148) Azərbaycan valiliyinə tayiniylə atılmışdır. Daha sonra üvəy oğlu Arslanşah b. Tuğrul'un atabəgliğinə getirilməsiylə də bölgədə önməli bir güc halinə gəlmışdır (555/1160). Kəndi adlarına sikkə kəstirip hutbə oxutan atabəglərin ilk üçü, Iraq Səlcuqlu sultanları üzərində tam bir hâkimiyət qurmuşlar, ancak bu arada şəklən onlara olan bağlılıqlarını sürdürmişlərdir. Buna qarşılıq sultanlar da atabəglərin verdiği büyük mücadələlər sayəsində halifənin şiddetli muhaləfətinə rəğmən Iraq, Cibâl, Kirman, Azərbaycan, Musul, Əl-Cəzîrə, Ahlat və Ərzurum'da hüküm sürmə imkânı bulmuşlar, Büyük Səlcuqlu Dəvleti'nin yıkılması üzərinə (552/1157) taşqınlıqlarını artıran Gürcülər'in saldırlarını da onlar sayəsində durdurabilmişlərdir. İldəniz öldüyü zaman, əmîr-i hâcib sıfatıyla Həmədan'da Sultan Arslanşah'ın yanında bulunan büyük oğlu Nusretüddin Cihan Pəhlivan Muhamməd Nahçıvan'a gələrək babasının yerinə gəcmək üçün gərəkən tədbirləri alıp (Ahbârū'd-dəvleti's-Səlcûqıyyə, s. 118-119; Bündârî, s. 275; Rəşidüddin Fazlullah-ı Həmədâni, s. 175) kendisini atabəg ilân etti; arkasından da kardəşi Muzaffərüddin Qızılarslan Osman'ı oğlu Əbû Bəkir'ə atabəg tayin ədip Azərbaycan'ın başına getirdi (Ahbârū'd-dəvleti's-Səlcûqıyyə, s. 120-121). Pəhlivan, babasının sağlığında 556 (1161) və 563'tə (1168) Sultan Arslanşah'a başkaldıran Mərâga hâkimi Ahmədîlî Arslanapa'nın (II. Aksungur) isyanını bastırmaqla görəvləndirilmiş, ilkində həzimetə uğrarkən ikincisində onu Səlcuqlu tâbiiyetinə almaya muvaffaq olmuştu. 556 (1161) yılında qızı İnanç Xatun ilə evləndiği Rəy hâkimi Hüsâməddin İnanç Sungur'un üçüncü isyanından (563/1168) sonra öldürülməsi üzərinə də Rey və yörəsi sultan tarafından Pəhlivan'a iktâ ədilmişdi.¹²

10


Atabəoglərin kronolojik hâkimiyəti bu şəkildə verəbiliriz:

- 1- Şəmsəddin İldəniz: 543 (1148)
- 2- Nusretüddin Cihan Pəhlivan Muhamməd: 571 (1175)
- 3- Muzaffərüddin Qızılarslan Osman: 581 (1186)
- 4- Qutluğ İnanç: 588 (1192)
- 5- Nusretüddin Əbû Bəkir: 591 (1195)
- 6- Muzaffərüddin Özbək: 607-622 (1210-1225)

¹² <https://islamansiklopədisi.org.tr/ildənizlilər> (10.04.2024)

Divan-ı Lügat-i Türk'tə Azərbaycan'ın Adı

Azərbaycan coğrafyasının adının ilk olaraq Qaşgarlı Mahmut'un Divan-ı Lügat'it-Türk əsərində dünyayı yuvarlaq çizdiği xaritada geçtiğini görüyoruz.¹³ (DLT)



Divan-ı Lügat-i Türk'tə Azərbaycan adının Azerbadjan şəklində geçtiğini görməktəyiz. Qaynaq: turuz.com

¹³ Dîvânü Lügâti't-Türk; İstanbul'un Fatih ilçesinde Türkiye Yazma Eserler Kurumu Başkanlığıma bağlı Millet Yazma Kütüphanesi Ali Emîri Arabî Koleksiyonu 4189 numarada bulunmaktadır. Müellifi Kaşgarlı Mahmud (d. 398/1008 – ö. 472/1090) esere başlama tarihini 1 Cumâde'l-ülâ 464 [25 Ocak 1072]; bitirme tarihini ise 12 Cumade'l-âhir 466 [10 Şubat 1074] olarak vermiştir.

Daha sonraki dönemlerde Kâtip Çeləbi¹⁴ Azərbaycan coğrafyasından bahsettiğini görmekteyiz. Kâtip Çeləbi (1609–1658) “Cihan-nüma” adlı əsərinin 38. bölümünü Azərbaycan coğrafyası qonusunda önemli bilgilər verməktədir. Kâtip Çeləbi’nin bu əsəri 17. yüzyılda Osmanlı bilginiinin Azərbaycan’ı nasıl gördüğünü və anladığını göstərməsi baxımından önemlidir. Kâtip Çeləbi əsərində Azərbaycan coğrafyasını şöylə tanımlar:

“Batıda Van və Diyarbaqır, Güneydə İraq-ı Acəm və Şəhrizur, Quzayıda Deyləm, Təbaristan, Mazəndəran bəldələri və Quzayıda Şirvan və Xəzər Dənizi (Bahr-i Xəzər) ilə çəvrili sahaya Azərbaycan dənilməktədir.” (Kâtip Çeləbi, Cihan-nüma: 133)

Cihan-nüma; Kâtip Çeləbi’nin en önemli eserleri arasında yer alır. Büyük ölçüde bir kozmografya kitabı şeklinde Ortaçağ’ın klasik Arap eserleri model alınaraq planlanan və 1648’de hazırlanmaya başlanan ilk telif, bir kisim Avrupa ülkeleri haqqında qaynaq bulunamadığı gerekçesiyle bitirilememiştir. Eserin bu ilk telifinde eski filozofların “anâsır-ı erbaa” (hava, ateş, su və topraq) tertibi esas alınmış və bu bölümlerde bütün

14. Katip Çeləbi (Şubat 1609) İstanbul’dada doğdu. Hayatına ait orijinal bilgilər bizzat qalemə aldığı otobiyografilerinə (Süllemü'l-vüsü'l, vr. 271a vd.; Mızānū'l-hak, s. 129 vd.) və yeri geldikçə öteki eserlerine serpiştirdiği qısa notlara dayanmaktadır. Asıl adı Mustafa, babasının adı Abdullah’tır. Ulemâ arasında Kâtip Çeləbi, Dîvân-ı Hümâyun mənsupları arasında Hacı Xalîfə diye tanınır. Babası Enderun’dan yetişərək silahdarlıqla alâqalı bir görəvlə çırāğ edilmiş, devrin âlim və şeyxlerinin məclislerinə qatılıraq ilmə qarşı büyük ilgi içinde olmuştur. Kâtip Çeləbi beş yaşında iken babasının özel olaraq tuttuğu İsâ Xalîfə əl-Kirîmî'dən ilk dini bilgiləri aldı və Qur'an'ı qismen əzbərledi. Daha sonra İlyas Xoca’dan dil bilgisi, Bögrü Ahmed Çeləbi adlı xattattan yazı dərsləri aldı (Müstakimzâde, Tuhfe, s. 98). Kâtip Çeləbi on dört yaşına gəldiğində babası ona maaşından 14 dirhəm xarçlıq bağladı və yanına aldı. Böylece Dîvân-ı Hümâyun qaləmlərindən Anadolu Muhasəbəciliyi Qaləmi’ne girərək burada hesab qaidələrini, erqam və siyâqat yazısını öğrendi. Ertəsi yıl Abaza Paşa isyanını bastırmaq için Erzurum'a gidən orduyla birlikdə babasının yanında Tərcan (Fezleke, II, 54 vd.), 1035'te (1626) Bağdat seferlerine qatıldı. Her iki səfərdə də savaşın bütün sahflarına və sıqıntılarına şahit oldu. Bağdat'ı alamayıp muhasarayı qaldırmaq zorunda qalan ordunun geri dönüşü sırasında çəkilən qışlıq və qarışılıqlardan olduqça etkilendi. Musul'a geldiklerinde 1035 Zilkadesinde (Ağustos 1626) babasını, bir ay sonra da Nusaybin'de amcasını qaybetti. Bir süre Diyarbekir'de qaldı. Babasının arqadaşlarından Mehmed Halife tarafından Süvari Muqabelesi Qalemi'ne tayin edildi. 1037 (1628) yılında Erzurum muhasarasında bulundu və birçoq sıqıntıyla qarşılaştı. İstanbul'a dönünce Qadızâde Mehmed Efendi'nin derslerine devam etti. Düzgün bir ifadeye, tesirli bir hitabet gücüne sahip olan bu zatin etkisinde qaldı (Mızānū'l-haq, s. 130). 1039'da (1630) Hüsrev Paşa'nın maiyetinde Hemedan və Bağdat seferlerine qatıldı. Bu seferler sırasında uğradıqları və ya zapettikkleri Gûlânber Qalesi, Hasanâbâd, Hemedan, Bîsütün gibi şəhirlər və menziller haqqındaki gözlemlerini Cihannümâ (s. 300–303) və Fezleke (II, 118 vd.) adlı eserlerinde anlattı. Ayrıca bizzat bulunduğu Bağdat'ın muhasarasını və savaşın sahflarını olduqça canlı bir şekilde tasvir etti (Fezleke, II, 128 vd.).

Kâtip Çeləbi çalışkan, iyi huylu, vaqarlı, az qonuşan, coq yazan biri olaraq bilinir. Arapça, Farsça yanında Latinçeyi de biliirdi. Osmanlı Devleti'nde Batı bilimleriyle fazla ilgilenen və bu bilimleri Doğu bilimleriyle karşılaşdırıp sentezini yapan ilk Türk bilim adamlarından biridir. Unesco tarafından doğumunun 400. yılı münasebetiyle 2009 yılı Kâtip Çeləbi Yılı ilan edilmiştir.
<https://islamansiklopedisi.org.tr/katib-celebi> 10.10.2024)

coğrafya bilgilerinin ortaya qonulması planlanmıştı. Ancaq müellif sadece sulardan bahseden üçüncü bölüm tam olaraq yazabilmiş, burada Ortaçağ coğrafyacılarında da bilinen deniz, nehir və gölleri anlatmıştır. Dördüncü bölüm yeryüzüne ayrılmıştır. Ülkelerin və şehirlerin ele alınacağı belirtilen bu bölümde sadece girişle dünyanın ölçüsü, Batlamyus'un "yedi iqlim"ı ile Ortaçağ coğrafyacılarının "yirmi altı iqlim"ı (ekalîm-i örfîyye) və "memlököt" tasvirlerinin bir qismi yer almaktadır. Bunların arasında Müslüman İspanya (Endülüs), Quzey Afriqa (Mağrib) və Osmanlı ülkəsi (İqlîm-i Rûm) bulunmaqtadır. İqlîm-i Rûm bahsinde önce İstanbul, Edirnə və Bursa gibi üç Osmanlı başşehrinin tavsisi yapılmış, ardından Osmanlı Devleti'nin Avrupa'daki topraqları olan Rumeli, Bosna və Macaristan qonu edilmişdir. Müellifin həmən həmən kendinden önceki coğrafyacıları taqip edərək toplamış olduğu malzeməyi içində alan bu bölüm əsərin ən önemli qismıdır və yaqlaşışq beştə dörtlük bir bölümünü meydana gətirməktədir <https://islamansiklopedisi.org.tr/cihannuma--katip-celebi> (10.10.2024).

Azərbaycan coğrafyası Rusya və İran arasında 1829 Türkmençay anlaşmasıyla ikiyə ayrıldıqtan sonra büyük bölümü İran sınırları içərisində qalmış və Quzey bölgələri Rusya Fedərasyonuna əklənmişdir. İran'ın Quzey Batı bölgəsində bulunan İran Azərbaycan bölgəsi, daha sonra İran siyssi taqsimatında; Batı Azərbaycan, Doğu Azərbaycan, Ərdəbil, Zəncan, Qum, Təhran və Həmədan illərinə ayrılmışdır. Böyləliklə Azərbaycan'ın tarixi topraqları parçalanaraq farqlı adlar altında paylaşılmış və tarixi bütünlüğünü qaybetmişdir.

13

Azərbaycan, jeolojik yapı itibarıylə gənəldə dağlıq və volqanik bir bölgədir. Təbriz'in Güneyi ilə Sərab'ın batısında yer alan Səhənd; Ərdəbil'in batısında bulunan və bütün mevsimlərdə yüksək qısimları qarla örtülü olan Savalan və Karadağ, Güneydəki önemli dağ silsilələrini oluştururlar. Böyləcə İran Azərbaycan bir yaylaq görünümü arz ədər. Quzeydə isə Qarabağ dağları, Aras'ın sol kənarındaki Qaradağ və sayısız insan toplumlarını barındıran Qafkas silsiləsinin bu sahaya düşən bir sıra yüksək dağları yer alır. Kür və Aras arasındaki bu bölgə, aynı zamanda ova və delta steplərini də ihtiva ettiğindən, bir qışlaq mahalli olmuşdur. Aras və qollarıyla, Qızılırən, Açı Çay və Kür gibi önemli nəhir və aqarsular, ülkənin hayat damarlarını oluştururlar. Xəzər Dənizi və Urumiyə gölü isə Azərbaycan için ayrıca deyər taşır (İpək: 2007, s. 20).

Azərbaycan bölgəsi Asya və Avrupa qitalarının geçit yolu üzərində olduğu için önemli bir qonumu vardır. Bu bölgə tarix boyu çəşitli mədəniyetlərin beşiği olmuşdur. Türk kültürü açısından baqtığımızda Türklerin Anadolu'ya geçit yolu olmuşdur. Aynı zamanda tarix boyunca Anadolu Türklerinin kültürel dəstəkləyicisi də olmuşdur. Muharrəm Ərgin'in tabiriylə Xorasan ərənləri Anadolu'nun damarlarına ilim və irfan qanını pompalayaq qəlp görəvini üslənmişdir.

Türkmənlər

İran coğrafyasında Güney Azərbaycan Türklerindən sonra ən büyük Türk nüfuslardan biri Türkmənlərdir. İran'ın Quzey Doğusu'nda yoğunlaşan Türkmənlərin din və bilim adamlarıyla da Türk kültüründə və Anadolu'nun Türkleşməsində büyük etkisi olmuştur (Rafeal: 1997, s. 312). Gerhard Dorefer¹⁵ Türkmen Türklerinin dili və ədəbiyatı qonusunda önemli təspitlərdə bulunmuştur: “*Dil baxımından İran Türkmen ağızı, Doğu Oğuz Türkçəsinin devamı olup, Türkmen Türkçəsindən çox, Batı Türkçəsinin devamı olan Türkiyə və Azərbaycan Türkçəsinə yaxındır*” (Dorefer: 1987, s. 241).

Gerhard Dorefer 8 Mart 1920'də Almanya'nın Königsberg (II. Dünya Savaşı'ndan sonra Rusya toprağı olaraq Kaliningrad) şəhrində doğdu. Babası Franz posta məmuryuydu. İlkoxula burada başlayan Gərhard çocuqluq yıllarında şəhirdə yaşayan Çingənələr¹⁶ə ilgi duyduğunu, bunların iləridə şərqiyyata yönəlməsində etkili olduğunu söylər. 1928'də ailəsi Berlin'e taşınınca burada ilkoxula dəvam ətti. 1930-1938 yıllarında Reinickendorf Realgymnasium'da oxudu. 1932 və 1933'tə Alman İzci Dərnəği¹⁷'sində bulundu. Bu yıllarda tam özgürülüyü, milliyətçilik gərginliyi olmayan vətansəvərliyi, robotluğa varmayan disiplini və hoşgörüyü yaşadığını söylər, bu dönəmi gənciliğinin ən güzəl yılları qabul edər (*JTS*, XIII [1989], s. i). 1938-1945 yıllarında zorunlu olaraq devlet işlərində çalışdı və askərləğini təlsizci olaraq yaptı. Bir süra tutuqlu qaldığından savaş sonrasında “siyasi güvənilməz” diye nitələndi, bu səbəplə subay olamadı. 1946 yılının baharında Berlin'e döndü. Ray döşəmə, həndəq qazma, moloz qaldırma, əkmək satma gibi işlərdə çalışdı. Bu arada axşam oxuluna dəvam etti və 24 Mayıs 1949'da lisəyi bitirdi. Gerhard Dorefer 1967'də İran və Afganistan'ın bazı bölgələrində Türk diliylə ilgili malzəmə topladı. Bu çalışmalarında o günə qadar haqqında pek fazla bilgi bulunmayan Xalaçça'nın Türkçə'nin əski dönenlərində qalma bir ləhcəsi olduğunu kəşfətti və bilim dünyasına tanitti. Xalaçça için düzənlədiyi 1968 və 1969 Göttingen araştırma gəzilərində toplanan malzəməyi beş kitap və yaqlaşlıq otuz maqalədə bir araya gətirdi. 1973'tə Türkoloji çəvrələrində büyük yankı uyandıran, Oğuz Türkçəsi'nin qaybolmaya yüz tutmuş bir varyantını Xorasan bölgəsində təsbit edərək tanıttı. 16 Kasım 1970'tə Göttingen Georg-August Üniversitesi'ndə yəni qurulan Türkoloji və Altaistik Bilim Dalı'na ordinaryüs profəsör olaraq tayin edildi. Burası 1982'də Türkoloji və Orta Asya [Türkistan] Bilimləri Bölümü halinə gəldi. 1975-1976 öğretim yılının güz dönəmində İstanbul Üniversitesi Ədəbiyat Fakültəsi'ndə misafir öğretim üyəsi olaraq dərs verdi. Bu yıllarda Türkiyə siyasi istikrarsızlık içərisində bulunduğuundan dərslərinin pek verimli olmadığını, ancaq İstanbul'un kəndisi üçün gizli bir aşq olaraq qaldığını, bundan daha güzəl bir şəhir tanımadığını söyləmişdir (*JTS*, XIII [1989], s. iii). 1975-1979 yıllarında Societas Uralo-Altaica və Deutsch-Türkische Gesellschaft'in (Göttingen) başqanlığını yaptı. 1988'də əməkliyə ayrıldı. 27 Aralık 2003 tarihində ölü Gərhard Doerfer'in anısına üç armağan yayımlanmıştır: *Journal of Turkish Studies: Türklik Bilgisi Araştırmaları* (13. sayısı, Harvard 1989); *Beläk Bitig. Sprachstudien für Gérhard Doerfer zum 75. Geburtstag* (haz. Marcel Ördal – Semih Təzcan, *Turcologica*, sy. 23, Wiesbaden 1995); *Schriftenverzeichnis Gérhard Doerfer* (haz. Michael Knüppel, Göttingen 2000, *Materialia Turcica*, Beiheft 13). Doğumunun 80. yılı dolayısıyla hazırlanan son armağan kitabında onun qısa bir özgəçmişiyə birliktə kitap, maqalə, çeviri və tanıtma yazıları verilmiş, üniversitədə oxuttuğu dərslər bəlirtilmişdir (Islam Ansiklopediyası: 338-340).

Qafqazyalı (2010) bölgeyi bu şekilde değerlendirmektedir: İran'da Türklerin yoğun olaraq yaşadığı ikinci bölge, "Quzey Doğu Türk Yurtları" denilen Xəzər Dənizi'nin doğu ucunda bulunan Bəndər-e Türkmən doğuya doğru Türkmenistan sınırı boyunca dəvam edən və Afganistan sınırını taqip edərək Güneye doğru yay çizən Daşlıburun, Çat, Dərbənd, Dərəgəz, Kəlat-i Nadırı, Sərəxs, Salih-abad, Taybad'dan Büyük Çöl'e inən oradan batıya inərək gölün qıyısını taqiplə Bircand, Firdəvs, Qaşmir, Səbzəvar, Abbas-abad, Şahrud, Damğan'dan quzeyə yönəlip Gorgan'a varan çizginin ihata ettiği və Xorasan Türkleri və Türkmenlerin yaşadığı bölgədir (Qafqazyalı: 2010, s. 104).



15

Nadir Şah'ın Meşhed'in 152 kilometrə quzeyində bulunan Türkçə yazılıtı Nadir Şah Aşşar'ın Türk dilinə verdiği önemini göstərməktədir. (www.turuz.com erişim: 25.11.2023)

Türkmenistan sınırları yanında yaşayan İran Türkmenleri, adet və gələnəklərini qorumuşlardır. İran Azərbaycan Türkleri və İran Türkmenleri hər zaman bir dayanışma içərisində bulunmuşlardır. İran Azərbaycan'da Azərbaycan Türklerinin çıxardığı "İnkilap Yolunda" adlı bir dərgi, 1981–1988 arasında Türkmenlər üçün "Qəlam Ucu" adıyla 2 sayısı yayımlanan bir özəl ək çıxarmıştır. Bu sayıda İran Türkmenleri haqqında tanıtıcı bilgiler verilmiştir (Sarrafi: 2002, s. 642- 643). Bu bölgədəki Türkler Xorasan Türkleri və Türkmenler olaraq iki bölmədə ələ alınmaqtadır:

Xorasan Türkleri

Xorasan Türkleri, Afşar, Bayat, Cəlayir, Çağatay, Əcirli, Gəraylı, Qaragözlü, Qarşıquzəy, Qazaq, Kəngərli, Timurtaş, Ustaçlu gibi Türk boyalarının birləşip qaynaşmalarından oluşmuşlardır. Xorasan'ın quzeyində Bocnurd, Dərəgəz və Şirvan'ın birçok yeri ilə Fəndərəsk, Guçan, İsfərayin, Məşhəd, Nişapur, Ramiyan və Səbzəvar və Türbetə Haydariyə əllərinin oluşturduğu Xorasan Türklerinin nüfusu iki milyondur (Sarrafi: 2002, s. 643).

Türkmənlər

İran'da Güney Azərbaycan Türklerindən sonra ən fazla nüfusa sahip olan Türk grubu Türkmenlərdir. İran Türkmenləri, İran'ın Xorasan bölgəsində yaşamaqtadırlar, bundan dolayı Xorasan Türkmenləri olaraq da bilinirlər. Ancaq kəndiləri yaşadıqları coğrafyayı Türkmen-Sahra olaraq adlandırmaktadırlar. Gülistan əyaletinin quzey qısimlarında və Xorasan'da yaşayan Türkmenlər, Oğuz Türklerinin Salur, İmur və Dodurga boyalarından olsalar da bugün Gökən, Yomut və Təkə Türkmenləri adı ilə bilinməktədir (Sarrafi: 2002, s. 643). Sarrafi, "Iran Türkleri'nin Etnografyası və Türk Folklorunun Araştırılmasındaki Sorunlar" adlı çalışmasında Türkmen nüfusunun 700- 800 bin (2000 yılı) olduğunu bəlirtməktədir (Sarrafi: 2002, s. 643). Abdurrahman Dəvəci və Davut Turan isə bu bölgədə yaşayan Türkmenlərin nüfusunu 2 milyon olaraq verməktədlər (Dəvəci: 2009, s. 60).

16

Qaşqaylar

Qaşqay adının Qaşgar şəhri və Özbəkistan'daki Qaşqa Dərya ilə bağlantılı olduğu görüşləri var. Ahmet Cafəroğlu'na görə Qaşqaylar soy olaraq Oğuz Türklerindən gələn Qaşqay Türkleri, Hüləgü Xan zamanında Qaşgar'dan İran'a gəlip yerləşmişlərdir.¹⁶ Ancaq Minorsky, Qaşqayların əsas kütləsinin Moğol dəvrindən önce Səlcuqlular zamanında İran'ın orta kəsimlərinə yerləşmiş olduğunu yazıyor (Minorsky: 1950, s. 103).

Said Nəfisi, Qaşqayların Şah İsmail və ya Şah Abbas tarafından İran'ın Güney illərinə göçürüldüğünü, 1607- 1618 yılları arasındaki Osmanlı-İran savaşı əsnasında Qaşqayların və Qaçarların Osmanlılarla yaqınlığı olduğunu (Sünni olduları için) bu yüzdən Azərbaycan'dan uzaqlaştırdığını yazmıştır (Nəfisi: 1965, s. 178). Balayan'a görə Qaşqay adının Azərbaycan'da bulunan "Gaşga Dağ" adı ilə bağlantısı var (Balayan, akt. Çelik: 2005, s. 658).

¹⁵Cafəroğlu, Ahmet, "Türk Qavimləri" adlı əsərində bu qonuda ayrıntılı bilgi vermiştir. Ayrıca Türk Kültürü dərgisi 50. sayısında "İran Türkleri" məqaləsində qonuya ilgili ayrıntılı bilgilər verilmiştir.

Bu bölgədə Qaşqay Türkləri dışında Afşar, Ağaçəri, Bayat, Əbiverdi, Xalaç, Xəmsə və Sungur Türkləri də yaşamaqtadırlar (Qafqasyalı: 2010, s. 102). Bölğənin yüz ölçümü 65 bin km² və nüfusu 2 milyon dur. (Çelik: 1998, s. 205). Qaşqay kəliməsi haqqında çəşitli yorumlar vardır. Əsədullah Mərdānî Rahimî bu kəliməyi “kaş” və “kayı” kəlimələrindən türədiğini bəlirtməktə və “qaş” kəliməsinin “öncü, başlangıç, ön bəkçi” və “kaç-“ fiilinin bozulmuş şəkliyle iki anlama (qoş, hızlı harəket et və çabuk, hızlı) gəldiğini bəlirtməktədir (Təmizel; 2008, s. 476).

Bunun dışında Qaşqa'ya nisbetlə Qaşqâyî olaraq yazanlar da vardır (Bala: 1993, s. 414). Avrupalı səyyahlar tarafından Qaşqay olaraq yazılmış olmasına rağmən W. Barthold bu kəlimənin, W. Radloff lüğatində “alnında bəyaz nişan olan at” anlamına gəldiğini bəlirtirkən Sümər, yinə Qaşqa kəliməsinin “at, qoyun və sığır gibi hayvanların alnındaki aqıtma” və Çağataycada “parlaq və yiğit” anlamlarına gəldiğini bəlirtməktədir. Bir digər görüş Qaşqay sözcüğü Türklerin Qayı boyundan oldukları Qaş-Qayı sözcüğündən türəndigidir. Qaşqay Türklerinin kalpaqlarında Qayı boyunun damgası bu görüşü gücləndirməktədir (Azeroğlu: 2023, s. 26)

17

Göründüyü gibi, Qaşqayların mənşəi haqqında çəşitli görüşlər və rivayetlər vardır. Bunlardan ilki vaqtılıqə sanki Türkistan'da, Qaşgar civarında oturlurlarkən Cəngiz Xan tarafından Azərbaycan'a getirilmiş və sonraları yerləştikləri Savə Xalacistan'ından Fars əyaletinə yayılmışlardır. Bu rivayetə dayananlar Qaşqay ilə Qaşgar arasında bir ilişki aramaqtadırlar. Digər bir görüş isə Cəngiz Xan zamanında Türkistan'da yaşıdlılarına və oradan da Nadir Şah tarafından İran'a təhcir və iskân edildiklərinə dair olan zayıf bir rivayetə bərabər, Qaşqayların Anadolu'dan buraya gəldikləri də söylənməktədir. Başqa bir görüş də Qaşqay yurdu denilən bu bölgənin Səlçuqluların önemli mərkəzlərindən biri olduğunu söyləmək olar. Bu görüş göz öündə tutulursa Qaşqayların Moğollardan çok daha öncə gəldikləri iləri sürülebilir (Orhonlu: 1967, s. 30).

İran Türklüğündə mərkəz Türklerdən olan Qaşqaylar, Gomsə, Burçin, Ramhormoz, Behbəhan və digər kəndlərdə yaşamaqtadırlar (Cafəroğlu: 1966, s. 126). Qaşqay Türkləri İran tarixində Rıza Şah aleyhinə ayaqlanmaları və Təhran'a çıxarma yapmaları ilə bilinməktədir. Nə yaxıq ki Rıza Şah onları öncə silahsızlandırmış, daha sonra qatlamlarına başlamıştır. Son zamanlara qadar yarı göçəbə hayatı sürən Qaşqaylar, birbirlərinə olan bağlılıqları, planlı və təşkilatlı hərəketləri ilə tanınmışlardır. İkinci Dünya Savaşı əsnasında cərəyan edən və Qaşqaylar ilə İran hükmətini qarşı qarşıya gətirən önemli bazı hadisələr, Türk hükümetinin araya girməsi ilə yarıştırılmışdır.¹⁷

16. Bu olayların biri də Mətin Örən'in "İran Türküyü" adlı əsərində şöylə anlatılmışdır.

17. 1950 yılında Qaşqay Türklərinin bölgəsində acil iniş yapan müttəfiq uçağının pilotu Qaşqaylara sığınınca Qaşqaylar onu İran'a iadə etmək istəmeyirlər. İran hökuməti bölgəyə askər yürüttür. Qaşqayların pilotu yalnız büyük xaqan (Türkiyə Cumhurbaşqanı'na) verəcəkləri söyləyincə dönəmin Türkiyə böyükəlçisi Ankara ilə təmasa gəçip büyük faciayı

Faqat Qaşqayların bu hərəkətləri İran hükümetləri tarafından xoş görülməmiş və onların başqa bölgələrə sürgünə gitmələrinə səbəp olmuşdur. Pəhləvîlərin İran'da yarı özərk bir statüyə sahip aşiretləri bastırma çabalarından Bu arada ən fazla Qaşqay Türkləri zarar görmüşdür. Hükümetin aşireti yerləşməyə zorlaması sonucunda xanlarının çoğu idam edilmiş binlərcə Qaşqay Türkü öldürülmüşdür. Bunun sonunu olaraq da Qaşqayların çoğu Şiraz'a və digər kəndlərə yerləşmişlər və buralarda fabrikalarda çalışmışlardır. Bu basqı da birçok Qaşqay liderinin öldürülməsi və binlərcə Qaşqay'ın işkəncə görüp hapsə atılmasıyla sonuçlanmıştır (Oberling: 1995, s.152).

Ayrıca son İran-Iraq savaşında, yaşadıqları Basra Körfəzi qayıları harp sahasına yaqın olduğu için, Qaşqaylar büyük zayıat görmüşlərdir. Orxonlu, bölgədə yaşayan Türkləri şu şəkildə adlandırmışdır: Dərşurî, Altibölük (Şəşbölük), Kəşqulî, Farsimadən (Farsça bilməyən), Amələ, Safihanî, İğdir (İğdar), Haşimxanî, Bayat, Qoyunlu, Qaraxanlu, Rahimî, Moganlu, Bayat-ı Şahverdi, Çıharpənçə, Oryad, Qaraqanlu, Aqbəhi, Karabəhi, Bəhlülî Qara Bəg, Bəhlülî Hacı Feth Ali, Qaraça, Uxçulu, Aslanî, Qocabəğləri Xalac, Dəmir Çomaqlu, Muhamməd Zamanlu, Şahlu, Goçur, Quvvətlü, Ali Bəğlü, Küləh-ı Siyah, Ahirimlü, Ali Kürdlü, Nəfər, Abdurrahmanlu, Gələzən vs. (Orxonlu: 1967, s. 33).

Avşarlar

İran'ın hər tarafında özellikle Güney Azərbaycan, Türkmənsahra və Qayşqay ilində Avşarların yaşadığı bilinməktədir. Bunun yanı sıra Faruq Sümer'in¹⁸

önləmiş olur. Ancaq bu olaydan sonra Şah İran Türklərini yoketmə politikasını Qaşqay Türklərindən başlamıştır.

¹⁸ 5 Kasım 1924'te Konya Bozkır ilçesinin Aqçapınar köyündə doğan Faruk Sümer ilkoxul sıralarında iken tarihe karşı ilgi duydu. Müftü Hüseyin Hilmi Efendi'nin kızı olan annesi Zeliha Hanım'dan eski yazılı öğrendi və özel bir hocadan Qur'an dersleri aldı, kendi kendine Fransızca'sını geliştirmeye çalıştı. İstanbul Haydarpaşa Öğretmen Oxulu'ndan mezun olduktan sonra (1943) İstanbul Üniversitesi Edebiyat Fakültesi Tarih Bölümü'ne kaydoldu. Buradan Şubat 1948'de Anadolu Türk Boy və Oymaqları (XVI. və XVII. Asırlarda) adlı lisans teziyle mezun oldu. Milli Eğitim Baqanlığı'ndan aldığı bursla Ankara Üniversitesi Dil və Tarih-Coğrafya Fakültesi Ortaçağ Tarihi Kürsüsü'nde doktora çalışmalarına başladı (1948). Lisans tezinin genişletilmesiyle hazırladığı XVI. və XVII. Yüzyillarda Anadolu-Suriye və El-Cezire'de Oğuz Boylarına Mensup Teşekküler adlı tezle 24 Mayıs 1950'de edebiyat doktoru unvanını aldı. İstanbul Süleymaniye Kütüphanesi'nde kısa bir süre memur olaraq çalıştı (31 Ağustos 1950 - 5 Ocaq 1951). Ardından Dil və Tarih-Coğrafya Fakültesi Ortaçağ Tarihi Kürsüsü'ne asistan adayı (29 Ocaq 1953) və asistan (29 Ocaq 1954) oldu. Qaraqoyunlular, I. Kabilevi Bünyeleri və Başlangıçtan Cihanşah'a Kadar Siyasi Tarihleri adlı tezle doçent unvanını aldı və aynı kürsüde doçentlige getirildi (16 Aralık 1955). 30 Kasım 1957'de tamamladığı askerlik hizmetinden sonra Oğuzlar'a Ait Destanı Mahiyette Eserler adlı taqdim teziyle 15 Şubat

bəlirttiyi gibi XII. yüzyılda İran'ın Xuzistan əyaletində Avşarların yaşadığı təspit edilmişdir. Səfəvi devləti dönməndə də Suriyə Avşarlarından İran'a göç etmişdir.

Faruq Sümər'in təspitinə görə İran'daki büyük Avşar topluluğunu, Anadolu'dan və Haləp'tən göç edən Avşarlar oluşturmuştur (Sümər: 1965, s. 286). Qaşgarlı Mahmut, 24 Oğuz boyu içində Avşarı da sayarkən “işlərini çabuk yapan” anlamına gəldiğini bəlirtir. Rəşidəddin'ə görə Avşar, “ava həvəslə” anlamına gəlməktədir. Ayrıca “Avşar” kəliməsi quş ilə avlanan anlamında qullanılmışdır. Avşar Türklerinin İran'ın tarixində Nadir Şah Avşar vəsiləsiylə önəmli bir yeri vardır. Nadir Şah Avşar'ın ölümüylə İran Türkleri arasında büyük bozqunluq yaşanmış, Nadir Şah'tan sonra xanlıqların ayaqlanması, İran Türkleri arasında birləş və bərabərlik bozulmuş və Türk hâkimiyəti səktoyə uğramıştır. Dəyişik qaynaqlarda Avuşar, Avşar, Afşariyə, Afşar uşağı, Afşarlar, Ovşarî Avşar şəklində gəçən Afşar sözü Əbu'l Gazi Bahadır Han, Şəcərə-i Tərâkimə adlı əsərində Afşar sözünün “işlərini çabuk yapan” anlamına gəldiğini bəlirtmişdir (Uzun: 2002, s. 652).

Ahmet Cafəroğlu¹⁹ isə “Vambəry'nin bu kəlimə kökünü “Afşar” olaraq qabul edərək toplayan, toplayıcı anlamına gəldiğini bəlirtməktə və “avşamaq”

1963'te profesörlüğe yükseltildi. 31 Mart 1970'te Ortaçağ Tarihi Kürsüsü'nde eylemli profesörlüğe təyin edildi və 22 Mayıs'ta kadrolu profesörlüğe geçirildi. 18 Haziran 1974'te kürsü başkanlığına getirildi. Kendi isteğiyle 10 Temmuz 1982'de emekliye ayrıldı. Yaxalandığı karaciğer kanserinden 21 Ekim 1995 tarihinde İstanbul'da öldü. Cenazesesi 26 Ekim 1995'te Kozlu'daki aile mezarlığına defnedildi. Önemli eserlerinden: asevî Devletinin Quruluşu və Gelişmesinde Anadolu Türklerinin Rolü: Şah İsmail ile Halefleri və Anadolu Türkleri (Ankara 1976, 1992). İran'da 1501'de Safevî Devleti'ni quran Türk unsurunun büyük çoğunluğunun Anadolu'dan İran'a göçen Türkler olduğunu ortaya koyan eser, Nağş-ı Türkân-ı Anâtolî der Teşkil ü Tevsi'a-i Devlet-i Şafevî adıyla Farsça'ya çevrilmiştir (trc. İhsan İşrâkî – M. Takî İmâmî, Tahran 1371 hş.). İslam Ansiklopedyası Faruk Sümer mad. (20.09.2024)

¹⁸ Ahmed Cafəroğlu 17 Nisan 1899'da Azerbaycan'ın Gence şehrinde doğdu. Üç yaşında iken babası İsmail Bey'in ölümü üzerine annesi Güher Hanım tarafından büyütüldü. 1919 yılında Bakü Üniversitesi Şarkiyat Bölümü'ne bir sömestr devam etti; 1920'de Azerbaycan'ın Sovyet orduları tarafından işgali üzerine Türkiye'ye gitti və Dârülfünun Edebiyat Fakültesi'ne kaydoldu. 1924'te buradan mezun olan Caferoğlu, İlâhiyat Fakültesi Kütüphanesi'ne memur, daha sonra da Türkiyat Enstitüsü'ne asistan oldu. 1925 yılının sonlarına doğru Almanya Dışişleri Baxanlığı'nın verdiği burs ile Almanya'ya gitti. Bir sömestr Berlin Üniversitesi'nde Bang Kaup, von Le Coq, Vasmer və Westermann'in öğrencisi, beş sömestr de Breslau Üniversitesi'nde Giese, Brockelmann, Diels, Koschmieder və Schaeder'in öğrencisi olaraq Türkoloji təhsili yaptı. 15 Mayıs 1929 tarihinde Breslau Üniversitesi'nde Giese'nin yönetiminde yaptığı 75 Azərbajganische Lieder "Bajaty" in der Mundart von Gängä nebst einer sprachlichen Erklärung adlı teziyle doktor unvanını aldı. 1929 yılında Türkiye'ye dönen Caferoğlu, aynı yıl Dârülfünun Edebiyat Fakültesi Türk Dili Tarihi Kürsüsü'ne müderris muavini (doçent), 1938'de de profesör olaraq təyin edildi. M. Fuad Köprülü'nün siyasete atılırala 1946 yılında üniversiteden ayrılması üzerine kürsünün başkanı oldu. Bu kürsü daha

fiilindən türədigiini bəlirtip bunun sadəcə bir tahmin olduğunu” ifadə etməktədir (Caferoğlu: 1966, s. 31).

16. yüzyılın başlarında Anadolu’dan yinə İran'a göçərək Urumiyə'dən Hərat'a qadar olan geniş bir bölgədə yerləşmişlərdir. Şah İsmail bu Avşarları özəlliklə Xorasan sınırını qorumaqla görəvləndirmiştir. Daha sonra, 1736'da Nadir Şah bu Avşar boyaları ilə Avşarlar Xanədanını qurmuşdur.

Nadir Şah Avşar (1736–1747) Avşarların Qırqlu oymağından idi. Türklüğə önem verən Nadir Şah, Osmanlı hükümdarı I. Mahmut'a göndərdiği məktupta Türk olduğunu vurgulayıp, aynı köktən gəldiklərini söyləsə də Osmanlı devlet adamlarından istədiyi yanıtını alamamıştır. Avşarların büyük çوغunluğu göçəbə bir hayat tarzını sürdürməktə, bəlli bir bölümü isə tarım və hayvancılıqla gəçinməktədir. İran'ın geniş sınırları içərisində dağınık və düzənsiz bir haldə yayılmış olduqlarından qavim havasını oluşturamamışlardır. Avşarların bir bölümü Səlcuqlular ilə birlikdə Anadolu'ya gəlməstir. İran Avşarları, günümüzdə, Urumiyə gölünün Quzəy Batısı'nda; Həmədan, Kirmanşah, Nişabur, Kirman'ın Güneyində dağınık haldə yaşamaqtadırlar.

Faruq Sümər (Sümər 1965) Oğuzlar adlı əsərində İran Avşarlarının beş önemli boyunu şöylə sıralamışdır:

20

1. Mansur Bəğ (Quh-Gilüyə) Avşarları,
2. İmamlı Avarları,
3. Alplu,
4. Usalu,
5. Əbərlu

XVIII. yüzyılın ilk çeyrəğinin sonlarında, yani Nadir Şah'ın ölümündən öncə İran coğrafyasında Avşarların birçoq noqtaya dağılmışlar. Bu coğrafyanın başında gələn bölgə Urumiyə havzası olmuşdır.

Şimdi Urumiyə havzasındaki Avşarları incələyəlim:

Urumiyə Avşarları (Gündüzlü, Araşlı, Mahmudlu)

Urumiyə Gölü'nün batısında Səlmas ilə Uşnu arasında yer alan Urumiyə şəhri və cəvərində yoğun olaraq yaşıyorlardı. Burada ilk dəfa İmanlı Avşarları yerləşmişdi. Bu oymağın bir qolu sonradan Qasımlı adını taşıdı ki bu ad Şah Abbas dəvrində İmanlı Avşarı'nın başında bulunan Qasım Sultan'dan gəlməktədir. Urumiyə Avşarlarının diğer oymaqları Gündüzlü və Araşlıdır. Bunlar Urumiyə'yə Quh Guliyə'dən gəlmişlərdir. Araşlı'dan çıxan Mahmudlu

sonra Eski Türk Dili və Yeni Türk Dili adıyla ikiye ayrılmışa Caferoğlu Yeni Türk Dili Kürsüsü'nün başkanlığına getirildi və bu görevi 1973 Temmuzundakı emekliliğine kadar devam etti. Yarım asra yaqlaşan hocalık hayatının kırk dört yılını yoğun bir ilmî mesai içerisinde geçiren Ahmet Caferoğlu 6 Ocaq 1975'te İstanbul'da öldü və Zincirliquyu Mezarlığı'na defnedildi. İslam Ansiklopediyası Ahmed Caferoğlu mad. (20.09.2024)

oymağı da Urumiyə'də yaşamaqtadır. A. Dupre'nin²⁰ bəlirttiğinə görə: "Urumiyə Avşarları Qasimlu və Araşlu adlı iki qola ayrılmışta, bu qollar da Qaraçlu, İmamlu, Davudlu, Usallu, Qılıçlu, Gani Bəglü, Kiləli, Tutmaqlu, Adaqlu, Qara Hasanlu, Ali Bəklü, Tərzili, Şah Baranlu, Yəhərlü, Kuh-Giluyəli gibi obalardan məydana gəlməktədir."

Urumiyə'nin Coğrafi Qonumu

Günümüzdə İran siyasi xaritasında Azərbaycan-e Garbi آذربایجان غربی adlandırılan vilayet Türkiye ilə İran sınır vilayetidir. Aynı adı taşıyan gölün [Farsça: دریاچه ارومیه]: Dəryâcəye Urûmiyə] batı qıyısına çox yaxın bir mevqidə bulunan Urumiyə şəhri zəngin su qaynaqları, verimli araziləriylə tarım və hayvancılıq için əlverişli bir qonum olmasına rağmen günümüzdə quraqlıq və Urumiyə Gölü'nün qurumasıyla boğuşmaqtadır. Eski qaynaqlarə bölgədə yetişən meyvə və səbzələrdən qaynaqlarında övgüylə bahsədir. Başta İstahrî olmaq üzərə İslâm coğrafyacıları X-XIII. yüzyillarda havasını, suyunu və meyvələrini övdükləri Urumiyə'yi (Rûmiyə/Urûmiyə) Ərdəbil və Mərâga'dan sonra Azərbaycan'ın üçüncü büyük şəhri diyə tasvir etmişdir. Çeşitli arkeolojik qalıntılar bölgədə yerləşik hayatın çox əskilərə uzandığını göstərməktədir.

21

Urumiyə Tarixi

Urumiyə və çevrəsi XI. yüzyılın ortalarında Büyük Səlcuqlu Devleti'ne bağlandı. Sultan Tuğrul Bəy, Abbâsî Xalifəsi Qaim-Biəmrillâh'ın kızı ilə evlənmək için Muharrem 455'tə (Ocaq 1063) Urumiyə'dən Bağdat'a harəket etti. Şəhir, 544'tə (1149) Məlik Muhamməd b. Mahmûd b. Muhamməd Tapar'ın hâkimiyetində bulunuyordu. Iraq Səlcuqlu Sultanı II. Tuğrul'un 585'tə (1189) Əmîr İzzəddin Hasan b. Qıpçaq'ın yardımıyla Uşnu, Səlmâs, Xoy və Urumiyə'yi yağmalaması Azərbaycan Atabəgi Qızılarlan'ı harəkətə geçirdi və aralarında savaşa yol açtı. Şəhir, XII. yüzyılın son çeyrəğində Səlcuqlu hâkimiyetinin zayıflaması üzərinə Azərbaycan Atabəogləri'nin egemənliğinə girdi. İbnü'l-Əsîr, İldənizlilər'dən Atabəg Əbü Bəkir'in 602 (1205-1206) yılında Mərâga'ya qarşılıq Uşnu və Urumiyə'yi Atabəg Alâəddin'ə verdiğini qaydədər (a.g.ə., XII, 197-198). 617'də (1220) Urumiyə'yi ziyaret edən Yāqūt əl-Haməvî şəhrin bağ və bahçələri, suları və havasıyla, bol məyvələriylə büyük

^{19.} Louis Dupre İran'daki Türk oymaqlarını bu şekilde adlandırmıştır. 1- Avşarlar, 2- Kaçarlar, 3- Mukaddem, 4- Dümbüllü, 5- Türkmen, 6- Kengerlu, 7- Taliş, 8- Kara-Çorlu, 9- Şah-Dullu, 10- Kara-Gözlü, 11-Aynalu, 12-Bayat, 13- Beğ-Dilli, 14- Qurt-Beçe, 15- Türkü-Mafi, 16- Kocavənd, 17- Abhul-Meliki, 18- Rahimlu, 19- Fars Medarlu, 20- Nasır-Baharlu, 21- Muğanlu, 22- Huda-Bendelu, 23-Hacılar, 24-Şah-Sevən, 25- Emranlu, 26- Kara-Hamzalu, 27- Emvarlu, 28- Ustacalu, 29- Saricalu, 30-Han-Çobanlu, 31- Civanşir, 32- Koyunlu, 33- Celayir, 34- Halac, 35- Sa'dlu, 36- Bulverdi, 37- Kaşkay, 38- Qurd, 39- Acurlu.

və güzel bir yerləşim birimi olduğunu söyləməktə, bu arada Atabəg Muzaffərüddin Özbək'in şahsî zaaflarından dolayı şəhirdə hüküm sürən

güvensizliktən bahsetməktədir. Urumiyə, bu tarixtən qısa bir süre sonra Moğollar'ın önündən Azərbaycan'a çəkilən Cəlâləddin Xârizmşah'ın hâkimiyetinə girdi. Cəlâləddin Xârizmşah, Ahlat'ı quşattığı sırada Urumiyə və Xoy civarındaki Yiva Türkmənləri'nin Azərbaycan'da qarışıqlıqlar çıxardığını duyunca 623'tə (1226) Azərbaycan'a dönüp bölgədəki Türkmənləri dağitti. 628 (1230) qışını Urumiyə və Uşnu'da geçirən Cəlâləddin Urumiyə, Səlmâs və Xoy'u Səlçuqlu xânədanına mənsup olan xanımına verdi.



Batı Azərbaycan əyaleti'nin İran'daki qonumu; Türkiye'dən - İran (Güney Azərbaycan) qara yol güzərgâhi üzərindədir (Koordinatlar: $37^{\circ} 33'N$ $45^{\circ} 00'E$) Xaritada görünən Urumiyə Gölünün tamamına yaqın bölümünü qurutulmuştur. Qaynaq: www.turuz.com (Erişim Tarixi: 21.06.2024).

İlxanlılar devrində Azərbaycan bölgəsindəki ekonomik və demografik gelişməyə paralel şəkildə Urumiyə'də də ciddi bir gelişmə yaşandı. Şəhrin qaləsi Gazân Xan zamanında (1295-1304) yeniləndi. Əsərini 740 (1340) yılında qaləmə alan Hamdullah əl-Müstəvfi, *حمد الله المستوفى* bağıları və meyvələrinin bolluğu ilə övdüğü şəhrin divanı vergi gəlirlərinin 70.000 dinar olduğunu kaydedər (*Nüzhetü'l-Qulüb*, s. 85-86).²¹ İlhanlılar'ın ardından sırasıyla Çobanoğulları, Timurlular, Qaraqoyunlular, Aqqoyunlular və Səfəvilər'in hâkimiyetinə girən Urumiyə XVI. yüzyılın sonlarında qısa bir süredə Osmanlı egəmənliğininə gəctiyse də Şah I. Abbas tarafından yenidən Səfəvî Dəvleti'ne bağlandı. Evliya Çələbi XVII. yüzyıl ortalarında mâmurluğuya övdüğü şəhirdə səqiz ulucamı, altmış mahallə və 6000 ev bulunduğu yazar (*Səyahat-nâmə*, VII, 34-36).

Urumiyə, Səfəvî Dəvleti'nin Afgan istilası nəticəsində yırılma sürəcində girdiği dönəmdə 1724 yılında bir dəfa daha Osmanlı hâkimiyetinə girdi. Nâdir Şah 1729'da bölgəyi zaptettiysə də Həkimoğlu Ali Paşa və Rüstəm Paşa bir ay sürən şiddətli bir quşatmanın ardından Urumiyə'yı ələ geçirdilər (1730). Bu dönəmdə Osmanlı Devleti'nin hazırlattığı tapu təhrir dəftərində şəhrin nüfusu 1391 xanə (yaqlaşıq 6955 kişi), toplam vergi gəliri 77.920 aqçə olaraq qaydedilmişdir. Şəhir nüfusunun qırq beş hânəsini (yaqlaşıq 225 kişi) yahudilərin təşkil ettiği anlaşılmaqtadır (BA, *Tapu Tahrir Dəftəri*, nr. 910 [*Urumiyə Livâsı Mufassal Dəftəri*], s. 179-197). Urumiyə bu dönəmdə Təbriz, Ərdəbil və Mərâga'dan sonra Azərbaycan'daki ən büyük dördüncü yerləşim mərkəzi olaraq diqqat çəkməktədir.

23

Nâdir Şah Afşar'ın, İran'ın siyasi birliğini təsis etməsinin ardından Urumiyə təkrar İran'a bağlandı. Nâdir Şah 1157'də (1744) Feth Ali Xan Afşar'ı şəhəre vali təyin etti. Şəhir və bölgə XVIII. yüzyılın ikinci yarısında burada yaşayan Afşarlar'dan qaynaqlanan pek çox qarışqlığa sahnə oldu. 1174'tə (1760) Urumiyə yedi ay sürən bir quşatma sonunda Kərim Xan Zənd tarafından ələ geçirildi (IA, XIII, 62). Şəhir onçə Rüstəm Xan Qasımlı'ya, ardından Rızâ Qulu Xan'a verildi. Bölgə qısa süre sonra Qaçar hâkimiyetinə girdi. Urumiyə 1906 yılında Osmanlı'ın və 1911'də Ruslar'ın əlinə gəcti. I. Dünya Savaşı sırasında Osmanlı ordusu ilə Rus ordusu arasında pək çox dəfa əl dəğiştirdi. Osmanlı ordusu, I. Dünya Savaşı'nın sona ərməsinin ardından Aralıq 1918'də Urumiyə'dən ayrılmak zorunda qaldı və bölgə nihaî şəkildə İran'a bağlandı. Şəhrin adı, 1314 hicrî-şəmsî (1935) yılında İran Baqanlar Qurulu'nun kararıyla Rızâ Şah'ın adına nisbetlə Rızâiyə olaraq dəyişirildiyse bu dəyişik bölgə Türkləri arasında tepkiyə nədən oldu. Bölgədəki bu ad dəyiğimi digər şəhirlərdə də uygulandığını görməktəyiz. Qoşaçay şəhrinin adını Farsça (Miyandoab),

21. Kəndi döneminin önemli əsərlərindən biri olan və Həmdullah Müstevfi tarafından yazılmış olan *Nüzhetü'l-Qulüb* adlı eser, 17. yüzyılda Farsça'dan Osmanlı Türkçəsinə Tərcümə-i *Nüzhetü'l-Qulüb* adıyla tərcümə edilmişdir. Tərcümə-i *Nüzhetü'l-Qulüb* adlı əsər Osmanlı Türkçəsi dil araştırmalarına önemli bir əsərdir. 1650'dən onçə Bitlis Bəy'i Abdal Xan Bin Ziya-əddin Xan için tərcümə edilmiş olan bu əsər, dəyişik ilim dallarına işiq tutabilecek mahiyəttə önemli bilgiləri ixtiva etməktədir.

Sınandaş adını (Sənəndəc), Sulduz adını (Nəğədey) olaraq dəğiştirilməsi bölgədə Türk adının silməsi politikası sonucu qonulmuştur.

Günümüzdə Batı Azərbaycan əyaletinin mərkəzi olan Urumiyə şəhrinin nüfusu 1375 hicrî-şəmsî (1996) yılı nüfus sayımına görə 435.200 kişidir (2004 yılı tahminlərinə görə 499.000). Urumiyə'də yetişən və Urməvî ya da Urmî nisbəsiylə tanınan şahsiyetlər arasında Safiyyüddin əl-Urməvî, Tâcəddin əl-Urməvî, Sirâcəddin əl-Urməvî, Səyyid Lokmân b. Hüsəyin İbn Yəzdânyâr əl-Urməvî və Hacı Mirza Fazlullah Müctəhid-i Urməvî sayılabilir (Urməvî nisbəsiylə anılan digər kişilər için bk. Səm'ânî, *əl-Ənsâb*, I, 115-117; Yâkūt, I, 190-191).

İKİNCİ BÖLÜM

Güney Azərbaycan'ın Milli Şairi

Dədə Kâtib; Hayatı və
Yaraticılığı

Dədə Katib'in Hayatı

Asıl adı Abdurrəhman Təyyar عبدالرحمن طيار olan Dədə Katib 1925 yılında Güney Azərbaycan'ın Urumiyə yaxınlarında bulunan Quluncu köyündə doğdu. Çocuqluğunda köyün imamından Arapça və Farsça dərslər alaraq eğitim aldı.

Dədə ünvanı âşıqlıq gələnəgində ən yüksək rütbə olaraq bilinməktədir. Güney Azərbaycan Türklerindən olan Urumiyəli Dədə Kâtip, Dədə Qorqut'dan sonra "Dədə" unvanı alan az sayıda ədəbî şəxsiyetlərdən biridir.

Şiirlərində sənət qaygısı gütməyən Dədə Kâtip şiirlərində dinî və millî məsələləri önə çıxarmıştır. O, şiirlərində fərdi özəllikləri və güzəlliliklərdən ziyadə millî məsələləri şiirlərində qonu etmişdir. Onun şiirlərində Türk milliyetçiliyi, Türk ülküsü önə çıxmışdadır. Şiirlərində Güney Azərbaycan'ın və ya İran Türklerinin şairi dəgil bütün Türk dünyasının bir şairi sayılmışdır. Güney Azərbaycan Türkleri şairi gibi dəgil, Türk dünyasının bir şairidir.

Günümüzə dək şiirləri 3 kitapta yayınlanmış. Bunlar: İncili Sədəf, Urmu Gölü, Günümüz Aydın adlı əsərlərdir. Dədə Katip'in oğlu Katipoğlu da bu şair olup şiirləri yayımlanmışdır. Nə yazık ki Dədə Katip'in dördüncü kitabı oğlunun vəfatiyla yayınlanamamışdır.²²

26

Onun ən önemli əsərlərindən biri olan Urmu Gölü menzuməsində Türk milli şuurunun nə kadar derinliğini bu şiirdə yansıtmışdır:

“Urmu Gölü çox adlımdır ulusun,
Bütün Türk dünyası sənin ulusun,
Türli türli qaynaqlarla dolusun,
Əl uzadaq qaynaqlara yol bulaq,
Tanrı vermiş faydalardan bol bulaq.

²² Katipoğlunun bəlirttiği gibi Dədə Katip'in "Əl-marifə və Məvalid" adlı bir başqa əsəri bulunmaqdadır. Ancaq Katipoğlu'un zamansız vəfati bu əsərin yayınlanmasına nədən olmuşdur.

Dədə Katib'in Urmu Gölü Mənzuməsi

Güney Azərbaycan və Türk dünyasının ən böyük çevre fəlakəti olaraq bilinən Urumiyə Gölünün quru[tul]ması²³ Güney Azərbaycan Türklerinin protestosu,²⁴ şairlərinin diqqəti mərkəzində olmuşdur. Dədə Katib və oğlu Katipoğlu da bu sorun üzərində şairlər ortaya qoymuşlar.

Şəhriyar'ın ünlü mənzuməsinə “Heydər Baba’ya Səlam” nəzirə yazıldığı və bu mənzuməyə bənzərliyinə qarşı Dədə Katib'in oğlu Katiboğlu bu mənzumə qonusunda bu bilgiləri verməktədir:

“Bu mənzumə hiçbir şairdən ilham alıp və taqlit ədilməmişdir, hiçbir şairin mənzuməsinə nəzirə qoşmadıq. Ancaq yaradan Allah bizim özümüzə verdiği şuurdan, aqildan, hünərdən gördükümüz və əşittiğimiz təcrübələrdən faydalananmışıq (Tayyar: 2005, s. 30).

“Urmu Gölü” kitabı Urumiyə Gölünə yazılmış 95 sayfalık bir əsərdir. Bu əsərdə 148 beşlik Urumiyə Gölünə yazılmış mərhum Şəhriyar'ın Həydər Baba'yə

²¹ İran'ın quzeybatısında bulunan Urumiye Gölü, dünyanın en büyük tuzlu su göllerinden biridir. Yaxlaşık 5.200 kilometrekarelək bir alana yayılan bu alan, tarihsel olaraq bölge için hayatı bir ekosistem və ənemli bir doğal kaynaq olmuştur. Ancaq göl son yıllarda Küresel İklim değişikliğine bağlı olaraq azalan yağışlar, artan buharlaşma və uygulanan yanlış politikalar və hızlı quruması nedeniyle ciddi bir krizle karşıya kalmıştır. Urumiye Gölü, çevredəki topluluklar için büyük ekolojik, ekonomik və kültürel öneme sahiptir. Tarım və turizm gibi çeşitli sektörleri destekleyen birçok kişinin geçim kaynağı olmuştur. Maalesef Urumiye Gölünün quru[tul]ması, ekosistemin hassas dengesini tehdit eden və ənənəvi çevresel, sosyal və ekonomik sonuçlara yol açan acil bir sorun haline geldi. Gölün su seviyesi hızla düşmekte olup, bu da geniş tuz düzülərinin açığa çıkmamasına və yerel halkın sağlığını və refahını etkileyen tuz fırtınalarının oluşmasına yol açmaktadır. İran Türkleri Urumiye Gölünün qurtarılması için devletin herhangi bir önlem almadığı və göl besleyen axarsuların üzerine barajlar qurularaq sürecin hızlandırıldığını ifade etməkdirdilər. Bu durum hem siyasi bir önem taşımaqtan hem de halk tarafından protesto gösterilerine neden olmaktadır. Ancaq İran güvenlik güçleri, halkın yaptığı gösterilere sert bir şekilde müdahale etməkdədir. Ayrıca Birçok insan haqları savunucusu və sivil toplumunun eleştirisine maruz kalan İran hükümeti, Azerbaycan Türklerine karşı orantısız güc qullanımı və keyfi tutuklamalarıyla suçlanmaktadır. <https://www.hrw.org/news/2011/09/10/iran-allow-peaceful-protests-over-lakes-destruction> (Erişim Tarihi: 22.06.2024).

²² İran'da Urumiye Gölü protestoları 2011 yılından itibaren kısa aralıklarla devam etti və Azerbaycanlı Siyasi Tutukluları Savunma Derneği (ADAPP) tarafından 3 Eylül 2011 tarihinde yayınlanan haberde ele alındı. Polisin, 27 Ağustos'ta Tebriz, Erdebil və Urumiye şəhirlərində düzenlenen protestolara müdahale ettiği və 3 protestocunun hayatını kaybettiğini açıklanmıştı. 2008 yılında çevre aktivistlerin, Urumiye Gölünün qurumasını və hükümetin bu soruna aldrış etmemesini protesto ettiler. Hükümet ise bu eyleme baskıyla karşılık vererek 100'den fazla kişiyi tutukladı. Ancaq bu olay, kamuoyunun dikkatini soruna çekmeyi başardı. “Iran: Allow Peaceful Protests Over Lake's Destruction”, Human Rights Watch, 10.09.2011 <http://www.hrw.org/news/2011/09/10/iran-allow-peaceful-protests-over-lake-s-destruction> (Erişim tarihi: 04.09.2023); Reza Talebi, Azerbaycan, İhtilal ve İtiraz, Londra: Mehri Publication, 2021.

Səlam məzuməsinə bənzərliği vardır. Bu mənzumə divan ədəbiyatındaki tohid²⁵ və mədhiyə²⁶ bölməriylə başlar. Birinci bölüm də Allah'ın adıyla başlayaraq Azərbaycan millətinə mutluluq diləməktədir.

*Urmu²⁷ Gölü, əvvəl Allah ad olsun,
Gönlümüzdə dayım Allah yâd olsun,
Azərbaycan millətimiz şâd olsun,
Xoş düşünək, xoş çalışaq, xoş bilək,
Bir bir ilə xoş danışaq, xoş gülək.*

*Urmu Gölü! çox hikmətlər var səndə,
Çox qudrətli, çox sən 'ətkâr var səndə,
Əl taparsax çox sərvətlər var səndə,
Yaradan bir nemət vermiş bizlərə,
Tikan batsın bizə xain gözlərə.*

28

Dədə Katib Urmu Gölünü bir nimet olaraq niteləndirməktədir. Mələsəf son zamanlarda qurutulan Urmu Gölü yerli insanlara büyük sıkıntılar doğrumuştur. Günümüzdə Güney Azərbaycan, Türkiyə və Türk Dünyasının ən önəmli çəvrə sorunu olaraq ortaya çıxmışdır (Azəroğlu, 2023: s. 22).

Sovyet Birliyi dönməmində Aral Gölü'nün qurutmasıyla İran'daki Urumiyə Gölü'nün qurutulması aynı gayəyi taşımaqtadır. Milli devlətin olmadığından manəvi kültürel dəğərlərin yanı sıra yer altı və yer üstü zənginlikləri də mərkəzi yönətimlər tarafından sömürüldüğü aşikardır.

²³. Divan ədəbiyatında tevhid (تَهْوِيد) Allah'ın zâtı, sıfatı və fiillerinden söz edərək onun birliğini, tək və eşsiz oluşunu və maxlūqatın, özəlliklə insanın aczini, yaratıcısına ihtiyacını anlatan əsərlə bölmələrinə verilən addır.

²⁴. Mədhiyə: Sözlükte “övmək, birinin məziyyətlərini dilə gətirmək” anlamındaki mədh (حمد) kökünün sonuna nisbət əki gətirilərək yapılmış olan mədhiyyə kəliməsi Türkçə'də “övgü şiri” mənasında qullanılan bir ədəbiyat terimidir. Məthiye daha çox qasidə şəklində yazıldığından öncələri “Qasidə-yi mədhiyyə” olaraq anılmış, daha sonra sadecə mədhiyyə şəkli qullanılmıştır. Arap ədəbiyatında isə gənəlliklə mədh, mədih, mədiha, ümdüha və midha kəlimələri qullanılır. Məmlükələr zamanından itibarən övgü şirləri əski həyəcanını yitirməklə birləştə Trablusşam'da hüküm sürən Bəni Ammār və bazı Səlçuklu əmirləriylə iləri gələn birçox devlət adamina məthiyələr yazan İbnü'l-Hayyāt ət-Tağləbi yanında Bahāeddin İbnü's-Sāati gibi şairlər bu gələnəgi sürdürməyə çalışmışdır. İslam Ensiklopediyası medh mad. (Erişim Tarihi: 01.02.2024)

²⁷ Urumiyə sözü Urmu şeklinde söylənməktədir.

Dədə Katib'in Şiirlərində Milli Düşüncə

Dədə Katib şiirlərində Türk ülküsü, milli düşüncə, bozqurd, Türk dili, Türk dünyası gibi önəmli qonuları işləyərək Güney Azərbaycan milli şairləri içində özünə yer açmışdır. Bu şairləri yayınladığı çeşitli kitaplarda görmək mümkündür.

Dədə Katib; "Mən bir Türkəm" adlı şiirində Türk Dünyasını bu şəkildə tətəlmətdədir:

*Bütün Türklərimiz bir birə çatar,
Kazaq, Qırqız, Özbək, Türkmənlə, Tatar,
Gəncə'də çox üstün insanlar yatar,
Qarabağ, Naxcivan, Dağıstanlıyız.
Çind'dən Qazan'dan Rumən'ə gədər,
Yugoslav, Bulqar'dan, Alman'a gədər,
Türkiyə, Kərkük'tən Afgan'a gədər,
İran'da da biz Azərbaycanlıyız.*

29

Bozqurd motifi günümüz Güney Azərbaycan Türkləri arasında önəmli uyanış simgələri olaraq qarşımıza çıxmışdır. Dədə Kâtip bu simqəni şiirlərində bu şəkildə işlətməktədir:

*"Mən bir Türkəm Bozqurdluymam!
Oğuz, Dədə Qorqundluyam!
Bir qızqın atəş odluyam,
Bir gəyretli qan oğluyam." (Tayyar: 2008, s. 230)*

*"Gecə vaxtı əcəb bir hâl olardı,
Gözələrdə yaşılbaşlar olardı,
Yorgunluğda hərdən qurdalar ulardı,
Qoy bizim də bir ulasın qurdumuz,
Çiçəklənsin doğma ana yurdumuz." (Tayyar: 2005, s. 49)*

Türklük və Türk ülküsü Dədə Kâtip in şiirlərində və sözlərində zaman zaman vurguladığı önəmli qonulardandır. İran'da yaşayan Türklerin milli bilincini

savunan Dədə Kâtip, Urumiyə gölünə yazdığı ünlü mənzumədə bu qonu üzərində dumuşdur:

*“Urmu Gölü şükür biz Müsəlmaniq,
Kamil Qur'an-ı Kərim, İran milletiyik Azərbaycan'ıq,
Heç birisin əldən ucuz satmariq,
Amma Türkük soyumuzu atmariq.”* (Tayyar: 2005, s. 76)

Dədə Kâtip şirlərində İran Türklerinin 1908 Settar Xan və Bağır Xan harəketi ilə 1918 Şeyx Muhamməd Xiyabanî bağımsızlıq harəketlərindən də bahsetmişdir. İran Türkleri içərisindən çok yiğitlərin qahramanların çıxtığını, özəlliklə Settar Xan və Bağır Xan ilə Şeyx Muhamməd Xiyabanî'nin hizmetlərini və İran Türklerinin vətən sevgilərini vurgulamaqtadır:

*“Urmu Gölü çoxdu qoç oğlanları,
Çəvrəndə bəsləyib qəhrəmanları,
Təbriz'də Bağır Xan,²⁸ Settar xanları,²⁹*

30

İran Türklüğünün varlığı və bəkası için Türkçənin, Türklüğün, İslâm inancının və Türk İslâm ülküsünün aynı dəğərdə gərəkli və önəmlı olduğunu hatta bütün bu dəğərlərin Türk dünyası için də büyük önem arz ettiğini ortaya qoymuşdur.

Dədə Kâtip çağdaş İran Türk milli şairinin təmsilcisiidir. O, pek çox İran Türk şairi gibi kəndisini sadəcə Güney Azərbaycan'ın və ya İran Türklerinin şairi dəgil aynı zamanda Türkiyə Türklerinin, hatta Türk dünyasının bir şairi gibi görmüştür.³⁰

*Tarix gizlədəməz rəşadətlərin,
Yurdsevər ulusun, məhəbbətlərin.
Unutmariq uluların hörmətin,
Şeyx Məhəmməd Xiyabani, xidmetlərin,*

²⁸ Bağır Han 1861 Təbriz doğumludur. 1907 məşrutiyət harəkəti yıllarında Şah və Rus birliklərinə karşı Səttar Han ilə birlikdə kahramanca savaşmış və harəkətin sükütündən sonra Tahran hükümeti tarafından sürgünə göndərilmiş və orada boğdurulmuştur.

²⁷ Səttar Han (1867-1914) Güney Azərbaycan'ın Karadağ muhitindəndir. Məşrutiyət Harəkəti'nin lidəridir. 1907 məşrutiyət harəkətində Şah və Rus birliklərinə karşı 15 bin kişilik bir orduyla 40 bin kişilik Rus və Şah birliklərinə karşı kahramanca savaşmış və büyük başarılar əldə etmişdir. Təbriz'i yabancı güçlərdən təmizlədiktən sonra Tahran'a girmiş və məclisi quşatmışdır. Nə yazık ki Rus və İngilizlərin dəstəgi ilə bu milli harəkət süküta uğratılmıştır. Yaxalanaraq sürəkli gözaltında tutulan Səttar Han 16 Kasım 1914 günü ölürlər.

³⁰ Ali Kafkasyalı (2012), Atatürk Üniversitesi Sosyal Bilimlər Ənstitüsü Dərgisi 16 (2): 141-163.

*Hacı mehdi Əbü'l-millet gəyretin,
O qəyrettən bizlərə də tapılar,
Günü gələr yixix bina yapılar.*


*Tarixtən silinməz, getməz adım var,
Heç əksigin yoxtur hər bir zadın var,
Çox kâmil bir dilin, ağız dadın var,
Dil acizdir çəksin bəyana yurdum.*

Dədə Katib'in Əsərləri


Babasının ikinci oğlu olan Dədə Katib köydə ömrünün son gününə dək əkinciliklə uğraştı. Onun İncili sədəf adlı əsəri, Yaz yayınlarından basılan birinci kitabıdır. Mərhum Hac Əbdürrəhman Təyyar (Dədə Katib) basılan ikinci əsəri Urmu Gölü mənzuməsidir. Dədə Katib'in toplam üç kitabı yayınlanmıştır:

1. İncili Sədəf
2. Urmu Gölü
3. Günümüz Aydın


Son kitabı Günümüz Aydın əsərinin basılmadan önce bir müddət xəstəliktən sonra 1387. H.Ş. (2007) yılında dünyasını dəyişti. Ruhu şad, məzarı nurla dolsun.




32



2003 yılında Urumiya'da YAZ Yayınları tarafından yayınlanan İncili Sedef Kitabı



2005 yılında Urumiya'da YAZ Yayınları tarafından yayınlanan Urmu Gölü Kitabı




2008 yılında Urumiya'da YAZ yayınları tarafından yayınlanan Günümüz Aydın Kitabı

ÜÇÜNCÜ BÖLÜM

Dədə Katib'in Milli Şiirləri

35

İstərim soy tanıtam,
Türkiçədir mənim dilim,
Müslümanam imanlıyam,
Azbaycan elim mənim.



*Dədə Katib Türk oğluyam,
Başmaq olmam, börk oğluyam,
Qorxu bilməz Türk oğluyam,
Geyrətli Türklərə səlam.*

*Urmu Gölü! Cox adlımdır ulusun,
Bütün Türk Dünyası sənin ulusun,
Türlü türlü qaynaqlardan dolusun,
Əl uzadaq qaynaqlardan yol bulaq,
Tanrı vermiş faydalardan bol bulaq.*

Yurdum	بوردوم
<p>İstərəm qısaca tərif eyliyim, Şöhrətin yayılıb hər yana yurdum. Mən sənin oğlunam, sən mənim anam, Ananı dəğişməm cəhâna yurdum.</p> <p style="text-align: center;">*</p> <p>Söhrətin ucalıb tutub hər yanı, Suların yetirir dürr ū mərcanı,³¹ Dağların, daşların zəbərcəd³² kânî,³³ Düzgənlərin³⁴ bənzər Rızvan'a³⁵ yurdum.</p> <p style="text-align: center;">*</p> <p>Şirin suların var kimiyâ toprağın, Yer altı qaynaqların dalda bucağın, İstidir soyumaz qızığın ocağıن, Od vurar xayına, düşməna yurdum.</p> <p style="text-align: center;">*</p> <p>Xalqlar içində ucadır başın, Parlaq uledzərlərin batmaz günəşin, Kül altta [altında] kükrəyir sözməz atəşin, Şülü çəkip qalxar âsumâna³⁶ yurdum.</p> <p style="text-align: center;">*</p> <p>Tarixdən silinməz, getməz adım var, Heç əksigin yoxdur hər bir zadın var, Çox kâmil bir dilin, ağız dadın var, Dil acizdir çəksin bəyana yurdum.</p> <p style="text-align: center;">*</p>	<p>ایستم قیساجا تعریف ائیلهم شهرتىن يايلىپ هر يانا بوردوم من سین اوغلونام سن منم آنام آنانى دكىشىم جهاننا بوردوم</p> <p style="text-align: center;">*</p> <p>شهرتىن او جالىپ توب هر يانى سولارىن يېتىپىر در مرجانى داغلارىن داشلارىن زىرىجىدىكانى دوزگۇن لىزىن بىزىر رضوانا بوردوم</p> <p style="text-align: center;">*</p> <p>شىرىن سولارىن وار كېيا توپراڭىن يېر آللىق قىنالقلار دالىدا بوجاغىن ايستى دىر سويماز قىزغۇن او جاغىن اود وورار خاپىتنا، دوشەمانا بوردوم</p> <p style="text-align: center;">*</p> <p>خالقلار اچىنده او جادىر باشىن پارلاق او مىوزلارىن باقاز گۈشىن كۈل ئىندا كۆكە پىر سۇغۇر آشىن شەھە چىكىپ قالخار آسманا بوردوم</p> <p style="text-align: center;">*</p> <p>تارىخدىن سىلىنەن، كېتىز آدم وار ھىچ اسگىكىن بوخدور هر پىر زادىن وار چوچ كامىل پىر دىلىن، آغىز دادىن وار دىلى حاجىزدىر چىكسىن ييانا بوردوم</p> <p style="text-align: center;">*</p>

³¹ dürr ū mərcan: İnci və değerli taş

³² Zəbərcəd: Yeşil değerli taş.

³³ Kân: Maden

³⁴ Düzgən: Düzlük

³⁵ Rızvan: Cənnət

³⁶ Âsumâna: Gök

<p>Qoynunda bəslənib çox qəhrəmanlar, Tufan sarsıtmayan qorxmaz oğlanlar, Güclü qollar ilə ərkək aslanlar, Hayqırıb girəndə meydana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Tarixlər səpt edip³⁷ iftixarların, Bagir Xan, Səttar Xan, Şəhriyarların, Dünya boyu qalan yadiqarların, Nə hesaba gəlir, nə sana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Üstün şairlərin sözləri aşkâr,³⁸ Vəzin-qafiyədə, mənada pür-bâr,³⁹ İtməz əsərləri qlır paydâr,⁴⁰ Umudum var həqqə, Qurana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Adlım ozanların xoş avazları, Gözəl barmaqları çalır sazları, Göllərdə yayxanır⁴¹ Quba qazları, Qayalar sevinir tərlana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Dədə Qorqut adı dillərdə əzbər, Vâhid,⁴² Fuzulilər, Âşıq Ələsgər, Sözə dözüm verən Dolulu Əbazər,⁴³ Söhbəti ruh verir insana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Xəstə Qasım, Nəbati'dən⁴⁴ yâd olsun,</p>	<p>قوینوندا بىسىنېب چوخ قەرمىللار طوفان سارىسىتايان قورخاز اوغلاللار گوجلو قوللار ايله اركىك اسلاملار هاپقىيىب كىرىندە ميدانا يوردو</p> <p style="text-align: center;">◆</p> <p>تاریخ لر ثبت ائدیب افییخارلارین باقر خان ، ستارخان ، شەھىارلارین دونيا بويو قالان يادىكارلارين نه حساباڭلىرى نە سانا يوردو</p> <p style="text-align: center;">◆</p> <p>اوستۇن شاعىلرین سۆزلىرى آشكار وزن-قافىيە دە، معنادا پەبار اھىر اتلىرى قالار پايدار اومودوم وار حە قوراتا يوردو</p> <p style="text-align: center;">◆</p> <p>آدلىم اوزانلارين خوش آوازلارى گۈزىل بارماقلارى چالىر سازلارى گۈللەدە ياخانىر قوبا قازلارى قاپالا سۈوبىر تىلانا يوردو</p> <p style="text-align: center;">◆</p> <p>دەھ قورقوت آدى دىللەدە ازىز واحد، فضولى لر، آشىق علسىك سۆزە دۆزۈم وئىن دوللو آپاذر صۈھىجى روح وئىر اىنسانا يوردو</p> <p style="text-align: center;">◆</p> <p>خىستە قاسم باتى دن ياد اولىسون</p>
--	--

³⁷ Səp etmek: Kaydetmek.

³⁸ Akar. Açık.

³⁹ Pür-bâr: Dolu.

⁴⁰ Paydar: Sonsuzç

⁴¹ Yayxanmaq: Yıkınmaq

⁴² Vahid: Ali ağa Vahid, Azərbaycanın son asır gazel ustatlarından.

⁴³ Dolulu Əbazər: Güney Azərbaycan şairlərindəndir.

⁴⁴ Nəbati: حكيم ابوالقاسم نباتي: Güney Azərbaycan şairlerndendir.

<p>Qul Hartn'da öz dinində şad olsun, Balullu, Miskin'dən xoşca ad olsun, Doğru yol açılır urfana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Dullu Mustafa'nın⁴⁵ çəkək [çəkəlim] adını, Urfan məktəbinin qol qanadını, Baldan şirin sözlərinin dadını, Bismillah o şəhd-i şana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Çağdaş şairlərin himmət etsinlər, Ata babaların yolun getsinlər, Söz xəncərin vurup düşmən didəsinlər, Gürültü salsınlar dörd yana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Düşmənə aldanmaz Türklerin soyu, Bükülsün xainin qaməti boyu, Çoxların ağızının axır suyu, Göz qoyublar Azərbaycana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Azərbaycan doğruluğu bəğənər, Yurdun sevər ulusuna güvənər, Biri sağa, biri solar sevinər, Məndə fəxr edirəm urfana yurdum.</p> <p style="text-align: center;">◆</p> <p>Yüzlər dərdə dərman duzlu göllərin, Dərin dərələrin, geniş çöllərin, Doğruluq səmtinə açıq yolların, Şanlı Azərbaycan, ey ana yurdum.</p> <p style="text-align: center;">◆</p>	<p>قول هارتون دا اوز دينىنده شاد اولىسون بالولو مىكىتىن خوشجا آد اولىسون دوغرو يول آچىيلار عورفانا يوردم</p> <p style="text-align: center;">◆</p> <p>دوللو مصطفى يىن چىكك آدىنى عورفان مكتىبىن قول قانادىنى بالان شىرىن سۈزلىپىن دادىنى بسم الله او شهد شانا يوردم</p> <p style="text-align: center;">◆</p> <p>چاغداش شاعيرلەرن ھەت ائتسىن لر آتابالارىن بولۇن كېت سىن لر سۆز خنجىن ووروب دىم دىيسىن لر گورولۇ سالسىپىلار دۇرد ياتا يوردم</p> <p style="text-align: center;">◆</p> <p>دوشىنە آلاغازار تۈركىلەن سۈيە بۈكۈلسۈن خابىپن قامى، بويو چۈخلەرلەن آخىر آپىن سۈيە گۈز قوبىلار آذربايچانَا يوردم</p> <p style="text-align: center;">◆</p> <p>آذربايچان دوغرو لوغو بىزى بىرى ساغا بىرى سولار سەۋىپىز من دە غەر ائىلەم عورفانا يوردم</p> <p style="text-align: center;">◆</p> <p>بۈزۈل دردە درمان دۈزۈل گۈللەن درىن درە لەپىن كېتىش چۈللەن دوغرو لوق سەمتىنە آچىق بوللارىن شانلى آذربايچان، اى آنا يوردم</p> <p style="text-align: center;">◆</p>
--	--

⁴⁵ Dullu Mustafa: Güney Azərbaycan şairlərindəndir.

Sənin əki adın Atırpatandır,⁴⁶
 Sonra Azərbaycan, Azərbaycandır,
 O üçü mənada od qoruyandır,
 Atəşi yandırdım cəhana yurdum.



Meyvəli bağçalar, gözəl bağların,
 Yaşıl yaylaqların, uca dağların,
 Cansızı dirildir bahar çağlarının,
 Dərdləri çattırır dərməna yurdum.



Babək tək ər yıxan Bayındırşanlar,
 Ordular dağıdan, alay pozanlar,
 Nəbi ilə Kərəmtək qoçaq oğlanlar,
 Qalıq ad qoyublar cəhana yurdum.



Qorxmaz igidlərim mərd-i mərdana,
 On igidə bərabərdir bir dana,
 Hayqırıb girəndə hərdən meydana,
 Bənzəyir bir qızmış qaplana yurdum.



Qənarilər uça, qona çəmənə,
 Qumrular zoq edər sünbü'l, çəmənə,
 Bülbül gülə aşiq, məndə vətənə,
 Şur-goga salaram gülşana yurdum.



Dədə Katib həqqi diyər dayanmaz,
 Yurdu sevər ölenə tək usanmaz,
 İbrahim aşiqi atəşə yanmaz,
 Bir qoçam gəlmışəm qurbana yurdum.

ستين اسکى آدىن آتيرپاتان دير
 سونرا آذربايجان، آذربايجان دير
 هر اوچو معنادا اود قورويان دير
 آتشى يانسىردم جهانا بوردوم



مئيوه لى باچچالار، كۆزل باغلارىن
 ياشيل يايلاقلارين، اوچا داغلارىن
 جانسىزى دېرىلىسىر باھار چاغلارىن
 دردرلى چاتىرىرىز درمانا بوردوم



بايک تك ار بىخان بايدىرخانلار
 اوردولار داغىغان ، الاي پوزانلار
 نى ايلە كەن تك قوجاق اوغانلار
 قالىق آد قوبىلار جهانا بوردوم



قورخاز ايگىدلەرم مىد مردانما
 اون ايگىدە بىلەدىرىز بىر دانا
 هايقىزىب كىرىنە هەرن ميدانا
 بىزه بىر بىر قىزمىش قالاندا بوردوم



قتارى ل اوچا قۇنار چىنە
 قومرولار ذوق ائىر سونبول سىنە
 بولجول كولە عاشيق من د وطنە
 شور-غۇغا سالام گولشانا بوردوم



دەدە كاتىپ حقى دىئە ر داياغان
 بوردو سور اولىھ كەن اوسانمار
 ابراهيم عاشيقى آتشى ياغان
 بىر قوجام كلىشىم قوريانا بوردوم

⁴⁶ Atropat: Azərbaycan'ın DLT'te geçen adıdır.

<p>El Gücü</p> <p>El gücü ilə ağa olan, xan olan, Xanlığın zəvalı, pis peşədəndir. Şîr⁴⁷ istəməz yanqın düşsün cəngələ,⁴⁸ Aslanın sağlığı o meşədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Könül bir mərkəzdir bənzər günəşə, Ondan nur ayılar əndama,⁴⁹ başa, Sultan bir ağaçtır, millət bir rışə,⁵⁰ Ağacın varlığı o rışədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Rışəsiz ağacı çox tez yel atar, Ağaca var qudrət rışədən çatar, Tənâbsız⁵¹ çadırın pâyəsi⁵² yatar, Bu məsəl qədimdən, həmişədəndir.</p> <p style="text-align: center;">◆</p> <p>Dədə Katib, xəstə könlüm şad olar, Yaxşı yaman ölər qalan ad olar, Hâkim, adil olsa yurd âbâd olar, Ədalət ilmdən, əndişədəndir.⁵³</p>	<p>ائل گجو ايله، آغا اولان خان اولان خالىيغين زوالى، يىس پىشە دن دير شير ايسىتە مى باشىن دوشسون جىكە آسلاين ساغلىقى او مىشە دن دير</p> <p style="text-align: center;">◆</p> <p>کونول بىر مرکىزىرىز بىزه ر گونىشە اوپنان نور يايىلار، انداما، باشا سلطان بىر آغاج دير، مىللەت بىر رىشە آغانىن وارىقى او رىشە دن دير</p> <p style="text-align: center;">◆</p> <p>رىشە سىز آنچىچى چوخ تىز پىل آثار آغاجا وار قىرتى رىشە دن چاتار طاباسىز چادىرىن پايدى سى ېلاتار بو مىل قىدىن، ھىشە دن دير</p> <p style="text-align: center;">◆</p> <p>دده كاتب، خستە كونلۇم شاد اولار ياخشى يامان اولر قالان آد اولار حاكم، عادل اولسما، بورد آباد اولار عدالت علمدن، اندىشە دن دير</p>
--	---

⁴⁷ Şîr: Aslan.⁴⁸ Cəngəl: Orman.⁴⁹ Əndam: Vucut⁵⁰ Rışə: Kök⁵¹ Tənâb: İp, Kəndir⁵² Pâ: Ayak⁵³ Əndişə: Düşüncə, fikir.

<p>Ələ Düşməz</p> <p>İnsanoğlu bugün sağsan xoş danış, Sabah ömrün bitər dil ələ düşməz, Cavanlıq bir güldür açar baharda, Qış zamanı gəlsə gül ələ düşməz.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Şirin danış könülləri eylə şad, Unutma dostları hərdən eylə yâd, Tək dolanma, quş uça[n]maz tək qanad, Qırma qol qanadın el, elə düşməz.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Var gücünlə xəlqə eylə xidməti, Həqqə ibadətin budur hikməti, Hürmət elə əldən vermə fürsəti, Düşgün ata-ana bil ələ düşməz.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Həqiqi insanlar, vəfali dillər, Həqqi gizlə[t]məzlər bir gün diyəllər, Dolansa dövrələr tükənsə illər, Dədə Katib kimi qul ələ düşməz.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p>	<p>الله دوشمز</p> <p>اسان اوغلو بىگون ساغسان خوش دانىش صباح عۆمرۇن بىتەر دىل الله دوشمز جاۋانلىق بىر گول دور آچار باهاردا قىش زامانى گلسى گول الله دوشمز</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>شىرىن دانىش كۈنۈل لرى ائىلە شاد اونۇقا دوستلارى هەرن ائىلە ياد تىك دولانما قوش اوچانلار تىك قاناد قىرمى قول قانادىن اىل الله دوشمز</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>وار گوجون لە خلقە ائىلە خدمى حەنە عبادىن بودور حكمى حۈرمەت ائلە ئىن و ئىرمە فرصى دوشكىن آتا - آتا بىل الله دوشمز</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>حقىقى انسانلار وفالى دىل لر حقى گىزلىزلىر بىگون دئىيە لر دولانسا دۇورە لر توکىنسە اىل لر دەدە كاتىپ كەنى قول الله دوشمز</p> <p style="text-align: center;">❀ ❀ ❀</p>
--	--

Bu dünya bir bazarçıdı, Herkəs bir cür gəzər gedər, Biri sözün düzün diyər, Biri gələt yazar gedər.	بودونيا بير بازارجادى هرکن بير جور گر گندر پىرى سۈزۈن دوزۇن دىير پىرى غلەط بازار گندر
♩ ♩ ♩	♩ ♩ ♩
Biri heç danışmaz yalan, Biri düz söz deməz inan, Biri düz yol verər nişan, Biri yolun azar gedər.	پىرى هېچ دانىشماز يالان پىرى دوز سۆز دەئر اپىان پىرى دوز يول وئر نىشان پىرى يولۇن آزار گندر
♩ ♩ ♩	♩ ♩ ♩
Biri atəş alışdırar, Həlal həram qarışdırar, Biri xəlqi barışdırar, Biri ara pozar gedər.	پىرى آتش ئىلىشىرار حلال حرام قارىشىرار پىرى خلقى بارىشىرار پىرى آرا پۇزار گندر
♩ ♩ ♩	♩ ♩ ♩
Dədə Katib qurtar sözün, Pozma ağzın dadın duzun, İndi desən sözün düzün, Millət görün qazar gedər.	دەھ كاتىپ قورتار سۈزۈن پوزما آغزىن دادىن دوزۇن ايندى دەنسن سۈزۈن دوزۇن مېلىلت كۈرۈن قازار گندر

Səbr Eylə	صبر ائیله
Dəli könlüm dərd halimi, Qatib səbr eylə, səbr eylə, Səbr edənlər muradına, Çatib səbr ilə səbr eylə.	دل کنلوم درد حالى قائىب صبرايىلە صبر ائىلە صبر ائىدىلر مورادينا چاتىپ صبرايىلە صبرايىلە
*	*
Gogayə qattım başımı, Axdarıram gözyaşımı, Qohum qardaş eldaşımı, Atib səbr eylə səbr eylə.	غوغايە قاتىم باشى آخىدىرام كۆز ياشى قوهوم قارداش ائل داشى آتىپ صبرايىلە صبرايىلە
*	*
Qış çıxar bahar, yaz olu[r], Pis gönüñ ömrü az olu[r], Gün çıxar gönlüm saz olu[r], Batib səbr ilə səbr eylə.	قىش چىخار باھار ياز اولو پىس گونون عمۇرۇ آز اولو گون چىخار گونلۇم ساز اولو باتىپ صبرايىلە صبرايىلە
*	*
Yaman gündə coşub əsmə, Sən umudun mevladan kəsmə, Kâm alırsan sən tələsmə, Katib, səbr elyə səbr eylə.	يامان گوندە جوشوب اسىمە سن اومودون مولىدان كىسمە كام اليرسان سن تلسىمە كتىپ صبرايىلە صبرايىلە

Dəli könül məndən sənə vəsiyyet,
Qara zigil, Hindi xal olmaz olmaz,
İpək düzəllər tut yapraqından,
Hər kətan bezindən şal olmaz olmaz.



Bir hal olmaz, dəyişlənər havalar,
Qırılar qanadlar yanar yuvalar,
Buruldiyub bir birini qavalar,
Meydanda danalar, kəl olmaz olmaz.



Alçaq insan uca yerdə dansılar,
Qanmaz xeyir şerrin yatar ansalar,
İt milçəyi bal arısın yansılar,
Şan bağlıya bilməz bal olmaz olmaz.



İnsan olan seçər yarı, yoldası,
Doğru dost yolunda verər başı,
Sərraf ol tanı qiymətli daşı,
Tənəkiyə boyansa ləl olmaz olmaz.



Dedə Katib hər məclisə qatılmaz,
Heyvan meydanında insan satılmaz,
Aqır insan bir söz ilə atılmaz,
Yel qavan, at qovar sal olmaz olmaz.



دلی کونول مەندن سنه وصیت

قارا زیگیل هندى خال اویلاز اویلاز

اپک دوزللر توت یاپراغیندان

ھر کان بئینىن شال اویلاز اویلاز



پیر حال اویلاز دېشله نر ھاوا لار

قىزىلار قانادلار ياتار بیووا لار

بورو لوپوب پیر بىزى قاوا لار

مېندا ندا دانا لار كل اویلاز اویلاز



الچاق انسان اوجا پىزىدە دانسىلار

قافاز خىر شىرىن ياتار آن سالار

ايت مىلچىي بال آرسىن يانسىلار

شان با غلابىا بىلمز بال اویلاز اویلاز



انسان اولان سەچىر يارى بولماشى

دوغرو دوست بولۇندا وئر باشى

صراف اولى خوش تانى قىيىل داشى

تىكىنە بويانسا لەل اویلاز اویلاز



دده كاتىب هر مجلسە قاتىلماز

حیوان میدانىندا انسان ساتىلماز

آقىز انسان بير سوز ايلە آقىلماز

پىل قاوان آت قووار سال اویلاز اویلاز

Azərbaycan Oğluyam

Yaradanın qudrətinə çox şükür,
İstəyib yaradıb insan oğluyam,
Yurdumu sevərəm, soyumu danmam,
Türki dilli mən müsəlman oğluyam.



Sevərəm yurdumun qoç oğlanlarını,
Üstün şairlərin, xoş dastanları,
Savaş meydanında qəhramanları,
Uğrunda baş verən Qurban oğluyam.



Həq aşiqi həqdən alar payını,
Hədər etməz, bilər ömrün sayını,
Qovalaram yurdumuzdan xayini,
Tülküdən qorxmaram aslan oğluyam.



Tərpənir könlümdə doğru duyular,
Qoymam yurdumuza qonsun bayquşlar,
Məni qorxudanmaz hər kiçik sular,
Dalğalı dənizdə tufan oğluyam.



Dədə Katib vətən eşqi canımda,
Geyrət damarımda isti qanımda,
Ölüncə durmuşam düz peymanımda,
İranlıyam, Azərbaycab oğluyam.

آذربایجان اوغلویام

پارادانین قدرتىنە چوخ شوکور

اىستە بىب پارادىب انسان اوغلویام

بوردومو سئورم، سوپومو دانام

تۈرك دىلىلى من مسلمان اوغلویام



سئورم بوردومون قوج اوغلانلارىن

اوستون شاعيرلىن خوش داستانلارىن

ساواش ميدانىندا قەرمەنلارىن

اوغرۇندا باش وئن قوربان اوغلویام



حق عاشقى حىدىن آلار پاينى

ھەر اتىز، بىلەر عمۇرون ساپىنى

قووالارام بوردو موزدان خابى

تولكۇن قورخىلارام آسلام اوغلویام



ترېيىر كتلومدە دوغرو دويغولار

قۇيام بوردو موزا قونسون باقۇشلار

منى قورخۇداڭاز ھەر كېچىك سولار

دالغالى دىزىدە طوفان اوغلویام



دەدە كاتب وطن عاشقى جانىدا

غىرت دامارىدا اىستى قانىدا

اولونجە دورموشام دوز پانىدا

اپراپىلما، آذربايچان اوغلویام

Qadir Allah'ın qələmi aləmə fərman yazar,
 Ay günəşə həm fələkə bir əcayib devran yazar,
 Laşərikti qüdrətiylə yar edibdi hər nə var,
 Göz görməyən bir xanədə boş sudan insan yazar.



“Ennâ atœyna”⁵⁴ surəsi şad ətti peygəmbəri,
 Yüz yirmi dörd min içində doğruluğun sərvəri,
 Dilim oxur, sinəm yazar mən neylərəm dəftəri,
 Qəza qədər öz əlində istərsə hər an yazar.



Lafəta ella Ali Heydərdi şahım mənim,
 Azmaram yoldan kinarə doğrudur rahim mənim,
 Əgərki mən təqsirkaram çoxdu günahım mənim,
 Lütf eyləsə dəftərinə bir əff-ü rəhman yazar.



Ələst günü bəla deyib cam-i iman içmişəm,
 Beş aləmi tey etmişəm altı ərkan seçmişəm,
 Dədə Katib yar yolunda billah candan keçmişəm,
 Aşıq məşuqun yolunda canını qurban yazar.

قادر آللاهین قلمى عالمه فرمان بازار

ئى كونىشە هم فلەك بىر ئىچىپ دۇوران بازار

لا شىركىدى قىرق اىلە يارادىمىرى هە وار

كۈز گۈرمە من بىر خانە دە بوش سودان اينسان بازار



انا اعطيينا سوره سى شاد ائىلى پىغىرى

بوز بىرىدى دۆرد مىن اىچىنىدە دوغرولغۇن سورى

دېلىم اوخور سىنە م بازار من ئىلىم دەقىرى

قضا قدر افزا ئىننە ئىستەرسە هە آن بازار



لاقى لا على حيدرى شاھىم منم

آزمارام بولنان كىنارە دوغرودور راھىم منم

اگر كى من تەصىير كارام چوخلۇر گوناھىم منم

لوھەت اىلە سە دەقىرىنىدە بىر غۇرەجان بازار



الست كونو بلا دەنیب جام ايان اىچىدىش

بېش على طى ائىتىش آلتى ارکان سەھىمىش

دەدە كاتىپ يار بولوندا بىلاھ جاندان كەچىمىش

عاشىق مەشىققۇن بولوندا جانىنى قورىان بازار

Yardım EYLƏ YARADANIM	yaradım allah yaradanim
Ədalət sust olanda, Yardım eylə yaradanım, Çoban qurda dost olanda, Yardım elə yaradanım.	عدل سست أولاندا ياراديم الله يارادانيم چوبان قوردا دوست أولاندا ياراديم الله يارادانيم
	
Nanəciblər tox olanda, Qarışdırın çox olanda, Barışdırın yox olanda, Yardım elə yaradanım.	نائب لر توخ أولاندا قاريشدیران چوخ أولاندا باريشدیران بوخ أولاندا ياراديم الله يارادانيم
	
Qonşu qonşuya baxanda, Canın atəşə yaxanda, Alçaq ucaya çıxanda, Yardım elə yaradanım.	قونشو قونشوي باخاندا جانين آتشه ياخاندا الچاق اوچلايا چىخاندا ياراديم الله يارادانيم
	
Dədə Katib nar alanda, İş bilən bekâr qalanda, Həq danışan xar olanda, Yardım EYLƏ YARADANIM.	دده كاتيب نار آلاندا ايش بيلن بكار قالاندا حق دانيشان خوار أولاندا ياراديم الله يارادانيم

İrfan aləmində, insan içində,
Heç zaman yaxşıya yaman deməzlər,
Əxlaq dəftərində quran içində,
Riyakâra əhl-i Quran deməzlər.



Aşiq gərək eşq oduna alışsın,
Aşiq gərək eşq oduna alışsın,
Bir insan ki hər nə gəldi danışsın,
Həyasıza əhl-i iman deməzlər.



İnsanların vəfalısı yaxşıdır,
Aynaların şəffaflısı yaxçıdır,
Oğrunun da insaflısı yaxşıdır,
İnsafsız sahib vicdan deməzlər.



Dədə Katib bu cümləyə xoş inan,
İmanın xərmənin yandırar yalan,
Varlıya dost olan yoxsula düşman,
Heç qanunda ona insan deməzlər.

عرفان عالىنده انسان اچيىنده
هېچ زامان ياخشىي يامان دەزلىر
اخلاق دفترىنده قوران اچيىنده
ريا كارا اهل قورآن دەزلىر



انسان او دور بوش دور ماسىن چالىشىن
عاشق گرک عشق او تونا ئىلىشىن
پيرانسان كى هر نه گلدى دانىشىن
حىا سىزرا اهل ايمان دەزلىر



انسانلارин وفالىسى ياخشى دىر
آئىلارين شفافلىسى ياخشى دىر
اوغرۇنون دا انصافلىسى ياخشى دىر
انسا فىزىزا صاحب وجдан دەزلىر



دده كاتب بو جمهه به خوش اينان
ايمانين خرمىن ياندىرار يالان
وارلىدا دوست اولان يوخسولا دوشان
هېچ قانوندا اوغا انسان دەزلىر

Əvvəlindən adətimdir sözdə yalan demərəm,
Mən Türkə danişaram dilə “zəban” demərəm,
Anam məni uşaqlıqdan Türk dili danıştırıb,
Atam mənə çörək verib çörəgə “nan” demərəm.



Mən anamın əmcəgindən Türkçə süd əmmişəm,
İndidə əmcək deyirəm dahi “pestan” demərəm,
Su içəndə zoq edərəm dad verməz ağızında ab,
Sərinləsəm kölgəlikdə da “sayiban” demərəm.



Dəryalarda gəmiləri gəzdirir gəmiçilər,
Çox gözəldir gəmiçilik, da “keştibən” demərəm,
Ev-eşiqim işıqlanar qonaqları görəndə,
Mən qonağı çox sevərəm amma mehman demərəm.



Anam mənə “don” tikərdi sıraq-sıraq “arxalıq”,
Köynəgimin ətəginə dahi “daman” demərəm,
Əvvəl evdə uşaqlara Türk dilini öyrədərəm,
Anaya ana deyərəm da “madərcan” demərəm.



Bir gözəli tərif etsəm Türkçə söz qoşaram,
Kirpiğin ox, qaşların yay, əbu kəman demərəm,
Beşigə, gəhvarə deməm o məni yırqalayıb,
Sübə kimin güdükcəyə mən nigəhban demərəm.



Qonşuya, həmsaya deməm mən yoldaşa da həmrəh,
Əkinçiyəm keşavərz yox, toprağa xak söyləməm,
Oğula, oğul diyərəm heç pesərcən demərəm,
Ulduza sitarə deməm, göyə asman demərəm.



Göy guruldar, yağmur yağar, yaşıllanar yayalarar,
Hər nə qədər yağış yağsa ona baran demərəm,
Dəğərliyə dəğər verrəm, ərzişdən çıxmaz başım,
Ucuza ucuz diyərəm, dahi ərzan demərəm.



Ata-babam Türkür mənim, Türkə danişaram,
Farsı da xoş şirin dildir, xoşa yaman demərəm,
Dədə Katib, Türk oğluyam çox dadlıdır dilimiz,
Mahiyə, balıq diyərəm sona payan demərəm.

Əlindən Uaditm dibr səzədə pəlan dəmərəm

من توركجه دانیشارام دبله زيان دنه رم

آلام من اوشاقليغان تورك دبلل دانیشليرب

آلام منه چوره ل وریب چوره كه نان دنه رم



من آلامين ايجكىدىن توركجه سود اميش

ايىدى دە ئىچك دئيم داهى پستان دنه رم

سو ايجىندە ذوق اندىرم داد ونۇز آغۇدا آپ

سەرين لەسم كۆكلەيىكىدە دا ساپىان دنه رم



درىالاردا كىلىرى كىرىم كىمىچى لر

چوخ گۈزىل مىر كىمىچىلىك دا كىشىيان دنه رم

اتو - اشىكىم ايشيقلاثار قوناقلارى كورىنە

من قوانغى چوخ سئورم آتما مەمان دنه رم



آلام منه دون تىكىرىدى سېرىق - سېرىق آرخالىق

كۆنگىيىن اتىكىنە داهى دامان دنه رم

اول انودە اوشاقلارا تورك دىلىنى اۋىرەدەم

آنا يَا آتا دئيم دا مادرجان دنه رم



سوزۇشارام بىرگۈزىل تعرىف اتىسىم توركجه

اخ فاشلارىن ياي، ابرو كەمان دنه رم هېچ سەر جان دنه رم

بنىشكە كەوارە دەنم او مۇن بىر قالا بىب

صوبىھە كىيى كودوكچوپىھە من تەڭمان دنه رم



قۇنشۇيا هەسابىھ دەشم من بولماشا دا ھەراه

اوغلۇ اوغۇل دەنیه رم هېچ سەر جان دنه رم

اكىچىم بوخ كشاورز، تورباغا خاڭ سۈپەم

اولۇزا ستارە دەشم كۆيە آسان دنه رم



كۆرۈلەرلارغا غۇرۇياغار ياشىل لالاڭ يالىلار

ھەر نە قىدر ياغىش ياغسا اوغا بازان دنه رم

دەرىلە دەر وغۇرۇم ارزىشىن چىخاز باشم

اوجۇزا اوچۇز تىبە رم داسى لۇزان دنه رم



آتا - بابام تورك دور منم توركجه دانىشارام

فارسدا خوش شىرىن دىلىپىرخوشلایمان دنه رم

دەدە كاتىپ تورك اوغلويم چوخ دالىپىر دىلىپىز

ماھى يە باليق دئيم سونا پالان دنه رم

Qadir Allah; bu nə şurdur zəmanda?
 Baxça bizimkidir, gül bizim dəğil,
 Sən bölən bölgələr qəbul olmadı,
 Petək bizimkidir, bal bizim dəğil.



Bahar çağı göy geyinir səhralar,
 Zoqa gəlib dalğa vurara deyalar,
 Yağmur yağar yaşıllanar dəryalar,
 Yayla bizimkidir, el bizim dəyil.



Qurda yol verdilər xayın çobanlar,
 Xara, yoldaş oldu naşı bağbanlar,
 Od alıb mədənlər, alışdı kanlar,
 Medən bizimkidir, ləl bizim dəyil.



Nə tufandır, nə gogadır, nə dumdan,
 Atəş alıb xermənimiz yan ha yan,
 Dedə Katib, dilin saxla dur, dayan,
 Ürək bizimkidir, dil bizim dəyil.

قادر آللہ بو نه شوردور زاماندا
 باخچا بیزئکی دیر گول بیزیم دکیل
 سن بولن بولگولر قبول اویادى
 پېك بیزئکی دیر بال بیزیم دکیل



باھار چاغى گوی كېيىپەر صەراڭار
 ذوقا گلېب دالغا وورار دريالار
 ياغۇر ياغار ياشىل لاتار دريالار
 يايلا بیزئکی دیر ائل بیزیم دکیل



قوردا يول وىردىلەر خائىن چوباللار
 خارا بولماش اولىمو ناشى باغبانلار
 اود آلېب مەدن لەلىشىدى كاتلار
 مەدن بیزئکی دیر لەل بیزیم دکیل



نه طوفان دير نه غوغادىر نه دومان
 آتش آلېب خرمىز يان ها يان
 دده كاتىپ دىلىن ساخلا ، دور ، دايىان
 اورە ك بیزئکی دير دىل بیزیم دکیل

Qadir Allah üç dört yüzlü insana,
Səqiz dərd ver səqizi də dərrmansız,
Bir insan ki söz gezdirir şor salar,
Can verəndə onu öldür imansız.



Ya rəb firsat vermə gəda namərdə,
Ürəgini, doldur kedərə dərdə,
Yıxılsa vur, qoyma düzəlsin birdə,
Başı heç olmasın bəla dumansız.



Od, yandırsın qarasını ağını,
Şəxtə vursun bostanını bağını,
Dolu döysün baxcasını bağını,
Buğdasıda dənsiz olsun samansız.



Dedə Katib fəsad toxmun əkənlər,
Hər bir gücü yettigini bükənlər,
Xəlqin xoşluğundan sancı çəkənlər,
Ömür boyu sancı çəksin amansız.

قادر آللە اوج دورد اوزلو انسانا
سکگیز درد وئر سکگیزى ده درمانسىز
پىر انسان كى سوز گىزىر شور سالار
جان و عىنده اوونو اولىمور ايمانسىز



يا رب فرصت وعمره كىدا نامىرە
اورە كىنى دولىور كىرە دردە
يىخىلسا وور قوها دوزە لىسين پىر دە
باشى هەچ اولماسىن بلا دومانسىز



اود ياندىرسىن قاراسىنى آغىنى
شىخىه وورسون بوسنانىنى باغىنى
دولو دؤسون باخناسىنى باغىنى
بوغداسى دا دنسىز اولسون سامانسىز



دده كاتب فساد توخون اكتلار
هر پىر گوجو پىتىكىنى بوكتلار
خالقىن خوشلۇغۇندا سانجى چكتلار
عۇئمۇر بويو سانجى چىكسىن آمانسىز

İnsan	انسان
Oğul çox güvənmə gününə, Bax tarixə hər zamandan ibrət al, Çoxlarımı topraq çəkti kamına, Topraq olan ustuxandan ibrət al.	اوغل چوخ گووه نه گونه باخ تارىخه هر زاماندان عبرت آل چوخلاريفى تورياق چىكى كامينا تورياق اولان استخواندان عبرت آل
❖ ❖	❖ ❖
Hani Nəmrud yapdı burç-i asimanı? Hani şəddad, onun bağ-i rizvanı? Hani Ferovn etti kəbir tügýani, Bax sonuna o nadandan ibrət al.	هانى نەرمۇد يەپدى بىرچ آسمانى؟ هانى شەدداد، اوون باغ رضوانى؟ هانى فەروون ائىدى كېرى طەغىانى باخ سۈنۈنا او ناداندان عبرت آل
❖ ❖	❖ ❖
Hani səlsal o qurşandı polada, Hani Əbucəhl durdu inada, Çox zalimlər məhv oldular dünyada, Müslümansan o Qurandan ibrət al.	هانى صلصال او قورشاندى پولادا هانى ابۇچەل دوردو عنادا چوخ ئالماڭ لەمۇ او سۇلار دۇنیادا مۇسلمانسان او قورآنдан عبرت آل
❖ ❖	❖ ❖
Hani Lenin Bolşiviklik yarattı, Unuttu Allahı, dinini attı, Yetmiş il yaşadı məramı battı, Bax qudrətə yaradandan ibrət al.	هانى لنین بولشیوپک لیک يارادى اوونىدو اللاھى دینىنى آتدى يېنىش ایل ياشادى مرامى باتدى باخ قدرە ياراداندان عبرت آل
❖ ❖	❖ ❖
Dədə Katib kibr edənlər xar oldu, Beş gün atın qovdu giriftar oldu, Pozuldu kaxları tar-mar oldu, Bayquşun qonan o virandan ibrət al.	دەدە کاتىپ كېر اىندى لە خوار اولىو بېش گون آتىن قوودو گرفтар اولىو پوزولۇ كاخلارى تار - مار اولىو باھقۇش قونان او وېراندان عبرت آل

Urmu gölü, əvvəl Allah yâd olsun,
Könlümüzdə dayim Allah yâd olsun,
Azərbaycan millətimiz şad olsun,
Xoş düşünək, xoş çalışaq, xoş bilək,
Bir-bir ilə xoş danışaq xoş gülək.



Urmu gölü baharların, yazların,
Göllərində, ördək, sona, qazların,
Türkü aşıqların, Türkü sazların,
Çalıb oxusunlar dağılsın gəmlər,
Aramızdan getsin kədər sitəmlər.



Urmu gölü, mən bağlıyam ellərə,
Azərbaycana həm Türkü dillərə,
Neysan yağmuruna, axan sellərə,
Yağmur vursun paslarımız silinsin,
Çirkinlik, güzəllik o vəqt bilinsin.



Urmu gölü Türk oğluyuq Türkük biz,
Yurdumuzun qoruqçusu Türkük biz,
Başmaq olmamışıq hervaxt böركük biz,
Tarix boyu ucalmışıq, ucayıq,
Düşmənlər sanmasın düşqün qocayıq.



Urmu gölü dalgaların qalxanda,
Şimşek vuru, ıldırımlar çaxanda,
Coşqun çaylar, şarıldayıp, axanda,
Şirin sular gəlip, səndə dolanda,

اورمو گولو اول آلاه آد اویسون
کولوموزده دائم آلاه باد اویسون
آذربایجان میلتیز شاد اویسون
خوش دوشونک، خوش چالشاق، خوش بیلک
بیر - بیر ایله خوش دانشاق خوش گولک



اورمو گولو باھارلارین، بازلارین
کوللریندə، اوردک، سونا، فازلارین
تورکو آشیقلارین تورکو سازلارین
چالیب اوخوسونلار داغیلسین غلر
آرامیدان گفتئین کدر سیتم لر



اورمو گولو من باغلى يام ائللره
آذربایجانا هم تورکو ديل لره
نیسان ياغورونا آخان سئل لره
پاڭمور وورسون پاسلارىز سېلىنسىن
چىركىن لىك، گۈزىل لىك او وقت بىلەنسىن



اورمو گولو تورک اوغلۇيوق تورکو بىز
بوردو موزون قورو قچوسو تورکو بىز
باشماق او لمىشىق هر واخت بورکو بىز
تارىخ بويو او جالىشىق او جالىق
دوشمن لر ساناسىن دوشگون قوجايىق



اورمو گولو دالغانلارین قالخاندا
شېشك وورور ايدىرىملار چاخاندا
جوشقۇن چايلار شارپىدا يېپ آخاندا
شىرىن سولاركىلب سىنە دالائىدا

Qurumazsan, dünya boyu qalarsan.



قورومانزان دىيا بىيۇ قالارسان



Urmu gölü! Baldan şirin duzun var,
Payız, qida, ördəklərin qazın var,
Dalğalarda güzəl naqmə sazin var,
Çal sazını ahir sime dayansın,
Çimenlərin yeşil dona boyansın.



اورمو گلۇ! بالدان شىين دوزون وار،
پايز، قىشدا، اركىلىن قازىن وار،
داغلاردا گۈزى نەمە سارىن وار،
چال سارىن آخر سېھە دايى نسىن،
چەنلىرىن يېشىل دونا بويانسىن.



Urmu Gölü! Dalgaların şarıldar,
Yıldırıım çaxar göklər har har harıldar.
Gece vaqtı yıldızların parıldar,
Bizim de bir yıldızımız yüksel sin,
Dostlar gülüp, düşmanlar da qocalısın.



اورمو گلۇ! دالقالارىن شارىلدار،
پايسىرم چاكار كوكىر هار هار هارىلدا،
كەمە وقى پايسىزلارن پايرىلدار،
پىزىدە بىر پايسىزىز بوجىلسىن،
دۇستدار گولوب، دوشانلار دا قوجالسىن.



Urmu Gölü! Qurumasın sellerin,
Sarsımasın dört yanında ellerin,
Nəfəsinnən əsen sərin yellərin, O
yellərdən gəlir vəhdət qoxusu, Həm Həm
vəhdət həm məhəbbət qoxusu.



اورمو گلۇ! قوروماسىن سللرىن،
سارسيلىاسىن دروت يائىندا اللرىن،
نفسىتن اسن سرىن پللرىن،
او پللدن كىلر وحدت قوخوسو،
هەم وحدت ھەم محبت قوخوسو.



Urmu Gölü! Ördəklərin parıldar,
Qonar suya, qanat çalar, pırıldar,
Ovçu vurar, yaralanıb, sizildar,
Sızılıtdan biz də yediz sədəmə,
Rəhmət olsun o rəhmətlilik dədəmə.



اورمو گلۇ! اردکلىن پايرىلدار،
قوئار سويا، قانات چالار، پرادار،
او وجو وورار، يارلاكتىپ، سىزلىلدار،
سېزلىتىدان بىز دە يېڭىك صىدمە،
رەحمەت اولسون او رەختىلەك دە مە.



Urmu Gölü! Necə xanlar savmusan,
Necə şahlar, Süleymanlar savmusan,
Qocalmisan, çox dövranlar savmusan,

اورمو گلۇ! نېھە خانلار سوموسان
نېھە شاهلار سلەمانلار ساوموسان

Qocalıqdan bir az bizə sən danış,
Uzax durma, bizim elə gəl danış.



Urmu Gölü! Şəfəqlərin sönməsin,
Zaman çərxi zərərinə dönməsin,
Özgə quşu sularına qonmasın,
Ellər gəlsin, dönüp gedsin dal ba dal,
Sən heyifsən, getmə getmə hələ qal.



Urmu Gölü! Dörd bir yanın tanıram,
Hal diliylə nə dediğin qanıram,
Bilməm nədən od almışam, yanıram,
Sən bir su səp bu atəşə qoy sönə,
Heyif olsun, zəman dönüb tərsinə.



Urmu Gölü! Gürültülü səsin var,
Dostu güldürməğə çox həvəsin var,
Elə şəfa verən xoş nəfəsin var,
O nəfəsdən göndər gəlsin bizlərə,
Urmu'dan Salmas'a Xoy'dan Təbrizə.



Urmu Gölü! Duzlu dadın var sənin,
Xatırələrdə hər vaxt yadın var sənin,
Tarixlərdə bəlli adın var sənin,
Sənin adın iftihardır bizlərə,
Tikan batsın, yurda xain gözlərə.



Qoğalmışan چوخ دورانلار ساوموسان
قوجالىقىدان بىراز يېزه سن دانىش،
اوزاخ دورما، پېزمەم الە گل دانىش.



اور مو گلو! شەقللىن سونغە سين،
زمان چىخى ضرربىنە دوغە سين،
اوزىكە قوشۇ سولارىپا قوشاسىن،
الىر گلسىن، دونوب گىسىن دال با دال،
سن حىفسىن، كىمە كىمە هەلە قاب.



اور مو گلو! درود بىر يانىن تائىرام،
حال دىليلە نە ددىكىن قاتىرام،
بىلەم تىن اود المىشام، يانىرام،
سن بىر سو سېپ بو آڭشە قوى سونە،
حىف اولسۇن، زمان دونوب ترسىيە.



اور مو گلو! گۈرۈلۈلۈ سىسىن وار،
دوسىت گولىورمەك چوخ ھوسىن وار،
الا شەقا ورن خوش نەسىن وار،
او نەسىنەن گۈنئىر گلسىن يېزىر،
اور مودان سەلماسا خويىدان بىزىز.



اور مو گلو! دوزلۇ دادىن وار سىنىن،
خاطىرە لىدە ھەر وخت يادىن وار سىنىن،
ئارىچە لىدە بىلى ادىن وار سىنىن،
سىنىن ادىن افتخاردىپ بىزىر،
نىكان باتسىن بوردا خايىن گۈزىر.



Urmu Gölü! Yatmamışan, oyaxsan,
Boya götürməzsən, özün boyaqsan,
Azərbaycan tarixinə dayaxsan,
Sən dayaq ol, Allah sənin dayağın,
Dünya boyu büdrəməsin ayağıın.



اورمو گلو! ياتمامیسان، اوپا خسان،
بويا گوتورمزسن، اووزن بوياسان،
آذريجان تارixinine دايابخسان،
سن داياق اول، الله سين داياقين،
دنيا بويوك بودرمه سين داياقين.



Urmu Gölü! Bilməm neçə yaşın var,
Qocalıbsan, tük ağarmış başın var,
Göyərçin Qalada Kazım Daşın var,
Gəlin görünü daşlarda mənzərə،
Baxın tarixlərdə yazın dəftərə.



اورمو گلو! بيلم نجه باشين وار،
قوجاليسان، توک آغارييش باشين وار،
گورچن قالادا كاظم داشين وار،
گلين گورون او داشلاردا منظره،
. باخين تاريج لرده بازин دفتەرە.



İsti düşcek yayxanardıq suyunda,
Dayazında, dərinində, boyunda,
Ortaqidik elin bayram toyunda,
O toylarda biz oxuyub gülərdik,
Gam kədəri köylümüzdən silərdik.



استي دوشىك ياخانىردېق سۈيونىدا،
دابازىندا، درېتىننە، بويوندا،
اور تاقىدىك الىن بايرام، توپوندا،
او توپلاردا بىز توخوب گولىدىك،
. غىكىرى گولومۇزدىن سىلىرىدىك.



Urmu Gölü! Güvəniรem elimə،
Azərbaycan Türkçəsində diklimə،
Bir də cavənlığım gəlsə əlimə،
Xoş danışib, xoş gülərəm, oynaram،
Qazan kimi qaynaq vurub qaynaram.



اورمو گلو! گوونىم الىھ،
آزرياجان توركىھ سينىدە دىليھ،
پىرده جوانلىقىم گلسە الىھ،
خوش دانىشىب، خوش گولە رم اوپىنارام،
قازان كىي دالقا ووروب قاپىنارام.



Urmu Gölü! Quruyubdur sellərin،
Quruluqda gücdə qalib ellərin،
Yağmur yağar genə dolar göllərin،
Quru çaylar, bir gün genə sulanar،
Sellər coşub, şaqqlıdayıb bulanar.

اورمو گلو! قورو بويصور سللرين،
قورو چايلار، بير گون كىنه سولانار،
ياغمور ياغار كىه دولار گوللىع
قورو اوقدا كوجىدە قالىب اللرىن،
. سللر جوشوب، شاققىلدايپ بولانار.



Urmu Gölü! Yurdun yuvası sənsən,
Dalğalı könüllər govgası sənsən,
Qışda köçmən quşların məvası sənsən,
O quşlardan hərdən pay ver ellərə,
Qoy səslənsin adın düşsün dillərə.

اور مو گلو! بوردون بواسى سنسن،
دالقالي گونوللار غوغاسى سنسن،
قىشدا كوجىن قوشلارين ماواسى سنسن،
او قوشلارдан هرفن پاي ور الره،
قوى سىسلنسىن آدىن دوشسون دىللە.



Urmu Gölü! Günəş nuru saçanda,
Bildirçinlər pırıldayıb uçanda,
Qurd sürüdən qoyun alıb qaçanda,
Köpəklərin qışqırardı çobanlar,
Qışqırardı dalisinda cavanlar.

اور مو گلو! گوڭش نورو ساجىندا،
قورد سورودن قوبون الىب قاچاندا،
كۆكلەرين قىسىقىدارى چۈيانلار،
پىلىرىچىلەر پەلمايىب اوجاندا،
قىشقىرارىدى دالىسىنچا جوانلار



Urmu Gölü! Şirin duzlu suyun var,
Çox dərinsən, bir boy verməz boyun var,
Movc edəndə bayramın var toyun var,
Bu toylarda bizdən də bir yâd elə,
Azərbaycan millətini şad elə.

اور مو گلو! شىين دوزلو سوبون وار،
چوخ درىشن، بىر بوى ورمز بوبون وار،
موج اندە بايرامىن وار توبون وار،
بو توپلاردا بىزدن ده بىر ياد الە..
آذربايجان ميللىتىنى شاد الە



Urmu Gölü! Üzün ağdı, ağ olsun,
Dörd bir yanın bostan, bağca, bağ olsun,
Səni sevən Azərbaycan sağ olsun,
Hərdən də bir səlam söylə bizlərə,
Qurban olum bizə baxan gözlərə.

اور مو گلو! اوزون أغى، آغ اولسون،
دورد بىر يائىن بوسستان، باخچە، باغ اولسون،
سۇنى سۇن آذربايجان ساڭ اولسون،
ھەردىن دە بىر سلام سوبىلە بىزلە،
قوربان اولوم بىزە باخان گوزلە



Urmu Gölü, ovçuların ovlağı,

اور مو گلو! اوچولارين اولاغى،

Gözəlləri, quyuları, batlağı,
Çəmənləri kəl gamışın otlağı,
Kəllər yeyib, durub savaşardılar,
Bir birinin üstünə ağnaşardılar.



Urmu Gölü! Sən Urmu'nun gülüsən,
Sən Urmu yox, Azərbaycan gülüsən,
Bülbülüsən, çiçəgisən, gülüsən,
O güllərdən bir dəstə ver iyleyək,
Baxaq görək gələcəgi neyniyək.



Urmu Gölü! Yurdumuzu sevirik,
Türk, Fars, Ərəb, Kürd'ümüzü sevirik,
Bir, iki, üç, dördümüzü sevirik,
Yurdumuzun sefasından de bizə,
Elimizi vefasından de bizə.

Urmu Gölü! Aqşam günün batanda,
Işıq gedib, qaranlıqlar çatandai,
Uldzlar bir birinə göz atanda,
Ay ışığı düşər suyun üzünə,
Görən həvəslənir özü özünə,



Urmu Gölü! Çox dövranlar görmüsən,
Çoxlu xanlar, yaşadıbsan yormusan,
Çoxlu qəhrəmanlar əldən vermişən,
Yurdumuzun qulluqçusu genə var,
Azərbaycan qoruqçusu genə var.

گوزلاری، قوبولاري، باتلاغى،
چىنلىرى كىلىميش اوئلاڭى،
كىلەر ئىپب، دوروب ساواشادىلار،
بىر بىزىم اوستۇنە آغاشاشاردىلار.



اورمو كلو! سن اورمونون كولو سن،
سن اورمو يوخ، آترياچان كولوسن،
بولبولسн، چىچكىسىن، كولوسن،
او كوللاردىن بىر دسته ور ايليك،
باخاق كورك كىلچىكى نىنىك



اورمو كلو! بوردو موز سورىك،
تورك، فارس، عرب، كوردو موزو سورىك،
بىر، اىكى، اوج، دوردو موزو سورىك،
بوردو موزون صفاسىنдан ده بىزە،
البيزن وفاسيندان ده بىزە



اورمو كلو! اخشام كون باياندا،
ايشيق كىدىپ، قارانلىقلار چاتاندا،
آى ايшиقى دوشىر سوپون اوزونه،
اولانوزلار بىر بىزىنە كوز اياندا،
كورن هوسلىتىر اوزو اوزونه.



اورمو كلو! دورانلار كورموسن،
چوكخو خانلار ياشادىسان بورموسان،
چوكخو قهرمانلار الدن ورمىسن،
بوردو موزون قوللوق جوسو كىنە وار،
آترياچان قورو قجوسو كىنە وار



Urmu Gölü! Duzun duzlağı sənsən,
Əski tarixlərin qaynağı sənsən,
Savaşqan kəllərin oynağı sənsən,
Sel yıxanmaz o kəllərin birini,
Biri gedsə, beşi tutar birini.



Urmu Gölü! On bir dana çayın var,
Payız, qışın, baharın var, yayın var,
Azərbaycan ölkəsində payın var,
Dünya boyu Allah payın kəsməsin,
Yaman yeli millətiyən əsməsin.



Urmu Gölü! Geçən günə gün yetməz,
Şövkətin tarixdən silinib getməz,
Adlım iyitlərin adları itməz,
Hər zaman diridir uca adları,
Başa kölgə salar qol qanadları.



Urmu Gölü! Sönmez, qaynar qazanlar,
Üstün şairlərin âşık, ozanlar,
Söz xəncərin vurub düşmən pozanlar,
İrfan aləmində bir örnəktilər,
Göydə tərlan, suda bir ördəktilər.

Urmu Gölü! Dörd yanında bağların,
Geniş, düzgənlərin uca dağların,



اورو مو گولو! دوزون دوزلاغى سنسن،
اسكى تارىخلىرىن قايياغى سنسن،
ساواشقان كللىرىن اوپياغى سنسن،
سل بىخاتاز او كللىرىن بىرنى،
بىرى گتسه، بىشى توڭار بىرنى.



اورو مو گولو! اون بىر دانا چاپىن وار.
بايىز، قىشىن، ھارىن وار، بايىن وار.
آذربايجان اوڭىكە سىنندە پايىن وار،
دۇنابى يۈچۈن الله پايىن كىمە سىن،
يامان يېلى مىللەتىن اسەمە سىن.



اورو مو گولو! كچن كونه كون بىز،
شوكىن تارىخىدىن سىلەنیپ كېز،
آدىم آكىتلەرن ادلارى اتىر،
ھر زمان دىرىدىر اوجا ادلارى،
باش كۆلگە سالار قول قانادلارى



اورو مو گولو! سوغۇز، قاپىنار قازانلار،
اوستۇن شاعىرلەر، عاشقىن اوزانلار،
سوز خنجىن ووروب دوشман پوزانلار،
عفان عالىنىدە بىر اورنىكىدىلەر،
گوپىدە تىلان، سودا بىر اردكىدىلەر

اورو مو گولو! دورد پائىندا باڭلارىن،
كېش، دوزگىلىرىن اوجا داغلارىن،

Sevimlidir sənin isti çağların,
Bu çağlarda yayxınmağa gələrlər,
Çimib çıxıb, xoş danışib gülərlər.

سۆمیلیدیر سئین ایستى چاغلارین،
بو چاغلاردا ياخىنغاڭلار،
چىيىب چىيىب، خوش دانىشىپ گوللر

★ ★
Urmu Gölü! Çoxdu qoç oğlanların,
Çevrəndə beslenib qəhrəmanların,
Təbriz'də Bağır Xan, Səttar Xanların,
Tarix gizlədənməz rəşadətlərin,
Yurd sevər ulusun məhəbbətlərin.

اور مو گولو! چو خدو قوج اوغلانلارين،
چورنده بىلىپ قورمانلارين،
تبرىزده باقرخان، ستارخانلارين،
تارىخ كىزىله دغز رشادلىرىن،
بورد سور اولسون مەيتلىرىن

★ ★
Urmu Gölü! Ağ Günbezin qalası,
Dövrəsində bitən çiçek lalesi,
Düşmənlərə gəlsin düşsün belasi,
Belalərdən uzaq olaq hamımız,
Məhəbbətlə dolu olsun camımız.

اور مو گولو! آغ گونىزنىن قالاسى،
دوره سىنندە يىتن چىچك لاهسى،
دشمنلەر كىلسىن دوشسون بلاسى،
بالالارдан اوزاق اولاق ھامىز،
مۇبتىئە دولو اولسون جامىز

★ ★
Urmu Gölü! Dalğaların şəpelər,
Şəpelərin sularını şəpelər,
Dörd yanında yüz on bir Kültəpə,
Kültəpələr hər biri bir dəfinə,
Bir yol tapaq dəfinələr diyənə,

اور مو گولو! دالغالاڭىز شېلەر،
شېلەرىن سولارىنى شېلەر،
دورد يائىندا يۈز ان بىر كۈلتەپە،
كۈلتەپەلەر ھەر بىر دەفينە،
بىر بول تاپاق دەفينە لە دىھە.

★ ★
Urmu Gölü! Yatmış bəxtin oyansın,
Çəmənlərin yaşıl çiçek boyansın,
Suyun qalxıb qədim həddə dayansın,
Bəlkə biz də bir xoş gülək nazlanaq,
Duman gedə qışdan çıxaq yazlanaq.

اور مو گولو! ياتىش بختىن اويانسىن..
چەنلىرىن ياشىل چىچك بويانسىن..
سويون قالخىب قىدىم حددە دايانسىن..
بىلەك بىزىدە بىر خوش كۈلك نازلاناق..
دومان كە قىشدان چىخاڭ بازلاناق



Urmu Gölü! Sən ölkəyə təməl daş,
Qalqaçı düzü ilen ili baba baş,
Gətirib satardı Quşçu Dadaş,
O rəhmətlik dadaş xoş danışardı,
Hərden ona buna o sataşardı.



Urmu Gölü! Qorxma olmasan yalqız,
Bir qolun Urmudur, bir olun Təbriz,
Qoşaçay, Sulduz, Güney elimiz,
Bu ellərin bütün sənə dayaqdır,
Azərbaycan yatmayıbdır oyaqdır!



Urmu Gölü! Kazım Xan'ın varidi,
Ənzəl mahalın iftixariydi,
Türkü qalıq, Farsi yadigar iydi,
Zaman döndü, Kazım Xan da qalmadı,
Heç bir kəsin istədiyi olmadı.



Urmu Gölü! Gələn gedər, qalanmaz,
Allah saxlayanı kimsə salanmaz,
Yalan sözdü dünya yalan olanmaz,
Yalan bizik ad qoyuruq dünyaya,
Baş tapmiriq doğru baxaq aynaya.



Urmu Gölü! Mən bir Qulunculuyam,
Urmu çevrəsində Qulunculuyam,
Ənzəl Mahalliyam, Qulunculuyam,
İftihar edirəm Azərbaycan'a,



اورمو گولو! سن اوکه یه ٹل داش،.
قالقاحی دوزو ایلن ایلن بابا باش،.
کیریب ساتاردی قوشچو داداش،.
او رحمتیک داداش خوش دانیشاردی،.
هردن اونا بونا او ساتاشاردی



اورمو گولو! قورخا اولاسان بالقیز،.
بیر قولون اورمودور، بیر قولون تبیز،.
قوشچای، سولوز، کوفن الیز،.
بو اللین بوتون سنه دیاقدیر،.
آذربایجان بالقاپیدیر اویاقدیر



اورمو گولو! کاظم خانین واریدی،
ازل ماهالیین افخاریدی،
تورک قالیق، فارس یادیگاریدی،
زمام دونتو، کاظم خان دا قالمادی،
هج بیر کسین ایسته دیگی اویالادی



اورمو گولو! کلن گدر، قالاناز،
الله ساخلیانی کپسە سالانمار،
بالان سوزدو دنیا بالان اولاناز،
بالان بینیک اد قوبارق دونیالا،
باش تاپارق دوغرو باخاق اینالا



اورمو گولو! من بیر قولونجلویام،
او موچوره سیندە قولونجلویام،
ازل ماهالیام، قولونجلویام،

Mən qul yazılmışam Azərbaycan'a.

افخار ارم آذربایجان،

من قول یازیلمیشام آذربایجانا



Urmu Gölü! Səlam olsun ellərə,
Azeri türküsün diyən dillərə,
Yerə gəlməz həqqə bağlı bellərə,
Sağ olsunlar bizə səlam verənlər,
Doğruluğu doğru gözdə görənlər.

اورمو گلو! سلام او لسون الله،
آذرى توركوسون دين ديلله،
بره گلمر حفه با غلى بللره،
سشنخ او لسونلار بىزه سلام ورنلر،
دوغرولوغو دوغرو سوزده گورنلر.



Urmu Gölü! Qulunclunun karnası,
Yaxmalıydı mərxananın qınası,
Düzüm düzüm göydən geçən durnası,
Biz diyərdik durnalara hay verin,
Kör keçəli bir birinnən ayırin.

اورمو گلو! قولونجلونون نارناسى،
غشخمشليدى مرخانانين قيناسى،
دوزوم دوزم گوين كجهن دورناسى،
بىز ديرديك دورنالارا هاي ورين،
كور كچلى بير بيرىنن اىرين



Urmu Gölü! Çox danışdıq yorulduq,
Gâh bulanıq gâh dum duru durulduq,
Qocalıq şaxtası vurdu sürüldüq,
Qocalıq bir dərddir, yoxdur dərmanı,
Qocalıq dəyərdən salar insanı.

اورمو گلو! چوخ دايىشىق يورولىوق،
گاه بولانىق گاه دوم دورو دورولىوق،
قوجالىق شخىھ سى ووردو سورولىوق،
قوجالىق پىر درددىر، يوخدۇر درمانى،
قوجالىق دىردىن سالار انسانى



Urmu Gölü! Ay günəşin batmasın,
Yar yoldaşın, elin səni atmasın,
Zaman bizim başımızı qatmasın,
Qoy bizim də bir ayınsın başımız,
Xayınların başınadır daşımız.

اورمو گلو! آى كىنىشىن باڭاسىن،
بار بولداشىن، الىن سنىن اڭاسىن،
زمان بىزىم باشىمىزى فاتقاسىن،
قوى بىزىم دە اپىنسىن باشىزىز،
خايىلىرىن باشىندادир داشىزىز



Urmu Gölü! Nemət idi cavamlıq,
Bir dəyərli sərvət idi cavamlıq,

اورمو گلو! نعمى ايدى جوانلىق،

Bir qiymətli fursətidi cavanluiq,
Heyif uçdu əldən getti quş kimi,
Ya bir xiyal kimi, ya da düş kimi.



Urmu Gölü! Geçən günə gün yetməz,
Gəndə toxumdan ağ lalə bitməz,
Qədim rəhmətliklər daha qayitmaz,
Bu gün dövran bizimkidi oynayaq,
Xayinləri ölkəmizə qoymayaq.



Urmu Gölü! Batlaqların quruyub,
Gam dumanı ölkəmizi bürüyüb,
Birlik, vəhdət aramızda çürüyüb,
Bir gün gələ açlarımız tox ola,
Aramızda birlik vəhdət çox ola.

بىر دېلى ۋىرۇت ايدى جوانلىق،
بىر قېتىلى فرucht ايدى جوانلىق،
حىف اللە اوجدو كىنى قوش كەن،
يا بىر خيال كەن، يا دا دوش كەن



اور مو گولو! كچن گون بىز،
كىندە توخوموندان اغ لالە بىز،
قىدىم رەحمىتىكىلر داها قاڭز،
بو گون دوران بىز كېدىرىز اوپىلياڭ،
خاپىتلەرى اولكە مىزە قوپىماق



اور مو گولو! باڭلاقلارين قوروپوب،
غم دومانى اولكە مىزى بوروپوب،
پىرلىك، وحدت ارامىزدا گوروپوب،
بىر گون كله آچلارىپ توخ اولا،
ارامىزدا پىرلىك وحدت چۈخ اولا



Urmu Gölü! Türkoğlu Türkük biz,
Yurdumuzun qoruqçusu Türkük biz,
Başmaq olmamışiq hər vaxt börkük biz,
Tarix boyu ucalmışiq ucayıq,
Düşmənlər sanmasın düşgün qocayıq.

اور مو گولو! تورك اوغلو تورك بىز،
بور دوموزون قوروچىسو توركىز بىز،
باشاق اولامىشىق هر واخت بوركك بىز،
تارىخ بىو اوچالىشىق اوچاپق،
دوشمن لر ساناسىن دوشكون قوجاپق



Urmu Gölü! Türk dilinin dadı var,
Təbrizlinin tarixlərdə adı var,
Urmu çox gözəldi hər zadı var,
Şairləri baş ucaldır millətə,
Beh beh! iyitlərdə namus geyrəttə.

اور مو گولو! تورك دىليپىن دادى وار،
تبىزلىپىن تارىخلەدە ادى وار،
اور مو چۆخ گوزلەپر هر زادى وار،
شاعىرلار باش اوچالىپر مىللە،
بە بە! اپكىتلە ناموس غېرتە



Urmu Gölü! Türk millətin nəcibdir,
Geçmişlərin, çox əcayib nəcibdir,
Duzlu suyun çox dəndlərə təbibdi,
Əsli təbibimiz o yaradandır,
Heyif sizimiz var yara dandır.



Urmu Gölü! Hər çalınan saz olmaz,
Ördək hər neynəsə genə qaz olmaz,
Qədim sözdü, “bir gül ilə yaz olmaz,”
Allah şadlıq versin bütün millətə,
Da yetər, son qoyaq zülmə zillətə.



Urmu Gölü! Soydaşların var olsun,
Türkü dilli qardaşların var olsun,
Yurdu sever yoldaşların var olsun,
Bir biriyə xoş danışaq xoş gülək,
Bir birinin qədrin sağlıqda bilek.



Urmu Gölü! Duz üstüne duz qala,
Zənbil Dağı, Baxşı Qala, Qız Qala,
Xoş danışaq, ölüb gedsək söz qala,
Yaxşı sözlər qızıl xətlə yazılınsın,
Xım odu ki əvvəldə düz qazılsın.



Urmu Gölü! Çox adlımdir ulusun,
Bütün Türk Dünyası sənin ulusun,
Türülü türlü qaynaqlardan dolusun,



اور مو گولوا تورک میللتین نجیبیدیر،
کمیشلرین، چوخ عاچاب نجیبیدیر،
دوزلو سویون چوخ دردره طبیبیدیر،
اصل طبیبیدیر او یاراداندیر،
حیف سیسیبیز وار یاراداندیر.



اور مو گولوا هر چالینان ساز اولماز،
اردک هر نینسە کە کاز اولماز،
قىئىم سوزدو، بىر گول اىلە باز اولماز،
الله شادلىق ورسىن بويون ميلته،
دا يېز، سون قوياق ظلمه ذللته



اور مو گولوا سوپداشلارین وار اولسون،
تورک دىللى قارداشلارин وار اولسون،
بوردو سور يولماشلارин وار اولسون،
بىر بىريله خوش دانışاق خوش گولك،
بىر بىرىنин قىرىن ساغلىقىدا بىلك



اور مو گولوا دوز اوستونه دوز قالا،
زنبل داغى، ڈاخشى قالا، قىز قالا،
خوش دانışاق، اولوب گىتسك سوز قالا،
ياخشى سوزلر قىزىل خىللە يازىلسىن،
خ اودوک اوالە دوز دانışا



اور مو گولوا چوخ آلمىدىر اولوسون
بوتون تورک دىناسى سىنن اولوسون
تورو لو تورلو قابقاڭلار دان دulosون

Əl uzadaq qaynaqlardan yol bulaq,
Tanrı vermiş faydalardan bol bulaq.



ال اوزاداق قابنالاردان بول بولاق
تارى ويرميش فايدالاردان بول بولاق



Urmu gölü “Dədə Katib” hələ var,
Zaman çerxi başın qatıb hələ var,
Uyanmayır, bəxti yatıb hələ var,
Bir gün ola yatmış bəxti oyana,
Geyrət atı minib çapar meydana.

اور مو كولو ”دده كاتب ” هله وار
زامان چرخى باشين قاتيب هله وار
اوياناير بختى ياتىپ هله وار
بير گون اولا ياتىش بختى اويانا
غىرت آق مىتىپ چالار مى دانا

Könül üç üzlü insanla,
Heç vəqt əhd ü peyman olmaz,
Çox danışıb çox gülənlər,
Yüz yaşasa insan olmaz.



Şöhrəttən əl çəkməyənlər,
Derd u bəla çəkməyənlər,
Düz riyazət çəkməyənlər,
Heç vəqt əhle irfan olmaz.



Doğrunun Allah yarıdır,
Əğrilik şeytan karıdır,
İnsaf, din ilə yarıdır,
Həyasızda iman olmaz.



Dədə Katib köçməlisən,
Alçaq, uca köçməlisən,
Hər nə eksən biçməlisən,
Yaxşı toxum yalan olmaz.

کونول اوج اوزلو انساپلا
هېچ وقت عهد يیان اویاز
چوخ دانىشىپ چىخ كوللەر
بوز ياشاسا انسان اویاز



شهرتىن ال چىكە بن لر
درد بلا چىكە بن لر
دوز رياضت چىكە بن لر
هېچ وقت اهل عرفان اویاز



دوغرونون آللە يارىدىز
اگريلىك شىطان كارى دىز
انصاف دين ايلە يارى دىز
حىاسىزدا ايمان اویاز



دده كاتىپ كۆچە ليسن
الچاق اوچا كۆچە ليسن
ھەزە آكسن يېچە ليسن
ياخشى توخوم يالان اویاز

<p>Xam sözləri dilə gətirmə könül, Mənali söz danış öz taqətinçə, Şairin bazarı bir gülxanədi, Müştərisin gəl seç liyaqətinçə.</p> <p style="text-align: center;">† † †</p> <p>Kiçik atəşiyələ alışmaz qazan, Möhtərəm olanmaz ehtiram pozan, Bacarsan arada məhəbbət qazan, İntizarın olsun məhəbbətinçə.</p> <p style="text-align: center;">† † †</p> <p>Sən əfsun bilməsən marə yapışma, Riyazət çəkməsən narə yapışma, Güçün yoxlamamış barə yapışma, Qardaşım yük götür öz taqətinçə.</p> <p style="text-align: center;">† † †</p> <p>Dədə Katib; gedər gəlməz gedənlər, Gibət xəncəriylə xəlqi didənlər, Daldada danışıb irad edənlər, Tərk etməz baş məzarə çatınca.</p>	<p>خام سوزلرى دىلە كېرىمە كۈول معنالى سوز دايىش اوز طاقىنچە شاعىئەن بازارى يېر كۆلخانەدى مشتريسىن كىلىمچى سەج لىاقىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>كىچىك آتش ايلە آلىشماز قازان محترم اولانماز احقرام بۇزان باچارسان آزادا محبىت قازان انتظارىن اولسون محبىتىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>سن افسون بىلە سن مارە يايىشما رېاضت چىكە سن نارە يايىشما كوجون يۈچلەمەمىش بارە يايىشما قارداشىم يوک گۇتور اوز طاقىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>دەدە كاتىب كىندر كىلمىز كەندىلەر غىبىت خەنجرى ايلە خلقى دىدىنلەر دالىدادا دايىشىپ ابراد ائدىنلەر ترىك ائىنگىر باش مزارە چاتىنچە</p>
---	--

دەلى كۈنۈل نېچە جملە ئايىلە يىان كۆلگە سىز
يارادان امانت وغىرەب جىسىدە جان كۆلگە سىز
كاييانق او يارادمىش معنويدىن-ماددىدىن
ايىشىغىن وغىمىش جەمانا شىمس تابان كۆلگە سىز



عقل يئىنەر حكمتىنە سن بىر علم الله باخ
كۆلگە نوردان ايجاد او لار بوتون خلق الله باخ
منصور حلاج نە دىنى فناه فى الله باخ
نور حق ظاهر او لاندا او لار هەريان كۆلگە سىز



ملايكە نوردان يارايىپ جىسمە خلاف بىل بقىن
عين عيان ، نطق بيان ، آب شفاف ھېچىن
مومەن لىعن كۈنلۈ آيدىن آيدىن صاف هىن
درىالاردا موج روان ، باد- طوفان كۆلگە سىز



دەدە كاتىب كەر جەمانى دقتە آل هەر يانى
ارض و سوا، كەڭشانلار فکرو سالىر انسانى
جېرىيەلا كە تدى رسولار حق يانىندان فرمانى
اوخونور اىنسانلىق درسى حكم قرآن كۆلگە سىز

Dəli könül neçə cümlə eylə bəyan gölgəsiz,
Yaradan əmanət verib cəsəddə can gölgəsiz,
Kayinatı o yaradmış mənəvidən-maddidən,
Işığın vermiş cəhana şəms-i taban gölgəsiz.



Əqıl yetməz hikmətinə sən bir ilm-üllahə bax,
Gölgə nurdan icad olur, bütün xəlq-üllahə bax.
Mənsur-e Həllac nə dedi fəna fi'llahə bax,
Nur-e həq zahir olanda olar həryan gölgəsiz.



Məlaikə nurdan yaranıb cismə xilaf bil yəqin,
Eyn-e əyan, nütq-e bəyan, ab-i şəffaf həmçenin,
Möminlərin könlü aydın ayiney-i saf həmin,
Dəryalarda moc-i rəvan, bad-tufan gölgəsiz.



Dədə Katib gəz cəhani diqqətə al hər yanı,
Ərz ü səma, kəhkeşanlar fikrə salır insanı,
Cəbrail'e getti Rəsul'a həq yanından fərmani,
Oxunur insanlıq dərsi hükm-e Quran gölgəsiz.

Aqil insan istər qana,
 Cox yanında az nə çəkir,
 Əğrilik girsə meydana,
 Onda görün düz nə çəkir.



Arı balı alar güldən,
 Xoşluq çıxar şirin dildən,
 Söz açılsa qara teldən,
 Kim nə bilir daz nə çəkir.



Meyvə qədrin əkən bilir,
 İş tərini tökən bilir,
 Göz ağrısı çəkən bilir,
 Arızalı göz ne çəkir.



Dədə Katib yazarında,
 Dayim elin azarında,
 ilm- u cəhlin bazarında,
 Allah bilir söz nə çəkir.

عاقل انسان ایستیر قالا
 چوخ یائیندا آز نه چکیر
 اگریلیک کیرسه میدانا
 اووندا گورون دوز نه چکیر



آری بال الار گولن
 خوشلوق چیخار شیخن دیلان
 سوز آچیلسა قارا تغان
 کم نه بیلیر دار نه چکیر



میوه قدرین آکن بیلر
 ایش تراغی توکن بیلر
 گوز آغرسی چکن بیلر
 عارضه ل گوز نه چکیر



دده کاتب یازاریندا
 دائم ائلين آزاريندا
 علم و جملين بازاريندا
 الله بیلیر سوز نه چکیر

Qadir Allah bəd zamanda qalmışıq,
Na-bələd, bələdə yol nişan verir,
Gün ortadan sora, axşama yaxın,
Beş tümən tapanlar pul nişan verir.



Qılçıq ağızın əğir bağda sünbüлə,
Şəlgəm, şamamaya, it burnu gülə,
Həsrəttir başında altı kül telə,
Keçəl, zülfəliyə tel nişan verir.



Bayqus öyünd verir hezar dəstana,
Şeytan dönüb lənət diyər şeytana,
Beş gün dərsə gedib oda şəbana,
Yeddi dil bilənə, dil nişan verir.



Dədə Katib gəldiq sözün sonuna,
Səkkizinə, doqquzuna, onuna,
Sərraflar boynunu çəkib qınına,
Palanduz, zərgərə lel nişan verir.

قادر آللہ بد زاماںہ قالمیشیق

نابلد بلده پول نیشان وئیر

گون اور تادان سورا ، آخشاما یاخین

پئش تومن تاپانلار پول نیشان وئیر



قیچیق آغزین اکیر باغدا سوپوله

شاقم شامامالا ایت بورنو گوله

حسرتىیر باشىندا آلتى کول تىله

کچپ زولفعليه تىل نیشان وئير



باپقوش اوپود وئير هزار دستانا

شیطان مۇنوب لعنت دئییر شیطانا

پئش گون درسە گىدىب اودا شىبانا

پىندى دىل يىلە نە ، دىل نیشان وئير



دده کاتىپ گلدىق سوزون سونۇنا

سەككىزىنە ، دوقۇزونا ، اوونوا

صرافلار بويۇنۇ چىكىپ قىيىنا

پالانسوز زىگە لەل نىشان وئير

Dilim Mənim	دیلیم منم
İstərim soy tanıdam, Türkiçədir mənim dilim, Müslümanam imanlıyım, Azbaycan elim mənim,  	اىستىم سوی تانىدا تۈركىچەدىرىم دىلىم مۇسلىمانام ايمانلىيام آزباقان ئىلىم منم  
Urmuluyam, Ənzəlliəm, Düşmənlərin əngəliyəm, Xalqların çəngəliyəm, Çoxdu fənd-felim mənim.  	اورمولويام انزل لى م دوشىن لىن اىكلى م حلق لىن چىنگىلى م چوخودو فىندىقلىم منم  
Səfali uca dağlarım, Gözəl miyvəli bağlarım, Məxsusən bahar çağlarım, Açar gonçə gülüm mənim,  	صفالى اوجا داغلارىم گۈزۈل مېوه لى باغانلارىم محصوصا باهار چاغلارىم آچار غونچە گۈلۈم منم  
İgidlərə arxalanım, Nəhəng tək çalxalanım, Sularında yayxalanım, Gözəl Urmu gölüm mənim.  	ايىكىنلەر آرخالانىم ئېنگ تك چاللانىم سو لا زىندا ياخالانىم گۈزۈل اورمو گۈلۈم منم  
Şairlərim, ozanlarım, Sönməz qaynar qazanlarım, Vurub düşmen pozanlarım, Sarsılmayan qolum mənim.  	شاھىيرلىم، اوزانلارىم سۇئىز قاپىنار قازانلارىم ووروب دوشىن بوزاللارىم سارسليلان قولوم منم  
Əsas soyum Oğuz nəсли, Dədə Qorqut tək həvəсли, Aşıqların xoş nəfəsi,  	اساس سویوم اوغوز نسلی دده قورقوت تك هوسلی آشىقلارین خوش نفسلى  

Mizrab çalır telim mənim.	میضراب چالیر تعلم منم
❖ ❖	❖ ❖
Urmiyəli Ərsəlanlar,	اورمیه لی ارسلانلار
Təbrizli tək qəhrəmanlar,	تبریز لی تک قهرمانلار
Geri dönməz qoç oğlanlar,	گئری دوغۇز قوچ اوغلانلار
Dolub sağım-solum mənim.	دولوب ساغىم-سولوم منم
❖ ❖	❖ ❖
Dədə Katib elə qurban,	دده کاتیب ائله قوربان
Xoş danışan dilə qurban,	خوش دانیشان دیله قوربان
Yerə gəlməz belə qurban,	یئرە گلمز بله قوربان
Həqqə bağlı belim mənim.	حقه باغل بیلم منم

Dad eyllərəm bəd zamanın əlindən,
 Vicdan oda yanıb geyrəttə yoxdu,
 İnsanlıq yurduna saliblar talan,
 Məhəbbət gizlənib hürməttə yoxdu.



Söz verib üstündə durmuri insan,
 Ürəklər olubdi məskəni Şeytan,
 Sədaqət, səxavət qalmışdır inan,
 Bərəkət dağılıb rəhməttə yoxdu.



Maddiyat dünyada olubdi sultan,
 Ədalət mülküñü bürüyüb duman,
 Həqiqət deyirəm həqiqət inan,
 Yaşamaqda dahi ləzzəttə yoxdu.



Ənzəloğlu dərdim çoxdu dağlıyam,
 Çare yoxdu gərək zar-zar ağlıyam,
 İqbəl dönüb bəxtim yatıb bağlıyam,
 Vəxt qurtarıb dahi fürsəttə yoxdu.

دادايله م بد زمانين الين ن
 وجдан اودا يانيب غيرتهه يوخلو
 ايسانليق بوردونا سالييلار تالان
 محبيت گيزله نيب حورمتهه يوخلو



سوزوزيرب ايستينده دورمورى ايسان
 اوركلارلوبىدى مسكتى شيطان
 صداقت سخاوت قالمىوب ايان
 برکت داغىلېپ رحمىتهه يوخلو



مادىيات دونيادا اولوبىدى سلطان
 عدالت مولكونو بوروپوب دومان
 حقىقت دئيرم حقىقت ايان
 ياشاماقدا داهى لىذتىده يوخلو



انز اوغلو دردىم چوخىدو داغلىيام
 چاره يوخلو گرک زار زار آغلبيام
 اقبال دونوب بختم ياتىب باغلبيام
 وخت قورتارىب داهى فورصتىده يوخلو

İnsanoğlu; yoxsulluğu, varlığı,
Verəndə Allahdır, alanda Allah,
Ömrə cavanlığı, sonda pırılığı,
Verəndə Allahdır, alanda Allah.



Yaradıb yer-göyü, ayı-ulduzu,
Qaranlıq gecənin vardı gündüzü,
Hikmət ilə bölüb aləmə ruzi,
Verəndə Allahdır, alanda Allah.



Təvəkkül Allahi olsa bir kəsin,
Ölüncə minnətin çəkməz nakəsin,
Aldığın, verdiğin, hərdəm nəfəsi,
Verəndə Allahdı, alanda Allah.



Dədə Katib doğru bil yaradani,
Yaradıb unutmaz heç bir insani,
Səndəki, məndəki o şirin canı,
Vərəndə Allahdı, alanda Allah.

اسن اوغلۇ يوخسول لوغۇ وارىيغى
ۋېن دە آلاھدىر آلان دا الادە
عومرە جاوانلىقى سوندا بېرىلىكى
ۋېن دە آلاھدىر آلان دا آللە



پارادىب پىر-گۇيو، آپى، اولىسوزو
قارانلىق كىچىمەن واردى گۈندۈزو
حڪت اىلە بولوب عالمە روزى
ۋېن دە آلاھدىر آلان دا آللە



توكىلالىق اولىسا پىركىين
أولۇنچە مەتىن چىخز ناكىين
اللېغىن وئىدىكىن ھەرم شىسىن
ۋېن دە آلاھدىر آلان دا آللە



دەدە كاتب دوغرو بىل پارادانى
پارادىب اونوقاز هېچ بىر انسانى
سەندەكى، مەندەكى او شىرين جانى
ۋېن دە آلاھدىر آلان دا آللە

Yolumdan Oldum

Mədəd Allah, ax bu dərdin əlindən,
İtirdim caddəmi, yolumdan oldum,
Bülbülüydim, aman xarın əlindən,
Qonça xəzan oldu, gülümdən oldum.



Kimsə mənim bu dərdimi biləmədi,
Çox ağladım gözyaşımı siləmədi,
Getti cavanlığım üzüm gülmədi,
Dağıldı sunalar, Gölümdən oldum.



Şeyda bülbül oxur qonar güllərə,
Mecnun oldum sırrım düşdü dillərə,
Bir səlam yazaram bizim ellərə,
Ayrıldım ulusdan, elimdən oldum.



Hesrət qaldım ağlayanım olmadı,
Yaralıyam bağlayanım olmadı,
Dədə Katib danışanım olmadı,
Bağlandı dodaqlar dilimdən oldum.

بۈلۈمدىن اولىمۇم

مدد الله آخ بو دردين اليتن
ايتيزدم جاده في بولومدىن اولىمۇم
بولبول ايدىم آمان خارين اليتن
قۇنجا خزان اوللو گۈلۈمدىن اولىمۇم



كىسە منم بو دردەي پىلەمە دى
چوخ آغلا دەم كۆز ياشىمى سىلەمە دى
كىشتى جاوانلىغىم اوزوم كۆلە دى
داغىلەدى سوتالار، گۈلۈمدىن اولىمۇم



شىدا بولبول اوخور قونار كۆل لە
جنون اولىمۇم سىرەم دوشىدو دېل لە
پىر سلام يازارام بىزىم ائل لە
آميرلىشم اولوسدان ئائىمن اولىمۇم



حضرت قالىم آغلايانم اولىمادى
يارا لارىم باغلايانم اولىمادى
دده كاتىب دانىشانم اولىمادى
باغانلىدى دوداقلار دىلىمisen اولىمۇم

Billənər	بیللر
<p>Beş gün dünyaya gülüp güvənən, Güllər solub sorulanda billənər, Çoxlar diyər mənim buğdam dənlidir, Xərmən döyüb sörulanda billənər.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Zalimlərin sonu yamana dönər, Boy buxun bükülüb kəmanə dönər, Şahlara qalmışın zəmanə dönər, Hər nəyindən ayrıلندا billənər.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Əlvani çıxarıb giyəndə xamı, Məzarın daşında yazılar namı, Qəbir sıxıb pozulanda əndamı, Zəxm-i mar tək qırılında billənər.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Dədə Katib heç vəqt heqdən qaçmadı, Əcəl düyününü Loqman açmadı, Bir insan ki yolu çöldən seçmədi, Atın qovub yorulanda billənər.</p>	<p>پئش گون دوینا گلوب گووه نن گوللر سولوب سورولاندا بیللر چوخلار دیه ر منم بوغدام دنلى دیر خمن دويوب سورولاندا بیللر</p> <p style="text-align: center;">❖❖❖</p> <p>ظالم لین سونو یامانه دونر بوی بوخون بوکلوب کمانه دونر شاهلارا قالمیان زمانه دونر هر نه پیندن آبریلاندا بیللر</p> <p style="text-align: center;">❖❖❖</p> <p>الوان چیخاریب گیینده خامی مزارین داشیندا بازیلار نامی قبر سیخیب پوزولاندا انمامی زخی مار تک قیوریلاندا بیللر</p> <p style="text-align: center;">❖❖❖</p> <p>دده کاتب هی وقت حقدن قاچادی اجل دويونونو لقیان آچادی پیر انسان کی بولو چولین سعجمه دی آتین قوب سورولاندا بیللر</p>

Yardım Elə Yaradanım

Ədalət sust olanda,
Yardım elə yaradanım,
Çoban qurda dost olanda,
Yardım elə yaradanım.



Nanəciblər tox olanda,
Qarışdırın çox olanda,
Barışdırın yox olanda,
Tardım elə yaradanım.



Qonşu qonşuya baxanda,
Canın atəşə yaxanda,
Alçaq ucaya çıxanda,
Yardım elə yaradanım.



Dədə Katib nar alanda,
İş bilən bekâr qalanda,
Həq danışan xar olanda,
Yardım elə yaradanım.

yaradım allə yaradanım

عَدْلَتْ سَسْتَ اُولَانْدَا
يَارَدِيمْ أَلَّهْ يَارَادَانِيمْ
چُوبَانْ قُورَدَا دُوْسْتَ اُولَانْدَا
يَارَدِيمْ أَلَّهْ يَارَادَانِيمْ



نَاجِيْبَ لَرْ تَوْخَ اُولَانْدَا
قَارِيشِدِيرَانْ جَوْخَ اُولَانْدَا
بَارِشِدِيرَانْ بَوْخَ اُولَانْدَا
يَارَدِيمْ أَلَّهْ يَارَادَانِيمْ



قَوْنَشُوْ قَوْنَشُوْيَا بَاخَانْدَا
جَائِينْ آكَشَهْ يَاخَانْدَا
الْجَاقْ اوْجَالَاْ چِيْخَانْدَا
يَارَدِيمْ أَلَّهْ يَارَادَانِيمْ



دَدَهْ كَاتِيبْ نَارْ الَّانْدَا
اَيْشْ بَيْلَنْ بَعْكَارْ قَالَانْدَا
حَقْ دَانِيْشَانْ خَوارْ اُولَانْدَا
يَارَدِيمْ أَلَّهْ يَارَادَانِيمْ

Xas Al Xas

Dəli könül xas sözləri xas damış,
Xas diləgin, xas Ahhahtan xas al, xas,
Xas Qeyis tək xas dağlarda xas çalış,
Xas Leyladan xas istəgin xas al xas.



Xas səs gəldi xas eşitti xas sına,
Xas xainin xas gərdəni xas sına,
Xas gücünlə xas işləri xas sına,
Xas ustaddan xas dərsini xas al xas.



Xas günündə xas sözün de xas eylə,
Xas söyləsən xas anla sən xas eylə,
Xas eşqisən xas kənarə xas gülə,
Xas saqidən xas kasəni xas al xas.



Dədə şaiir xas danışa xas gülə,
Xas ağlıya xas gözyaşın xas silə,
Xas Allahın xas adını xas dilə,
Xas dəryadan xas şikârin xas al xas.

Хас آل خас

دە لى كۈنل خاس سۇزىلە رى خاس دانىش
خاس دىلە كىن خاس آلاھىدان خاس آل خاس
خاس قىيىس تك خاس داغلاردا خاس چالىش
خاس لىلادان خاس اىستە كىن خاس آل خاس



Хас سىس گلىدى خاس ئىشىدى خاس سينا
Хас خائىن خاس خاىن گىرىنى خاس سينا
Хас گوجونله خاس اىشلە رى خاس سينا
Хас اوستاددان خاس درىينى خاس آل خاس



Хас گۈزىنە خاس سۇزۇن دە خاس ائىلە
Хас سۇئىلە سن خاس آنلا سن خاس ائىلە
Хас عاشقىسىن خاس كارە خاس گولە
Хас ساقىدىن خاس كاسە نى خاس آل خاس



دە شاعر خاس دائىشا خاس گولە
Хас آغلىيا خاس گۈز ياشىن خاس سىلە
Хас آلاھىن خاس آدىنى خاس دىلە
Хас درىادان خاس شكارىن خاس آل خاس

Yalan olar

Hər şirin sözə aldanma könül,
Ürək saf olmasa dil yalan olar,
Bir insan ki əğri gedə yolunu,
Xəlqə göstərdiği, yol yalan olur.



Xain qorxaq olar azdırar sözü,
Xəsisin qonaqdan acışar gözü,
Axsar ayağın, diz olmaz izi,
Bulanmaz caddəni yol yalan olar.



Həqiqet birdi, iki, üç olmaz,
Doğru toxumun, heçvəqt bəri puç olmaz,
Gmzəl sözdü; yetim quzu, qoç olmaz,
Soyu dəğişənlər, döl yalan olar.



Dədə Katib sözüm çoxdu sayılmaz,
Düz tir atan hedəfində yayılmaz,
Pul keflisi ölünetək ayılmaz,
O zaman ayılar, pul yalan olar.

پالان اوilar

ھەشىئەن سوزە آلماڭ كۈنل
اوەرە كى صاف اوپلاسا دىل پالان اوilar
بىر انسان كى آكىرى كىندە بولۇنۇ
خالقە گوستىرىدىغى بول پالان اوilar



خالن قورخاڭ اولاڭ آزىزىار سوزۇ
خسىسىن قوناقدان آجىشار گۈزو
آحسار آياغىن دوز اوپلاز اېرى
بولغانچار جادەنى بول پالان اوilar



حىفەت بىردى ايکى اوچ اوپلاز
دوغرۇ توخون ھېوقۇت بارى بوج اوپلاز
كۆزل سوزۇدۇ يېتىم قوزۇ قىچ اولاز
شۇيو دىكىشلەر دول پالان اوilar



دەدە كاتب سوزوم چوخۇ سايىلماز
دوز تىر آلان ھەفيىنە يايىلماز
بول كەپلىسى اولە تىك آيىلماز
او زامان آيىلار بول پالان اوilar

Dəli könlüm məndən sənə vəsiyyət,
Qara zigil, Hindi xal olmaz olmaz,
İpək düzellənər tut yapraqından,
Hər kətan bezindən şal olmaz olmaz.



Bir hal olmazdəyişlənər havalar,
Qırılar qanadar, yanar yuvalar,
Burulduyub bir birini qavalar,
Meydanda danalar kəl olmaz olmaz.



Alçaq insan uca yerdə dansılar,
Qanmaz xeyir şərrin yatar ansalar,
İt milçəyi bal arısın yansılar,
Şal bağlaya bilməz bal olmaz olmaz.

81

İnsan olan seçər yâri, yoldaşı,
Doğru dost yolunda verər başı,
Sərraf ol, xoş tanı qiymətli daşı,
Tənikə boyansa ləl olmaz olmaz.



Dədə Katib hər məclisə qatılmaz,
Heyvan meydanında insan satılmaz,
Ağır insan bir söz ilə satılmaz,
Yel qavan, at qovar sal olmaz olmaz.

دلی کونول مەندن سنه وصیت

قارا زیگیل هندى خال اویلاز اویلاز

اپک دوزللر توت یاپراغیندان

ھر کان بئیندن شال اویلاز اویلاز



بیر حال اویلاز دېشله نر ھاوا لار

قېريلار قانادلار يانار بیووا لار

بورو لوپوب بیر بیریني قاوا لار

مینداننا دانالار کل اویلاز اویلاز



آلچاق انسان اوجا پئرده دانسیلار

قانماز خیر شرین ياتار آن سالار

ایت میلچىي بال آرسین يانسیلار

شان باغلایا بیلمز بال اویلاز اویلاز



انسان اولان سیچر يارى بولماشى

دوغرو دوست بولوندا وئر باشى

صراف اول خوش تانى قىملى داشى

تىنكىنه بويانسا لعل اویلاز اویلاز



دده کاتیب هر مجلسه قاتیلماز

حیوان میدانىدا انسان ساتیلماز

آنیر انسان بیر سوز ایله آتیلماز

پەل قاوان آت قوار سال اویلاز اویلاز

Ələ Düşmez

İnsanoğlu bugün sağsan xoş danış,
Sabah ömrün bitər dil ələ düşməz,
Cavanlıq bir güldür açar baharda,
Qış zamanı gəlsə gül ələ düşməz.



Şirin danış könülləri eylə şad,
Unutma dostları hərdən eylə yâd,
Tək dolanma, quş uçanmmaz tək qanad,
Qırma qol-qanadın el ələ düşmez.



Var gücənlə xəlqə eylə xidməti,
Həqqə ibadətin budur hikməti,
Hürmət elə əldən vermə fürsəti,
Düşgün, ata-ana bil ələ düşməz.



Həqiqi insanlar, vəfalidillər,
Həqqi gizlətməzlər bırgün deyərlər,
Dolansa dövrələr, tükənsə illər,
Dede Katib kimi qul ələ düşmez.

الله دوشز

انسان اوغلو بىگون ساغسان خوش دانیش
صالاح عۆمرۇن يېتىر دىل الله دوشز
جاوانلىق بىر كول دور آچار باهاردا
قىش زامانى كىلسە كول الله دوشز



شىرىن دانىش كۈنۈل لرى ائىلە شاد
اووقما دوستلارى هەردىن ائىلە ياد
تىك دولانما قوش اوچانلار تىك قاناد
قىرما قول-قانادىن اهل الله دوشز



وار كوجون له خلقه ائىلە خدمىتى
حە عبادىن بودور حكىتى
حۈرمەت ائلە الين و ئۈرمە فرصتى
دوشكىن آتا - آتا ييل الله دوشز



حقىقى انسانلار وفالى دىل لر
حقى كىزىلزىل بىرگون دىلە دىل
دولانسا دۈورە لر توکىنسە ايل لر
دەدە كاتب كىمى قول الله دوشز

Qoşma	قوشما
<p>Xam sözleri dilə gətirmə könül, Mənali söz danış öz taqetincə, Şairin bazarı bir gülxanadi, Müştərisən gəl səç, liyaqətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Kiçik atəş ilə alışmaz qazan, Möhtərəm olanmaz ehtiram pozan, Bacarsan arada məhəbbət qazan, İntizarın olsun məhebbətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Sən əfsun bilməsən marə yapışma, Riyazət çəkməsən narə yapışma, Güçün, yoxlamamış barə yapışma, Qardaşım yük götür öz taqətincə.</p> <p style="text-align: center;">† † †</p> <p>Dedə Katib gedər, gəlməz gedənlər, Giybət xəncəriylə xəlqi didənlər, Daldada danışib irad edənlər, Tərk edənməz baş məzarə çatınca.</p>	<p>خام سوزلری دیله کېرمە کونول معنالى سوز دايىش اوز طاقىنچە شاعىزىن بازارى يېرى كۆخلەنەدى مشتريسىن گل سىجى لياقىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>كىچىك آتش ايله آلىشماز قازان محترم اولماز احترام بۇزان باچارسان آرادا محبىت قازان انتظارىن اولسون محبىتىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>سن افسون يىلمە سن مارە يايىشما رياضت چىكه سن تارە يايىشما كوجون يۈخلا مايمىش بارە يايىشما قارداشىم يوك گوتور اوز طاقىنچە</p> <p style="text-align: center;">† † †</p> <p>دەدە كاتىپ كىندر كىلەر كىندرلەر غىيت خەنجرى ايله خلقى دىدىنلەر دالىادا دايىشىپ ايراد ائدىنلەر ترىك ائىنگىز باش مۇزارە چاتىنچا</p>

Yaradana şükr eylərəm,
O nə versə mənə xoşdu,
Allah verən müsibətə,
Səbr eylərəm mənə xoşdu.



Şükr edərəm hər nemətə,
Dözərəm bəla-zəhmətə,
Sığınmışam zılqudrətə,
O nə versə mənə xoşdu,



Çox şirindi mənə nuşdu.



Yaxşılığı itirmirəm,
Fəsad toxmun bitirmirəm,
Minnət yığğın götürmərəm,
Allah verən mənə xoşdu,



Zəhər versə mənə nuşdu.



Dədə Katib müslümanam,
Mömünəm əhl-i Quranam,
Mütii-i emr-i sübhanam,
O nə versə mənə xoşdu,



Çox gözəldi mənə nuşdu.

yaradana şökr aylım

او نه وئىسى منه خوشلۇ

الله وئن مصييته

صبر ايلم منه خوشلۇ



شوك اندىم هر نعمته

دوزه رم بلا - زحته

سيغىشام ذى القرىه

او نه وئىسى منه خوشلۇ



چوخ شىرىن دى منه نوشلۇ



ياخشى لىقى ايتىرمەن

فساد تىخىن بىتىرمەن

منت يۈكۈن گۈتۈرمەن

الله وئن منه خوشلۇ



زهر وئىسى منه نوشلۇ



دده كاتىب مسلمانام

مؤمن اهل قورآنام

مطعى امر سبحانام

او نه وئىسى منه خوشلۇ



چوخ گۈزلەى منه نوشلۇ

Əvvəlindən adətimdir, sözdə yalan demərəm,
Mən Türkçə danışaram, dilə zəban demərəm,
Anam məni uşaqlıqdan Türk dili danışdırıb,
Atam mənə çörək verib çörəgə nan demərəm.



Mən anamın əmcəgindən Türkçə süd əmmişəm.
İnidə əmcək deyirəm dahi pestan demərəm,
Su içəndə zovq edərəm, dad verməz ağızında ab,
Sərinləsəm kölgəliktə, da sayiban demərəm.



Dəryalarda gəmiləri gəzdirir gəmiçilər,
Çox gözəldir gəmiçilik, da keşiban demərəm,
Ev-eşigim işıqlanar, Qonaqları görəndə,
Mən qonağı çox sevərəm amma mehman demərəm.



Anam mənə don tikerdi sıriq sıriq arxalıq,
Köynəgimin ətəgine dahi daman demərəm,
Əvvəl evdə uşaqlara Türk dilini öğrədərəm,
Anaya, ana diyərəm da madərcan demərəm.



Bir gözəli tərif etsəm Türkçə söz qoşaram,
Kirpiğin ox, qaşların yay, əbru kəman demərəm,
Beşigə, gəhvərə deməm onu mən yırqalayıb,
Sübə kimi güdükçüyə, men nigəhban demərəm.



Qonşuya, həmsayə deməm mən, yoldaşada həmrəh,
Oğula, oğul diyərəm heç pesərcan demərəm,

اولىندن عادىم دير سوزده يالان دئەرم

من توركجه دانىشارام دىلە زيان دئەرم

آلام مني اوشاقلىقىدان تورك دىلى دانىشدىرىپ

آلام منه چۈرە ك و تىرىپ چۈرە كه نان دئەرم



من آتامىن اىمكىنيدن توركجه سود امىشىم

ايىندى ده اىمك دئىيم داهى پستان دئەرم

سو اىچىنە خۇق اندرەم داد و ئۆزۈم آغزىدا آب

سەرين لەسم كۆكلەملىكىدە دا ساپىان دئەرم



درىالاردا كىلىرى گۈزىر كېيىچى لر

چوخ كۈزۈل دير كېيىچى لىك دا كەشتىيان دئەرم

اونو ايشىقلانار قوناقلارى گۈرنە

من قوناغى چوخ سىورم آما مەھمان دئەرم



آلام منه دون تىكىرىدى سىرىق - سىيق آرخالىقىن

كۆيىكىن اىنگىنە داهى دامان دئەرم

اول اونو اوشاقلارا تورك دىلىنى اوپىرەم

آنا با آنا دئىيرەم دا مادرجان دئەرم



پىر كۆزەل تعرىف اتنىم توركجه سۆز قوشارام

كېرىكىن اوخ قاشلارىن باي، ابرو كەن دئەرم

بىشىكە كۈوارە دئەم او منى بىرقالاپىپ

صوبىھە كەن كۈدو كچوپە من تىڭىمان دئەرم



قۇنشۇيا هىسايە دئەم من يولىاشا دا ھەراه

اوغولا اوغرۇ دئىيە دئەرم هېچ پىر جان دئەرم

Əkinciyəm yox keşavərz, torpağa xak söyləyəməm,
Ulduza, sitarə deməm göyə asman demərəm.



Göy quruldar, yağmur yağar, yaşıllanar yaylalar,
Hər nə qədər yağış yağsa, ona baran demərəm,
Dəğerliyə dəğər verrəm, ərzişdən çıxmaz başım,
Ucuza, ucuz diyərəm dahi ərzan demərəm.



Ata-babam Türktür mənim Türkçə danışaram,
Farsıda xoş şirin dildir xoşa yaman demərəm,
Dədə Katib Türk oğluyam çox dadlıdır dilimiz,
Mahiyə, balıq diyərəm, sona payan demərəm.

آکچیم بوخ کشاورز، تور پاغا خاک سویالم
اویوزا ستاره دەم گویه آسان دەم ن



گوی کوروتلار ياغور ياغلار ياشيل لانار يابلalar
هر نه قدر ياغيش ياغسا اونا باران دەم رم
دگلى يه دگر وىردىم ارىشىدىن چىخماز باشم
اوجوزا اوچوز دېيە رم داھى ارىزان دەم رم



آتا - بام تورك دور منيم تور كجه دانىشارام
فارسى دا خوش شىرىن دىلىپىز خوشما يامان دەم رم
دده كاتىب تورك اوغلۇيام چوخ دادلى دىرىپىز
ماھى يه باليق دېيەم سونا پالان دەم رم

Könül nəfsin öldürməmiş riyazəttə yalandır,
Həram maldan ehsan olmaz səxavət də yalandır,
Bir insanın öz nəfsində gər liyaqət olmasa,
Dədə-baba sultan olsa nicabəttə yalandır.



Kiçiklərə təlim eylə büyüklərə ehtiram,
Yoxsulların halın yoxla düşgünlərə ver slam,
Yaradana qulluq qlə, xəlqə xidmət vəssəlam,
Əgər qəsdin şöhrət olsa, o xidməttə yalandır.



Bir ay oruç, beş vaxt namaz, əldə təsbih, səccadə,
Gecə-gündüz zikr edəsən haça getsən piyadə,
Şeytana yüz daş atasan qurban kəsəsən minadə,
Könlündə bir rəhm olmasa ibadət də yalandır.



Katib durma, çalış nəqədr var ixtiyar dədə,
İşlə, qazan boyun əğlə, işdir sənə iftixar,
Gərçi rizq muqəddərdir, amma hərf aşikar,
Çalışmasan ruzi yetməz o qisməttə yalandı.

köñöl nəşin ölmürmə Mış Rıاضت ده يالان دير
حِرَام مَالِدَان احسان اوْلَاز سخاوت ده يالان دير
پیر ایسائین اوْز نهسييnde کر لياقت اوْلماسا
دده بابا سولطان اوْلسا نيجاهت ده يالان دير



کيچيک لره تعلم ايله بويوك لره احترام
بوخسولارين حالين يو خلا دوشکونلره وور سلام
يارادانا قوللوق ائله ، خله خدمت والسلام
اگر قصدин شوهرت اوْلسا او خيّمت ده يالان دير



پير آئي اوروچ، بشش واخت ناماز، الله تسبیح سجاده
كجهه-کوندورز ذيکر ائله سن حاجا گنديسن پياده
شیطانا يوز داش آتسان فوريان کنه سن میناده
کونلونده پير رسم اوْلماسا عبادت ده يالان دير



كتيب دورما چاليش نه قدر وار ايتنيار دده
ايشه، قازان بويون آكمه، ايش دير سنه ايفتنيخار
گرجي رزق موقردير آما حرف آشكار
چاليشماسان روزى يئغىز او قسمت ده يالان دى

Yaradanın hikmətinə çox şükür,
Ayrılmaz başımdan goğalar mənim,
Qəza qələmini çalandı əzəl,
Yazıldı qismətim, bələlər mənim.



Elə ağlamışam didə qanam mən,
Həqqim nahəq olub dil buryanam mən,
Yuvasız quşlartək sərgərdanam mən,
Məcnun tək adresim səhralar mənim.



Qoldan tuttum, ayağımdan çəktilər,
Teşəkkürün dəftərini büktülər,
Həq söz danışanın bezin söktülər,
Boğazda boğuldı sedalar mənim.



Dədə Katib bir özüməm bir Allah,
O nə versə şükür, əlhəmdü-lillah,
Qismət ola la ilahə illallah,
Son nəfəs dilimdə dualar mənim.

پارادانین حیکمیتىه چوخ شوگر
آېرىلماز باشىدان غوغالار منىم
قضا قىلىنى چالاندا اىل
يازىلى قىسىتم بىلار منىم



اىله آغلامىشام دىدە قانام من
حتم ناحق اولوب دل بوريانام من
بۈواسىز قوشلار تىك سرگىدانام من
مجنون تىك آدرسىم صەرلاار منىم



قولان توتۇم آياغىمان چىكىلىر
تشكىرون دەفتەنی بوكىلار
حق سۆز دايىشانىن بەننەن سۆككىلار
بوغازدا بوغولىو صىدار منىم



دده كاتىب بىر اۆزۈم بىر آللە
او نە وئىسە شوگر، الحىدىلە
قىسىت او لا لا الله
سون نەس دىلىمە دعالار منىم

Can kimi bəslərəm Urmunu inan,
Qoymaram meydanda xəsm edə covlan,
Görsəm pis göziylə baxırı düşman,
Hayxırıp qızaram qan qan diyərəm,
Layiq bilsə canı qurban diyərəm.



Bu dünya bir bazarçıdı,
Hər kəs bir cür gəzər gedər,
Biri sözün düzün diyər,
Biri gələt yazar gedər.



Biri heç danışmaz yalan,
Biri düz söz deməz inan,
Biri düz yol verər nişan,
Biri yolun azar gedər.

جان کېی بسله رم اور مونو اینان
قویارام میداندا خصم ائده جولان
گورسم پیس گوزیله باخیری دوشان
هایخیرب قیزارام قان قان دیه رم
لایق بیلسه جانی قوربان دیه رم



بو دونا پير بازارجادى
هرکش پير جور گزركىدر
پىرى سۇزۇن دۇزۇن دېر
پىرى غلط يازار گىدر



پىرى هىچ دانىشماز يالان
پىرى دوز سۇز دەغز اینان
پىرى دوز بول وئر نىشان
پىرى بولۇن آزار گىدر



Biri atəş alışdırır,
Həlal, həram qarışdırır,
Biri xəlqi barışdırır,
Biri ara pozar gedər.



پىرى آتش ئىلىشىپار
حلال حرام قارىشىپار
پىرى خلقى يارىشىپار
پىرى آرا پۇزار گىدر



Dədə Katib qurtar sözün,
Pozma ağzın dadın duzun,
İndi desən sözün düzün,
Millət görən qazar gedər.



دەدە كاتىپ قورتار سۇزۇن
پۇزما آغزىن دادىن دوزۇن
ايىدى دەسىن سۇزۇن دوزۇن
مېللەت گۈرون قازار گىدر

El gücü ilə, ağa olan xan olan,
Xanlığın zəvalı, pis peşədəndir,
Şir istəməz yanqın düşsün cəngələ,
Aslanın sağlığı o meşədəndir.



Könül bir mərkəzdir bənzər günəşə,
Ondan nur yayılar, əndama, başa,
Sultan bir ağacdır, millət bir rişə,
Ağacın varlığı o rişədəndir.



Rişəsiz ağacı çox tez yel atar,
Ağaca var qudrət rişədən çatar,
Tənabsız çadırın payəsi yatar,
Bu məsəl qədimdən, həmişədəndir.

Əfl گوجو ایله ، آغا اولان خان اولا
خانلیغین زوال ، پیس پئشە دن دیر
شیر ایسته مز یاقین دوشسون چنگله
آسلانین ساغلیغى او مئشە دن دیر



کونول بیر مرکزدیر بزه رگونشە
اوندان نور یاپيلار ، انداما ، باشا
سلطان بیر آتاج دیر ، ميللت بير رىشە
آگاجين والىغى او رىشە دن دیر



رىشە سىز آغاجى چوخ تىز يېل آثار
آغاجا وار قىرت رىشە دن چاتار
طنانسىز چادىرۇن پايە سى ياتار
بو مثل قىدىن ، ھىشە دن دير



Dədə Katib, xəstə könlüm şad olar,
Yaxşı yaman, ölü qalan ad olar,
Hakim, adil olsa yurd abad olar,
Ədalət elmdən, əndişədəndir.



دده كاتب ، خسته كونلوم شاد او لار
ياخشى يامان او لور قالان آد او لار
حاكم ، عادل او لسا ، يورد آياد او لار
عدلت علمدن ، اندىشە دن دير

Yurdum

İstərəm qıssaca tərif eyləyim,
Şöhrətin yayılıb hər yana yurdum,
Mən sənin oğunan sən mənim anam,
Anası dəğişməz cəhana yurdum.



Söhrətin ucalıb tutub hər yanı,
Suların yetirir dür mərcanı,
Dağların daşların zebərcəd kanı,
Düz genlərin bənzər rizvana yurdum.



Şirin suların var kimiya toprağı,
Yer altı qeynaqlar, dalda bucağın,
İstidir soyumaz qızığın ocağın,
Od vurar xayına, düşmana yurdum.



Xəlqlər işində ucadır başın,
Parlaq ulduzların batmaz günəşin,
Kül altta kükrəyir sönməz atəşin,
Şölə çəkib qalxar asumana yurdum.



Tarixdən silinməz, getməz adım var,
Heç əksiğin yoxdur hər bir zadın var,
Çox kâmil bir dilin, ağızın dadın var,
Dil acizdir çəksin biyana yurdum.

بوردوم

ایستم قیساجا تعریف ائیله م
شهرتن یا بیلیب هر پانا بوردوم
من سین او غلونم سن منم آنام
آنان دیکیشم جهانا بوردوم



شهرتن او جالیب توتوب هر پانی
سولارین پتیریر در مرجان
داغلارین داشلارین زرجد کافی
دوز گن لون پتر رضوانا بوردوم



شیرین سولارن وار کیبا توپرانین
پئر آلتی قیناقلار دالما بوجاغین
ایستى دير سويماز قىزغىن او جاغين
اود وورار خاييغا، دوشمانا بوردوم



خلقلر اچینده او جادیر باشين
پارلاق او لوزلارین باقمار گوشىشىن
کول آندا كوكه پير سۇنۇر آششىن
شعله چكىپ قالخار آسىانا بوردوم



تارىخدىن سىلىنەر، كىتىز آدم وار
ھېچ اسگىكىن بىخدور هر پىر زادىن وار
چوخ كامىل بىر دىلىن، آغىز دادىن وار
دىلىل عاچىزدىر چككىن پيانا بوردوم



Qoynunda bəslənib çox qəhremanlar,
Tufan sarsıtmayan qorxmaz oğlanlar,
Güçlü qullar ilə ərkək əslanlar,
Hayqırıb girəndə meydana yurdum.



Tarixlər səbt edib iftixarların,
Bağırxan, Səttarxan, Şehriyarların,
Dünya boyu qalan yadigârların,
Nə hesaba gəlir nə sana yurdum.



Üstün şairlərin sözləri aşkar,
Vəzn- qafiyədə, mənada porbar,
İtməz əsərləri qalar paydar,
Umudum var həqqə Qurana yurdum.



Adlım ozanların xoş avazları,
Gözel barmaqları çalır sazları,
Göllərdə yayxanır qoba qzları,
Qaya sevinir tərlana yurdum.



Dədə Qorqut adı dillərdə ezbər,
Vahid, Fuzulilər, Aşıq Ələsgər,
Sözə dczüm verən Dullu Əbazər,
Söhbəti ruh verir insana yurdum.



Xəstə Qasım, Nəbatidən yâd olsun,



Qoynonda bəslənib چوچ قەرمانلار
طوفان سارسیتىيان قورخاز اوغلانلار
گوجلو قوللار ايله اركك اسلاملار
هاپىرىپ كىرىندە مىداна يوردو



تارىخ لر ثېت اندىب افتىخارلارىن
باغىر خان ، سەتارخان ، شەھىيارلارىن
دونيا بويو قالان يادىگارلارىن
نه حسابا كلىرى نە سانا يوردو



اوستون شاعيرلىن سۈزلىرى آشكار
وزن-قايفىه دە ، معنادا پېبار
ائىز اشىرى قىلار پايدار
امودوم وار حقە قورآنا يوردو



آدىم اوزانلارىن خوش آوازلارى
كۈزۈل بارماقلارى چالىر سازلارى
كۈللەرde ياخانىر قوبى قازلارى
قىلاilar سۈپىنېر تىلانا يوردو



دده قوروقوت آدى دىللەرde اىزىر
واحد، فضولى لر، آشىق عەمسىڭر
سۈزە دۇزۇم وئىن دوللو آباذىر
صۈچىنى روح وئىر اىنسانا يوردو



خستە قاسىم بىاق دن ياد اولسون

<p>Qul Haltunda öz dilində şad olsun, Baloğlu, Miskindən xoşca ad olsun, Doğru yol açılar urfana yurdum.</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>Dullu Mustafanın çəkək adını, Urfan məktəbinin qol qanadını, Baldan şirin sözlərinin dadını, Bismilləh o şəhdə, şana yurdum.</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>Çağdaş şairlərin himmət etsinlər, Ata-babaların yoluñ getsinlər, Söz xəncərin vurub düşmən didəsinlər, Gürültü salsınlar dörd yana yurdum.</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>Düşmənə aldanmaz türklərin soyu, Bükülsün düşmənin qameti, boyu, Çoxlarının axır ağızının suyu, Göz qoyublar Azərbaycana yurdum.</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>Azərbaycan doğruluğu bəyənər, Yurdun sevər ulusuna güvənər, Biri sağa, biri solar sevinir, Məndə fəxe edirəm urfana yurdum.</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>Yüzlər dərdə dərman, duzlu göllərin, Dərin dərələrin, geniş çöllərin, Doğruluq səmtinə açıq yolların,</p>	<p>قول هارتون دا اوز دينينده شاد اولىسون بالولو مسکىنندن خوشجا آد اولىسون دوغرو يول آچىيلار عورفانا بورдум</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>دوللو مصطفى يىن چىك آدىنى عورفان مكتىبىن قول قانادىنى بالنان شىرىن سۆزلىرىن دادىنى ابسم الله او شهد شانا بورдум</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>چاغداش شاعيرلەرن ھەت اتسىين لر آتا-بابالارنى يولۇن گىت سىن لر سۆز خىچىرىن ووروب دىشىن دىدىسىن لر گۈرۈلۈ سالسېنلەر دورد ياتا بورдум</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>دوشىنە ئالماقاز توركلىرىن سوپو بۈكۈسون خالبىن قامق، بويو چوخلارىن آخىر آزىزىن سوپو گۈز قوبىلار آزىياجىلا بورдум</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>آذربايجان دوغرو لوغو بىكىر بوردون سئور اولىسو ناگۇوه نر بىرى ساغا بىرى سولار سئوپىز من ده غىر ائىلم عورفانا بورдум</p> <p style="text-align: center;">❖ ❖ ❖</p> <p>بوزلۇ دردە درمان دوزلۇ كۆللەرين درىن درە لىرين كەيىش چۈللەرين دوغرولوق سەمتىنە آچىق يوللارىن</p>
---	---

Şanlı Azərbaycan, ey ana yurdum.

شانلى آذربايجان، اي آنا بوردوم



Sənin əsgİ adın Atırpatakdir,
Sonra Azərbaycan, Azərbaycandır,
Hər üçüdə mənada od qoruyandır,
Atəşİ yandırdım cəhana yurdum.

سین اسکی آمن آتیرپاتان دیر
سونرا آذربايجان، آذربايجان دیر
هر اوچو معنادا اود قوروپان دیر
آشى بانديردم جهانا بوردوم



Meyvəli baxçalar, gözəl bağların,
Yaşıl yaylaqların, uca dağların,
Cansızı dirildir bahar çağlarının,
Dəndləri çattırır dərməna yurdum.

مئيه لى باخچلار، كوزل بالغلاين
باشيل يابلقلارين، اوچا داغلاين
جانسيزى ديريليس باهار چاغلاين
دردلري چانديزير درمانا بوردوم



Babək tək ər yıxan Bayındır xanlar,
Ordular dağıdan, alay pozanlar,
Nebi ilə Kərəm tək qoçaq oğlanlar,
Qalıq ad qoyublar cəhana yurdum.

باك تك ار بيخان بايندير خاللار
اوردولار داغيان ، الاي پوزانلار
نى ايله كم تك قوجاق اوغللار
قالق آد قويولار جهانا بوردوم



Qorxmaz igidlərim mərd-i mərdana,
On igidə bərabərdir bir dana,
Hayqırıb girəndə hərdən meydana,
Bənzəyir bir qızmış qaplana yurdum.

قورماز ايگيدلرم مرد مردانا
اون ايگيده بوليدير بير دانا
هايقيريب كيرنده هردن ميدانا
بنزه بير بير قيزميش قابلانا بوردوم



Qənarilər uçar qonar çəmə,
Qumrular zovq edər sünbü'l, səmənə,
Bülbül gülə aşiq, məndə vətənə,
Gur-ü goga salam gülşana yurdum.

قشارى لر اوچا قونار چنه
قورمولار ذوق ائىر سونبول سمه
بولبول كوله عاشيق من ده وطنە
شورغۇظ سالام كولشانا بوردوم



Dədə Katib həqqi diyər dayanmaz,
Yurdu sevər ölənə tek usanmaz,
İbrahim aşiqi atəşə yanmaz,
Bir qoçam gəlmışəm qurbana yurdum.



دده کاتیب حقی دئیه ر دایاغاز
بوردو سعور اولنە بک اوساغاز
ابراهیم عاشیقی آشە پاغاز
پر قوچام گلیشىم قوريانا بوردو

Əcəb bir aləmdir dəmdir bu saət,
Sültan Meydanıdır, xan Bazarıdır,
Hər kəsin nəyi var töksün meydana,
Bugün ləl-i gohər kan bazarıdır.



Açaq söz buxçasın diyək həqiqət,
İllət, məluldan noxostin illət,
Covhər-i xəzradan başlandı xelqət,
Koll-i men ələyha fan bazarıdır.



Xəlil tək atəşə girsəm dönər nar,
Qıraram butaları olsun tar ū mar,
Çağıraram molayı çallam zülfəqar,
Heç qorxub demərəm can bazarıdır.



Dədə Katib yarı unutmam yəddan,
Mohəmməd dinində mənəm bünyaddan,
Gəzdirsəm mərkəbi qorxmam heç zaddan,
Yarış atlarının san bazarıdır.

عجب پور عالم دیر دم دیر بو ساعات
سلطان میدانی دیر خان بازاری دیر
هر کسین نه پی وار توکسون میدانا
بوگون لعل-گوهر کان بازاری دیر



آچاق سوز بوجاپسین دئیه ک حقیقت
علت-معلومان خستین علت
جوهر خضرادان باشلاندی خلقت
کل من عليها فان بازاری دیر



خلیل تک آشە گیرسم دوزر نار
قیرارام بوتلاری اولسون تار و مار
چاغیرام مولاي چاللام ڈوالقار
همچ قورخوب دئم جان بازاری دیر



دده کاتب پاری اونوقام پاددان
محمد دینیندہ من بنیاددان
گردبرسم مرکبی قورخام همچ زاددان
پاریش آتلارین سان بازاری دیر

Tamaşa	تاماشا
<p>Beş gün yaz bahara aldanan insan, Yazın getsə qışındadır tamaşa, Məğrur olub quruluqda at qovan, Batlaqlarda düşəndədir tamaşa.</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>Zaman dönər hər vaxt bugün olanmaz, Qocalıqa Loqman çarə bulanmaz, Sindin geçər, qan damarda dolanmaz, Ayaqların şişəndədir tamaşa.</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>Güvənmə gücünə bükülər belin, Tükənər ayların, qurtular ilin, Tökülər dişlərin düz deməz dilin, Pəltək vurub çəşəndədir tamaşa.</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>Dədə Katib gülistanın solanda, Həq sahibi əmanəti alanda, Cansız cəsəd topraq altta qalanda, Yer qurdları deşəndədir tamaşa.</p>	<p>پېش گون ياز باهارا آلدanan اينسان يازين گسە قىشىندادير تاماشا مغۇر اولوب قورولوقدا آت قovan باتلقلارا دوشىنده دىرى تاماشا</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>زامان دۇزىر هە را خت بىگون او لەنار قوجالىقا لەمان چارە بولماز سەينىن كېچىر قان داماردا دولاڭماز آياقلارين شىشىنده دىرى تاماشا</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>گۈونە گۈجونە بىگىر بىلەن تۆكۈر آيلارىن قورتولار ايلەن تۆكۈر دېشلىرىن دوز دەز دىلەن پلتىك ووروب چاشاندادرىر تاماشا</p> <p style="text-align: center;">❖❖❖❖</p> <p>دەدە كاتىب گۈلەستانىن سو لاندا حق صاحبىي اماقى لاندا جانسىز جىسە تورپاق لاندا قالاندا پېز قوردلارى دئشىنده دىرى تاماشا</p>

Aləm zəridə, “qal ū bəla”də,⁵⁵
 Bəla deyib yaradanı sevmışəm,
 Yüz yirmi dörd min nəbinin içində,
 Adı gözəl Mustafanı sevmışəm.



Mən sevmışəm həqqin hər dörd kitabın,
 Qiyamət günündə həqqin həsabın,
 Mustafanın əhl-i beytin əshabın,
 Mürtəzani, la-fətani sevmışəm.



Həsən- Hüseyin mərifətin kanını,
 Həq yolunda qurban verən canını,
 Kərbəladə şəhidlərin qanını,
 Məzлum ölen şühədani sevmışəm.



Katibəm sevmışəm dostumun adın,
 Gözlərimin nurun, ağızımın dadın,
 Əvvəl, axır peyğəmbərin övladın,
 Al-i Yasin, həm Tahani sevmışəm.

عالم ذئیله قالو بلاده
 بلا دئب یاردانی سعومیشم
 بوز برسی دورد مین نینین ایچیندە
 آدى گۆزل مصطفانی سعومیشم



من سعومیشم حقین هر دورد کتابین
 قیامت گوننده حقین حسایین
 مصطفانین اهل پیتین اصحابین
 مرتضانی لافتانی سعومیشم



حسن - حسین معرفین کائینی
 حق بولوندا قوریان وئرن جائینی
 کربلا ده شهیدلرین قائینی
 مظلوم اولن شهدانی سعومیشم



کاتم سعومیشم دوستومون آدن
 گوزلیین نورون اغزیین دادن
 اول آخر پیغمبرین اولادن
 آل یاسین هم طاهانی سعومیشم

Yalandır

Könül nəfsin öldürməmiş riyazəttə yalandı,
Həram maldan ehsan olmaz səxavəttə yalandı,
Bir insanın öz nəfsində gər liyaqət olmasa,
Dədə baba sultan olsa nəcabət də yalandı.



Kiçiklərə təlim eylə böyüklərə ehtiram,
Yoxsulların halın yoxla düşgünlərə ver səlam,
Yarada qulluq eylə xəlqə xidmət vəssəlam,
Əgər qəsdin şöhrət olsa, o xidmət də yalandı.



Bir ay oruç, beş vaxt namaz əldə təsbih səccadə,
Gecə-gündüz zikr edəsən haça getsən piyadə,
Şeytana yüz daş atsan qurban kəssən minada,
Könlündə bir rəhm olsa ibadət də yalandı.



Dədə Katib durma çalış nəqər var ixtiyar,
İşlə qazan boyun əymə işdir sənə iftixar,
Gərçi ruzi muqəddərdi amma hərf aşkiar,
Çalışmasan ruzi yetməz o qismət də yalandı.

پالانسیر

کونول نهسین اول سورمه میش ریاضت ده پالانسیر
حرام مالدان احسان اولار سخاوت ده پالانسیر
پرانسانین اوز فسیبنده کر لیاقت اولماسا
دده بابا سلطان اولسا نجابت ده پالانسیر



کیچیک لره تعلم ائیله بیووک لره احترام
پوخسوللارین حالین بؤخلە دوشکونلە وور سلام
بارادانا قوللوق ائیله خلخە خدمت والسلام
اگر قصدین شهرت اولسا او خدمت ده پالانسیر



پیر آیروج بنش واخت ناماز الله تسبیح سجاده
کچە گونوز ذکر ائدە سن حاجا گفتىسن پيادە
شیطانا بوز داش آتاسان قوریان کىسىن منادە
کونلوندە پیر رزم اولسا عبادت ده پالانسیر



دده کاتب دورما چالىش نه قدر وار اختيار
ایشلە فازان بیئون اگمە ايشدیر سنه افتخار
کرچە روزى مقدرى آما حرف آشكار
چالىشاسان روزى يئمۇر او قىسمت ده پالانسیر

Dəli könül, həq caddəsin buraxma,
Həqdən üz döndərən əzilib gedər,
Zülmün atı beş gün qaçar, dayanar,
Rışəsi kkündən qazılıb gedər.



Bu bir həqiqəttir, heç yalan olmaz,
Bu leylac dünyadan bac alan olmaz,
Bu karvansərada heç qalan olmaz,
Karvanı dal-dala düzülüb gedər.



At pambığı, xoş eşitsin qulaqlar,
Çox gəlib dünyaya gedib qonaqlar,
Tökülər lamplar, sönər çıraqlar,
Ömür bir bostandır pozulub gedər.



Dedə Katib; gülüstanın solanda,
Ömür bitib ecəl camı dolanda,
Qazandığın mal özgəyə qalanda,
Hesab sənin içün yazılıb grdər.

دل کونول حق جاده سین بوراخما
حقن اوز دوندن ازیب گندر
ظولون آتی پش گون قاچار ، دایانار
ریشه سی کوکونن قازیلیب گندر



بو بیر حیقت دیر هیچ یلان اویماز
بو لیلاج دونیادان باج یلان اویماز
بو کاروانسرادا هیچ قلان اویماز
کاروان دال_دالا دوزولوب گندر



آت پامیغی ، خوش انشیتسین قولاقلار
چوخ گلیب دونیایا کدیب قولاقلار
تۆکولر لامپ لار سور چیراقلار
عومور بیر بوسنان دیر پوزولوب گندر



دده کاتب کولستانین سولاندا
عومور بیتیب اجل جامی دولاندا
قاراندیغین مال اوزگه يه قلاندا
حساب سینن ایچون یازیلیب گندر

Allah, üç dört yüzlü insan,
Oda yansın közü çıxsın,
Dedim hər sözə inanma,
Vur məhəkə düz çıxsın.

الله اوج دورد اوزلو انسان
اودا يانسين گوزو چيixin
دده م هر سؤزه اياننا
ور محكه دوزو چيixin

❖❖❖
Hər məclisə qarışanın,
Cəhl oduna alışanın,
Az bilib çox danışanın,
Astarının bezi çıxsın.

هر مجلسه قاريشاين
جمل اودونا آليشاين
آز بيليب چوخ دانيشانين
آستارينين بئزى چيixin

❖❖❖
Geyrət donunu giyərəm,
Həlal qazanıb yiyyərəm,
Həq sözləri mən diyerəm,
Həsudların gözü çıxsın.

غيرت دونونو گيه رم
حلال قازانىب بئيه رم
حق سوزلرى من دئيه رم
حسودلارين گوزو چيixin

❖❖❖
Katib həqqi dananların,
Özün uca sananların,
Qanmaziylə qananların,
Çox heyifdi sözü çıxsın.

كاتب حقى داناالارين
اوزون اوجا ساناالارين
قانمازيلا قاناالارين
چوخ حئيفدى سؤزو چيixin

Olsun

İnsanoğlu, yaşamagaın düşün sən,
Belə yaşa dalınca xoç ad olsun,
Acı dil yandırar dostluq xermənin,
Şirin danış, qoy ağızında dad olsun.



Çalış həlal yoldan qazan çörəyin,
Əmanətsən qırma məzlum türəyin,
İtirmə dostların həqqin, əməyin,
Hər vəqt adın xoşluq ilə yâd olsun.



Səxasız insanlar nam alabilməz,
İnsanlıq meyindən cam alabilməz,
İşləmiyən insan kam alabilməz,
Fərq eyləməz kişi ya da arvad olsun.



Dədə Katib bahar ilə yaz ilə,
Sözlərin dillərdə xoş avaziyle,
Aşıqlar çalalar mizrab saz ilə,
İnsaf əhli diyər ruhun şad olsun.

اولسون

انسان اوغلو باشاماغين دوشون سن
بله ياشا دالينجا خوش آد اولسون
آجي ديل يانسيرار دوستلوق خرمنين
شيرين داييش قوي آغزىندا داد اولسون



چالیش حلال يولدان قازان چوره بین
امانت سن قيرما مظلوم اوره بین
ايتيرمه دوستلارين حققين امه بین
هر وقت آمين خوشلوق ايله باد اولسون



سخاسىز انسانلار نام آلا يىلمز
انسانلىق مىيىندىن جام آلا يىلمز
ايىشلە مە بىن انسان كام آلا يىلمز
فرق ائىلە مزكىشى ياكى آزاد اولسون



دده كاتىب باهار ايله باز ايله
سوزلرىن دىللارده خوش آواز ايله
آشىقلار چالارلار مىضراب ساز ايله
اصف اهل دىيە روحون شاد اولسون

Ariflərdən sordum dünya əhvalin,
Azad quşa bir qəfəsdir dedilər,
Ömrün etibarın sual eylədim,
Getti gəlməz bir nəfəsdir dedilər.



Dedim dünya malı dedilər ibrət,
Dedim bəs cəvanlıq dedilər fürsət,
Dedim bəs qocalıq dedilər həsrət,
Ömrün payız yeli əsdi dedilər.



Dedim bir sərmayə birdə səadət,
Dedilər xoş əxlaq birdə qənaət,
Dedim şöhrət üçün olsa ibadət,
Abid dəyil bolhəvəsdir dedilər.



Dədə Katib gəm nehalin gəm əkə,
Gəm xermənin gəm ənbarə gəm tökə,
Ömrün sofrasından bir neçə tikə,
Yedim doymamışdan bəsdi dedilər.

عارفلەرن سورىم دۇنيا احوالىن
آزاد قوشما بىر قىسىم دىرى دىدىلەر
عۆمۈرون اعتبارىن سوال ائىلە دەم
گىشىدى گلەز بىر شىس دىرى دىدىلەر



دئىيم دۇنيا مال دىدىلەر عبرت
دئىيم بىس جوانلىق دىدىلەر فرصت
دئىيم بىس قوجالىق دىدىلەر حسرت
عۆمۈرون پاپىز يېلى اسى دىدىلەر



دئىيم بىر سرمابىي پىرده سعادت
دىدىلەر خوش اخلاق پىرده قناعت
دئىيم شهرت اوچون اولسا عادت
عابد دىيل بولھوس دىرى دىدىلەر



دەدە كاتب غەنھالىن غەنڭەك
غەن خەرىنин غەن انبارە غەن توکە
عۆمۈرون سوپراسىننان بىر نىچە تىكە
يەدىم دۇھامىشىدان بىسى دىدىلەر

Getti	گىتى
Bu gün mən bir gözəl gördüm, Bağrim başın əzdi getti, Yaşıl baş bir sona kimin, Göldən gölə üzdü getti.	بو گون من پىرگۈزىل گۈردىم باغرىم باشىن ازدى گىتى ياشىل باش بىر سونا كىين گۈلەن گولە اوزدو گىتى
Gözəl kəhlik kimi baxdı, Kipriklərin cama taxdı, Şahmar ilan kimi çaxdı, Buruq burub gəzdi grtti.	كۈزۈل كەھلىك كەي باخدى كېپىكلىرىن جاما تاخدى شاھماھار ايلان كەي چاخدى بوروق ووروب گىردى گىتى
Yanaqları kızıl lala, Gözləri istir can ala, Yaman düşdüm qal ma qala, Əlim əldən üzdü getti.	ياناقلارى قىزىل لالا كۈزۈلرەي ايسىير جان لا يامان دوشىدۇم قال ما قالا الم الدن اوزدو گىتى
Dədə Katib yana yana, Genə qaldım nahaq qana, Sinəmi tuttu nişana, Oxun bir bir düzdü getti.	دەدە كاتىب يانا يانا گىنه قالىم ناحق قانا سېنە مى دوتۇو نىشانا اوخون بىر بىر دوزدو گىتى

Təbiətin işi

Dəli könül gəz aləmi seyr elə,
Hər nə isbat edir həyy-i sübhani,
Bir təbiət qurub hər yaranmışa,
Yaradan yaradıb tanır əşyani.



Her bir təbiətin aydındır işi,
Göz görəndə ürək tutar təşvişi,
Yaxın olsa benzin qapar atəşi,
Şəhvət tüğyan etsə saymaz həyatı.



Yolcu arif olsa yolundan azmaz,
Hay huz ilə hətiini yazmaz,
Terbiyət gözəldi fitrəti pozmaz,
Təlim qaçar, pişik görsə siçanı.



Arvad gəlib kişi yolu gedənməz,
Kişi sübə kimi beşik güdənməz,
Təbiəti elm inkâr edənməz,
Dede Katib bilən bilir mənanı.

طبیعتین ایشی

دە لى كۈنۈل گۈر عالى سىئىر ائله
هەر نە ائبات ائسېر حى سېھانى
پىر طبىعەت قورۇب هە ياراھىشا
يارادان يارادىپ تائىر اشىيانى



هە پىر طبىعەتىن آيدىن دېر ايشى
كۈز كۈرنە اورك توئار تىشۈپشى
ياخىن اولسا بىنن قاپار آڭشى
شەھەت طغىان ائتسە سايماز حىاقي



يولچو عارف اولسا بولۇندان آزماز
هائى هوز اىلە حەطىئىنى يازماز
تىرىت كۈزل دى فەرقى بوزماز
تعلەم قاچار، پىشىك كۈرسە سىچانى



آزاد كلىپ كىشى بولۇن كىدە غىز
كىشى صوبىخ كىي پىشىك كودە غىز
طبىعەتى علم انكار اىدە غىز
دەدە كاتىپ يىلەر معناني

Dad zaman sənin əlindən,
Gəttin məni zara zaman,
Yoxsul ilə aran yoxdu,
Dost olubsan vara zaman.

داد زامان سینین ایتنن
کەدىن مۇ زارا زامان
پوخسول ايلە آزان پوخشو
دوسـت اوـلوبـسان وارـا زـامـان

Kimsə bilməz sənin yaşın,
Bir dilin var min oynasın,
Aldatmaqdır senin işin,
Üzün olsun qara zaman.

كىمـسـه بـيـلـمـز سـينـن يـاشـين
بـير دـيـلـين وـارـمـين اوـيـناـشـين
الـلاـقاـقـدـير سـينـن ايـشـين
اوـزـون اوـلـوسـون قـارـا زـامـان

Baharımı qış eylədin,
Hər bəlayə tuş eylədin,
Bir derdimi beş eylədin,
Bulanmırıam çara zaman.

باـهـارـى قـيش اـئـيلـه دـين
هـر بـلـايـه توـش اـئـيلـه دـين
بـير در دـىـنـى يـېـش اـئـيلـه دـين
بـولا غـيرـام چـارـا زـامـان

Dede Katib dilim bağlı,
Cibim boşdu əlim bağlı,
Her tərəfə yolum bağlı,
Qaçım gedim hara zaman?

دـدـه كـاتـب دـيلـيم باـغـلى
جيـيم بوـشـو الـيم باـغـلى
هـر طـرفـه يـولـيم باـغـلى
فـاقـچـم كـەـدىـم هـارـا زـامـان ؟

Nalayiq insana yoldaş olanlar,
 İnanmayıb kerəmkara binamaz,
 Xam xiyal eyleyib uyqundu billah,
 Axər düşer çah-i tara bi-namaz.



Bi-namazın çehrə olmaz üzündə,
 Tez qocalar nuru olmaz gözündə,
 Çox kəsalət ehsas edər özündə,
 Düşer dərdə bulmaz çarə bi-namaz.



Bi-namazın qəsi qəlbi paslanar,
 Girib ölüm döşəgİNə yaslanar,
 Hesab günü bir tükündən aslanar,
 Kimsə olmaz ta yalvara bi-namaz.



Dədə Katib ilham alıb Qurandan,
 Bi-namazın kibri çoxdu Şeytandan,
 Həq yanında məhrum olar ehsandan,
 Sön günündə üzü qara bi-namaz.

نالايق انسانا بولماش اولاتلار
 آپنا ناياب كرم كارا بي ناز
 خام خيال ائيله ييب اوپكون دى ييلاه
 آخر دوشىر چاه تارا بي ناز



بى نازىن چەرە اولاز اوزوندە
 تىز قوجالار نورو اولاز گۈزوندە
 چوخ كىسالت احساس ائىر اوزوندە
 دوشىر درده بولماز چارا بي ناز



بى نازىن قىسى قىلى پاسلانار
 كىرىپ اولوم دوشە كىنه پاسلانار
 حساب كونو بىر توکوندن آسلانار
 كىمسە اولاز تا يالوارا بي ناز



دده كاتب الام ايپ قور آندان
 بى نازىن كېرى چوخىو شىطاندان
 حق يائىندا محروم اولار احساندان
 سون گۈزوندە اوزو قارا بي ناز

Qadir Allah bu mehnəttən, bu gəmdən,
Yandım cism içində canım ağladı.
Pervanə tək alışmışam ateşə,
Qaynayıb cesəddə qanım ağladı.



Səkkiz səcdegahim bir yana döndü,
Beş cismim əzadə divana döndü,
Qəlbim qana gözüüm Ummanə döndü,
İki eynim bir zəbanım ağladı.



Od alıb alışdım ürəktə narım,
Gecə gündüz bir Alla'ə yalvarım,
Bütün üç yüz altmışaltı damarım,
Dörd yüz qırx dörd ustuxanım ağladı.



Katib bir Allah'a vardı pənahım,
Bayquş tək viranda kim bilir ahım,
Dənizlər cəm olsa çoxdu günahım,
Yâd edincə ruh-u rəvanım ağladı.

قادر الله بو مختنن بوغىدىن
يانىم جسم ايجىندە جانىم آغلادى
پروانە تك اليسمشام آنىشە
قايانايب جسدە قانىم آغلادى



سکگىز سجده كاھىم پىريانا دۇنۇ
بېش جىمم اعضادا ديوانا دۇنۇ
قلېيم قانا گۈزۈم عمانا دۇنۇ
ايکى ئىنم يېر زيانىم آغلادى



اود آلىپ اليسىدىم اوره كىدە نارىم
كىنجه گونىز بىر اللاھە يالوارىم
بوتون اوج بوز آلتىش اللى دامارىم
دۇرد بوز قىرغۇن دۇرد استخوانىم آغلادى



كتب بىرالاھا واردى پناھىم
بايقوش تك ويراندا كىم بىلير آھىم
دنىزلر جمع اولسا چوخىدو گوناھىم
ياد اىدىنجه روح روانىم آغلادى

Dəli könül məndən sənə əmanət,
Ehtiyatsız pehləvana inanma,
Hər təbibə açma könlün yarasın,
Şəfa verməz hər dərmana inanma.

دلی کونول مندن سنه امات
احتیاطسیز ھلوانا اینانا
هر طبیه آچا کونلون یاراسین
شقا و ترمر هر درمانا اینانا



Halalzade yardım edər düşgünə,
Həramzadə məğrur olar beş günə,
Namərd oğlu mehman olar xoş günə,
Yaman gündə qaçar yana inanma.

حلال زاده یاردم ائدر دو شکونه
حرام زاده مغور او لار بئش گونه
نامرد او غلو مهمان او لار خوش گونه
یامان گونه قاچار یانا اینانا



Derviş Abdal ölüb giyer postunu,
Varlı tutar yoxsulların dərdini,
Bir insan ki pula pula satsın dostunu,
İnsan dəğil o heyvana inanma.

درویش ابدال اولوب گیه ر پوستونو
وارلی توئار یوخسولارین دستیني
بیر انسان کی پولا ساتسین دوستونو
انسان دگیل او حیوانا اینانا



Dede Katib xoş edəbə qul olsun,
Ədəbsizin yurd yuvası çöl olsun,
Xanın gerək xanidəni bol olsun,
Qan sıranə, nansız xana inanma.

دده کاتب خوش ادبه قول اولسون
ادیسین بورد یوواسی چول اولسون
خاین گرک خواندانانی بول اولسون
قان سورانا نانسیز خاننا اینانا

Qadir Allah yaman əsrə qalmışıq,
Qəcələ ördəğə üzmək örgədir,
İki ipi bağlıyanmir bir-birə,
Zərgərə murvarid düzmək örgədir.



Ördək tək özünü bənzədir qaza,
Evinə gedəndə az qalır aza,
Özü üö adını bacarmır yaza,
İdris peyğəmbərə yazmaq örgədir.



Beş tümən pul tapıb itirib yolun,
Məst olub tanımır sağ ilə solun,
Qazib çıxardanmir bir yavşan külün,
Fərhada qayalar qazmaq örgədir.



Dədə Katib dolub səbrin çanağı,
Yaman tutub çaqqalların oynağı,
Beş qədəm gedəndə azır ayağı,
Rüstəmə meydanda gəzmək örgədir.

قادر آللہ یامان عصرہ قالمیشیق
قجه اوردکه اوزمک اوړکسېر
اېکی اېھی باځلیانیر بېر - بېر
نرګره مروارید دوزمک اوړکسېر



اوړدک ټک اوژونو بېزه دیر قازا
اټونه ګندنه آز قالیر آزا
اوزو اوز آټونه باجاري پازا
ادرس پېغښه پاړماق اوړکسېر



پېش تومن پول تایبب اتیبب یولون
مست اوlobe تائیب ساغ ایله سولون
فازیب چیخاردانیر بېر یاوشان کولون
فرهادا قابیلار قازماق اوړکسېر



دده کاتیب دولوب صربن چاناګي
یامان توتوپ چاقللارین اویناګي
پېش قدم ګندنه آزېر ایاګي
رسمه میداندا گرمک اوړکسېر

Başına Dönüm	باشینا دونوم
<p>Könül öz həqqinə qane, Ol başına dönüm sənin, Dostun qədrin sağlığında, Bil başına dönüm sənin.</p> <p style="text-align: center;"></p> <p>Danışanda bax sağ-sola, Məni salma qal-ma-qala, Gəl başıma açma bəla, Dil başına dönüm sənin.</p> <p style="text-align: center;"></p> <p>Hər işində sülhə çalış, Çox küsülü qalma, barış, Kənar gəzmə xəlqə qarış, Gəl başına dönüm sənin.</p> <p style="text-align: center;"></p> <p>Dədə Katib sözün haqdır, Bugün həq söz taq-qa-tqadır, Pul olmasa haq-nahaqdır, Pul başına dönüm sənin.</p>	<p>کونول اور حئينه قانع اول باشینا دونوم سئين دوستون قدرن ساغلیغىندا بىل باشینا دونوم سئين</p> <p style="text-align: center;"></p> <p>دانىشاندا باخ ساغ - سولا منى سالما قالما قالا گل باشىيا آچا بلا دېل باشینا دونوم سئين</p> <p style="text-align: center;"></p> <p>هر ايشينده صولە چالىش چوخ كوسولو قالما بارىش كىنار گرمە خلقە قارىش گل باشینا دونوم سئين</p> <p style="text-align: center;"></p> <p>ددهكتاب سۈزۈن حاق دىرى بۈگۈن حق سۈز تاققاڭاق دىرى پۇل اوللاسا حاق، ناحاق دىرى پۇل باشینا دونوم سئين</p>

Xəbərim varmı?

Gecə gündüz xəlqə irad edənlər,
Heç özün özündən xəbərin varmı?
Qonşunun gözündə qılı görənlər,
Bir bax öz gözündən xəbərin varmı?



Mömün qardaş heç bilirsən nədir sən?
İşin budur xalqın eybin güdərsən,
Beş qədəmdə, dördün əğri gördürsən,
Bir dön bax izindən xəbərin varmı?



Həram maldan faxır libas giyərsən,
Ağız silmək nədir? Murdar yiyeşən,
Aşığın sazına həram diyərsən,
Öz saxta sazından xəbərin varmı?



Dədə Katib sən də bir bil hesabın,
Düz əməldən azdır, çoxdur xərabın,
Qorx o gündən oxunacaq kitabın,
Dediyiñ sözündən xəbərin varmı?

خبرین واری؟

گنجə-گونoz Xalqə əmrad and nər
هېچ اۇزون اۇزوندن خ'Brien وارى؟
قوشونون گۈزۈنە قىلى گۈزىلر
بىر باخ اۇز گۈزۈنەن خ'Brien وارى؟



مۇمۇن قارداش هېچ يىلىرسىن ئىدىرسىن?
ايشىن بودور خالقىن عىيىن گودورسىن
بېش قىمەدە دۇردىن آبىي گەدىرسىن
بىر دون باخ اېزىپىنەن خ'Brien وارى؟



حaram مالنان فاخىر لياس كېيىرسىن
آغىز سىلەك نە دىرى؟! موردار يېلىرسىن
اشىغىن سازىنا حرام دىئىرسىن
اۇز ساختا سازىپىدان خ'Brien وارى؟



دەدە كاتىب سەن دە بىر بىل حسابىن
دوز عملىن آزىز چوخدور خرابىن
فۇرخ او گۈنن اوخۇنالاق كىتابىن
دەندىپىن سۆزۈنەن خ'Brien وارى؟

Qorxaram

Əvvəlindən adətimdir mən yalandan qorxaram,
Xeyir-şərin qanmayandan həq danandan qorxaram,
Yaxşıya pis, pisə yaxşı diyənlərdən əl-əman.
Kərki dəyməz, yolunmayan hər nadandan qorxuram.



Aqil insan günün qovmaz birdə yoxlar sonrası,
Gər bacarsa mərhəm qoyar dahi deşməz yarani,
Güçü yetə barışdırar qarışdırma aranı,
Ara qatib iş pozandan o şeytandan qorxaram.



İmansızlar qorxmalıdır qaçaram ondan yana,
Həyasızlar qorxmalıdır geç, yoldaş olma ona,
Ədəbsizlər qorxmalıdır bənzəməzlər insana,
Adı insan, fili şeytan o heyvandan qorxaram.

Qorxaram

اولىندن عادتىم دىر من يالاندان قورخارام
خىير-شىن قالماياندان حق داناندان قورخارام
ياخشىيا يىس، يىسە ياخشى دىئملىدن الامان
كىكى دىگز، بونولىيان هر ناداندان قورخارام



عاقل انسان كونون قوماز بيرده يوغلار سونرانى
كى باجارسا مرەم قويار داسى دئشمەز يارانى
كوجو يېتسە باريشىدار قارىشىدىرىمار آرانى
آرا قاتىب ايش پۈزاندان او شىطاندان قورخارام



ايماسىزلار قورخمال دىر قاچارام اوتنان يانا
حبابىسىزلار قورخمال دىر كەچ يولداش اولا اونا
ادىسىزلر قورخمال دىر بىزەمىزلىر انسانا
آدى انسان فعلى شىطان او حيواندان قورخارام



İnsafsızın işi tutsa məzluma coşub əsər,
Heç yoxlamaz sabahını, nahəqqi-həqqi kəsər,
Dədə Katib uzun getmə qissa sözdə var əsər,
İki üzlü, şirin sözlü aldadandan qorxaram.



اھماقىسىز ايشى توسا مظلوما جوشوب اسر
ھېچ يوغلاماز صاباحىنى ناخى - خى كىر
دده كاتب اوزون كىتمە قىسا سۆزدە وار اھر
اھكى اوزلۇ، شىرين سۆزلۇ آلانداندان قورخارام

Dedim oğul yaralama könlümü,
Yaraladın, yağlamağı neylirəm?
İndi hürmət eylə, ölündən sonra,
Qırx gün saqqal saxlamağı neylirəm?



Oğul oldun bir üzümə gəlmədin,
Xəstə düşdüm başım üstünə gəlmədin,
Sağlığında bir qədrimi bilmədin,
Qəbrim üstə ağlamağı neylirəm?



Durmadım, çalışdım sübhən axşama,
Sən taza don geydin mən yırtıq yama,
Mən öldüm, buyurun beş arşın xama,
Üç ay qara bağlamağı neylirəm.

دئىم اوغۇل يارالا ما كونلۇمو
يارالادىن ياغلاماڭى ئىلىرىم؟
ايندى حۆرمەت ائىلە ، اولىدىن سۇنرا
قىرخ گۈن ساققال ساخلاماڭى ئىلىرىم ؟



اوغلول اولىون بىر اوزومە كولە دىن
خستە دوشلۇم باشىم اوستە كلمە دىن
ساغلىغىدا بىر قىرىي پىلمە دىن
قىرىم اوستە آغا لاماڭى ئىلىرىم ؟



دورمادىم چالىشىدم صوبحىن آخشاما
سن تازا دون گېلىسىن من بىر تىق ياما
من اولىوم بوروپون بىش آرىشىن خاما
اوج آى قىلا ياغلاماڭى ئىلىرىم ؟



Dədə Katib özün yorma havadır,
Əməlin cəzasın çəkmək rəvadır,
Gözəl sözdür, dağ sonucu dəvadır,
Dağ üstündən dağlamağı neylirəm?



دەدە كاتىب اوزون بورما هاوا دىر
عملين جراسىن چىكە ك روادىر
گۈزىل سۈزۈ دور داخ سۈنۈنجۇ دادىر
داخ اوستۇنىن داغلاماڭى ئىلىرىم ؟

Hər şirin sözə aldanma könül,
Ürək saf olmasa dil yalan olar,
Bir insan ki əğri gedə yolunu,
Xəlqə göstərdiği yol yalan olar.



Xain qorxaq olar azdırar sözü,
Xəsisin qonaqdan acışar gözü,
Axsar ayağın, düz olmaz izi,
Bulanmaz caddəni, yol yalan olar.



Həqiqət birdi, iki üç olmaz,
Doğru toxmun heçvəqt barı puç olmaz,
Gözəl sözdü yetim quzu qoç olmaz,
Soyu dəğişənlər döl yalan olar.



Dədə Katib sözüm çoxdu sayılmaz,
Düz tir atan hədəfində yayılmaz,
Pul kəflisi ölenətək ayılmaz,
O zaman ayılar pul yalan olar.

هر شیرین سوزه آناما کوول
اوره ک صاف اولاسا دیل یالان اولار
بیر انسان کی اگری کندہ بولونو
خلقه گوستردیغی بول یالان اولار



خان قورخاق اولار آزدیمار سوزو
خسیسین قوانادان آجیشار گزو
آخسار آیاغین دور اولماز ایزى
بولماز جاده نی بول یالان اولار



حقیقت پردى ایکى اوچ اولماز
دوغرۇ توخون ھچوقت بارى بوج اولماز
گۈزى سۆزدۇ يېڭىم فۇزو قوج اولماز
سوپو دېشىلەر دول یالان اولار



دده کاتب سۆزوم چوخۇ سايىماز
دوز تىر آلان ھدفىنە يايىماز
بول كەقلىسى اوئىنە تىك آيىماز
او زامان آيىلاز بول یالان اولار

Ömrün Baharı

Könül bir kimiyyadır, ömrün baharai,
Solacaq budaqlar ölendən sonra,
Fürsət getsə, həsrət bərə bağlamaz,
Birdə dönməz sağlar, ölendən sonra.



Dəm gənimət, çalış qazan sağiykən,
Atəşi söndürmə, qazan dağıykən,
De danış, dil dodaq, damaq çağiykən,
Bağlanar dodaqlar ölendən sonra.



Adam var dadmayıb dostluqun şerbətin,
Vəqtı bilməz əldən verən fürsətin,
Sağlıqında bilməz dostun qiymətin,
Fəğan eylər ağlar ölendən sonra.



Dedə Katib heç qurutmaz didəsin,
Kim sağaldar ürəginin zədəsin,
Oğul vardı hər gün döyər dədəsin,
Üç ay qara bağlar ölendən sonra.

عُمرون باهاري

کونول بېر کیمانبر عُمرون باهاري
سولاجاق بوداقلار اولنندن سونرا
فرصت گتسه حسرت بره باغلاماز
بېرده دۇنۇز ساغلار اولنندن سونرا



دم غیت چالیش قازان ساغ ایکن
آشى سۇئنورمه قازان داغ ایکن
دنه دالیش دیل دوداچ داماق چاغ ایکن
باغانلار دوداقلار اولنندن سونرا



آدام وار دادمايپ دوستلوق شريين
وقتى ييلمز الين وئر فورصتىن
ساخليقىنىدا ييلمز دوسىتون قىتىن
فغان ائيلر آغلار اولنندن سونرا



دده کاتىپ هىچ قوروڭاز دىدە سىن
كىم ساغالىمار اورە كىيىن زده سىن
اوغلۇ واردى هەر كون دۇر دده سىن
اوج آى قارا باغلار اولنندن سونرا

Özün dadə yetiş yaradan Allah,
Gücdən düşdük, qudrətimiz qalmadı,
Min dört yüz il şöhrətimiz varyidi,
Zəlil olduq, izzətimiz qalmadı.

ئۇزۇن دادە يېنىش پارادان آللە
گوجىن دوشۇك قىرتىپىز قاللادى
مېن دوردۇز ايل شەرتىپىز وارىپى
ذليل اولىقۇ عزتىپىز قاللادى



Dostları unuttuq, düşmanı tuttuq,
Yoldaşı buraxdıq, oynası tuttuq,
Birlik ağacını köktən quruttuq,
Damarlarda geyrətimiz qalmadı.

دوستلارى اونوتىوق دوشەنلى توتۇق
بولماشى بوراخىدىق اویناشى توتۇق
بىرىلەك آغاچىنى كىكىن قورۇتىوق
دامارلاردا غىرتىپىز قاللادى



Damarlarda isti qanlar axardı,
Qılincımız şimşek kimi çaxardı,
Hər dörd tərəf gücümüzden qorxardı,
Heç zad olduq, heybətimiz qalmadı.

دامرلاردا اىستى قاللار آخارىدى
قىلىنچىپىز شېشك كىي چاخارىدى
هر دوردطرف گوجوموزدن فورخارىدى
ھەج زاد اولىقۇ ھىپتىپىز قاللادى



Dədə Katib bizi pozdu bu gəflət,
Dildə dad qalmadı, ağızda ləzzət,
Xoş cümlədir, məlül olmaz bi-illət,
İllət budur vəhdətimiz qalmadı.

دەدە كاتىپ بىزى بوردى بو غىلت
دىلەدە داد قاللادى آئىزىدا لەنت
خوش جملە دىر مەلۇل اوپازى بى علت
علت بودور وحدتىپىز قاللادى

Neylərəm

Qadir Allah nə adəttir zamanda?
Yoxsulun düz sözün heçkəs haqlamır,
Nə qohum nə qardaş nədə qonşular,
İllər dönür bir-birini yoxlamır.



Mömün qardaş hərdən toya gələndə,
Minlik səpip toyçuları görəndə,
On beş tümən müstehəqqə verəndə,
Sancı tutur sübhə kimi yuxlamır.



Elm məclisindən dolanır uzaq,
Mənalı sözlərdə olubdur qaçaq,
Mənasız sözlərə qoçoğlu qaçaq,
Əngi bərkətir ha danışır laxlamır.



Dedə Katib əğri yoldan qeyidir,
Felək dəgirməndi, xalqı öyündür,
Bir ata bir sürü evlad büyür,
Səggiz oğul bir atanı saxlamır.

Şəhərim

Qادر للاه نه عادت دير زاماندا؟
بوخسو لون دوز سوزون همچ كن حاكلامير
نه قوهوم نه قارداش نه ده قوشولار
ايل لر دئور بير-بىرىنى يوخلامير



مؤمن قارداش هردن تويما كلنده
مين ليك سپير توجولاري گورنده
اون بئش تومن مستحقه وئرنده
سانجى توتور صبيحه كىي يوخلامير



علم مجلسيندن دولانير اوزاق
معنانى سوزلرده اوپىسور قالچاق
معناسىز سوزلره قوچ اوغلو فوجاق
انگى برکىدى ها دايىشير لاخلامير



دده كاتب آگرى يولان قىسىر
فلاك ديرماندى خاقى اوپىدر
بير آتا بىر سورو اولاد بئپىدر
سەككىز اوغول بىر آتани ساخلامير

توكىل الله

توكىل الله چۈلۈنە فىعلمى قىساتمىشام
 قىضا قىدر قارشىپىدا قىلۇمۇ قىساتمىشام
 حەفە واصل اولماق اوچۇن چوخ توسل يولو وار
 توحىدى قىبلە ئىتىمىش يولومۇ قىساتمىشام

Təvəkkül Allah çöldə f' ilimi qısatmışam,
 Qaza qadər qaşısında qolumu qıatmışam,
 Haqqə vasıl olmaq çox təvəssül yoludur,
 Tevhidi qiblə etmişəm yolumu qısa[1]tmışam.

آغاچ اياق تىكىن ئىتمىز من اونا دايىنارام

استدلايم بىردىرى سىنم آيسى دىلى قانمارام
 رئىمە بىلى دىمىش دىدىگىمى دانمارام
 هر سۈز اىسلە اوينانارام رولومۇ قىساتمىشام

Ağaç ayaq təmkin etməz mən ona dayanmaram,
 İstidlalim birdir, mənim əyri dəlik qanmaram,
 Rəbbimə bəli demişəmdediğimi danmaram,
 Hər söz ilə oynamaram, rolumu qısa[1]tmışam.

اعدادى بىردىن باشلاساق سوناچان وارمالىيەق

اوردا دوروب مەكىس سايساق بىز بىر دە دورمالىيەق
 عقل علمىن يولو محدود بىز تورمۇز وورمالىيەق
 هر نېبە ال اوزانمارام الىمى قىساتمىشام

‘Adadi birdən başlasaq, sonacan varmalıyıq,
 Orda durup m’akus saysaq biz bir də durmalıyıq,
 Əqil ilmin yolu məhdud biz tormuz vurmaliyıq,
 Hər nəyə əl uzatmaməlimi qısa[1]tmışam.

دە كاتب قىسا دانىش قىسا سۈزىدە وار حىمت

او زون سۈزىدۇ فىلسەددە مىلۇل او لماز بىى علت
 تىسىلا چىكىڭ اگر چاتار نخستىن علت
 او رادا دورماق لازىدىرى دىلىمى قىساتمىشام.

Dədə Katib, qısa danış qısa sözdə var hikmət,
 Uzun sözdü fəlsəfədə melül olmaz bi-illət,
 Təsəlsülə çəksək əğər çatarnuxustin illət,
 Orada durmaq lazımdır, dilimi qısa[1]tmışam.

DÖRDÜNCÜ BÖLÜM

KATİBOĞLU HAYATI və

ƏSƏRLƏRİ



Katiboğlu şirin Türki dilim var,
Öz dilinə arxa duran elim var,
Sinədə sözüm var sazda telim var,
Söz söhbətə özgə dili neynirəm.

KATİBPĞLU'NUN HAYATI

Faris Təyyar Quluncu (فارص طيار قولونجو) yuxarıda şıirlərini verdigimiz Dədə Kâtib'in oğludur. H.Ş. 1343 (1963) yılında Urumiyə'nin Ənzəl mahalının Quluncu köyündə dünyaya göz açtı. Çocuqluqtan babası mərhum Dədə Katib yanında Türk dil və ədəbiyatının incəlikləriylə tanış oldu. Böyləliklə Dədə Katib ona Türk folkronunun sözlü qaynağı olmuşdur. Tabibu zəngin qaynaq Faris'in gələcəktə yazacağı şırların güclü ilham qaynağı olacaqdır. Babasının yanı sıra evlərinə gələn aşiq və şaiirlər onun dögularının yetişməsində önəmli yeri vardır.

Faris Təyyar Quluncu ilk orta ve liseyi Güney Azərbaycan'da bitirdikten sonra Quzey Azərbaycan'da Bakı Devlet üniversitəsi Türk ədəbiyat lisansı eğitimini tamamladı. Güney Azərbaycan əksinə Quzey Azərbaycan'da Azərbaycan Türk ədəbiyatına büyük önəm verilmiş, Azərbaycan Türkçəsi gəlişmiş və inkişafını dəvam etmişdir. Yüksək lisansını bitirdikdən sonra doğma yurduna dönən Faris 1979 yılından şiir söyləməyə başlasa da şıirlərini babasına duyduğu saygıdan dolayı ortaya qoymamıştır. Dədə Katib'in vəfatından sonra şıirlərini ortaya çıxarmıştır.

Faris Təyyar, 1398 (2019) yılında Nevruz bayramına yaqın ağır xəstəlikdən sonra tanrıya qovuştu.

Bir güzelə vurulmuşam, min cananə dəyişməm,
Yar ətrini bağda bitən o reyhanə dəyişməm.
Nə bir təbip axtarıram, nə Bu-Əli nə Luqman,
Belə bir canan dərdini yüz dərmanə dəyişməm.



Cəmalindən məst olmuşam, meyə hacət nə gərək,
Həsrəti afət-i candır, başqa afət nə gərək.
Doğru aşiq hicri sevər, dahi vəslət nə gərək,
Eşqin acı mehnətini xoş rizvanə dəyişməm.



İki cəhani versələr cənnət-i rizvani həm,
Qarunun gəncini, bir də mülk-i Süleymani həm,
Bir qəməri bir günəş, bir yəd-i beyzayı həm,
Özü gizlin, feli aydın, la-məkanə dəyişməm.



Katipoğlu nə danışa, nə ağlaya, nə sinə,
Nə əgyarə nə güvənə, nə bağlama nəsinə?
Nə rəqiblər nə yolunda nə gizlənə nə sinə?
Ruz-e əzəl, yar yazanı, yüz dastanə dəyişməm.

İber گوزله وورولوشام مین جانانه دېشىم
ياڭى عەزىزى باڭدا بىتىن او رىخانه دېشىم
نه يېر طىپ آختارىرام نه بوعلى نه لەمان
بىلە يېر جانان دردىنى يۈز دىمانه دېشىم



چەلىندىن مىست اولوشام مىئە حاجىت نە گۈك
حىسىق آفتىي چاندۇر باشقۇ آفت نە گۈك
دوغۇغا عاشق ھېرى سۇور داھى وصلت نە گۈك
عشقىن آجى مەحتىلى خوش رضوانە دېشىم



ايىكى چەنلىق وئىرسە لر جىتى رضوانى ھە
قارون "ون گەيجىنى يىرده ملکى سلىمانى ھە
يېر قىرى يېر گۈشى يېر يىدى يېضاڭى ھە
اۋزو گۈزىلەن فعلى آيدىن لامكانه دېشىم



كەتىپ اوغلو نە دانىشا نە آغلايا نە سىئىه
نە اغىارە نە گۇونە نە باغاندا نىسەنە
نە رقىب لر نە يۈلونىدا نە گۈزىلە نە سىئىه
روز ازىل يار يازانى يۈز داستانه دېشىم

Bilmirəm könlümün nə dərdi vardır?
 Sığınıp sinədə yasə batıbdır,
 Yetim uşaq kimi boynunu büküp,
 Garip bülbül kimi qışa çatıbdır.



Axıdır gözümdən yaşı dal-ba-dal,
 Gülməz üzüm günlər aylar, sal-ba-sal,
 Nədir başımdakı bu hal, bu əhval?
 Yaman çağda məni qalə qatıbdır.



Nə dinir, dindirəyim nə dildən anlar,
 İnanmir qocaldım geçdi zamanlar,
 Mən onu danlaram, o meni danlar,
 Qanmir ki qandıram, günüm batıbdır.



Katipoğlu ömür əllini geçdi,
 Tay tuşların əcəl badəsin içti,
 Fələk sənin boyan ağ donu biçdi.
 Mənim gafil könlüm hələ yatıbdır.

Yelmirim könləmon nə drədə warədə?
 Sivigiyib Sivinə de yasə batiyidir
 Yelim اوشاق کىي بونу بوکوب
 غریب بولبول کىي قىشا چاتىيىر



آخىير گۈزۈمن ياشى دالبادال
 كىلار اوزوم گۈنلەر آيلار سال-با-سال
 نىدىر باشىداكى بو حال بو احوال؟
 يامان چاغда منى قالە قاتىيىر



نه دېتىر دېتىرىم نه دېلىن آڭلار
 اينىغىر قوچالىم گەھدى زامانلار
 من اونو دانلارام او منى دانلار
 قانىغىر كىي قانىغىرام گۈنۈم باتىيىر



كەنېپ اوغلو عمۇر ئەلبىي گەھدى
 تاي توشلارىن اچى بادە سىن اپچىدى
 فلەك سىنин بويان آغ دونو بىچىدى
 منىم ئافىل كۆنلۈم ھەلە ياتىيىر

Qadir Allah dərdə tutsaq olmuşam,
Qaçanmırıam gəmdən kənarə billah,
Həsrət meydanında yalqız qalmışam,
Fələk məni çekibdi darə billah.



Göydən bəla geçsə qonar başıma,
Fələk ağı qattı isti aşıma,
Gizlin sırrı açam öz ardaşıma,
Yaram üstə açar yüz yara billah.



Yaman dərdir, adın bəlli cibin boş,
Kim görüb yoxsulun günü ola xoş,
Əflatun da gəlsə yoxsulluğa tuş,
Düşər Məcnun kimi avarə billah.



Katipoğlu fəgan edər zamandan,
Başım ayrılmadı qara dumandan,
Yar yoldaşım xəbər almır yaramdan,
Ağ günlərim olubdur qara billah.

قادر آللہ دردہ توتساق اولوشام
قاچانیرام غمین کاره بیلاه
حسرت میدانیندا بالقیز قالمیشام
فلک منی چکیسیدی داره بیللاه



گوین بلا گچسە فونار باشما
فلک آغى قاتى اىستى آشىما
گېزلىن سىرى آچام اوز قارداشما
يارام اوستە آچار بوز ياره بیللاه



يامان درددىر، آدىن بىلى جىين بوش
كەم كوروب يوخسولون گونو او لا خوش
افلاطون دا كىلسە يوخسولوغۇ توش
دوشىر مىنۇن كەن ئاره بىللاه



كتىپ اوغلو فغان ائسىز زاماندان
باشىم آميرىلادى قارا دوماندان
يار بولداشىم خېر آمير يارماندان
آخ گونلارىم اولوبىسو قاره بىللاه

Oturub əlimə aldım qələmi,
Çəktığım mihnəti sənə yazım yar,
Nə halim xoşdur, nə dəhanım lşrşn,
Nə baharım qaldı, nə də yazım yar.

اوورووب الیه آلم قلى
چىكىقىم مەننى سىنه يازىم يار
نە حالىم خوشۇ نە دەھانىم شىرىن
نە باھارىم قالى نە يازىم يار

Gündüzüm gecə tək qarə bağladı,
Sənsiz könlüm evi yara bağladı,
Felək gül gunçəsin xarə bağladı,
Fəğə dönübdü xoş avazim yar.

گۈندۈزۈم كېجە نك قارە باغانلىدى
سن سىز كۈلۈم ائوی يارە باغانلىدى
فلاڭ كۈل غىچاسىن خارە باغانلىدى
فغانە دۈنۈپى خوش آوازىم يار

Qələm dilə gəldi: bəsdi dur dayan,
Kağız bitti amma səndəki fəğan,
Bitməz yazsan əger yüz belə divan,
Tükəndi qələmim qaldı smzüm yar.

قلم دىلە گلدى: بىسىدى دور دايىان
كاغاڙ پيتدى آما سىنده کي فغان
پىلەز يازسان اگر بوز بىلە ديوان
توكىدى قالمىم قالى سۆزۈم يار

Katiboğlu diyər: deyin yar bilə,
Mən gülmədim yar danişa yar gülə,
Qismət olsa mehman olsam yar gilə,
Bülbül kimi öağlar əlimdə sazım yar.

ڪاتب اوغلو دىير: دين يار بيلە
من گولە دىم يار دانىشا يار گولە
قىسمەت او لسا مەمان او لسام يار گىلە
بولبول كىي چاغلار الله سازىم يار

<p>İnsan oğlu dünya əkin bağıdır, Əktiklərin bir gün biçərsən əlbət, Xilal etmə zaya gedir təlaşın, Mükâfat badəsin içərsən əlbət.</p> <p>❖❖</p> <p>Səxavət zinətti səxi olana, Yoxsulu düsgünü yâda salana, Yardım eyliyə düşüb yerde qalana, Sən də bir gün yerə düşərsən əlbət.</p> <p>❖❖</p> <p>Güvənmə beş günlük sərvətə pula, Sən ehsanın eylə baxma sağ sola, İnanma dünyada kimsələr qala, Vəqt gəlsə səndə köçərsən əlbət.</p> <p>❖❖</p> <p>Səxavət ucaldar səxi insanı, Mömün olan əldən verməz zamanı, Qurulanda həqqin məhşər divanı, Varından yoxundan geçərsən əlbət.</p> <p>❖❖</p> <p>Amandır qoymayın açsın yaramı, Əl burmasın təbib yar özü gəlsin, Çarəsiz derdimə mərhəm bulunmaz, Dərdə dərman geçib yar özü gəlsin.</p>	<p>انسان اوغلو دوينا آكين باغيدير اکيكلردن يېرىگون يېچىسن البت خجال ائمە زايلا كىدىر تلاشىن مکافات بادە سين اېچىرسن البت</p> <p>❖❖</p> <p>سخاوت زىنتىدى سەنى اولانا پوخسولو دوشىكۇنۇ يادا سالانا يازدىم ائىلە دوشوب پۇدە قالانا سەندە يېرىگون پۇر دوشىرسن البت</p> <p>❖❖</p> <p>كۆۋەنە بىش كۈنلۈك ئروتە بولا سەن احساين ائىلە باخا ساغ سولا اپىنانا دۇنيادا كېسە لر قالا وقتى گىلسە سەندە كۆچىرسن البت</p> <p>❖❖</p> <p>سخاوت اوچالىار سەنى انسانى مومن اولان ئىن وئىرمۇ زامانى قوروغاندا حقىقىن مۇشر دىوانى وارىپىدان يۇخوندان كۆچىرسن البت</p> <p>❖❖</p> <p>آمانىز قۇمایىن آچسىن بارامى ال وورماسىن طىبىپ يار اۇزو گلىسىن چارە سىز دردىھە مرەم بولۇغاز درد درماندان كەچىپ يار اۇزو گلىسىن</p>
--	---

❖❖
Nə bilir həkimlər gönü'l yarasın,
Ayrılığın kimsə bilməz çarasın,
Əgyar bilməz dərdin ağın qarasın,
Dərdi canan verib yar özü gəlsin.

❖❖
نە بىلير حكىملەر گۇئول ياراسىن ؟
آپىلېغىن كىسە بوللاز چاراسىن
اغىار بىلمۇز دردىن آتىن قاراسىن
دردى جانان وئىب يار اۇزو گلسىن

❖❖
Açmayın yaramı salmayın dilə,
İsteməm sirrimi özgələr bilə,
Gözümün yaşını gərək yar silə,
Əcəl yolu kəsib yar özü gəlsin.

❖❖
آچاين يارامى سالماين دىله
ايسته م سىرىنى اۇزگە لر بىله
كىزومون باشىنى گىرك يار سىلە
اجل بولو كىسب يار اۇزو گلسىن

❖❖
Katiboğlu yazılanda baş daşım,
Mənə ağlamasın dostum yoldaşım,
Qara bağlamasın qohum qardaşım,
Qoy qaramı geyib yar özü gəlsin.

❖❖
كاتىب اوغلو يازىلاندا باش داشم
منه آغلاماسىن دوستوم بولداشىم
قلا باغلاماسىن قوهوم قارداشىم
قوى قارامى كىسب يار اۇزو گلسىن

<p>Nədəndi bir sıniq ürək görəndə, Gen dünya başıma daralı billah, Harda görsəm iki gözden yaş axır, Könlüm dolar gözüüm qaralı billah.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Ağlamasın dahi yetim uşaqlar, Sönməsin evlərdə yanan çıraqlar, Görəndə bir yerdə susuz dodaqlar, Canım ağlar cesəd yaralı billah.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Bağban olan sevər gülü gülşanı, Təbib olan dərdə bular dərmanı, El dərdinə yanar olsa imanı, Dahi gəzməz eldən aralı billah.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Katib oğlu hani derdə yananlar? Hardadi məzlumun dilin qananlar? Gələndə meydana sahib zəmanda, Gəmlər bitər dərdlər azalı billah.</p>	<p>نندى بىر سېيىق اوره كىورنە گىن دونيا باشىما دارالى بىلاه هاردا گورسم اىكى كوزدن ياش آخىر كۈنلۈم دولار كوزۇم قارالى بىلاه</p> <p style="text-align: center;">❀ ❀</p> <p>آغلاماسىن داهى يېتىم اوشانلار سۇئىھ سين اتولىدە يانان چىراقلار كۈرنە بىر يېرдە سوسوز دوداقلار جانىم آغلار جسد يارالى بىلاه</p> <p style="text-align: center;">❀ ❀</p> <p>باغبان اولان سعور گولو گولشانى طىپىب اولان دردە بولار درمانى اڭىن درىيە يانار اولسا ايمانى داهى گۈزى ائلىن آزالى بىلاه</p> <p style="text-align: center;">❀ ❀</p> <p>كتب اوغلو هانى دردە يانانلار؟ هاردادى مظلومون دىلين قاتانلار؟ كىنلە ميدانا صاحب زمانلار خىلر بىز دردلار آزالى بىلاه</p>
---	---

Könül bu devranə hâlə inanma,
Fələk səni yaman günə salarha,
Cəvanlıqda açar ömrün goncası,
Bir gün gələr açan gülün sularha.



Çoxlar diyər dünya mənim mal mənim,
Əlvan sofra qeymaq mənim bal mənim,
Törme mənim ipek mənim şal mənim,
Beş gün sonra quru yerdə qalarha.



Şirin danış acı dilin olmasın,
Böhtan deme taki iman yanmasın,
Ata ana yoxla könlü sınmasın,
Səninkide səndən acıq alarha.



Katiboglu baxsan fələk işine,
Düşər bir bir insanların peşinə,
Ölüm baxmaz yaxçısına pisinə,
Əcəl quşu dösün üstə qonarha.

Конул бо دورانе حالе айнана
Флек сені یаман گоне سalar ha
Жоғалықдана آچар үзүмөн ғұңғаси
Бир қон қлар آжан қолон әуесар ha



چوخلار دىير دۇرنا منم مال منم
الوان سوفرا قيماق منم بال منم
ئورمه منم اپىك منم شال منم
بىش گون سوزرا قورو يېزدە قالارها



شىرىن دانىش آجى دىلەن اومىسىن
بەتەن دەنە تاڭى اىجان ياماسىن
آتا آنان بۇخلا كۈلۈ سىنەسىن
سەنەنگىدە سەندەن آجىق الارها



کاتىب اوغلو باخسان فلک اىشىنى
دوشىر بىر اىنسانلارин پەشىنى
أۇلوم باخماز ياخچىسىنى پىسىنى
اجل قوشۇ دوشۇن اوستە قونارها

Dəli göylüm aqil olan xoş bilir,
İki dilli dostu atan yaxcidır,
Yaman gündə yana qaçan yoldaşı,
Məfrəg kimin ucuz satan yaxcidir.



Duzdanı sindiran nankör insanın,
Yoldaşın başını dərdə salanın,
Elin namusuna Əyri baxanın,
Gözlərinə tikan bata yaxcidir.



Qurbanam o dosta qana qandıra,
Yaman gündə dosta ürək yandıra,
Bir insan ki könül yaxa yandıra,
Başı ağır daşa çata yaxcidir.



Katiboğlu muhtaç-i həq sayəsin,
Nanəcib dost gəlməz imanə, dinə,
Qədim sözdür dostun yüz olsa genə,
Məhəbbəttə ana, ata yaxcidir.

دلی گوپلوم عاقل اولان خوش بیلیر
ایکی دیللی دوستو آلان ياخېدیر
يامان گوندە يانا قاچان بولداشى
مۇغۇ كېين اوچوز ساتان ياخېدیر



دوزدانى سىنديرلەن نانكۈر انسانىن
بولداشىن باشىنى درە سالاين
ائلىن ناموسونا ئىرى باخاين
كۈزۈلەنە تىكان باتا ياخېدیر



قوربانام او دوستا قالا قاندىرا
يامان گوندە دوستا اورك يانسىرا
بىر انسان كى كۈنۈل ياخا يانسىرا
باشى آغىز داشا چاتا ياخېدیر



كتىپ اوغلۇ محتاج حق سايىھ سى
ناخىپ دوست كىلمىر اهانَا - دېدە
قدىم سۆزدور دوستون بوز اولساڭىھ
مبىتىدە آتا - آتا ياخېدیر

<p>Qanadlanıb göldən uçan o sonam, Allah mən yalqızı yâda salar mı? Həsrətindən daga çölə düşdürüm, Səlam salsam, səlamımı alar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Sabah yeli olup yolda əsərsəm, Qoç quzunu qurban edip kesərsəm, Qızıl güllər yollarına düzərsəm, Bağlı qalan bu qapımı çalar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Gecə gündüz yalvarıban yaxarsam, Xələtlər göndərib qonaq çağırısam, Qiblə divarına bir çub taxarsam, Məskən salıb bizim eldə qlarmı?</p> <p style="text-align: center;">★★</p> <p>Qasidlər göndərim yolun kəselər, Katiboğlu gəmdən öldü desələr, Yaslar tutub mənə qara geysələr, Qeherlənib saçlarını yolar mı?</p> <p style="text-align: center;">★★</p> <p>Bir baharda geçdi sənsiz, Açmadı gül yana yana, Yağmur yağmaz bura sənsiz, Od alıb çöl yana yana.</p> <p style="text-align: center;">★★</p>	<p>قانادلانيب گولن اوچان او سوئام الله من يالقىزى يادا سلامى ؟ حسرتىندن داغا چو له دوشدووو سلام سالسام ، سلامىنى الارمى ؟</p> <p style="text-align: center;">★★</p> <p>صباح يېلى اولوب يولما اسرىم قوچ-قۇزۇنۇ قورىان دىئىب كىرسىم قىزىل گوللار يوللارىنا دوزرىسىم بااغلى قالان بو قاينى چالارمى ؟</p> <p style="text-align: center;">★★</p> <p>كىمە-گوندۇز يالوارىن باخارسام خلمەتلەر گۇندرىپ قوناق چاغىرسام قىبىلە دیوارىنا يېر چوب تاخارسام مسكن سالىپ بىزىم ائلە قالارمى ؟</p> <p style="text-align: center;">★★</p> <p>فاصىيلەر گوندرىم يولون كەسە لە كتىپ اوغلو غىمنىن اۋلۇ دئسە لە ياسلار توتۇپ منه قارا گىيىسە لە قەرلە ئىپ ساچلارىنى يولارى</p> <p style="text-align: center;">★★</p> <p>بىر باهاردا كېچدى سىنسىز آچادى كول يانا يانا ياڭمور ياخاز بورا سىنسىز اوەل ئىپ چول يانا يانا</p>
---	---

<p>Tək xiyalın mənə qalıb, Hesrət yaman günə salıb, Day gücümüz əldən alıb, Qırıb qol yana yana.</p>	 تک خیالین منه قالیب حسرت یامان گونه سالیب دای گوجومو اللن الیب قیریلیب قول بانا بانا
<p>Göylüm evi dolub derdə, Ayaq titrer bəla serdə, Ölü təkin cəsed yerdə, Lal olub dil yana yana.</p>	 گویلوم ائوی دلوب دردە آماق تیتیر بلا سرددە اولو تکین جسد یئزدە لال اولوب دلیل بانا بانا
<p>Yalnız qaldım bu başımda, Yade dönüb sırdasımda, Bəla qonan bu başımda, Ağardı tel yana yana.</p>	 يالنيز قالسم بو باشجاذا ياده دونوب سير داشم دا بلا قونان بو باشجاذا آغاردي تيل بانا بانا
<p>Axşam göylüm kedər alır, Gece seni yade salır, Səher gözüm yolda qalır, Usanır yol yana yana.</p>	 آخشم گویلوم کدر آلیر کنه سنى ياده سالىر سحر گوزوم يولدا قالير اوسانىر يول بانا بانا
<p>Dön sevgilim ömür bitir, Xatirelər gözden itir, Bax cavaklıq əldən gedir, Bükülürlər bəl yana yana.</p>	 دون سوکیلم عمور بيتير خاطيره لر گوزدن ايتير باخ جاوانليق اللن ككبير بوكلور بيل بانا بانا
<p>Baş çalıram daşdan daşa,</p>	<p>باش چاليرام داشدان داشا</p>

<p>Gönlüm ağlar gedir başa, Bax gözümden axan yaşa, Olubdur sel yana yana.</p> <p></p> <p>Zay olur əməyim sayım, Tükənmir havarım hayım, Sənsiz geçen günüm ayım, Olacaq el yana yana.</p> <p></p> <p>Nazlı dilbər səndən uzaq döşəli, Gözüm yolda qala qala ağladım, Gözü yaşlı evin bucaqlarında, Səni yâda sala, sala ağladım.</p> <p></p> <p>Fələk verdi ayrılığı pay mənə, Matəm tuttu günəş mənə ay mənə, Xəzan oldu bahar mənə yay mənə, Könül bağım sola sola ağladım.</p> <p></p> <p>Katiboğlu sənsiz oldu pərişan, Kim bilir ayrılıq dərdinə dərman, Ev, eşigim mənə olubdu zindan, El içində gülə gülə ağladım.</p>	<p>گونوم آغلار گىدىرى باشا باخ گۈزۈمدىن آخان ياشا اولويدور سەل يانا يانا</p> <p></p> <p>زاي اولور امه ييم سايم توكىنير هاوارىم هايم سنسيز كەنچەن گونوم آيم اولاچاق ايل يانا يانا</p> <p></p> <p>نازلى دىلر سىدىن اوذاق دوشەل گۈزۈم بولما قلا - قلا آغلادىم گۈزو باشلى انوين بوجاقلارىنىدا سنى يادا سالا - سالا آغلادىم</p> <p></p> <p>فلک وىردى آميرىليغى پاي منه ماتم توتدۇ گۈنش منه آى منه خزان اوللو باهار منه ياي منه كونول باغم سۇلا - سۇلا آغلادىم</p> <p></p> <p>باھار پېتىدى پېيىز اوللو گەلمەدىن بوجاقلاردا يالقىز قالىم بىلمەدىن گۈز ياشلارىم آخار اوللو سېلىمەدىن گۈپۈلەم قان دۇلا - دۇلا آغلادىم</p> <p></p> <p>كتىپ اوغلو سنسيز اوللو پېيشان كم بىلەر آميرىلىق دردېھە درمان انو - اشىكىم منه اولويدو زىنان اڭل اچىننە گۈلە - گۈلە آغلادىم</p>
--	---

Pərişan günümde, yaman çağında,
Könlümü almayan dostu neylərəm,
Gözlərim qapiya tikilən anda,
Qapımı çalmayan dostu neylərəm.



Xəstəlik yatağa tutsaq salanda,
Ürəyim kədərə, gəmə dolanda,
Söhbətin sözünə möhtac olanda,
Yanımda qalmayan dostu neylərəm.



Umudsuz çarəsiz qalan zamanda,
Gözlərim yaşlara dolan zamanda,
Yapraq kimi dərttən solan zamanda,
Mənimlə solmayan dostu neylərəm.



Katiboğlu dərdim bir yaradan dı,
Dost dediğim məni bir yaradandı,
Anladım ki bircə dost, yaradandı,
Yaradan olmayan dostu neylərəm.

پریشان گونمده، یامان چاغینا
کونلomo آلمالان دوستو نئیلیم؟
گوزلرم قاپیبا تیکیلن آنا
قانیھی چالالان دوستو نئیلیم؟



خسنه لیک یاتاغا توتساق سالاندا
اوره بیم کدھ رو - غمہ دولاندا
صحتین - سوزونه محتاج اولاندا
بانجدا قالالان دوستو نئیلیم؟



اوودسوز چاره سیز قالان زاماندا
گوزلرم باشلارا دولان زاماندا
باپراق کمی درد ن سولان زاماندا
منیله سولالان دوستو نئیلیم؟



کتیب اوغلو" دردیم پیر، یارا داندی
ادوست دندییم منی بیر یارا، داندی
آلاندم کی بیرجه دوست، یاراداندی
یارادان اولالان دوستو نئیلیم؟

Səhər vəqtı girdim dostun bağına,
Gonca sərxoş, budaq sərxoş, gül sərxoş,
Lalə boyun əyir sabah yelində,
Lalə sərxoş, səba sərxoş, yel sərxoş.



Yar əylənib, badə əldə xoş ha xoş,
Gümüş kəmər, inciə beldə xoş ha xoş,
Şanə gəzir siyah teldə xoş ha xoş,
Badə sərxoş, şanə sərxoş, tel sərxoş.



Səmalarda qanad çalır durnalar,
Yaşıl sona mavi göldə sulanar,
Göz evində huri kimi dolanır,
Durna sərxoş, sona sərxoş, göl sərxoş.



Katiboğlu, yarə mehman qal ha qal,
Birgün dəyil bir ay dəyil sal ha sal,
Yar söhbəti şəkər dəyil bal ha bal,
Dəhan sərxoş, dodaq sərxoş, dil sərxoş.

سحر وقتی گيردم دوستون باغينا

غنچا سرخوش بوداق سرخوش گول سرخوش

لله بويون آيلر صلاح يطينده

لله سرخوش ، صبا سرخوش ، يهل سرخوش



يار آيله نيب باده آيله خوش ها خوش

گوموش كر اينجه بيله خوش ها خوش

شانه كپر سياه تله خوش ها خوش

باده سرخوش ، شانه سرخوش ، تعل سرخوش



سيلاردا قاناد چالير دورنالار

ياشيل سونا ماوى گولاه سولانار

كۈز ئۇينىدە حورى كېيى مولانار

دورنا سرخوش ، سونا سرخوش ، گول سرخوش



كتىپ اوغلو ياره مەمان قال ھا قال

پىرگون دئىيل بىر آى دئىيل سال ھا سال

يار صوجىتى شكر دئىيل بال ھا بال

دهان سرخوش ، دوداق سرخوش ، دىل سرخوش

Qış gündündə hesrət çəktim yaz gələ,
Bülbül kimi gülə qonaq olam yar,
Yar əlindən içəm badə, məst olam,
Şair kimi şirin sözə dolam yar.



Bahar gəldi qışım bitti yar hanı?
Axşam oldu günəş battı yar hanı?
Cavan çağım zaya getti yar hanı?
Nə vaqtacan gözüm yolda qalam yar?



Göylüm içrə dərdlər salıb çal ha çal,
İnsaf eylə vədə üstə qal ha qal,
Ayrilıq günləri oldu sal ha sal,
Qismət olmur məndə kamım alar yar.



Katiboglu bəsdi bunca intizar,
Yetər bunca nalə etmə ah-u zar,
Sanma sözün danan ola vəfadar,
Məndə gərək səni görən salam yar.

قىش گۈنۈنە حىرىت چىكىم ياز كله
بۈلۈل كېيى كولە قۇناق اولام يار
يار ئىينىن اىچىم بادە مىست اولام
شاعىر كېيى شىرىن سۆزە دولاڭ يار



باھار گلىدى قىشم بىعى يار هانى ؟
آخشام اولىو گۈنىش باتىي يار هانى ؟
جاوان چاغىم زايا كىتىي يار هانى ؟
نه واقتاجان گۈزۈم بولما قالام يار ؟



گۈلۈم اىچىرە درىلر سالىپ چال ها چال
ايىصاھ ائىلە وعدە اوستە قال ها قال
آيرىلىق گۈنارى اولىو سال ها سال
قىسمىت اولىور مندە كامىم آلام يار



كتىپ اوغلو بسىرى بونجا انتظار
يېتىر بونجا نالە اىتە آه و زار
سالما سۆزۈن دانان اولا وقادار
مندە كىركىنى كۈزۈن سالام يار

كۈنۈل حىزىر ائىلە عىشقىن تورۇندان
حىسرت سىنى دردە سالسا چارە نە؟
دىڭه وورولوشام قارا قاش كۆزە
خومار باخىش جالىن آلسا چارە نە؟



آغزىن آچسا شىكىر توشكە دوداقدان
كىم قىلىسا بوسە وئرسە ياناقدان
كىند اولىسا قارا ساچىدان ساچاقدان
يارعاشىق يولىدان اولىساقارە نە؟



حوسنو لال ائىلە سە منىم دىلىنى
نازلى باخىپ نازلى توتسا الىي
پياض ئىللە سارسا منىم بىلەنى
يازىق كۈنلۈم قانە دولسا چارە نە؟



كاتىب اوغلو قاچار ايکى دىليلىن
قييا باخان كۆزىن قارا تىلىلىن
ايىدى كى ياش آشىپ كەچدىلىدىن
آغلاڭ كۆزو باشلى قالسا چارە نە؟

Könül həzər eylə eşqin torundan,
Həsrət səni dərdə salsa çarə nə?
Demə vurulmuşam qara qaşa, gözə,
Xumar baxış canın alsa çarə nə?



Ağzin açsa şəkər töksə dodaqdan,
Kərəm qılsa busə versə yanaqdan,
Kəmənd olsa qara sacdan saçaqdan,
Yar aşiqi yoldan olsa çarə nə?



Hüsnü, lal eyləsə mənim dilimi,
Nazlı baxıb nazlı tutsa əlimi,
Bəyaz əllər sarsa mənim belimi,
Yazılıq könlüm qana dolsa çarə nə?



Katiboglu qçqar iki dillidən,
Qıya baxan gözdən, qara tellidən,
İndi ki yaşı aşış keçdi əllidən,
Ağlar gözü yaşlı qalsa çarə nə?

Məni el içində xar edən dostum,
Yaxama dəstə gül taxsa nə fayda,
Bağrıma xəncəri vurandan sonra,
Yaram üstə mərhəm yaxsa nə fayda.



Dostu çöldə yalqız qoyduğu zaman,
Çaqqallar dərisin soyduğu zaman,
Usanıb canından doyduğu zaman,
Özgə kimi durub baxsa nə fayda.



Səxavəttən desə oğru talancı,
Boş yerə gürültü salır yalancı,
Cibi dolu amma gözü dilənci,
Şimşək olub göydə çaxsa nə fayda.



Vəfa bilən yolun ayırmaz eldən,
Dosta dostluq eylər can-u gönüldən,
Varı bol, gözü dar, tutmasa əldən,
Şöhrəti göylərə çıxsa nə fayda.



Elin namusuna göz olmuyanın,
Dosta yanıb könlü köz olmuyanın,
Yoldaşa ürəyi düz olmuyanın,
Dilindən bal şəkər yağsa nə fayda.



Katiboğlu yolun düşəcək gora,
Bu kərvan inanma dayana dura,
İndi yoxla dostu, öləndən sonra,
Gözyaşın sel kimi axsa nə fayda.

مەن ائل اچىينىدە خوار ائلن دوستوم
ياخاما دىستە كۈل تاخسا نە فايدا
باغرى خىجىرى وورلاندان سونرا
يارام اوستە مەرم ياخسا نە فايدا



دوستو چولاهه بالقىز قويدوغو زامان
چاققلاڭ درىسەن سوپىوغۇ زامان
اوسانىب چانىنداڭ دويدوغۇ زامان
اوزكە كەنى دوروب باخسا نە فايدا



سخاوتىن دىسە اوغرۇ تالانى
بوش يېرە كورولتو سالىر بالانى
جيبي دولو آما كۆزۈ دىلىنى
شىشكى اولوب كۆپىدە چاكسا نە فايدا



وفا يېلن بولون آيىماز ائلن
دوستا دوستلوق ائيل جان و كونولان
وارى بول كۆزۈ دار توقاسا آلان
شهرقى كۈپەرە چىخسا نە فايدا



ائلين ناموسونا كۆز اولويائين
دوستا يائىب كونلو كۆز اولويائين
 يولداشا اورە بى دوز اولويائين
دىلىنдин بال شىرك ياغسا نە فايدا



كتىپ اوغلو بولون دوشە چىك ، كورا
بو كاروان ايانغا دايابا دورا
ايندى يوخلا دوستو اولىندىن سونرا
كۆز ياشىن سەل كەنى آخسا نە فايدا

Bəstir daha bunca dərttən yoruldum,
Fələk çərxi doğru dolanmır Allah,
Gəm yükü altında büküldi qəddim,
Bağlı qapım dahi çalınmır Allah.



Hər gün bir çarəsiz dərdə tuş oldum,
Qonça təkin sola sola qorudum,
Bir tək yaradana qaldı umudum,
Səndən geyri çarə bulunmur Allah.



Axşam olar genə göylüm darıxar,
Başımdan dumanlar səmayə qalxar,
Dəndlərim evimi başıma yıxar,
Bu viranə evdə qalınmır Allah.



Zara gəldim kötü zaman əlində,
Gizlin sözüm nakəslərin dilində,
Yaman yalqız qaldım mehnət çölündə,
Katiboğlu yâdə salınmır Allah.

بَسِيرْ دَاهَا بُونْجا دردَنْ بُورولوْم
فَلَكْ چَرْخِي دُوغُرُو دُولانِيرْ آللَه
ثُمَّ بُوكَوْ لَتَيِّنَدا بُوكَلَى قَدْحَم
بَاغْلَى قَابِمْ دَاهِي چَالِيَنِيرْ آللَه



هَرْ كُونْ بِيرْ چَارَهْ سِيزِرَدَهْ تُوشْ اوْلَمْ
قُوْنْجا تَكِينْ سُولَا سُولَا قُورُودَمْ
بِيرْ تَكْ يَارادَانَا قَالِىَ اومُودَمْ
سِندَنْ غَيْرِي چَارَهْ بُولُغُورْ آللَه



آخَشَامْ اوْلَارْ كَهْ كُويَلُومْ دَارِيَخَار
باشِيدَانْ دُومَانَلَارْ سَيَايَهْ قَالَخَار
درَدَلِيمْ اُتُوهِيْ باشِيَا بِيخَار
بو وِيرَانَهْ اُتُورَهْ قَالِيَنِيرْ آللَه



زَلَارَا كَلَدِيمْ كَوْتُو زَامَانِ الْيَنِيدَه
كَيْزِيلَنْ سَوْزُومْ نَاكَسَلَرِينْ دَيلِينِيدَه
يَامَانِ يَالْقَيْزِقَالِسِيمْ مَحْنَتْ چَوْلُونَدَه
كَاتِيبْ اوْغُلوْ يَادِه سَالِيَنِيرْ آللَه

Gül goncası gülübü dedi müştuluq,
Bahar gəlir çöllər güller gülür səndə gül,
Qızıl lalə zinət verir hər yana,
Bağda açan güller gülür səndə gül.



Jalə qonub qızıl gülə sünbülə,
Bənövşələr boyun əyir bülbülə,
Gözəl kəhlilik dağa salib vəlvələ,
Yağmur yağır sellər gülür səndə gül.



Baxçalardan meyvə gəlir bar gəlir,
Taxçalardan gubar silin yar gəlir,
Sevincindən dünya mənə dar gəlir,
Qalx ayağa ellər gülür səndə gül.



Katiboğlu bayram gəlir yaz gəlir,
Bülbül nəğmə oxur xoş avaz gəlir.
Başda papaq aşiq əldə saz gəlir,
Türkü oxur dillər gülür səndə gül.

اول عنچاسى گلوب دندى مشتولوق
باھار گلير چوللار گلور سن ده گول
قىزىل لاله زينت وغىر ھر يانا
باغدا آچان گوللار گلور سن ده گول



ڇاله قنوب قىزىل گله سونوله
بنووشە لر بيون اپىر بولولاه
گوزل گھيليك داغا سالىپ ولوه
ياغور ياغىر سئللار گلور سن ده گول



باغچalarдан مئيوا گلير يار گلير
تاخچalarдан غويار سيلين يار گلير
سونونجىدىن دونيا منه دار گلير
قالخ آياغا اتللار گلور سن ده گول



كتىب اوغلو بايرام گلير ياز گلير
بولبول نفمه اوخور خوش آواز گلير
باشدا پاپاق آشيق الله ساز گلير
تورك اوخور ديللار گلور سن ده گول

<p>Gözlərinə çatmir həsrət baxışım, Gilələr oynayır baxış çatinca, Oxunmur kədərim ıslaq gözümdən, Gözümdən yanaşa yağış çatinca.</p>	<p>گۆزلەنە چاتир حسرت باخیشم گیله لر اویناير باخیش چاتینجا اوخونور کدرم اىسلامق گۆزمن گۆزمن ياناغا ياغىش چاتینجا</p>
<p>Bitirir baxışın qalan surəyi, İtirir arada duzu çörəyi, Çatlayır fələgin paxıl ürəyi, Gözündən gözümə axış çatinca.</p>	<p>پېتىرىپ باخىشىن قالان سورە پى اپتىرىپ آزادا دوزو-چورە پى چاتالاپىپ فاكىن پاخىل اورە پى گۆزونىن گۆزومە آخىش چاتینجا</p>
<p>İnan bircə baxış könlümü alar, Çəktim acılar arxada qalar, Yaxcını yamanı unutmaq olar, Könüldən bağış çatinca.</p>	<p>اييان بىرچە باخىش گۇلۇمو الار چىكىلىپ آجىلار آرخادا قالار ياخچىنى يامانى اوئىتاق اولار کۈنۈلن گۇنلە باغىش چاتینجا</p>
<p>Katiboglu deyir dayan dur hələ, Sönmüş atəşində vardı qor hələ, Yenidən başlamaq dəyil zor hələ, Gözdəki şimşəktən caxış çatinca.</p>	<p>كائىب اوغلو دئىير دايىن دورهله سۇغۇوش آتشىنده واردى قورهله يېنيدىن باشلاماق دېيىل زورهله گۆزدە كى شىمىشكەن چاخىش چاتینجا</p>

Səhər vəqtini badə içdim,
Gəm kədəri selə verdim,
Sərxoş gönlüm şoqa gəldi,
Gizlin sözü ələ verdim.

سەر وقى باهە ئېچىم
غەڭرى سەلە وئىدم
سەرخوش گۈنلۈم شۇقا گەلدى
گېزلىن سۆزۈ ئەلە وئىدم

❖ ❖
Gördüm bülbüл gəzir çölü,
Həsrət həsrət gözlür gözü,
Güldən ayrı o bülbüлü,
Çöldən aldım gölə verdim.

كۈرۈم بولبۇل كېر چۈلۈ
حىسرەت حىسرەت كۆزلۈر كولۇ
كۈلەن آپى او بولبۇلۇ
چۈلەن ئەلسەم كولە وئىدم

❖ ❖
Baxdım aşiq əldə sazı,
Canı oxşar xoş avazı,
Könlümdəki gizlin sözü,
Dildən aldım telə verdim.

باخدىم آشىق الله سازى
جانى اوخشار خوش آوازى
كۈنلۈمە كى گېزلىن سۆزۈ
دىيان ئەلسەم تەلە وئىدم

❖ ❖
Katiboğlu sona qaldı,
Göl qurudu sona qaldı,
Xəstə könlüm sına qaldı,
Bütün ömrü yelə verdim.

كەتىپ اوغلو سونا قالىنى
كۈل قورودو سونا قالىنى
خستە كۈنلۈم سينا قالىنى
بۇتون خۇمۇرۇ يەلە وئىدم

Dəli könlüm fələk çərxi dolanır,
Həsrət gönlüm artır sal ba sal olur,
Bir zaman ayılır başım dumandan,
Bir zaman başımda qal ma qal olur.

دل کونلوم فلک چرخی دولایر
حسرت گونوم آزىز سال-با-سال اولور
بیر زامان آپیلیر باشم دوماندان
بیر زامان باشیدا قال-ما-قال اولور



Bir zaman var əlim dolu, kefim saz,
Bir gün çox tapmırıam bir zaman da az,
Bir gönlüm qış olar, bir günüm də yaz,
Dəyişir əhvalım hal ba hal olur.

بیر زامان وار الیم دلو گئتم ساز
بیر گون چوخ تاپرام بیر زامان دا آز
بیر گونوم قیش او لار بیر گونوم ده یاز
دیشیر احوالیم حال-با-حال اولور



Bir zaman abidəm, xaliqə bəndə,
Bir zaman cayıram, yolu gedəndə,
Hərdən ki yâdına ölüm düşəndə,
Qovzanır qiyamət çal ha şal olur.

بیر زامان عایدم خالیقہ بندہ
بیر زامان جایرام بولو گئدنده
هردن کی یادیا اؤلوم دوشنده
قووزانیر قیامت چال-ها-صال اولور



Katiboğlu gedir kərvan, dayanmaz,
Arif insan dünya narına yanmaz,
Qocalıq çağından kimsə qaçanmaz,
Yaz ilə zimistan dal ba dal olur.

کاتیب اوغلو گەدىر کاروان داياماز
عارف اينسان دونيا نارينا يافماز
قوجاليق چاغىندان كىسه قاچماز
ياز ايله زمستان دال-با-صال اولور

Heyranam işinə nəqqas-i əzəl,
Nə gözəl çəkibdi qarə gözlərin,
Təbiət nə hacət istərsə edir,
Aləmin dərdinə çarə gözlərin.



Kiprigin mehrabdı, qaşların taqğıı,
Gözündə yaranıb cənnətin bağı,
Baxışın şeytani edibdi yağı,
Qoymur səcdə qayıla yarə gözlərin.



Rəhmə gəlir xumar baxanda şəddad,
Çöldə Məcnun dağda heyrandı Fərhad,
Gahdan olur kafər kimi bir cəllad,
Çəkir aşıqləri darə gözlərin.



Kiprigin çatanda qaşın telinə,
Tutur saqi kimi şərab əlinə,
Katiboglu alsa adın dilinə,
Yaman salar məni narə gözlərin.

Хырланам ашебиे ھاش ارل
نە گۈزىل چىكىدى قارە گۈزلىن
طېبىيە نە حاجت ايسىرسە ئىدىر
عالىمىن دردىنە چارە گۈزلىن



كىپرگىن محرابى قاشلارىن طاغى
گۈزوندە يارايدى جىنتىن باغى
باخىشىن شىطانى ئىدىمى ياخى
قۇمۇر سىجىدە قىلا يارە گۈزلىن



رەحە گلیر خار باخاندا شىداد
چولانە مجنون داغدا حىرانى فەراد
كەمان اولور كافەر كىي بىر جلااد
چىكىر عاشقلرى دارە گۈزلىن



كىپرگىن چاتاندا قاشىن تىلىنىه
توتۇر ساقى كىي شىراب ئىنىه
كەتىپ اوغلو ئىسا آمەن دىلىنىه
يامان سالار منى نارە گۈزلىن

<p>Genə həsrət yaxdı məni, Atəş oldu canə düşdü, Dərd əlindən yazıq boynum, Büküldü bir yanə düşdü.</p> <p style="text-align: center;">❖ ❖</p> <p>Fələk pozdu pərgarımı, Dilə saldı əsrarımı, Aldı məndən dildarımı, Yandı bağrim qanə düşdü.</p> <p style="text-align: center;">❖ ❖</p> <p>Zaman məni dərdə seçdi, Xəncər vurub belim biçdi, Özgə bir ah çəkib geçdi, Dostlarım divanə düşdü.</p> <p style="text-align: center;">❖ ❖</p> <p>Katiboğlu gülməz üzüm, Bunca dərdə necə dözüm, Yandı cəsəd, söndü közüm, Ərz-i halim xanə düşdü.</p>	<p>گئه حسرت ياخىدى منى آتش اولىو جانە دوشۇ درد اليندن يازىق بونۇم بۈكۈلۈ بىر يانە دوشۇ</p> <p style="text-align: center;">❖ ❖</p> <p>فلک پوزدو پرگارى ديله سالىنى اسراپى آلنى منىن ديلارى ياندى باغرىم قانە دوشۇ</p> <p style="text-align: center;">❖ ❖</p> <p>زامان منى دردە سىچىدى خنجر ووروب بىلەم بېچىدى اۆزگە بىر آه چىكىپ كەچىدى دوستلارىم ديوانە دوشۇ</p> <p style="text-align: center;">❖ ❖</p> <p>كتىپ اوغلو گولار اوزوم بونجا دردە ئىجە دۆزوم ياندى جسد سۇنىو كۈزۈم عرضى حالىم خانە دوشۇ</p>
---	--

<p>Gül goncası gülüb dedi müştuluq, Bahar gəlir çöllər gülür səndə gül, Qızıl lalə zinət verir hər yana, Bağda açan güllər gülür səndə gül.</p> <p style="text-align: center;">✿ ✿</p> <p>Jalə qonub qızıl gülə sünbüлə, Bənövşələr boyun əyir bülbüлə, Gözəl kəhlik dağa salıb vəlvəлə, Yağmur yağır sellər gülür səndə gül.</p> <p style="text-align: center;">✿ ✿</p> <p>Baxçalardan meyvə gəlir, bar gəlir, Taxçalardan gubar silin yar gəlir, Sevincən dünya mənə dar gəlir, Qalx ayağa ellər gülür səndə gül.</p> <p style="text-align: center;">✿ ✿</p> <p>Katiboğlu bayram gəlir yaz gəlir, Bülbül nəğmə oxur xoş avaz gəlir, Başda papaq aşiq əldə saz gəlir, Türkü oxur dillər gülür səndə gül.</p>	<p>گول غچاسى گلوب دندى موشتو لوق باھار گلير چولر گلور سن ده گول قىزىل لالە زينت وغۇرەر يانا باغدا آچان گوللار گلور سن ده گول</p> <p style="text-align: center;">✿ ✿</p> <p>ژالە قونوب قىزىل گولە سونو له بنووشە لر بويون أىير بولو له گۈزىل كېلىك داغا سالىپ ولو له ياغۇر ياغىر سىتلار گلور سن ده گول</p> <p style="text-align: center;">✿ ✿</p> <p>باغچالارдан مئيىه گلير بار گلير تاخچالارдан غۇبار سىليلن بار گلير سۈرىنچىدىن دونيا منه دار گلير قالىخ آياغا ائللەر گلور سن ده گول</p> <p style="text-align: center;">✿ ✿</p> <p>كتىپ اوغلو بايرام گلير ياز گلير بولبول نىمە اوخور خوش آواز گلير باشدا پاپاق آشىق الله ساز گلير تۈركى اوخور دىللار گلور سن ده گول</p>
---	--

Könül gözü yaşlı məzlumun ahı,
Məhşər günü uca divana qalsın,
Güldən ayrı qalan qəfəs içində,
Bülbülün naləsi gülşana qalsın.

کونول گوزو ياشلى مظلومون آهي
محشر گون اوجا ديوانا قالسين
گولان آيرى قالان قفس اچيبيده
بولبولون ناله سى گولشانا قالسين

* *
Həram maldan başa gedən saraylar,
Zalimlər oturan evlər yuvalar,
Zülmə dayaq duran daşdan qalalar,
Yıxılsın divarı viranə qalsın.

* *
حرام مالدان باشاڭىن سارايلار
ظالىملىر اوچوران انولر يووايلار
ظولە داياق دوران داشدان قالالار
پېيھىسىن دووارى وېرائا قالسين

* *
Yoxsulun fəryadı yetim duası,
Dərmənsiz xəstənin gələn şifası,
Oladın acısı qardaş yarası,
Əyyub səbri verən rəhmana qalsın.

* *
پوخسۇلۇن فرىادى يېتىم دوعاسى
درمانسىز خستە نىن كان شفاسى
اولادىن آجىسى قارداش ياراسى
ابوبىرى وئىن رەحانە قالسىن

* *
Katiboğlu dad bu kötü zamandan,
İmansızdan, böhtan diyən zəbandan,
Günahkâr qocadan, hərzə çavandan,
Şikayətim axır zəmmana qalsın.

* *
كاتىب اوغلو داد بوكتو زاماندان
ايمانسىزدان بەغان دىئن زياندان
گوناھكار توجادان هرزە جوانان
شكايىتم آخىر زامانا قالسىن

Bilməm hansı dildə yazım dərdimi,
Gedir əldən bunca cəlalim cahım,
Visal gözlədiğim çağda, zamanda,
Hicran əskərinə mat oldu şahım.

بیلەم ھانى دىلەنە بازىم دردى
كىتىپ ئەن بۇنجا جلالىم جاھىم
وصال گۈزە دېيم چاغدا زاماندا
ھېچران عسکرىنىھ مات اولۇ شاھىم

Nədəndi yar məni day yâda salmir,
Olubdur əgyarə tay, yâda salmir,
Qaranlıq gecəni ay yâda salmir,
Nə qusur etmişəm? Nədir günahım?

ندىنلىرى يار منى داي يادا سالمير
اولويدور اغيارە تاي يادا سالمير
قارانلىق كىچە ئى آتى يادا سالمير
نه قوصور اتتىشىم؟ ندىرى كوناھم؟

Axtarır gözlərim adı gələndə,
Ah çekir nəfəsim yâdı gələndə,
Zehnimə həsrətin dadı gələndə,
Yandırır canımı fəğanım, ahım.

آخارىر گۈزلىرىم آتى گلنده
آه چىكىر نفسىم يادى گلنده
ذەنئىھ حىرىتىن دادى گلنده
ياندىزىر جانىھ فغانىم آھىم

Katiboğlu könlüm yandı yaxıldı,
Biləmədim bu fələk yaman paxıldı,
Neştəri bağrıma çarpaz taxıldı,
Nə təbib, nə loqman oldu pənahım.

كتىپ اوغلو كولۇم يانى پاخىلىنى
بىلەم دىم بو فلۇك يامان پاخىلىنى
نشترى باغرىما چارياز تاخىلىنى
نه طىپ نە لەمان اولۇ پناھم

Omuzunda sevda, adında yüküm,
Bəxtimə bir dəli qız axtarıram,
Atası ayrılıq, anası nisgil,
Doğulmamış qızdan, iz axtarıram.

اموزوندا سودا آپیندا بوكم
بختیمہ پر دل قیز آختاریام
آناسی آپولیق آناسی نیسکیل
دوغولماش قیزدان ایز آختاریام

Ə Ə
Ağlarkən gözləri namələr tökər,
Uyqusu fələyin biliyin bükən,
Astarımı deyib, bezimi sökən,
Dilkən toxunmuş üz axtarıram.

آغلارکن گوزلری نامه لرتوکن
اویکوسو فله یین بیله یین بوکن
آستاریی دیدیب بئنی سوکن
دیلکن توخونوش اوز آختاریام

Ə Ə
Tikanı budaqdan qopmamış gülün,
Salmasın kimsənin boynuna qolun,
Ayaqları toza boğduran yolun,
Qəhrinə dayanan diz axtarıram.

تیکانی بو تقادان قوبامیش گولون
سلامامیش کیسه نین بوینونا قولون
آیاclarی توza بو غشوران بولون
قهرینه داینان دیز آختاریام

Ə Ə
Solmuş bir demet gül əlində gəzən,
Xiyalın yoluna umudlar duzən,
Şirimdə yazılmış ihamı çözən,
Məni açıxlayan söz axtarıram.

سولوش پیر دمت گول الینه گرن
خیالین بولونا او مودلار دوزن
شعرینه بازیلمیش اهمامی چوزن
منی آچیقلایان سوز آختاریام

Ə Ə
Katiboğlu yoxmu məni dindirən?
Həsrəttən anlayan gəmi sindirən,
Köksümdən odlanıb, dili yandıran,
Yanqını söndürən buz axtarıram.

کاتیب او غلو بو خومو منی دیندین؟
حسرتىن آڭلايان غمى سىندىرىن
کۆكسۈمىن او دلائىب دىلى يانسىران
ياھىنى سوندورن بوز آختاریام

Müjdə gəldi bitti qış, əridi qar,
Daşlar, daşlar verir bahar'a səlam,
Sabah yeli gəzir bağı, gülşanı,
Gülşana göndərir Qənarı səlam.



Səlam olsun Azərbaycan elinə,
Şirin sözlü qədim Türkçə dilinə,
Bahar yağmuruna əsən yelinə,
Qonçası açılsın gülzara səlam.



Bəzənsin yurdumun hər bir yani,
Şəhidlərin yurdu, məkanı,
Sevmişəm bu gözəl eli obanı,
Vəhdədtə bağlanan ilqar'a səlam.



Həsrətində çırpinan könlümün gəmi,
Bir bir yaşa dönür, yaşa tökülür,
Səbrim camı daşır, gəm başdan aşır,
Taqətim taq olur dizdən tökülür.



Zaya getti payım arzı diləktən,
Yer salıb xiyalın çıxmır ürəktən,
Heç bir şikayətim yoxdu fələktən,
Baxsan qara bəxtim, üzdən tökülür.



مژde گلنى يېتى قىش ارىدى قار
داغلار داشلار وئير ھارا سلام
صباح يېلى گىز باغى كولشانى
كولشانى كوندىرىر قنارى سلام



سلام اولسون آذربایجان ائلینه
شىرىن سۆزلۈ قىدىم تۈركىچە دىلىنە
باھار ياغۇرونا اسەن يېلىنە
قوچاسى آچىمىش كلازارا سلام



بىزسىن بوردو مون هېریر يانى
شەھىدلەرن شانلى بوردو مەكانى
سۇمۇمىش بو كۆزىل ائلى اوپانى
وحدە باغاناتان ايلقارا سلام



حسرىندە چىرىننان كۇنلۇمون غى
بىر يېر ياشا دۇور كۆزىن توکلۇر
صىرىم جامى داشىر ئۇ باشدان آشىر
طاڭقىم طاق اوپور دىزىن توکلۇر



زايا گىتىدى پايم آرزي دىلەكتەن
پىر سالىپ خىالىن چىخىمىر اوركىن
ھىچ بىر شىكايتىم يوخىو فلەكتەن
باخسان قارا بىخىم اوزىن توکلۇر



Visalin hesrəti, düşübdür cana,
Ayrılıq nə bitir, nə yetir sana,
Hansı dildə deyim vəfasız qana?
Könlümdə ki həsrət, sözdən tükülür.



Katiboğlu hələ çəkir intizar,
Mehnətin, könlümü edib tar mar,
Fırqətin oduna yandım ay havar,
Küllərim qızarmış közdən tökülür.

وصالين حسرى دوشيدور جانا
آبريليق نه ييتير، نه ييتير سانا
هانسى ديله دئيم وفاسىز قانا
كولومده كى حسرت سوزدن توکلور



كتىب اوغلو هله چىكىر انتظار
مختىن كولومو اندىپ تارمار
فرقىن اودونا ياندىم آتى هاوار
كولارىم قىزارميش كوزدن توکلور

Məzлumu ağladan zalim insanı,
Gözündən yaşları axanda gördüm,
Nanecib insanı məğrur adamaı,
Məzarın topraqı sıxında gördüm.



Ara qatıb, fəsad toxmun əkəni,
Məğrurlanıb xəlqin eybin sökəni,
Yrtimin malından saray tikəni,
Qurduğunu fələk yızanda gördüm.



Nəfsinə uyani, yoldan cayani,
Minnət ilə yerə qədəm qoyanı,
Özünü elindən üstün sayanı,
Cəsədi məzarda qoxanda gördüm.



Katiboğlu sözüm üzməsin səni,
Qohumdan seley-i rəhim kəsəni,
Özündən zəyifə coşub əsəni,
Əcəl başı üstə saxanda gördüm.

مظلومو آغلادان ظالم انسان
گوزوندن ياشلاري آخاندا گوردون
نالجیب انسانی مغورو آدامى
مزارین توپراغى سېخاندا گوردون



آرا فاتیب فساد توخون آكتى
مغورو لاتىب خلقين عيىن سوكتى
پەتىپىن مالىتدان ساراي تىكتى
قوردوغۇنۇ فلک بېخاندا گوردون



ئەسىلە اويانى يولمان جىلانى
منت ايلە يېرە قدم قويانى
اۋزوно ائىتىن اوسىتون ساپايانى
جىسى مازدا قوخاندا گوردون



كتىپ اوغلو سۈزۈم اوزمه سىين سىنى
قوھومدان صللە پى رەمى كىنى
اۋزوندىن ضعيفە جوشوب اسنى
اجل باشى اوستە شاخاندا گوردون

Ağlayan gözümə bir baxmadı yar,
 Başın alıb bilməm hayâna getti,
 Ayrılıq dəmində, hicran günündə,
 Fəryadım, fəğanım hər yana getti.

آغلايان گوزومه بير باخادى يار
 باشين آليپ ييلم هايانه گىتى
 آزىلەق دەينىدە هيجران گۈزىندە
 فريادىم فغانىم هر يانه گىتى



Gedişi yeqindir, dönüşü güman,
 Qarlı dağlar kimi başımda duman,
 Günü gündən oldu əhvalım yaman,
 Məni əsir etti hicrana getti.

گىدىشى يېقىنلىرى دونوشو گومان
 قارلى داغلار كىي باشىدا دومان
 گونو گۈزىن اولىو احوالىم يامان
 مەن اسیر ائتىدى هيجرانە گىتى



Evim çöllər oldu məskənim dağlar,
 Qara telin yerin tutubdi ağlar,
 Günüm axşam oldu, qərəldi çağlar,
 Cəvan ömrüm necə ziyanə getti.

اونىم چۈللەر اولىو مىسكنىم داغلار
 قارە تىلىن يېرىن توپۇيدى آغلار
 گۈزىم آخشام اولىو قىلىنى چاغلار
 جوان عمرمۇم نىچە زيانە گىتى



Katiboğlu hansı gedən dönübdür?
 Həsrət yaxan hansı atəş sönübdür?
 Könlümün bağına bayquş qonubdur,
 Bülbül uçub, başqa gülşana getti.

كەتىپ اوغلو ھانسى گىدىن دۇنۇيدور ؟
 حىسرەت ياخان ھانسى آش سۈنۈبدور ؟
 گۈلنۈمۈن باغىنا بايقوش قۇنۇيدور
 بولبول اوچوب باشقۇا گولشانە گىتى

<p>İstərəm yurdumda xoş bahar ola, Sevməm viranəni, çölü neynirəm, Bülbül kimi tazə gülə aşiqam, Gülşanda saralmış gülü neynirəm.</p> <p style="text-align: center;">★★</p> <p>“Xun” deməm damarda dolanan qana, Yeməm o çörəyi bənzəsə “nana”, Xoşum var saçımıda darax dolana, “Şanə” dəymmiş “siyah” teli neynirəm.</p> <p style="text-align: center;">★★</p> <p>Qurban olum yurdum Azrbaycana, Bir tək sözüm var cümlə cəhana, Hər kəs gerək ana dilin xoş qana, Dilini qanmayan eli neynirəm.</p> <p style="text-align: center;">★★</p> <p>Katiboglu şirin Türki dilim var, Öz dilinə arxa duran elim var, Sinədə sözüm var sazda telim var, Söz söhbətə özgə dili neynirəm.</p>	<p>ایسته رم بوردومدا خوش باهار اولا سیوم ویرانه فی چولو نینیرم بولول کنی تازه کوله عاشقم کولشاندا سارالمیش کولو نینیرم</p> <p style="text-align: center;">★★</p> <p>(خون)ختم داماردا دولانان قانا غم او چوره پی بنزو سه (نانا) خوشوم وار ساچیدا داراخ دولانا (شانه)دنیش (سیاه)کنلی نینیرم</p> <p style="text-align: center;">★★</p> <p>قریان اولوم بوردوم آزر بایجانا پیزک سوزوم وار جومله جمانا هرکن گرک آتا دیلین خوش قانا دیلینی قانلیان اتلی نینیرم</p> <p style="text-align: center;">★★</p> <p>کاتب اوغلو شیرین تورکی دیلم وار اوز دیلینه آرخا دوران اتلم وار سینه ده سوزوم وار سازدا تئام وار سوز صوحبته اوزگه دیلی نینیرم</p>
---	---

Bu dünyada hər tür insan görmüşəm,
Kimi yaxçı, kimi yamana bənzər,
Kimi gördüm əsir olmuş Şeytana,
Kimi gördüm Ehl-i rizvana bənzər.



Birin gördüm yaxcılıqdan anlamaz,
Cahil gördüm gizlin sözün saxlamaz,
Yoxsul gördüm varlıları yaxlamaz,
Qənaət mülkündə sultana bənzər.



Âlim gördüm əldə Quran, gözü ac,
Gördüm dua yazan duaya muhtaç,
İgit gördüm qaşın alıb, uzun saç,
Bazarda dolanan nisvana bənzər.



Katiboğlu qorxma danış sözün de,
Əqlə gelən sözü ayır, düzün de,
Doğru sözün doxsan dəyil, yüzün de,
Həq danışan, şîr-e yəzdana bənzər.

بو دوینادا هر طور انسان گورموش
کەنی پاخى کەنی يامانا بىزىر
کەنی گوردوم اسیر اوپوش شىطانا
کەنی گوردوم اهلسى رضوانا بىزىر



بىزىن گوردوم ياخچىلېقىدان آتلاماز
جاھيل گوردوم كېزلىن سۈزۈن ساخلاماز
يۇخسۇل گوردوم والىلارى ياغلاماز
قناعت مولكۈنە سولطانا بىزىر



عالىم گوردوم الله قورآن گۈزى آج
گوردوم دوعا يازان دوعىما مۇحتاج
ايکىيت گوردوم قاشىن ئىلېب اوزون ساج
بازاردا دولانان نسوانا بىزىر



كتىپ اوغلو قورخا دانىش سۈزۈن دىئى
عقالە گلن سۈزۈ آپىر دوزون دىئى
دوغرۇ سۈزۈن دوخسان دېپىل بوزون دىئى
حق دانىشان شىر يىزدانە بىزىر

Könül zaman çərxi tərsə dolansa,
Alçaqlar ucalar, igid xar olar,
Bilinməsə gözəl, cırkin qiyməti,
Qara qarqa əndəlibə yar olar.



İndi dovran dönüb alaçaq ucalır,
Tülkülər bəy olub aslan qocalır,
Ev nökəri ağalardan bac alır,
Gö evində işiq günüm tar olar.



Nəcabət köhnəlib, insanlıq bitib,
Səxilər gizlənib, səxavət itib,
Məndlərin meydanı namərdə yetib,
Qorxaq meydan görsə, yəqin har olar.



Katiboğlu danış sözün qalmasın,
Söz ürəktə qalıb vərəm olmasın,
Mən deyirəm nahəq çıraq yanmasın,
Yansa getsin dünya mənə dar olar.

کۆول زامان چىرخى تىرسە دولاسا
آلچاقلار اوچالار اىكىد خوار اولار
بىلىنە سە گۈزىل چىركىن قىمى
قارا قارغا عىدىلە يار اولار



ايىنى دوران دوتوب آلچاق اوچالىر
تولكولرى بى اولوب اسلان قوجالىر
إتو نوڭى آغلاрадان باج آلىر
گوز انۇيندە ايشق گونوم تار اولار



نجابت كوهنه ليپ انساليق يېتىپ
سەخيلر كېزلىپ سخاوت ايدىپ
مەدلەين ميدانى نامىرە يېتىپ
قورخاچ ميدان گورسە يقىن هار اولار



كتىپ اوغلو دائىش سۆزۈن قالماسىن
سۆز اۇركىدە قالىپ ورم اولماسىن
من دئىيرم ناھق چىراق يانماسىن
يانسا گىيىش دونيا منه دار اولار

Başımın bələsi, canımın içi,
Adın olub dildə tək sözüm ay qız,
Mənə qismət yazıb yaradan,
Necə bu yazını mən pozum ay qız.

باشىين بلاسى جانىين اپچى
آمن اوlobe دىلە تك سۆزوم آى قىز
منه قىسمت سنى يازىپ يارادان
نەجە بولازىنى من پوزوم آى قىز



Baharım sən oldun yazım da sənsən,
Pay aldigim çoxum, azim da sənsən,
Aşıq kimin əldə sazım da sənsən,
Ağzımdaki dadım, həm duzum ay qız.

باھارىم سن اولىون يازىم دا سنسن
پاي الديفم چوخوم آزىم دا سنسن
آشيق كىين الله سازىم دا سنسن
آغزىداكى دادىم هم دوزوم آى قىز



Səndən aldım gündüz ışıq payımı,
Gecə ulduzumu göydə ayımı,
Sən vermediñ zaya mənim sayımı,
Sənə qurban ollam mən özüm ay qız.

سندن الئىم گوندۇز ايشيق پاھى
كىمە ئولىزۇرمۇ گۈيىدە آھى
سن وئرمە دىن زىلا منم ساھى
سەن قورىان اوللام من اۋزوم آى قىز



Katiboğlu çekəbilməz hicrani,
Sənsiz neylir dahi bağı gülşanı,
Qalmadı həsrətə tab-i təvanı,
Sən gedərsən necə mən dözüm ay qız.

كتىب اوغلو چىكە بىلەر هيجرانى
سنسىز نېلىرى داهى باغى گولشانى
قىلمادى حسرەتە تابى - توانى
سن گىدرىسن نەجە من دۆزوم آى قىز

Dəli göylüm hərzə sözdən qaç ha qaç,
Sözdə gərək şəkər ola duz ola,
Yalan söhbət fayda verməz kimsəyə,
Dildə gərək doğru ola düz ola.



Yalan, oxdur! Çıxsa yaydan qayıtmaz,
Zati bəd yalancı ölsə dəyişməz,
Yüz yalan bir doğru sözü əritməz,
Başdan ayaq atəş ola köz ola.



İlan əyri getməz öz yuvasına,
Yalancı dəğəldir öz balasına,
Kəzzab gərək düşə öz bəlasına,
Onda gərək tufan ola toz ola.



Katiboglu düşman olar yalana,
Görüm fələk çərxi doğru dolana,
Sözün denən eşqin dilin qanana,
Yar yanında söhbət ola söz ola.

دلی گوپلوم هرزه سوزدن قاج ها قاج
سوزده گرک شکر اولا دوز اولا
پالان صؤحبت فایدا وئرمز کېسە بە
دیله گرک دوغرو اولا دوز اولا



پالان او خدور ! چىخسا پايدان قاييماز
ذاق بد پالانچى ، اولسە دېشىر
بوز پالان پىر دوغرو سۇزو ارىغىز
باشادان آياق آڭش اولا كۆز اولا



ایلان ابرى كەنتر اۇز بواسىنا
پالانچى دەلىپىر اۇز بالاسىنا
كىتاب گرک دوشە اۇز بلاسىنا
اوندا گرک طوفان اولا تۈز اولا



كتىپ اوغلو دوشمان اولار پالانا
گۈرۈم فلک چىرىخى دوغرو دولانا
سۇزۇن دەنەن عشقىن دىلين قاتانا
يار پائىتنا صؤحبت اولا سوز اولا

Bilmərəm başımın nə qəzası var?
 Hər neynərəm üzüm gülməz bu günlər,
 Nə dodaq tərpənir, nə dil dolanır,
 Əlim, gözyaşımı silmir bu günlər.



Ölü kimi qaldım sağlar içində,
 Günüm battı qara çağlar içində,
 Yavan çörək kimi yaqlar içində,
 Kimsə çəktiyimi bilmir bu günlər.



Günah məndədir yazıl siləndə,
 Neçə il ağladır bir gün güləndə,
 Gözün yumur fələk dərdi böləndə,
 İnsaf iylə derdi bölmür bu günlər.



Katiboglu bəla düşdü payıma,
 Şaxta gəldi baharıma yayıma,
 Yaman gündə kimsə gəlməz hayıma,
 Qara gecəm sabah olmur bu günlər.

Yilmir باشجین نه قضاسی وار ؟

هر تئنیرم اوزوم گولور بوگونلر

نه دولاق تئنیر نه ديل دولانير

الم گوز باشى سيمير بو گوللر



اولو كىي قالىتم ساغلار ايجىندە

كونوم باتدى قارا چاڭلار ايجىندە

ياوان چوره كىي پاغلار ايجىندە

كىمسە چىكتىلى يilmir بو گوللر



گناه مندە دىر يا يازىپ سىلەندە ..

تىچە ايل آنلايدىر يېرىگۈن گولىندە

گۈزۈن يۇمۇر فلک دردى يولىندە

اىضاف ايلە دردى بولۇر بو گوللر



كاتىپ اوغلو بلا دوشى پاپىا

شاختا گلىدى باھارىما يالپىا

يامان گوندە كىمسە كلىز هاپىا

قارا كىچىم صباح اولور بو گوللر

<p>Alırım başımı qaçam bu eldən, Yâd ellərə çatam, dönəm dönməyim, Bükən daha eşqin kitabın atam, Başı qala qatam, dönəm dönməyim.</p> <p style="text-align: center;">✿✿</p> <p>Alsalar canımı çəksələr dara, Könül verməm dahi sən kimi yara, Gedirəm dərdimə eyliyim çara, Səni gözdən atam, dönəm dönməyim.</p> <p style="text-align: center;">✿✿</p> <p>Heç axtyarma məni yorma sən özün, Tutmadın ilqarın verdiyin sözün, Gedirəm arxamda qalsada gözün, Günəş kimi batam dönəm dönməyim.</p> <p style="text-align: center;">✿✿</p> <p>Katiboğlu eldən uzaq qalsa da, Həsrət məni yaman günə salsa da, Gurbət eldə mənə məzar olsa da, Girib orada yatam dönəm dönməyim.</p>	<p>آليرام باشى قاچام بو ائلن ياد ائلله چاتام دۇنم دۇغە م بۈكۈن داها عاشقىن كېتلىين آتام باشى قالا قاتام ، دۇنم دۇغە م</p> <p style="text-align: center;">✿✿</p> <p>آلسالار جانىمى چىكسە لر دارا كۈنۈل وىرم داهى سىن كەن يارا كەنديم دردىھى ئىپلىيم چارا سەنى كۈزىدىن آتام دۇنم دۇغە م</p> <p style="text-align: center;">✿✿</p> <p>ھەچ آخىارما منى بۇرما سىن اۇزۇن توقادىن ايلقارىن وئىدىيىن سۆزۇن كەنديم آرخامدا قالسادا گۈزۈن كۈنش كەن ياتام دۇنم دۇغە م</p> <p style="text-align: center;">✿✿</p> <p>كەتىپ اوغلو ائلن اۇزاق قالسادا حىسرەت منى يامان كەنە سالسادا غىرىت ائللەر منه مزار اولسادا كېرىپ اوردا ياتام دۇنم دۇغە م</p>
---	--

Yandırsan canımı narə gərək yox,
Dərdləri göylümə qalasan yetər,
Dara çəksən məni tənab istəməz,
Saçların boynuma dolasan yetər.



Çağırma cəlladı canımı alsın,
Qoy sənin vuqarın yerində qalsın,
Nə hacət var əcəl qapımı çalsın?
Hesrətin canıma salasan yetər.



Yükləmə belimə hicran vəbalin,
Mənə qismət dəyil görəm vüsəlin,
Könlümdə bəslənmiş eşqin nəhalin,
Əl atıb butaqın yolasan yetər.



Katiboglu yarə layiq dəyilmiş,
Boş yerə qaməti beli əyilmiş,
Dedim fələk, mənə pay nə yazılmış?
Dedi dəstan olasan yetər.

Yandırsan janıñı nare گرک بوخ
Drədləri گوپلومه قالاسان يېتر
Dara چىكسىن منى طاب اىستە مە
Saçcların بوئونما دولاسان يېتر



چاغırma جلادى جانى ئىسىن
قوى سىنىن ووقارىن يېرىندە قالاسىن
نه حاجت وار اجل قانىي چالسىن؟
حسرتىن جانىھە سالاسان يېتر



بۈكىلە مە بىلەمە هيچىران وېلىن
منە قىىسمەت دىبىل گورە م ووصالىن
گوپلۇمە سىلىقىش عەشقىن نەھاين
ال آتىب بوتاقىن يولاسان يېتر



كتىب اوغلو ياره لايق دىئىلىميش
بوش يېرە قامى بىلى أىيمىميش
دىئىم فلەك منه پاي نە يازىپلىميش؟
دىئى دىلەدە دستان اولاسان يېتر

<p>Yazıq xiyal quşum qaldı qəfəsde, Dar yerdə bəs darıxmasın neyləsin, Bir igidə meydan olsa savaşar, Bağlı qalsa yorulmasın neyləsin.</p> <p style="text-align: center;">✿✿</p> <p>Vətən namus olar qiymət bilənə, Namusun uğrına canın verənə, Vətəni tapşırsan alçaq birinə, Gözəl vətən ağlamasın neyləsin.</p> <p style="text-align: center;">✿✿</p> <p>İnsanlar qalmasın vətəndən paysız, Ağaçlar topraqdan dənizdə çaysız, İllərimiz bütün qış olsa yaysız, Vətən bağlı saralmasın neyləsin.</p> <p style="text-align: center;">✿✿</p> <p>“Çenlibeldə” Köroğlular qalmıya, Babək ölsə Səttarxanlar qalmıya, Dedəkatib, Şəriyarlar qalmıya, Katiboğlu qocalmasın neyləsin.</p>	<p>يازق خیال قوشوم قالىدى قىسىدە دار يېرده بىس دارىخاسىن نىيە سىن بىر اىكىدە مىدان اوپسا ساواشار باڭلى قالسا يۈرۈلەسىن نىيە سىن</p> <p style="text-align: center;">✿✿</p> <p>وطن ناموس اوّلار قىت يىلىنە ناموسون اوغرۇنا جانىن وۇرە وطنى تاپشىرسان الچاق بىرىنە گۈزىل وطن آغلا ماسىن نىيە سىن</p> <p style="text-align: center;">✿✿</p> <p>انسانلار قىلماسىن وطنىن پايسىز آغاچلار توپراقىان دىزىدە چايىسىز ايللىرىز بوتون قىش اوپسا يايىسىز وطن باغى سارلماسىن نىيە سىن</p> <p style="text-align: center;">✿✿</p> <p>چىلى يىلە كوراوغلۇلار قالىيا باپك اولە ستار خانلار قالىيا دده كاتىب شەھىيارلار قالىيا كاتب اوغلو قوجالماسىن نىيە سىن</p>
--	---

Həsrətində çirpinan könlümün gəmi,
Bir bir yaşa dönür gözdən tökülür,
Səbrim camı daür gəm başdan aşır,
Taqətim taq olur dizdən tökülür.



Zaya getti payım arzı diləktən,
Yer salib xiyalın çıxmır ürəktən,
Heç bir şikayətim yoxdu fələktən,
Baxsan qara bəxtim üzdən tökülür.



Visalın həsrəti düşübdür cana,
Ayrılıq nə bitir, nə yetir sana,
Hansı dildə deyim vəfasız qana,
Könlümdəki həsrət sözdən tökülür.



Katiboğlu hələ çəkir intizar,
Mehnətin könlümü edib tar-ü mar,
Fürqətin oduna yandım ay havar,
Küllərim qızarmış gözdən tökülür.

Хэртнинде چирбәнан қономон түшү
Бир бир яша даңор گөзден төкөлүр
Себрим жами дашиер ғынашдан Ашиер
Таңгым таң олуру дизден төкөлүр



Зая گىشى پايم آزى دىلەكىن
پئر سالىب خيالىن چىخىمیر اوركىن
ھەج بىر شىكايىم بۇخۇ فاكىن
باخسان قارا بىخىم اوزدن төكөلүر



وصالين حسرى دوشوبىدور جانا
آپىرىلىق نه بىتىر، نه پەتىر سانا
هاسى دىلە دىئىم وفاسىز قانا
کونلومەدە كى حسرت سۈزىن تۆكөلۈر



كتىپ اوغلو هله چىكىر انتظار
محىتىن қонومو اندىب تارمار
فرقىن اودونا يانىم آى هاوار
كوللارمۇم قىزارىمىش گوزدىن تۆكөلۈر

Könül arif dostu ucuz satma,
Anlayn dostların qiyməti çoxdur,
Arif insan cahillərə yar olmaz,
Qanmıyan yoldaşın mehnəti çoxdur.



Dost vardır çörəkti gündə lazımdır,
Dost vardır davadır ildə lazımdır,
Dost vardır söz kimi dildə lazımdır,
Hər biri yerində hürməti çoxdur.



Dost vardır yoldaşdı ömür boyunca,
Bir var qardaşdır pulun olunca,
Biri hərzə baxar namus görünçə,
Od alıb yananda həsrəti çoxdu.



Katiboglu yola çıxsan gül ha gül,
Mər oğlana güvən daniş gül ha gül,
Yaxçı dostlar sanki əldə gəl ha gəl,
Sanmaki dostluğun fürsəti çoxdur.

كُونول عارف دوستو اوجوزا ساتقا

آللايان دوستلارين قىقى چوخدور

عارف اينسان جاهيلله يار اويماز

قانبيان يولماشين مختى چوخдор



دوست واردىر چۈركىدى كوندە لازىدىر

دوست واردىر دوادىر ايلده لازىدىر

دوست واردىر سۆز كىي دىلەه لازىدىر

ھە پىرى ۋېپىنە حۆرمىتى چوخدور



دوست واردىر يولماشىدى عۆمۇر بىيونجا

پىرى وار قارداشىدىر بولون اولونجا

پىرى ھىزە باخار ناموس كۈرونجه

اود آليپ ياناندا حىسىتى چوخدور



كتىپ اوغلو يولا چىخسان كىل هاڭىل

مەد اوغاناتا گۈن دانىش كىل هاڭىل

ياخچى دوستلار سانكى الله كىل هاڭىل

سانماكى دوستلوغون فرصتى چوخدور

Dəyil Ki

Bükülmüş belimlə titrəyən əlim,
Ağlarmış saçlarım yaşdan dəyil ki,
Töktütüm gözyası qusduğum qanlar,
İçdiyim zəhərli aşdan dəyilki.



Çəktikim bu mehnət düşdürüm hicran,
Rəngimi saraldan zamansız xəzan,
Başımdan üzümə axdığı buqan,
Özgənin vurduğu daşdan dəyilki.



Yaman acı olur həsrətin sözü,
Sönməz yandırıldığı atəşi közü,
Ayrılıq kör etsə ağlayan gözü,
Kiprigin telindən qaşdan dəyilki.



Katiboğlu kim nə bilir nə çəktim?
Nə şora topraqa nə danə əktim,
Vəfasız əlindən bir badə içdim,
Günah könüldəndi başdan dəyyil ki.

Дөйл ки

Бокюлюш белиме تېتە بىن اليم
آغامىش ساچلارىم ياشдан دىئيل كى
Тوكسуюм گۈز ياشى قوسдугوم قاللار
اچدىيىم زەيرلى آشдан دىئيل كى



چىكدىيىم بومخت دوشدوپوم ھىجران
رىڭىمى ساراللان زامانسىز خزان
باشىدان اوزومە آخدييى بوقان
اوزىگە بىن ووردوغو داشдан دىئيل كى



يامان آجي اولور حسرىن سۇزو
سۇئىر يانسىزدىيى آڭشى گۈزو
آبرىلىق كور اتسە آغايان گۈزو
كېرىگىن تەلىينىن قاشдан دىئيل كى



كاتىب اوغلو كەم نە بىلەر نە چىكتىم؟
نە شورا تورياقدا نە دانە آكتىم
و فاسىز ئىندىن بىر بادە اچىدىم
كىناھ كونولىنى باشдан دىئيل كى

Hara Gedirsən

Əl üzüb dünyadan gözlərin yumdun,
Bizi dərdə salıb hara gedirsən?
Gözyaşım arxanda sel olub axır,
Dərd halimi qatıb hara gedirsən?

◆◆
Sən Allah sevgilim tərk etmə bizi,
Silinməsin eşqin könlümdən izi,
Vrdığın əməyi çörəyi duzu,
Bir kənara atıb hara gedirsən?

◆◆
Gettiğin o yoldan kimsə dönəməyib,
Loqman da ölümə çarə bilməyib,
Ayrılıq yandıran atəş sönməyib,
Canım nara yanıb hara gedirsən?

◆◆
Katiboğlu sənsiz ağladı dindi,
Yaman yerdə belim büküldü sindi,
Bərabər yaşadıq bu ömrü indi,
Mənsiz başın alıb hara gedirsən?

هارا گەدېرسەن

آل اوزوب دونادان گۈزلىن بىمدون
بىزى دردە سالىپ هارا گەدېرسەن؟
گۈز ياشىم آرخاندا سەل اولوب آخرى
درد حالىي قاتىپ هارا گەدېرسەن؟

◆◆
سن اللاھ سىوگىلم ترک ائمە بىزى
سېلىخە سين عشقىن كونولمن ايزى
وئىدىيىن امه بى چۈرە بى دوزو
بىر كىارا آتىپ هارا گەدېرسەن ؟

◆◆
كىتىدىيىن او بولىان كۆسە دۇنە بىب
لوقان "دا اولومە چارە يىلمە بىب"
آبرىليق ياندىران آش سۇقە بىب
جانم نارا يائىپ هارا گەدېرسەن ؟

◆◆
كتىپ اوغلو سنسىز آغلادى دىندى
يامان يېرдە بىلەم بوكولو سىنىدى
برابر ياشادىق بو ئۇمرۇ ايندى
منسىز باشىن آلىپ هارا گەدېرسەن ؟

Harda gözəlliktən söhbət olanda,
Dilə gəlir adı-sanı Urmunun,
Söz döşəsə tarixdən, qızıl geyrəttən,
Vardır bollu, şovkət-şanı Urmunun.



Geyrətli milləti, o şirin dili,
Bakırılər yurdu, şəhidlər eli,
Yerə düşüb xainin düşmanın beli,
Savaşanda Kazımxanı Urmunun.



Qasımxan, Əsgərxan, əfşar soyundan,
Tarixdə Urmuya iki qəhrəman,
Həsəni tək indi büyük bir aslan,
Qoymaz yerdə gəlsin yanı Urmunun.



Ariflər məskəni, irfan ocağı,
İman xanəsidir, dinin dayağı,
Dədə Katib yurdu şeirin bulağrı,
Elmə sirab olar canı Urmunun.



Göl üstündən gedər Yeddi Dermana,
Qoyun Körpüsündən Bendə, Seyrana,
Balıvu dərvazası, yadigâr qala,
Bunlarda dolanar qanı Urmunun.

هاردا گۈزلىكىن صۇجىت اولاندا
دىلە گلېر آدى سانى اورمۇنون
سوز دوشسە تارىخىن، قىزىل غېرىتن
واردىر بولۇ شوكتىشانى اورمۇن



غېرىتلى ملتى، او شىيىن دىلى
باڭرى "لر يوردو، شەھىدلەر ائلى"
پەزى دوشوب خائىن دوشماقىن بەلى
ساواشاندا كاظىم خانى اورمۇنون



قاسىم خان "عسکرخان" افشار سوپوندان
تارىخىندا اورمۇيا اىمكى قەرمان
حسنى "تىك اينىدى بۇيوك بىر آسلام"
قوچاچاز پەزىز گلسىن يانى اورمۇنون



عارىفلار مىسىلى، عرفان اوچاغى
ايمان خانەسىپىدىر، دىبىن داياغى
دەدە كاتىپ "دوردو شعرىن بولاغى"
علمە سىراپ او لار جانى اورمۇنون



گۈل اوستۇ "تىن گىدر" يەددى درمان "ا"
قويون كورپوسو "تىن "بند"ھ، سېيرانا"
بالۇ دروازاسى "يادىگار قالا"
بونلاردا دولانار قانى اورمۇنون



Gəlin biz bir olaq verək əl-ələ,
 Elin gücü dönər qızığın gue selə,
 Gərək əmək verək vətənə, elə,
 Qoy işıqlansın hər danı Urmunun.



گلین بیز، بیر اولاق وئرک ال-اله
 اتلین گوجو دوئر قىزىن گور سەلە
 گرک امک وئرک وطنە ائله
 قوي ايشىقلانسىن هر دانى اورمۇنون



Suyu axan Şehər çayı n eşvəsi,
 Yaşıl təbiəttən bollu hissesi,
 Katiboglu deyir sözün qıssası,
 Gözəllikdə vardır kanı Urmunun.



سوپو آخان "شهر چابى" ن عشوهسى
 ياشىل طبىعتدىن بوللو حىصەسى
 كاتىب اوغلو" دئىير، سۆزۈن قىسسلىسى
 گۈزلىكىدە واردىرى كاذ، اورمۇنون

Düşmesin

Bir diləğim vardır səndən ay Allah,
Yetimin gözləri sulu düşməsin,
Geyrətli acıdan ölsədə ölsün,
Minnətli sufraya yolu düşməsin.



Mərdin sırrını salma elin dilinə,
Mehnəti yükləmə yoxsul belinə,
Şəyyadın toruna zalim əlinə,
Allahın çarəsiz qulu düşməsin.



Dağlasa könlünü həsrət dağlasın,
Ağlasa mehnəttən qoyun ağlasın,
Bağlasa gözlərin bəxtin bağlasın,
Boynuna çirkinin qulu düşməsin.



Gəzdirmə sən bağda, çöldə, çəməndə,
Tutsaq etsən qarda, dumanda, çəndə,
İgidi yandırsan yandır vətəndə,
Yâdlar ocağında külü düşməsin.



Katiboğlu gözü nəm olsa olsun,
Fələgin baxışı kəm olsa olsun,
Canlı canlı qurda yem olsa olsun,
Kaftarın dişinə ölü düşməsin.

دوشمه سین

پىرىدىڭم واردىرى سىننى آى ئالە
يېتىپىن كۈزلىرى سولو دوشمه سين
غىرۇلى آچىندان اولسە ده اولسون
منىنتلى سوقراپا بولو دوشمه سين



مەردىن سىرين سالما ائلەن دىليئەن
مەننى يۈكەلە مە يۈخسۇل بەلەن
شىادىن تورۇن ئۆلەم ئىنە
اللاھىن چارە سىز قولو دوشمه سين



داغلاسا كۈنلۈن حىسرەت داغلاسىن
آغا لاسا مەختىدىن قويۇن آغا لاسىن
باغلاسا كۈزلىن يېتىپىن باغانلاسىن
بويۇندا چىركىپىن قولو دوشمه سين



گۈزىرىمە سەن باغاندا چۈلەن چىندە
تۇتساق اقىسىن قاردا دوماندا چىندە
ايگىدى ياندىرسان ياندىر وطنە
يادلار او جاغىننا كۈلۈ دوشمه سين



كەتىپ اوغلو كۈزو نم او لىسا او لىسون
فلكىپىن باخىشى كم او لىسا او لىسون
جاڭلى جاڭلى قوردا يېم او لىسا او لىسون
كەفتارپىن دىشىنە ئۆلۈ دوشمه سين

Baxışım yalvarır sənə qal deyir,
Getmə ey can, sənə can qurban ola,
Gecəm bitməz, günüm günə bənzəməz,
Gözlərimdən günəş, ay pinhan ola.

باخيشم يالواير سنه قال دئير
كىنمه اى جان سنه جان قوريان اولا
كىچه م يېتىر كونوم كونه بىزه مز
كۈزلىمدىن كوش آى پەنان اولا



Səbrimi bitirmə sən bilə bilə,
Ayrılıq sözünü gətirmə dilə,
Hicranın ayını döndərmə ilə,
Qpyma bahar çağım qar boran ola.

صبرى بىتىرمە سەن بىلە بىلە
آيرىليق سۆزۈنۈ كىرىمە دىلە
. هيچرانىن آىنى دۇئىرمە اىلە
قوما باھار چاغىم قار بوران اولا



Döldürma könlümü gəmə kedərə,
Cəvanlıq çağını vermə hədərə,
Sevdamı tapşırma qəza, qədərə,
Rəva qılma halim pərişan ola.

دولورما كۈنلۈمۈ غە كىدرە
جوانلىق چاغىنى وۇرمە هىدرە
سۇدامى تاپشىرما قىضا قىدرە
روا قىلما حالىم بىريشان اولا



Katiboğlu sənsiz hali xoş dəyil,
Qara gecəm işiq günə tuş dəyil,
Gəl barışaq hələ könlüm boş dəyil,
Qoyma könlüm içi dolu qan ola.

كتىب اوغلو سنسىز حال خوش دئىيل
قارا كىچه م ايشيق كونه توش دئىيل
گل بارىشاق هەل كۈنلۈم بوش دئىيل
قوما كۈنلۈم اىچى دولو قان اولا

Yalan Sevgi

Qoy burada bitsin bu yalan sevgi,
Yalan bağı bara yetirməzimiş,
Su ilə atəşi salma yan-yana,
Yansaq həsrət bərə bitirməziymış.



Nə məndə camal var, nə səndə camal,
İnanma bu sevgi xiyaldır, xiyal,
Başa yetməz bu iş mahaldır, mahal,
Yalan sevgi, visal gətirməziymış.



Mən bir daş misali, sənsə bir qaya,
Vermə cavan çağın boş yerə zaya,
Geçsədə günlərin, dönsədə aya,
Hicran izin aylar itirməziymış.



Eşq könül işidir, güvənmə qula,
Qoyma gözyasıyla badələr dola,
Qoşulma karvana düşmə bu yola,
Bu karvan mənzilə götürməziymış.



Katiboğlu umud verməyib sənə,
Quş kimi aldanma uzaqdan dənə,
Tutsaq olsan qara dumana, çənə,
Çırpinsanda, səni ötürmezimmiş.

Yalan Sənək

قوى بورادا بىتسىن بولان سۇوگى
پالان باخى بارا يېتىرمە ئېيش
سو ايلە آئىشى سالما يان يانا
يائىساق حىسرەت بەرە يېتىرمە ئېيش



نه مندە جمالل وار نه سندە كمال
اييانغا بو سۇوگى خىاللىرى خىال
باشا يېتىز بولاسى ئەحالىرى محال
پالان سۇوگى وصال كېرىرمە ئېيش



من بىر داش مئالى سنسە بىر قايا
وئرمە جاوان چاغىن بوش پۇرە زايا
كىچىسە دە كۈنلۈن دوئىسە دە آيا
ھېزان اىزىن آيىلار يېتىرمە ئېيش



عشق كۈنلۈل ئېشىلىرى كۈووغە قولًا
قوياڭىز ياشىيلا بادە لر دولا
قوشىلماكاروانا دوشىمە بولۇ
بو كاروان مەزىلە گۆتۈرمە ئېيش



كاتىب اوغلو او مود وئرمە يېب سندە
قوش كىيى لالاندا او زاقدان دەنە
توتساق اولسان قارا دوماننا چەنە
چىرىيىساندا سىنى او تورمە ئېيش

Sonra

Neylirəm baharı neylirəm yazı,
Ömür bağın şaxta vurandan sonra,
Nə fərqı ağlasam, nə fərqı gülsəm,
Dərd könlümdə yuva qurandan sonra.



Dönməz əldən gedən heftələr illər,
Nə fayda açsada gonçalı gülər,
Neynirəm əlvana boyansa çöllər,
Başimdakı qardan borandan sonra.



Yaxın olmaz birdə həsrət uzağı,
İstəməm şansımın yansın çıraqı,
Çərxi tərsə dönmüş fələk barmağı,
Bəxtimin qulağın burandan sonra.



Katiboglu bu nə həsrət bu nə gəm?
Bu nə bəladır nə mehnət nə sitəm?
Ne faydası qaçam gözlərdən itəm,
Əcəl başım üstə durandan sonra.

سونرا

نېيليم باهاري نېيليم يازى
عومور باغين شاختا ووراندان سونرا
نه فرق آغلاسام نه فرق گولسم
درد گولنومده يووا قوراندان سونرا



دوغز الدن كىدىن هفتە لە ايللر
نە فايىدا آچسادا غنچالى گوللار
نېيليم الاتا بويانسا چوللار
باشىداكى قارجان بوراندان سونرا



ياخىن اولىار پىرده حىرىت اوزاڭى
ايسىتەم شاشىمىن يانسىن چىراڭى
چىرىخى تىرسە دوغوش فاك بارماڭى
مېھىجىن قولاغىن بوراندان سونرا



كتىپ اوغلو بونە حىرىت بونە ؟
بۇ نە بلا دىرنە محىت نە سىتىم ؟
نە فايىداش قاچام گۈزىلدىن ايت
اجل باشىم اوستە دوراندان سونرا

Axtarıram

Omuzunda sevda adında yüküm,
Bəxtimə bir dəli qız axtarıram,
Atası ayrılıq, anası nisgil,
Doğulmamış qızdan iz axtarıram.



Ağarmış saçları yelə vermeyin,
Buzlanmış duygunu dilə vermeyin,
Giləsi, baxışı ələ vermeyin,
Bir cüt açılmamış göz axtarıram.



Ağlarkən gözləri namələr tökən,
Öyküsü fələğin biləyin bükən,
Astarımı diyən bezimi sökən,
Diləkten toxunmuş üz axtarıram.



Tikanı butaqdan qopmamış gülün,
Salmamış kimsənin boynuna qolun,
Ayaqları toza boğduran yolun,
Qahrına dayanan diz axtarıram.



Solmuş bir demet gül, əlində gəzən,
Xiyalın yoluna umudlar düzən,
Şeirimdə yazılmış iyhamı çözən,
Məni açıqlayan söz axtarıram.



Katinboğlu yoxmu məni dindirən?
Həsrəttən anlayan gəmi sindirən,
Köksümdən odlanıb dili yandıran,
Yanqını söndürən buz axtarıram.

آختاریام

او موزوندا سعدا آدیندا بوك
مېنچىپه بىر دلى قىز آختارىام
آناسى آيرىلەق آناسى نىسگىل
دوغۇلمايش قىزدان ايز آختارىام



آغارىميش ساچلارى بىله وئرمە من
بوزلاغىش دويغۇنو دىلە وئرمە من
كىلە سى باخىشى الله وئرمە من
بىر جوت آچىلمايش گۈز آختارىام



آغلاركىن گۈزلىرى نامە لر تۈك
او يكوسو فله بىن بىلە بىن بوك
آستارىنى دىدىپ بىنچى سۆك
دىلەكدىن توخونوش اوز آختارىام




تىكابى بوتاقدان قوبىاميش گولون
سلاماميش كىمسە بىن بوبۇنا قولۇن
آياقلارى توزا بوغدوران بولۇن
قەريبە دايىانان دىز آختارىام



سولوش بىر دىت گول اينىدە گىن
خىالىن بولۇنا او مودلار دوزن
شىرىدە يازىلمايش ايمامى چۈزىن
منى آچىقلابان سۆز آختارىام



كتىپ اوغلو بوخومو منى دىنىدىرىن ؟
حىرىتىن آلايان غى سىنندىرىن
كۆكسىمدىن او دلانىپ دىلى يانسىران
يائىنى سۇنۇرۇن بوز آختارىام

<p style="text-align: center;">Əlbət</p> <p>İnsanoğlu dünya ekin bağıdır, Əktiklərin bir gün biçersən əlbət, Xiyal etmə zaya gedər təlaşın, Mükâfat badəsin içərsən əlbət.</p> <p></p> <p>Səxavət zinətti səxi olana, Yoxsulu, düsgünü yâda salana, Yardım eylə düşüb yerdə qalandı, Səndə bir gün yerə düşərsən əlbət.</p> <p></p> <p>Güvənmə beş günlük sərvətə pula, Sən ehsanın eylə baxma sağ-sola, İnanma dünyada kimsələr qala, Vəqtı gəlsə səndə köçərsən əlbət.</p> <p></p> <p>Səxavət ucaldar səxi insanı, Mömün olan əldən verməz zamanı, Qurulanda həqqin məhşər divanı, Varından yoxundan geçərsən əlbət.</p> <p></p> <p>Katiboğlu abad olsun yuvası, Dolmasın daşlara yolu cadası, Namərdin canına mərdin qadası, Arif olsan sözü bilərsən əlbət.</p>	<p style="text-align: center;">البت</p> <p>إنسان اوغلو دوينا آكين باغيير اکدیکلرین بىرگون بىچرسن البت خيال ائمه زايا كىدىر تلاشىن مکافات باده سين اچرسن البت</p> <p></p> <p>سخاوت زېندى سەنى اولانا پوخسولو دوشگۇنۇ يادا سالانا يارىم ائيلە دوشوب پىزە قالانا سەنده بىرگون پۇزە دوشرسن البت</p> <p></p> <p>گۈوغە بش گۈنلۈك ثروتە پولا سن احسانىن ائيلە باخى ساغ سولا اپنانما دونياڭىم سە لر قالا وقى گىلسە سەنده گۈچرسن البت</p> <p></p> <p>سخاوت اوچالدار سەنى انسانى مومن اولان الدن وئرمىز زامانى قۇرۇلاندا حقىقىن مۇشر ديوانى وارىندان پوخوندان گۈچرسن البت</p> <p></p> <p>كتىب اوغلو آياد اولسون بىواسى دولاسىن داشلارا بىلولو جادامى نامىرىن جائىنا مردىن قاداسى عارف اولسان سۆزۈ يىلرسن البت</p>
--	---

Nə Deyim

Qra taliimdən qara bəxtimdən,
Dosta nə anladım? Elə nə deyim?
Çəktiğim çilələr ağladır məni,
Gözyaşı dönsə selə nə deyim?



Həsrətli sevgidən qalan izlərə,
Yaşı, qana qanan ağlar gözlərə,
Boğazimdən qalan dərdli sözlərə,
Ağzımda lal olan dilə nə deyim?



Necə bəyaz oldu başımın tükü,
Visal xiyal oldu, qazıldı kökü,
Sırtıma yüklenmiş mehnətin yolu,
Altında bükülən belə nə deyim?



Katiboğlu, yaman mat oldu şahım,
Ömrü heçə verir fəğanım, ahım,
Bu mənim xətamdı, mənim günahım,
Yazlıq günə, aya, ilə ne deyim.

نە دىيم

قارا طالىعىدىن قارا بىخىمىدىن
دۇستا نە آنلايدىم ائلە نە دىيم؟
چىكىيغىم چىلە لر آغاڭدىرى مى
گۈزۈم ياشى دۇنسە سىلە نە دىيم



حسىرتلى سۈرگىدىن قالان اېزلىرە
ياشى قانا قانان آڭلار گۈزلىرە
بۇغۇزىدا قالان دردىل سۈزلىرە
آغىزىدا لال اولان دىلە نە دىيم؟



تەجە پىاض اولىو باشىجىن توڭى
وپصال خىمال اولىو قارىيلىدى كۆك
سەرتىما بولكىشىش مەختىن بوقۇ
اللىنىدا بوكولن بىلە نە دىيم



كتىپ اوغلو يامان مات اولىو شاھىم
عۇمرۇ ھەنچە وئىر فەنانىم آهم
بۇ منم خەطامىدى منم گوناھىم
يازىق گونە آيا اىلە نە دىيم

Dəyişdi

Qadir allah yaman devrana qaldıq,
Sirat aydın dəgil yollar dəyişdi,
Könüllər olubdur şeytan yuvası,
Həq sözlər deyilmir, dillər dəyişdi.



Lal olub əndəlib gülşana küsüb,
Yalancı ariflər irfana küsüb,
Tərsa qızı Şeyx-i Sənan'a küsüb,
Məcnuna yurd olan çöllər dəyişdi.



Hər kəs nəfsə uyub saymaz qardaşın,
Qardaşı görəndə oynadar qaşın,
Sofrada gizledir cœurəyin, aşın,
Kərəm kanı olan əllər dəyişdi.



Katiboglu dayan, dinmə aman ha,
Gəldi bugün o qorxdığın zaman ha,
Görənməsən daha dərdə yanın ha,
Qohumlar köcübdi əllər dəyişdi.

دېيىشدى

قادر آلاه يامان دئورانا قالدق
 صراط آيسن دئيل بوللار دېيىشدى
 كۈنۈلر اولويور شيطان يوواسى
 حق سۆزلىر دئىيلمەر دىللر دېيىشدى



لال اولوب عدلیب گولشانا گوسوب
 يالانچى عارفلۇرغانما گوسوب
 ترسا قىزى "شىخ صىغان" گوسوب
 مىجۇنا يورد اولان چۈللر دېيىشدى



هەركىش نەسە اوپىوب سايىز قارداشىن
 قارداشى گۈرنە اوپىدار قاشىن
 سوفرادا گىزىل دىر چۈرە بىن آشىن
 كىم كانى اولان اللر دېيىشدى



كاتىب اوغلو داييان دەغە آمان ھا
 گلدى بو گون او قورخىوقۇن زامان ھا
 گۈرگە سن داها دردە يانان ھا
 فەھومىلار كۆچۈيدى ئىللر دېيىشدى

<p>İnsanoğlu dünyaibrət evidir, Göz açıqibrət alan olsada, Dünyaya aldanıb oyuncaq olmaz, Həq sözü eşidib qanan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Dünya bir meydandı çalış ad qazan, Xəlqə xidmət eylə ta ki var zaman, Əcəl heç kimsəyə verməyib aman, Hər yerdə gizlənib pinhan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Allah yaratmışdır, qola qol olma, Həvəs atəşində yanıb kül olma, İncitmə kimsəni acı dil olma, Bağlanar dillər xoş bəyan olsa da.</p> <p style="text-align: center;">● ●</p> <p>Katiboglu eşit həqqin nəgməsin, Bir insan ki elin qədrin bilməsin, Âlim ki elin qədrin bilməsin, Lənətə layiqdir Loqman olsa da.</p>	<p>انسان اوغلو دونيا عيرت اوپىدىر گۈزو آچق عبرت آلان اولسادا دونيابه آلمايىب او يوچاق اولىار حق سۇزو اشىدېب قانان اوlsa دا</p> <p style="text-align: center;">● ●</p> <p>دونيا بىر ميدانى چالىش آد قازان خلقە خدمەت ائىلە تاك وار زامان اجل ھەج كىسە يە وئرمە پىپ آمان ھە يەزدە كىزىلە نىب پەنەن اوlsa دا</p> <p style="text-align: center;">● ●</p> <p>آلله ياردىمىسىر قول قول اوغا ھوس آشىنیدە يانىب كول اوغا اشىجىتە كىسە ئى آجي دىيل اوغا باغاناتار دىللە خوش يان اوlsa دا</p> <p style="text-align: center;">● ●</p> <p>كتىب اوغلو ائشىتە حقىن ئەممە سىن بىر انسان كى ائلين قدرىن يىلمە سىن عالىم كى علمىنە رزكەت وئرمە سىن لەنتە لايىدىر لقان اوlsa دا</p>
--	--

Ya Mohəmməd (s)

يا محمد(ص)

Ənbıyalər dərsin alıb,
Sirətindən ya Mohəmməd,
Aləmlər münəvvər olub,
Surətindən ya Mohəmməd.

انیالار درسین آلیب
سیرتىندىن ياخۇد
عالملار منور اوlobe
صورتىندىن ياخۇد

Ə*

Aləmə dəlil-i xılqət,
Sənə fəxr edir bu ümmət,
Məhşərdə edən şəfaət,
Ümmətindən ya Mohəmməd.

علە دليلى خلت
سەنە فەر ائىسر بوا مت
محشىرە ئەتن شفاقت
امتىندىن ياخۇد

Ə*

Zikrin eylədi fələklər,
Səcdə qıldılar mələklər,
İcabət oldu diləklər,
Hürmətindən ya Mohəmməd.

ذکرین ائیله دى فاڭلەر
سبىدە قىيلىپلار ملکر
اجابت اولىو دېلەلەر
حورمەتىندىن ياخۇد

Ə*

Musa vermişdi bəşarət,
İsa etmişdi işarət,
Ərz eyledilər iradət,
Reğbətindən ya Mohəmməd.

موسى وئرمىشدى بشارت
عيسى ائمىشىدى اشارت
عرض ائیله دىلەر ارادت
رغبتىندىن ياخۇد

Ə*

Məlaek verdilər səla,
Şoqa gəldi ərz-u səma,
Titrədi Eyvan-i Kəsra,
Heybətindən ya Mohəmməd.

ملائىك وىرىدىلەر صلا
شوقا گلىنى ارض و سما
تىزە دى ايوان-ى كىسرا
ھىيەتىندىن ياخۇد

 <p>Edəndə Quran təlavət, Sələvat olsa əlavət, Könlümə verir həlavət, Rəhmətindən ya Mohəmməd.</p>	 <p>اىندىنە قرآن تلاؤت صلوات او لسا علاؤت کۆنلۈمە وئىر حلاوت رەھىمەتىن يە مۇھەممەد</p>
 <p>Urəyim şoq ilə dola, Şəfaəttən payım ola, Katiboglu ətrin ala, Türbətindən ya Mohəmməd.</p>	 <p>اورە يېم شوق ايلە دولا شقاعتىن پايىم اولا كتىپ اوغلۇ خەطىرىن الا تۈرىتىن يە مۇھەممەد</p>

Yetər

Yandırsan canımı narə gərək yox,
Dərdləri göylümə qalasan yetər,
Dara çəksən məni tənab istəməz,
Saçların boynuma dolasan yetər.



Çağırma cəlladı canımı alsın,
Qoy sənin vuqarın yerində qalsın,
Nə hacət var əcəl qapımı çalsın?
Həsrətin canıma salasan yetər.




Yükləmə belimə hicran vəbalin,
Mənə qismət dəyil görəm vüsalin,
Könlümdə bəslənmiş eşqin nəhalin,
Əl atıb butaqın yolasan yetər.



Katiboğlu yarə layiq deyilmiş,
Boş yerə qaməti beli əyilmiş,
Dedim fələk mənə pay nə yazılmış?
Dedi dildə dəstan olasan yetər.

پئتر

پاندیرسان جانىي ناره گرک بوخ
دردلرى گۈلۈمە قالاسان پئتر
دارا چىكسىن مۇ طناب اىستە مۇ
ساچىلارين بونوما دولاسان پئتر



چاغىرما جلادى جانىي آلسىن
قوى سىن ووقارىن يېرىندە قالاسىن
نە حاجىت وار اجل قانىي چالاسىن؟
حسىتىن جانىه سالاسان پئتر



پوكلە مە بىلەمە هىجران و بالىن
منە قىسمەت دىبىل گورە م و وصالىن
كۈلۈمە سلىفيش عشقىن نەھاين
ال آتىب بوتاقىن يولاسان پئتر



كاتىب اوغلو ياره لايق دىئىمىش
بوش يېزه قامى بىلى أىيلمىش
دىئىم فلەك منه پاي نە يازىلەيش؟
دىئى دىلە دستان اولاسان پئتر

Vəfasız bir yar əlindən,
Gözlər dolur yaşa könlüm,
Qorxuram gün gələ dahi,
Səbrin camı daşa könlüm.

وَفَاسِيْز بَيْر يَار الْيَنْن
كُوزلَر دُولُور يَاشَا كُونْلُوم
قُورْخُورَام كُونْ كُلَّه دَاهِي
صَبَرِين جَامِي دَاشَا كُونْلُوم



Qismetini poza bilmir,
Gəm gölündə üzə bilmir,
Bunca dərdə dözə bilmir,
Çalır başın daşa könlüm.

قِيسْمِتِيْنِي بُوزَا بِيلِمِير
غُمْ كُولُونَدَه اوْزَه بِيلِمِير
بُونْجَا درَدَه دُوزَه بِيلِمِير
چَالِير باشِين داشَا كُونْلُوم



Hicran yeli yenə əsdi,
Bilməm nədir yarın qəsdi?
Könül deyir dahi bəsdi,
Sağol mənim paşa könlüm.

هِيجَرَان بِيلِي بَنْثَه اسْنَى
بِيلِم نَسِير يَارِن قَصْدِي؟
كُونْول دَير دَاهِي بَسِى
سَاغُول مَنِيم يَاشَا كُونْلُوم



Katiboğlu dahi yanmaz,
Vəfasız qeydinə qalmaz,
Tobə edib birdə olmaz,
Aşıq, qara qaşa könlüm.

كَاتِبُ اوْغُلو دَاهِي يَانْغَاز
وَفَاسِيْز قَيْدِيْنَه قَالْماز
تُوبَه ائْدِيب بِيرَدَه اوْيَالَاز
عَاشِق قَارَا قَاشَا كُونْلُوم

Həlalin Olsun

Eşittim vəfasız deyirsən mənə,
Ədəbin, viqarın həlalin olsun,
Mən layiq deyiləm sən kimi yara,
Tapdığın nigarın həlalin olsun.



Az mı gəldi bunca sevgi, məhəbbət?
Az mı çəktim sənin eşqində mehnət?
Gedirsən get, etmə bir belə minnət,
Gettiğin diyarın həlalin olsun.



Sanma sənsiz dünya qalar virana,
Nə gərəkti könlüm düşə fəğana,
Canın qurban eylə taza canana,
Allah sənin yarın, həlalin olsun.



Həvəs meyi içən sərxoş oyanmaz,
İki dilli gözəl gedər dayanmaz,
Katiboglu dahi sənə inanmaz,
Dandığın ilqarın həlalin olsun.

حَلَالِينَ اُولُوسُونَ

اَنْشَيْتُمْ وَفَاسِیزْ دَئِیْرِسْ نَمَهْ
اَدِیْنَ وَهَقَارِینَ حَلَالِينَ اُولُوسُونَ
مَنْ لَایِقْ دَئِیْلَمْ سَنْ كَمَیْ يَا رَا
تَأْدِیْغِینَ نِیْکَارِینَ حَلَالِينَ اُولُوسُونَ



آزى گلدى بونجا سۇنوگى محبىت؟
آزى چىكتىم سىنин عاشقىنide محبىت؟
كىشىپرسن گىت اتىھ بىر بىلە مىنت
كىشىپغىن دىيارىن حلالىن اولسون



سَانَمَا سَنْسِيْزْ دُونِيَا قَالَارْ وَرَانَا
نَهْ كَرْكَدَى كُوكَلُومْ دُوشَهْ فَنَانَا
جَائِنْ قُورْيَانْ ائِيلَهْ تَازَا جَانَانَا
اللهَ سَنِينْ يَارِينْ. حَلَالِينَ اُولُوسُونَ



هُوْسْ مَنْيَ اِيجَنْ سَرْخُوشْ اوْيَانَازْ
اِيكَى دِيلَى كَوْزَلْ كَمَرْ دِايَاغَارْ
كَاتِيْب اوْغُلو داهى سَنَهْ اِيَانَازْ
داندېغىن اِيلقايرىن حلالىن اولسون

Allah

Bəstir daha bunca dərttən yoruldum,
Fələk çərxi doğru dolanmır Allah,
Gəm yükü altında büküldi qəddim,
Bağlı qapım dahi çalınmır Allah.

الله

بَسِيرْ دَاهَا بُوْجَا دردَنْ بُورولُوم
فَلَكْ چَرْخِي دُوغُو دُولانِيرْ آللَه
غُ بُوكَ الْيَيْنَا بُوكَلَى قَدَمْ
بَاغْلِي قَابِمْ دَاهِي چَالِينِيرْ آللَه



Hər gün bir çarəsiz dərdə tuş oldum,
Qonça təkin sola sola qorudum,
Bir tək yaradana qaldı umudum,
Səndən geyri çarə bulunmur Allah.



هَرْ كُونْ يِيرْ چَارَهْ سِيزِدرَدَهْ توْشْ اوْلُومْ
قوْنُچَا تَكِينْ سُولَا سُولَا قُورُودُومْ
بِيرْ تَكْ يَارَادَانَا قَالَى اُموْدُومْ
سَنَدَنْ غَيرِي چَارَهْ بُولُونُورْ آللَه



Axşam olar genə göylüm darıxar,
Başımdan dumanlar səmayə qalxar,
Dəndlərim evimi başıma yıxar,
Bu viranə evdə salınmır Allah.



آخَشَامْ اوْلَارْ كَهْ گُويَّوْمْ دَارِيَخَارْ
باشِيدَانْ دُومَانَلَارْ سَايَهْ قَالَخَارْ
درَلِرَمْ اُتُويْ باشِيَا بِيجَارْ
بو وِيرَانَهْ اُنُودَهْ قَالِينِيرْ آللَه



Zara gəldim kötü zaman əlində,
Gizlin sözüm nakəslərin dilində,
Yaman yalqız qaldım mehnət çölündə,
Katiboğlu yâdə salınmır Allah.



زَارَا كَلِيمْ كَوْتُو زَامَانِ الْيَنِدَه
گَيْزِيلِنْ سَوْزُومْ نَاكَسلِينْ دِيلِينِدَه
يَامَانِ يَالِقِيزِقَالِيمْ مَحْبَتْ چَوْلُونَه
كَاتِيبْ اوْغُلو يَادِه سَالِينِيرْ آللَه

<p>Vətən</p> <p>Yaziq xiyal quşum qaldı qəfəsdə, Dar yerdə bəs darıxmasın neyləsin, Bir igidə meydan olsa savaşar, Bağlı qalsa yorulmasın neyləsin.</p> <p>❀❀❀</p> <p>Vətən namus olar qiymət bilənə, Namusun uğrina canın verənə, Vətəni tapşırsan alçaq birinə, Gözəl vətən ağlamasın neyləsin.</p> <p>❀❀❀</p> <p>İnsanlar qalmasın vətəndən paysız, Ağaçlar topraqdan dənizdə çaysız, İllərimiz bütün qış olsa yaysız, Vətən bağlı saralmasın neyləsin.</p> <p>❀❀❀</p> <p>“Çenlibeldə” Körög'lular qalmiya, Babək ölsə Səttarxanlar qalmiya, Dedəkatib, Şəriyarlar qalmiya, Katiboğlu qocalmasın neyləsin.</p>	<p>وطن</p> <p>يازق خيال قوشوم قالىق قفسىدە دار يېرده بىس دارىخاسىن نىيلە سين بىر اىكىدە ميدان اوتسا ساواشار باڭلى قالسا بۇرۇمىسىن نىيلە سين</p> <p>❀❀❀</p> <p>وطن ناموس اولاڭ قىمت بىلەنە ناموسون اوغرۇنا جانىن وئرنە وطى تاپشىرسان الچاق بىرىپە گۈزلەن آغاناماسىن نىيلە سين</p> <p>❀❀❀</p> <p>انسانلار قالماسىن وطنىن پايسىز آغاچلار توپراقдан دىزىدە چايسىز ايلىپىز بوتون قىش اوتسا پايسىز وطن باغى سارالماسىن نىيلە سين</p> <p>❀❀❀</p> <p>چىنى بىلە كوراوغولار قالىما باپك اوله ستار خانلار قالىما دده كاتىب شەھىيارلار قالىما كتىب اوغلو قوجالماسىن نىيلە سين</p>
--	--

Vurmaz	ورماز
<p>Qul ollam mərdin əlində, Acı zəhri aşa vurmaz, Dərdə yanıb közə dönsəm, Yanar közə maşa vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Eşidən olmuyan yerdə, Açma sırrın dayan dərdə, Muhtaç olsan denən mərdə, Xoş gümanın boşə vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Dostum demə hər görənə, Bağban demə gül dərənə, Yoldaş ol qiymət bilənə, Peşman başın daşa vurmaz.</p> <p style="text-align: center;">◆ ◆</p> <p>Katiboğlu zara düşsə, Yolum duman qara düşsə, Tək gümanım yara düşsə, Minnət etməz başa vurmaz.</p>	<p>قول اولام مردن اليinde آجي زهري آشا وورماز درده يانيب كوزه دونسه م يانار كوزه ماشا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>اشيدين اولويان يرده آچا سيرين دايان درده مؤخاج اولسان دنن مرده خوش گومانين بوشا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>دوسنوم دفعه هر گوره نه باغان دشه گول دره نه بولاش اول قیمت پیله پشمان باشین داشا وورماز</p> <p style="text-align: center;">◆ ◆</p> <p>كتيب اوغلو زارا موشسه بوليوم دومان قارا موشسه تك گومانيم يارا موشسه ميننت ائنzer باشا وورماز</p>

Hicran Gecəsi	ھەران گىچە سى
<p>Uzun gecə bitmez sənsiz, Bir səlam sal sabah olsun, Şirin danış dodaqlardan, Tçkülsün bal sabah olsun.</p>	<p>اوزون گىچە بىتىز سىسىز بىر سلام سال صباح اولسون شىرىن دايىش دوداقلاردان تۈكۈلسۈن بال صباح اولسون</p>
★	★
<p>Qələm dərdi mənə yazmış, Həsrət əqli məndən almış, İnsaf eylə bağlı qalmış, Qapımı çal sabah olsun.</p>	<p>قلم دردى منه يازميش حسرت عقلى مندن آلىش انصاف ائيله باغل قليلش قانىمى چال صباح اولسون</p>
★	★
<p>Çox çəkirəm acı mehnət, Başa yetməz şəb-e furqət, Səni tanrı etmə minnət, Bu gecə qal sabah olsun.</p>	<p>چوخ چكىرم آھى مخت باشا يېڭىر شبى فرقىت سنى تانرى ائتمە منت بو گىچە قال صباح اولسون</p>
★	★
<p>Katiboğlu səni özlər, Gecə gündüz yoluñ göz'lər, Sənin üçün ağlır göz'lər, Könlümü al sabah olsun.</p>	<p>ڪاتىپ اوغلو سنى اۋزىز گىچە كوندوز يولۇن كۆزلىز سەنин اوچون آغلىر كۆزلىز كونلۇمو آل صباح اولسون</p>

Mənəm

Eşqə dəstan yazan mənəm,
Həsrətimə batan sən ol,
Gönülləri çalan mənəm,
Geyri baştan atan sən ol.

مِنْ

عشقه دستان يازان من
حسرته باثان سن اول
كونولري چلان من
غيري باشдан آثان سن اول



Oyunları pozan mənəm,
Gönüllərdə gəzən mənəm,
Aləmdə ki düzən mənəm,
Xiyalılarda yatan sən ol.



أيوونلاري بوزان من
كونولرده گرن من
علمهه کي دوزن من
خيالله ياثان سن اول



Sənə səndən yaxın mənəm,
Hər an desən yanındayam,
Cəsəd değil yanındayam,
Visalimə çatan sən ol.



سنہ سندن ياخيندايم
هرآن دنسن يانيندايم
جسد دئيل جانيندايم
وصالىھ چاثان سن اول



Gözündəki baxışdayam,
Güllərdəki naxışdayam,
Sulardaki axışdayam,
Ovucunda tutan sən ol.



گوزوندہ کي باخىشدايم
گوللارده کي ناخىشدايم
سولارداکي آخىشدايم
اووجوندا توثان سن اول



Görünməzəm, görən mənəm,
Cisminə can verən mənəm,
Visalə ərdirən mənəm,
Əqlin eşqə satan sən ol.



کوروفزم کورن من
جىسمىنه جان وئرن من
وصاله ائردىن من
عقلين عشقه ساثان سن اول



Göz evindən iraqdayam,
Nur içində çıraqdayam,
Sanma səndən uzaqdayam,
Əl ətəyə atan sən ol.



گۈز ئوپىدىن اېراقدايام
نور اچىنده چيراقدايام
سانما سىندەن اوزاقدايم
ال اتىه آقان سن اول



Qalma, yubanma daldada,
Qoyma rəqiblər aldada,
Katiboğlu bu sevdada,
Canı cana qatan sən ol.



قالما يوبانغا دالىادا
قۇيما رېقىلر آلىادا
كاتىب اوغلو بوسىعىدادا
جانى جانا قاتان سن اول

Yaz A Yaz

Yad eldə bahara həsrət çekənlər,
Qış günü həsrət sözün yaz a yaz,
Vətən qışı oxşar gözəl bahara,
Gurbər baharını çevir yaz ayaz.



Al qələmi gərib oğlan yaz ana,
Qurbanam vətəndən xeyir yazana,
Gurbət eldə qıṣım olar yaz ana,
Gərib gəlsə vətən olar yaz ana.



Qoy vətəndə qarşı gələ yar yara,
Vətən qızı yəqin olar yar, yara,
Gərib könlüm istər sinəm yar yara,
Əldə qələm dərdə dərman yaz a yaz.



Katib oğlu gurbət eldə nə qala,
Yad ellər bənzəmir nə zər, nə qala,
Düşməsən vətəndə nə dərd, nə qala,
Gərib bülbül fəğan eylər yaz a yaz.

ياز آ ياز

ياد ائله باهارا حسرت چکلر
قىش گونو حسرت سۈزۈن يازا ياز
وطن قىشى اوخشار كوزل باهارا
غىرىت باهارىنى چىپىر ياز آ ياز



آل قلمى غريب اوغلان ياز آتا
قوربانام وطندىن خير يازانا
غىرىت ائله قىشىم اولار ياز آتا
غريب گلسە وطن اولار ياز آ ياز



فوى وطنده فارشى كله يار يارا
وطن قىزى يېقىن اولار يار يارا
غريب كونلۇم ايستر سىيىھ م يار يارا
الله قلم درده درمان ياز آ ياز



كاتىب اوغلو غىرىت ائله نە قالا
ياد ائللە بىزىمىر نە زىر نە قالا
دوشىھ سەن وطنده نە درد نە قالا
غريب بولبول فغان ائيلر يازا ياز

Yar

Qış gündündə hesrət çəktim yaz gələ,
 Bülbül kimi gülə qonaq olam yar,
 Yar əlindən içəm badə, məst olam,
 Şair kimi şirin sözə dolam yar.



Bahar gəldi qışım bitti yar hanı?
 Axşam oldu günəş battı yar hanı?
 Cavan çağım zaya getti yar hanı?
 Nə vaqtacan gözüm yolda qalam yar?



Göylüm içrə dərdlər salıb çal ha çal,
 İnsaf eylə vədə üstə qal ha qal,
 Ayrılıq günləri oldu sal ha sal,
 Qismət olmur məndə kamım alar yar.



Katiboglu bəsdi bunca intizar,
 Yetər bunca nalə etmə ah-u zar,
 Sanma sözün danan ola vəfadər,
 Məndə gərək səni görən salam yar.

yar

قىش كۈنونە حىرىت چىكىم ياز كله
 بولبۇل كەنگە قوناق اولام يار
 يار ئىيىن ئېھم بادە مست اولام
 شاعىر كەنگە شىرىن سۆزە دولاڭ يار



باھار كەلدى قىشىم يېسى يار هانى ؟
 آخشام اولىو كۈنىش باتىي يار هانى ؟
 جاوان چاغىم زايى كەندى يار هانى ؟
 نە واقتاجان گۈزۈم بولما قالام يار ؟



كۈلۈم ئېھو دردلىپ چال ھا چال
 اينصاف ائىلە وعدە اوستە قال ھا قال
 آميرلىق كۈنلىرى اولىو سال ھا سال
 قىسمەت اولىور مندە كامىم لام يار



كەتىپ اوغلو بىسى بونجا انتظار
 يېتىر بونجا ئالە ئېھم آه و زار
 سانما سۆزۈن دانان اولا وفادار
 مندە گىركىنى كۈزۈن سالام يار

Ana Dilim

İstərəm yurdumda xoş bahar ola,
Sevməm viranəni, çölü neynirəm,
Bülbül kimi tazə gülə aşiqam,
Gülşanda saralmış gülü neynirəm.



“Xun” deməm damarda dolanan qana,
Yeməm o çörəyi bənzəsə “nana”,
Xoşum var saçımıda darax dolana,
“Şanə” dəymış “siyah” teli neynirəm.



Qurban olum yurdum Azrbaycan'a,
Bir tək sözüm var cümlə cihana,
Hər kəs gerək ana dilin xoş qana,
Dilini qanmayan eli neynirəm.



Katiboğlu şirin Türki dilim var,
Öz dilinə arxa duran elim var,
Sinədə sözüm var sazda telim var,
Söz səhbətə özgə dili neynirəm.

آتا ديليم

اينسته رم بوردومدا خوش باهار اولا
سیوم ویرانه فی چولو نینیرم
بولبول کمی تازه گوله عاشق
کولشاندا سارالمیش گولو نینیرم



(خون)خنم داماردا دولانان قانا
غم او چۈزۈھ يې بىزە سە (نانا)
خوشوم وار ساجىدا داراخ دولانا
(شانە)دىنيش (سياه)تىلى نينيرم



فوربان ارلۇم بوردوم آزربایجانا
پېرىك سۆزۈم وار جومله جانا
هرىش گرک آتا دىليين خوش قانا
دىلينى قانلىيان ائلى نينيرم



كتاب اوغلو شيرين توركى ديليم وار
اوز ديلينه آرخا دوران ائلم وار
سينه ده سۆزۈم وار سازدا تىلم وار
سۆز صۈجىتە اوزگە دىلى نينيرم

Gördüm	گوردوم
Məzлumu ağladan zalim insanı, Gözündən yaşları axanda gördüm, Nanecib insanı məğrur adamaı, Məzarin toprağı sıxında gördüm.	مظلومو آغلادان ظالم انسانی گۈزۈنن ياشلارى آخاندا گوردوم نەجىب انسانى مغۇر آدامى مزاين توپراقى سىخاندا گوردوم
Ara qatib, fəsad toxmun əkəni, Məğrurlanıb xəlqin eybin sökəni, Yrtimin malından saray tikəni, Qurduğunu fələk yıxanda gördüm.	آرا قاتىب فساد توخون آكتى مغۇرلائىب خلقىن عىيىن سۆككى يېتىقىن مالىيدان ساراي تىككى قوردوغۇنو فاكى يىخاندا گوردوم
Nəfsinə uyanı, yoldan cayanı, Minnət ilə yerə qədəm qoyanı, Özünü elindən üstün sayanı, Cəsədi məzarda qoxanda gördüm.	نىسىنە اويانى يولىمان جىلائىن منت ايلە يئۇرۇ قىمۇنلىقىن اۋزونى ائلىدىن اوستۇن سالىافىن جىسى مزاردا قوخاندا گوردوم
Katiboğlu sözüm üzмəsin səni, Qohumdan seley-i rəhim kəsəni, Özündən zəyifə coşub əsəni, Əcəl başı üstə şaxanda gördüm.	كاتىب اوغلو سۈزۈم اوزمە سىن سىنى قوھومدان صللە بى رەھى كىسىنى اۋزونىن ضعيفە جوشوب اسىنى اچل باشى اوستە شاخاندا گوردوم

<p>Bəyənmir</p> <p>Yaman tərsə dönür zəmanə indi, Qınından çıxanlar çağrı bəyənmir, Hər kəs özün ağa sanır, xan sanır, Xirdaca təpələr, dağı bəyənmir.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>İki gündür çatıp sərvətə, vara, Ədəbi, hürməti qoyub kənara, Xəlqi yerdə görür, özün səvara, Atın çapır solu, sağı bəyənmir.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Unudub tayfası, vardı eli var, Ana dilin atib başqa dili var, Evində saralmış iki gülü var, Əlvan açan güllü bağı bəyənmir.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Katiboğlu qara gülür ağlara, Tikan durub tənə vurur bağlara, Nəbatı yağı, qarışdırıb yağlara, Özün tutur əsil yağı bəyənmir.</p>	<p>بېنیمیر</p> <p>يامان ترسه دۇنۇر زمانە ايندى قىيىندان چىخاڭلار جاشى بېنیمیر ھركىس اوزون آغا سايىر خان سايىر خىرداجا تېھ لر داغى بېنیمیر</p> <p style="text-align: center;">❀❀❀</p> <p>اىكى گونور چاتىپ نۇوتە وارا ادب حۆرمى قوبۇپ كارا خلقى يىنە كۈزۈر اوزون سوارا آتىن چاپىر سولو ساغى بېنیمیر</p> <p style="text-align: center;">❀❀❀</p> <p>اونودوب طاپقاسى واردى ائلى وار آنا دىلين آتىپ باشقۇا دىلى وار اۋىيىندە سارالىشىش اىكى گولۇ وار الوان آچان گوللو باغى بېنیمیر</p> <p style="text-align: center;">❀❀❀</p> <p>كتىپ اوغلو قارا گولور آغلارا تىكان دوروب طعنه وورور باغلارا نباق ياخ قارىشىمىرىپ باغلارا اوزون توتوچ اصىل ياغى بېنیمیر</p>
---	--

Həsrət Baxışım

Gözlərinə çatmır həsrət baxışım,
Gilələr oynayır baxış çatınca,
Oxunmur kədərim ıslaq gözümdən,
Gözümdən yanağa yağış çatınca.



Bitirir baxışın qalan surəyi,
İtirir arada duzu çörəyi,
Çatlayır fələgin paxıl ürəyi,
Gözündən gözümə axış çatınca.



İnan bircə baxış könlümü alar,
Çəktim acılar arxada qalar,
Yaxcını yamanı unutmaq olar,
Könüldən bağış çatınca.



Katiboglu deyir dayan dur hələ,
Sönmüş atəşində vardı qor hələ,
Yenidən başlamaq dəyil zor hələ,
Gözdəki şimşəktən çaxış çatınca.

حُسْرَتْ بَاخِيشِمْ

گۈزلىنە چاقىر حُسْرَتْ بَاخِيشِمْ
كىلە لر اوينايير باخىش چاتىنجا
اوخۇغۇر كىرىم اىسلامق گۈزومدىن
گۈزىمن ياناغا ياغىش چاتىنجا



يېتىپەر باخىشىن قالان سورە بى
امتىپەر آزادا دوزو-چورە بى
چاتلاپىر فلگىن پاخىل اورە بى
گۈزۆندەن گۈزومە آيىش چاتىنجا



ايان بىرچە باخىش كۈلۈمۈ الار
چىكىيەم آجىلار آرخادا قالار
ياخچىنى يامانى اوونقاڭ اوالار
كۈنۈلەن كۈنۈلە باغىش چاتىنجا



كەتىپ اوغلو دەئىر دايىان دور ھەلە
سۇئۇش آشىننە واردى قور ھەلە
يېنىدىن باشلاماڭ دەئىل زور ھەلە
گۈزدە كى شىمىشكەن چاخىش چاتىنجا

Qızım	قىزىم
Bəslədiyim bağın yaşıl goncası, Əlvan-əlvan gözəl gülün açıbdır, Şükürlər Allah'a cananın lütfü, Xoş zaman cənnətin yolun açıbdır.	سَلَهْ دِيْمَ بَاْعِنْ يَاشِيلْ غَچَاسِي الْوَانْ - الْوَانْ كُوزْلَ كُولُونْ آچِيدِير شُوكُورْ لَلَّاهَا جَانَانِ لَوْطَنُو خُوشْ زَامَنْ جَنَنْتِينْ بُولُونْ آچِيدِير
✿ ✿ ✿	✿ ✿ ✿
Başlanıbdır ömrün bahar ayları, Atanın-ananın əmək sayları, Xoş veribdir indi xudam payları, Rəhmətin dəryasinqülün açıbdır.	بَاشْلَانِيْبِيرْ عَمَرُونْ باهَار آيَلَارِي آتَانِينْ - آتَانِينْ امَك سَابِلَارِي خُوشْ وَزِيدِيرْ اِيدِي خَدَام پَايَلَارِي رَحْمَتِينْ درِيَاسِينْ كُولُونْ آچِيدِير
✿ ✿ ✿	✿ ✿ ✿
Xoş nütfədən doğru yaradıb qızı, Gözəlliktən bollu alıbdır izi, Doldurubdur ömür çağı doqquzu, İbadətə gözəl dilin açıbdır.	خُوشْ نَفْفَهْ دَنْ دُوْغُرُو يَارَادِيب قِيزِي كُوزْلِيْكَنْ بُولُولُ آليْبِيرْ اِيزِي دوْلُورُوبِورْ عَوْمَرْ چَاعِنْ دُوقَوْزُو عَبَادَتَهْ كُوزْلَ دِيلِينْ آچِيدِير
✿ ✿ ✿	✿ ✿ ✿
Katiboğlu genə coşdu sözlərim, Əcayib aləmi gördü gözlərim, Səhər vəqtı baxdım xatın qızlarım, Yalvarır Allah'a əlin açıbdır.	كَاتِبْ اوْغُلو كَهْ جَوشُو سَوْزَلِرِم عَجَابِ عَالَمِي كُورُدو كُوزَلِرِم سَعْرَ وَقِي باخَدِمْ خَانِينْ قِيزَلَارِم باَوارِيرْ لَلَّاهَا الِّيْنْ آچِيدِير

<p>Genə xəstə könlüm doldu həsrətə, Aşıq sazı al ələ mənə xatir, Mizrab dəysin telə, saz dilə gəlsin, Kədərli hicrani çal mənə xatir.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Çal bəhri divani, Katib eşitsin, Şəkər yazı oxu, dərviş sevinsin, Cığali təcnisdən Kərəm dirilsin, Sözü xaldaridan sal mənə xatir.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Yalvar saza çalsın qədim “semahi”, Xoş qaydalı oxu gözəl Əmrəhi, Denən saza mənə gəlsin günahı, Olmasın bu gecə lal mənə xatir.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Xəstə Qasım, Miskin sözü deyilsin, Birdə “şərqi” oxu dərdimdeşilsin, Sən Allah istərsənsəvab yazılısın, Gəmli oxu dal-ba-dal mənə xatir.</p> <p style="text-align: center;">❀ ❀</p> <p>Katiboglu kədər məndən getmədi, Yetmiş iki hava dərdə yetmedi, Ağlayan gözümün yaşı bitmədi Sübə kimin qonaq qal mənə zatir</p>	<p>گئه خسته کونوم دولو حسره آشیق سازی آله آله منه خاطیر میصراب دیسین تله سازدیله گلسين کدرلی هیجرانی چال منه خاطیر</p> <p style="text-align: center;">❀ ❀</p> <p>چال بجری دوانی کاتیب انشیدسین شکر بازی اوخو درویش سوپینسین جیغالی تجنیسدن کم دیریسین سوزو خاللاری دان سال منه خاطیر</p> <p style="text-align: center;">❀ ❀</p> <p>یالوار سازا چالسین قدم سه ماهی خوش قایداي اوخو گوزل امراهی دئنن سازا منه گلسین گوناهی اویلاسین بو گنجه لال منه خاطیر</p> <p style="text-align: center;">❀ ❀</p> <p>خسته قاسم میسکین سوزو دئیلسین پرده شرق اوخو دردم دئشیلسین سن آلاه ایسترسن ثواب بازیلسین غمی اوخو دال با دال منه خاطیر</p> <p style="text-align: center;">❀ ❀</p> <p>کاتیب اوغلو کدر مندن گتمه دی پئتیش ایکی هاوا درده پئتمه دی آغلایان گوزمون یاشی پئتمه دی صوبجه کپین قوناق قال منه خاطیر</p>
---	--

Nazlı dilbər səndən uzaq düşəli,
Gözüm yolda qala-qala ağladım,
Gözü yaşlı evin bucaqlarında,
Səni yâda sala-sala ağladım.



Fələk verdi ayrılığı pay mənə,
Matəm tuttu günəş mənə ay mənə,
Xəzan oldu bahar mənə yay mənə,
Könül bağım sola-sola ağladım.



Bahar bitti payız oldu gəlmədin,
Bucaqlarda yalqız qaldım bilmədim,
Gözyaşlarım axar oldu silmədin,
Göylümə qan dola-dola ağladım.

نازلى دلبر سندىن اوزاق دوشەملى

كۈزۈم بولما قلا - قلا آڭلادىم

كۈزۈ باشلى ئۆپىن بوجاقلار يېتىما

سنى يادا سالا - سالا آڭلادىم



فلک وىزدى آپىلېنى پاي منه
ماڭم توتو كۈنىش منه آى منه
خزان اولىو باهار منه ياي منه
كۈنۈل باغم سۇلا - سۇلا آڭلادىم



باھار پىتىدى پايز اولىو گلەمدىن
بوجاقلاردا يالقىز قالىدەن بىلەمدىن
كۈز ياشلاريم آخار اولىو سىلەمدىن
كۈلۈمە قان دۇلا - دۇلا آڭلادىم



Katiboğlu sənsiz oldu perişan,
Kim bilir ayrılıq dərdinə dərman,
Ev-eşiğim mənə olubdu zindan,
El içində gülə-gülə ağladım.



كەتىپ اوغلو سىنسىز اولىو پىشان
كەم بىلەر آپىلېق درىيەنە درمان
أئو - اشىكىم منه اولىپىدو زىنان
اڭل اچىسىدە كولە - كولە آڭلادىم

<p>Harda gözəlliktən söhbət olanda, Dilə gəlir adı-sanı Urmunun, Söz düşsə tarixdən, qızıl geyrəttən, Vardır bollu şovkət-şanı Urmunun.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Geyrətli milləti, o şirin dili, “Bakırılər” yurdu, şəhidlər eli, Yerə düşüb xayın düşmanın beli, Savaşanda “Kazımxanı” Urmunun.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Qasımhan, Əsgərxan, Əfşar boyundan, Tarixdə Urmuya iki qərəman, “Həsəni” tək indi büyük bir aslan, Qoymaz yerə gəlsin yani Urmunun.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Ariflər məskəni, irfan ocağı, İman xanəsidir, dinin dayağı, Dədə Katib yurdu şerin bulağı, İlmə sirab olar canı Urmunun.</p> <p style="text-align: center;">❖❖❖</p> <p>Göl üstündən gedər Yeddi Dermana, Qoyun Köprüsündən Bendə, Seyrana, Balov Dervazası, Yadigâr Qala, Bunlarda dolanır qanı Urmunun.</p>	<p>هاردا گۈزلىكىن صۇجىت اولاندا دىلە گلېر آدى سانى اورمۇنون سوز دوشسە تارىخىن، قىزىل غىرتىن واردىر بولۇ شوكتىشانى اورمۇن</p> <p style="text-align: center;">❖❖❖</p> <p>غىرتىل مەتى، او شىين دىلى باڭرى "لر بوردو، شەھىدلىرى ائلى يېزه دوشوب خائىن دوشماين يەلى ساواشاندا "كاظم خانى اورمۇنون</p> <p style="text-align: center;">❖❖❖</p> <p>قاسىم خان "عسکرخان" افشار سوپوتىنان تارىخىدە اورمۇيا اېكى قەرمان حسنى "تىك اپىندى بۇيوك بىر آسلام" قۇياز يېزه گلىسىن يانى اورمۇنون</p> <p style="text-align: center;">❖❖❖</p> <p>عارضلەر مىسىنى، عرفان اوچاغى ايمان خانە سىيدىر، دىبىن داياغى "دە كاتىب" بوردو شعرىن بولاغى" علمە سىراپ او لار جانى اورمۇنون</p> <p style="text-align: center;">❖❖❖</p> <p>كۈل اوسىتو "ندن كىدر" پىددىي درمانا قويون كورپوسو "ندن "بىند"ھ، سىئىانا" بالۇ دروازىسى "يادىكىار قالا" بونلاردا دولانار قانى اورمۇنون</p>
--	---



Gəlin biz bir olaq verək əl-ələ,
 Elin gücü dönər qızığın gür selə,
 Gərək əmək verək vətənə elə,
 Goy işıqlansın her danı Urmunun.



كَلِين بِيز، بِير اولاق وَرْك الـ الله
 اَلْيَنْ كُوجو دُور قِيزْغِينْ كُور سَلَاه
 كَرْك امَك وَرْك وَطَنَه اَللَّاه
 قُوي ايشيقلانسين هر دانِ اورموون



Suyu axan “Şəhər Çayın” eşvəsi,
 Yaşıl təbiətin bollu hissəsi,
 Katiboglu deyir sözün qıssası,
 Gözəllikdə vardır kanı Urmunun.



سوپو آخان "شهر چابی" ن عشوه-سی
 ياشيل طبيعتدن بوللو حضه-سی
 كاتيب اوغلو" دئير، سوزون قيسساسي
 كوزلليكه واردىر كانى اورموون

Ne Dərdi Var

Bilmirəm könlümün nə dərdi vardır?
Sığınib sinədə yasa batıbdır,
Yetim uşaq kimi boynunu büküb,
Gərib bülbül kimi qışa çatıbdır.



Axıdır gözümdən yaşı dal-ba-dal,
Gülməz üzüm, aylar, illər, sal-ba-sal,
Nədir başımdakı bu hal bu əhval?
Yaman çağda məni qalə qatıbdır.



Nə dinir dindirəm nə dildən anlar,
İnanmir qocaldım geçdi zamanlar,
Mən onu danlaram o məni danlar,
Qanmırkı qandıram günüm batıbdır.



Katiboğlu ömür əllini geçdi,
Tay tuşların əcəl badəsin içdi,
Fələk sənin boyan ağ donu biçdi,
Mənim gafil könlüm hələ tatıbdır.

نە دردى وار

بىلەرىم كۈنلۈمۈن نە دردى واردى ؟
سېغىنەپ سىنە دە ياسە باقىپسىز
يەنم اوشاق كىي بوئۇنۇ بوكىپ
غىرېپ بولۇلۇ كىي قىشا چاتىپسىز



آخىدىر كۆزۈمىن ياشى دالبادال
گۈلر اوزوم گۈلر آيلار سال-با-سال
تىسىر باشىداكى بو حال بو احوال ؟
يامان چاغدا منى قالە قاتىپسىز



نە دىپىر دىپىرىم نە دىلىن آتلار
اينانىر قوجالىم كىچىدى زامانلار
من اونو دانلارام او منى دانلار
قانقىر كى قانقىررام گۈنۈم باقىپسىز



كەتىپ اوغلو عمور اللينى كىچىدى
تاي توشلارين اجل باده سين اىچىدى
فلك سىنин بويان آغ دونو بىچىدى
منىم غافىل كۈنلۈم هەلە تاتىپسىز

Hicran Gecəsi

Uzun gecə bitməz sənsiz,
Bir səlam sal sabah olsun,
Şirin danış dodaqlardan,
Tökülsün bal sabah olsun.



Qələm dərdi mənə yazmış,
Həsrət əqli məndən almış,
İnsaf eylə bağlı qalmış,
Qapımı çal sabah olsun.



Çox çəkirəm acı mrhnət,
Başa yetmir şəb-i furqət,
Səni tanrı etmə minnət,
Bu decə qal sabah olsun.



Katiboölə səni özlər,
Gecə-gündüz yolun gözlər,
Sənin üçün ağır gözlər,
Könlümü al sabah olsun.

ھېران گىچە سى

اوزون گىچە بىتىر سىسىز
پىر سلام سال صاباچ اولسون
شىرىن دايىش دوداقلاردان
تۈكۈلسۈن بال صاباچ اولسون



قلم دردى منه يازميش
حسرت عقل مندن آمليس
انصاف ائيله باغل قاليش
قانىچى چال صاباچ اولسون



چوخ چىكىم آجي مخت
باشا يېتىپ شېرى فرقىت
سەن ئازىي ائمە منىت
بو گىچە قال صاباچ اولسون



كائىپ اوغلو سنى اوزلر
كىچە گوندۇز بولۇن گۈزلر
سەنин اوچون آغلىر گۈزلر
كۈنلۈمۈ آل صاباچ اولسون

Səlamımı Alarmı?

Qanadlanıb göldən uçan o sonam,
Allah, mən-i yalqızı yâda salarmı?
Həsrətindən dağ çölə düşdürüüm,
Səlam salsam, səlamımı alarmı?



Sabah yeli olub yolda əsərsəm,
Qoç, quzunu qurban deyib kəsərsəm,
Qızıl güllər yollarına düzərsəm,
Bağlı qalan bu qapımı çalarmı?



Gecə-gündüz yalvariben yaxarsam,
Xələtlər göndərib qonaq çağırsam,
Qiblə divarına bir çöp taxarsam,
Məskən salıb bizim eldə qalarmı?



Qasidlər göndərim yolun kesələr,
Katiboğlu gəmdən öldü desələr
Yaslar tutub mənə qara giysələr,
Qəhərlənib saçlarını yolarmı?

سلامىي الارمى؟

قانادلانيب گولان اوچان او سونام
الله من يالقىزى يادا سالارى؟
حسرىتىن داغا چوھلە دوشىعوم
سلام سالسام ، سلامىي الارمى؟



صباح يېلى اولوب يولانا ارسام
قوچ-قوزونو قوريان دئىپ كىرسام
قىزىل گوللار يولارينا دوزرسام
باڭلى قالان بو قاپىي چالارى؟



كىچە-كوندوز يالوارىپن ياخارسام
خىلعتلر گۇندرىپ قوناق چانغىرسام
قىيلە دوارينا بېر چوب تاخارسام
مسكىن سالىپ بىزىم ائلە قالارى؟



فاصىدلار گۇندرىپ يولون كىسە لر
كاتىپ اوغلو غىدىن اولىو دئىسە لر
ياسلار توقۇب منه قىلا كېپسە لر
قەرلە ئىپ ساچلارىنى يولارى؟

Dəli könlüm hanı məcnun kimi divanə hanı,
Şəmə təvaf edib narə yanan pervanə daha,
Kim tanır bir fərhad dağı, çapa eşqin gücünə,
Vərmə Məcnun ona məskən ola viranə daha.



Qələmdə cövhəri bitti yazmir naməni yarə,
Şair daha söz yaratmır nə goncaya nə xarə,
Eşqin mahnısı cür gəlmir nə qopuza nə tarə,
Yox təcnis eşidən qulaq asan hicrana daha.



Köhnə səsdi Sarı Gelin, Ruhani, Yaniq Kərəm,
Neynirəm divardan aşam yar bağından gül dərəm,
Küçələr toz olsa olsun nəynerəm mən su səpəm,
İndi gərək eşqi yazan kağaza yel apara.



İndi gərək eşqi yazan kağaza yel apara,
Hamı gözlərin yumubdur saranı sel apara,
Sındırın Kərəmin sazin Əslini el apara,
Yox elə aşiq bənziyə şeyx-i sənana daha.



Sizi tarı oxşatmayın qaşı birdə kəmanə,
Sarı köynəgi at getsin uymayır bu zəmanə,
Əbəsdi dahi axtarma qara gözdən nişanə,
Arşın malı, məşdi İbad gəlmir meydənə daha.



Şerə qadir Allah yazasan sənə ellər güləcək,
Köroğlu Nigardan desə ona dillər güləcək,
Qaçaq Nəbi indi gəlsə ona illər güləcək,
Katiboğlu köhnəlibdi belə əfsanə daha.

دل کولوم هانی مجنون کې دیوانه داها
شمع طواف ائدیب ناره یاتان پروانه داها
کم تاير بیر فرهاد داغى چاپا عشقین گوجونه
وارمى مجنون اوغا مسکن اولا ویرانه داها



قلمده جوهر بیتیدی بازیمیر نامه نی باره
شاعیر داها سوز یاراقیر نه غنچایا نه خاره
عشقین ماهنیسى جور گلیمیر نه قویوزا نه تاره
بوخ تجییس اشیین قولاق آسان ھېرانه داها



کوھنە سسدى سارى گلین روحانى یاتىق كم
ئىتىرم دىواردان آشام يار باخىيدان كول درم
كوجە لر توز اولسا اولسون ئىتىرم من سو سەم
كىسە يوخىو قولاق وئە بىلە داستانه داها



ایندى گرک عشقى يازان كاغذا بىل آپارا
هامى گوزلىين يومىدور سارانى سەئل آپارا
سېندرىن گەمن سازىن اصلىنى اتل آپارا
بوخ ائله عاشيق بىزىيە شىيخ صنعتانه داها



سېزى تارى اوخشاتايىن قاشى بىرده كمانه
سارى كوبىنە كى آت كىتسىن اوچماير بو زمانه
عبدى داهى آختارما قارا گۈزدن يىشانه
آرىشىن مالى مشىدى عيياد گلەمير مىدانه داها



شعره قادر آللاده يارسان سنه ائللر گوله چك
كور اوغلو نىكاردان دئسە اوغا دىللر گوله چك
قاچاق نېي اىندى گلسە اوغا ايللر گوله چك
كتىپ اوغلو كوهنە لىيدى بىلە افسانە داها

Gedirəm	گەدیرەم
<p>Alıram başımı qaçam bu eldən, Yâd ellərə çatam dönəm dönməyim, Bükəm dahi eşqin kitabın atam, Başı, qalə qatam dönəm dönməyim.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Alsalar canımı çəksələr dara, Könül verməm dahi sən kimi yara, Gedirəm derdimə eyliyim çara, Səni gözdən atam dönəm dönmiyəm .</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Heç axtarma məni yorma sən özün, Tutmadın ilqarın verdiğin sözün, Gedirəm arxamda qalsada gözün, Günəş kimi batam dönəm dönmiyəm.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Katiboglu eldən uzaq qalsada, Həsrət məni yaman günə salsada, Gürbət ellər mənə məzar olsada, Girib orda yatam dönəm dönməyim.</p>	<p>آلیرام باشى قاچام بو ائلن پاد ائللەر چاتام دۇنم دۇنەيم بۈكۈم داهى عىشقىن كېتابىن آتام باشى قالە قاتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>السالار جانى چىكسە لر دارا كونول وىرم داهى سەن كىنى يارا گەدیرەم دردېھ ائيلىم چارا سەنى گۈزىدۇن آتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>ھەچ آختارما منى بورما سەن اوزون توقادىن ايلقارىن وىرىدىن سۆزۈن گەدیرەم آرخامدا قالسادا گۈزۈن کۈنىش كىنى ياتام دۇنم دۇنەيم</p> <p style="text-align: center;">❀❀❀</p> <p>كەتىپ اوغلو ائلىن اۇزاق قالسادا حىسرت منى يامان كۈنه سالسادا غىربت ائللەر منه مزار اولسادا كېرىپ اوردا ياتام دۇنم دۇنەيم</p>

Səhər vəqtı girdim dostum bağına,
Gonca sərxoş, budaq sərxoş, gül sərxoş,
Lale boyun əyir sabah yelində,
Lale sərxoş, seba sərxoş, yel sərxoş.



Yar əyləni bədə əldə xoş ha xoş,
Gümüş kəmər incə beldə xoş ha xoş,
Şanə gəzir siyah teldə xoş ha xoş,
Bade sərxoş, şanə sərxoş, tel sərxoş.



Semalarda qanad çalır durnalar,
Yaşıl sona mavi göldə sulanar,
Göz evində huri kimin dolanar,
Durna sərxoş, sona serxoş, gül serxoş.



Katiboğlu yarə mehman qal ha qal,
Bir gün dəyil bir ay dəyil sal ha sal,
Yar söhbəti şəkər dəyil bal ha bal,
Dəhan sərxoş, dodaq sərxoş, dil sərxoş.

سحر وقتی گيردم دوستون باخينا
غنجما سرخوش بوداق سرخوش گول سرخوش
لله بويون ايلر صلاح يطينده
لاه سرخوش ، صبا سرخوش ، يهل سرخوش



يار آمه نيب باده آله خوش ها خوش
گوموش كم اينجه چالده خوش ها خوش
شانه كپر سياه تعلده خوش ها خوش
باده سرخوش ، شانه سرخوش ، تعل سرخوش



سپاردا قاناد چالير دورنالار
ياشيل سونا ماوى گولاه سولانار
كۈز ئۇرىننە حورى كېي مولانار
دورنا سرخوش ، سونا سرخوش ، گول سرخوش



كتىپ اوغلو ياره مەمان قال ھا قال
پىرگون دەئىل پىر آى دەئىل سال ھا سال
يار صۆجى شىرك دەئىل بال ھا بال
دهان سرخوش ، دوداق سرخوش ، دىل سرخوش

Düşdü

Genə həsrət yaxdı məni,
Atəş oldu canə düşdü,
Dərd əlindən yazıq boynum,
Büküldü bir yana düşdü.

دوشدو

گنه حسرت ياخدي مني
آتش اولىو جانه دوشدو
درد الييندن يازيق بوينوم
بوکللو بير يانه دوشدو



Fələk pozdu pərgarımı,
Dilə saldı əsrarımı,
Aldı məndən dildarımı,
Yandı bağrim qana düşdü.



فلک پوزدو پرگارى
دیله سالدى اسرارى
آلدى مندن دیلدارى
ياندى باغرىم قانه دوشدو



Zaman məni dərdə seçdi,
Xəncər vurub, belim biçdi,
Özgə bir ahh çəkib geçdi,
Dostlarım divanə düşdü.



زامان مني درده سىچىدى
خنجر ووروب بىلەم بېچىدى
اوزگە بىر آه چىكىپ كېچىدى
دostلارىم ديوانه دوشدو



Katiboğlu gülmez üzüm,
Bunca dərdə necə dözüm,
Yandı cəsəd söndü közüm,
Ərz-e halim xanə düşdü.



كتىپ اوغلو گولار اوزوم
بونجا درده شىجه دۆزۈم
ياندى جسد سوندو كۈزۈم
عرضى حالم خانه دوشدو

Düşübdü	دوشوبىدى
<p>Əzəl günü xudam dərdi böləndə, Qismətim xırmana kanə düşübdür, Biri vara, biri yara qovuşdu, Mənim payım, bir gəmxanə düşübdür.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Açılmamış saraldı, güllərim bağım, Zimistanə döndü yaz bahar çağım, Solum dərdə doldu dumana sağım, Bükülübüdür boynum yana düşübdür.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Bilmədim cəvanlıq nə zaman getti, Saçlarım ağardı töküldü bitti, Ömrümün günləri axşama yetti, Xoş günün hesrəti cana düşübdür.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Bəxtim bürünübüdür qara bir dona, Nə bir kimsəm var nə dərdimə yana, Fələk atəş saldı cesədə cana, Katinoğlu yana ha yana düşübdür.</p>	<p>اىل گونو خدام دردى بولىدە قىسمىم خىرمانا كانە دوشوبىدور بىرى والا بىرى بارا قۇوشىشۇ منىم پايم بىر غىخانا دوشوبىدور</p> <p style="text-align: center;">❀❀❀</p> <p>آچامىش سارالىدى گوللارىم باخىم زمستانا دۇنبو ياز باهار چاغىم سولوم درده دوللو دومانا ساخىم بۈكۈلۈپىور بىنۇم ياتا دوشوبىدور</p> <p style="text-align: center;">❀❀❀</p> <p>بىلە دەم جوانلىق نە زامان كىتىدى ساچلارىم آغىرى تۆكۈلۈپ يېتىدى عۇمرۇمۇن گۈنارى آخشاما يېتىدى خوش گۈنون حىرىقى جانا دوشوبىدور</p> <p style="text-align: center;">❀❀❀</p> <p>ئېڭىم بۇرونۇپىدور قارا بىر دوغا نە بىر كىمسە م وار نە دردىيە ياتا فلەك آتش سالىدى جىسىدە جانا كەتىپ اوغلو باشقا ياتا دوشوبىدور</p>

Sonra

Neylirəm zimistan bahara dönsün,
Ömrümə verdiği talandan sonra,
İstəməm qayidib yar mənə dönsün,
Qocalıq qapımı çalandan sonra.



Bilmədim bu dünya havadır, sözdür,
Ömür dedikləri dumandır tozdur,
Day nə fayda bilsəm yalandır, düzdür,
Gözlərim arxada qalandan sonra.



Günlər, aylar məni eyleməzdi yad,
Bu xəstə könlümü eyləmədi şad,
İndi ehsan verir naxələf ovlad,
Əzraiil canımı alandan sonra.



Katiboglu yazılanda baş-daşı,
Neylirəm oğulu, qohum qardaşı,
Arxamdan sel olsa axan gözyası,
Fayda verməz qəbrə salandan sonra.

سونرا

نېيليم زمستان باهارا دونسون
عۆمرۇمە وىردىي تالاندان سونرا
ايستەم قايدىب يار منه دونسون
قوجالىق قانىچى چالاندان سونرا



بىلەم بى دەن بۇ دۇينا ھاوادىرى سۈزدۈر
عۆمۈر دىدىكلىرى دومانسىز توپۇزدۇر
دايى نە فایدا بىلسىم يالانسىز دۈزدۈر
گۈزلىم آرخادا قالاندان سونرا



كۈنلەر آيلاڭ منى ئايىلە مىزدى ياد
بۇ خىستە كۈلۈمۈم ئايىلمە دى شاد
ايىدى احسان وئىر ناخىف اۋوّلاد
عىزائىل جانىچى آلاندان سونرا



كەتىپ اوغلو بازىلاندا باش داشى ؟
نېيليم اوغلو قوهوم قارداشى ؟
آرخامدان سىئىل اولسا آخان كۆز باشى
فایدا وئىرمۇ قېرىھ سالاندان سونرا

<p>Vətən</p> <p>Yazıq xiyal quşum qaldı qəfəsdə, Dar yerdə bəs darıxmasın neyləsin, Bir igidə məydan olsa savaşar, Bağlı qalsa yorulmasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Vətən, namus olar qiymət bilənə, Namusun uğruna canın verənə, Vətəni tapşırsan alçaq birinə, Gözəl vətən ağlamasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>İnsanlar qalmasın vətəndən poaysız, Ağaçlar topraqdan, dənizdə çaysız, İllərimiz bütün qış olsa yaysız, Vətən bağı saralmasın neyləsin.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Çənli Beldə Körög'lular qalmiya, Babək ölü Səttarxanlar qalmiya, Dədə Katib, Şəhriyarlar qalmiya, Katiboğlu qocalmasın neyləsin.</p>	<p>وطن</p> <p>يازق خيال قوشوم قالىنى قىسىدە دار يېرده بىس دارىخاسىن نئيله سين بىر اىكىدە ميدان اولسا ساواشلار بااغلى قالسا يۈرۈمىلاسىن نئيله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>وطن ناموس اولار قىيت يېلىنه ناموسون اوغرۇنا جانىن وئرنە وطنى تاپشىرسان الچاق بېرىنه كۈزۈل وطن آغلاماسىن نئيله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>انسانلار قىلىسىن وطندىن پايسىز آغاچلار تۇراقىدان دىزىدە چايىسىز ايللىرىز بوتون قىش اولسا يايىسىز وطن بااغى سارالماسىن نئيله سين</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>چىلى بىلە كوراوغلولار قالمىيا باپك اؤلە ستار خانلار قالمىيا دده كاتىپ شەھرىارلار قالمىيا كتاب اوغلو قوجالماسىن نئيله سين</p>
--	--

Yar

Oturub əlimə aldım qələmi,
 Çəktiqim mehnəti sənə yazım yar,
 Nə halim xoşdu nə dəhanım şirin,
 Nə baharım qaldı nədə yazım yar.



Gündüzüm gecə tək qarə bağladı,
 Sənsiz könlüm evi yarə bağladı.
 Fələk gül goncasın xarə bağladı,
 Fəğanə dönübdi xoş avazım yar.



Qələm dilə gəldi bəsdi dur dayan,
 Kağız bitti, amma səndəki fəğan,
 Bitməz yazsan əgər yüz belə divan,
 Tükəndi qələmim, qaldı sözüm yar.



Katiboğlu diyər: diyin yar bilə,
 Mən gülmədim yar danışa yar gülə,
 Qismət olsa mehman olsam yar gilə,
 Bülbül kimi çağlar əldə sazım yar.

yar

اوتوروب الیه آلتیم قلم
 چکدیقەم مختى سنه بازىم يار
 نه حالم خوشدو نه دهانىم شىرىن
 نه باهارىم قالىى نده بازىم يار



گۈلۈزۈم كېمە تك فارە باغانلادى
 سن سىز كۈنلۈم اتۇي يار باغلادى
 فلک گول غىچاسىن خارە باغانلادى
 فغانە دونوپىدى خوش آوازىم يار



قلم دىلە گالىى : بىسىدى دور دايىان
 كاغاناد پىتىدى آما سىنده كى فقان
 بىتىز يازسان آڭر بوز بىلە ديوان
 توكنىدى قىلمۇم قالىى سۆزۈزم يار



كەتىپ اوغلو دىبىر : دىبن يار بىلە
 من گولە دىم يار دانىشا يار گولە
 قىىسمەت اولسا مەھان اولسام يار كىلە
 بولبول كەمى چاغلار الله سازىم يار

Ləbbeyk

Genə geldi vəqt-i visal-i canan,
Yetti xoş yəqinə əltəf-i rəhman,
Mömünlər şoq ilə edillər bəyan,
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Fələmma əsləmna təlləhül cəbin,
Fədəynahu bezibh oldu yəqin,
Oxudu şoqiylə cümlə möminin,
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



“Kəzalikə nəczi əlmuhserin” dəlil,
Yoldaş oldu həqqə İbrahim Xəlil,
Cari etti dildə nəbiy-i cəmil,
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Zəbihin varisi, Mohəmməd Əmin,
Onda kamil oldu ərkan-i din,
Səsləyir Kəbədə cümlə “sin-u şin”,
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Təvafə məşğuldur aşiq olanlar,
Həsrəttə yanırlar əafil qalanlar,
Əl açıb deyirlər bir pay umanlar.
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.



Katiboğlu dilin tutmasın qərar,
Eyd-i Əzha günü gəlibdi tekrar,
Xəlil Allah kimi səndə et qərar,
Ləbbəyk...Allahummə ləbbəyk.. nidasın.

لیک

گئنە گلدى وقت وصال جانان
پېشى خوش پېئىنه الطافى رحمان
مومنلار شوق ايله ائسلىر ييان
ليك..اللهُ ليك..نداسين



فَلَمَّا أَسْلَمَ تَلَاهُ لِلْجَنِينَ
قَدْبَيْنَةُ بَنْجَ اولو ھەن
اوخدۇ شوقىلە جەلە مومنین
ليك..اللهُ ليك... نداسين



(كَذَلِكَ تَجْزِي الْمُحْسِنِينَ) دليل
 يولداش اوللو حقه ابراهيم خليل
 جارى ائىدى دىلەھ نىچ جىل
 ليك..اللهُ ليك ... نداسين



”ذِيَّهِينَ وَارِقٌ“ مُحَمَّدٌ أَمِينٌ
اوئنا كاملا اوللو اركانى دين
”سَسْلَه بَيْرَ كَعْبَه دَه جَلَه“ سين و ”شين
ليك ..اللهُ ليك ..نداسين



طوفانه مشغولور عاشق اولانلار
حسرتده پاينىلار غافيل قالانلار
ال آچىپ دىئيرلر بىر پاى اومانلار
ليك..اللهُ ليك...نداسين




كتىپ اوغلو دىلين توقايسىن قرار
عىدى اضى كونو كىيىدى تىكار
خليل الله كىن سىنە ائت اقلار
ليك ... الله ... ليك ... نداسين

Gözəl	گۈزىل
<p>Tanrıının aləmə baxdığı gözdə, Sevgilər başlanan əzəlsən gözəl, Kərəmin Əsliyə yazdığı sözdə, Çığaya bəzənmiş gəzəlsən gözəl.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Dodağın qoşdurur sözləri cütə, Gözlərin giləsi bənzəyir sütə, Qızarmış yanağıın lalədən ötə, Sən gözəllərdən belə gəzəlsən gözəl.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Gecənin gündüzdə battığı zaman, Şafağı, günəşə qattığı zaman, Dualar göylərə çattığı zaman, Diləklər içində özəlsən gözəl.</p> <p style="text-align: center;">❀❀❀</p> <p>Katiboğlu sözün bittiği zaman, Dili küfür desə istərəm aman, Çıx ortaya bəlkə o yarıml qalan, Tanrıının parçası düzəlsin gözəl.</p>	<p>تارىيەن عالمه باخديينى گۈزىدە سەوگىر باشلانان ازىسىن گۈزىل كىمىن اصلىه بازدىينى سۆزىدە جىغايى بازنىش غۇلىسىن گۈزىل</p> <p>دواداين قوشدورور سۆزلىرى جوتە گۈزلىرىن كىلە سى بىزە پىر سوتە قىزارمىش ياناغىن لالە دن اۋە سن گوللاردىن بىلە گۈزلىسىن گۈزىل</p> <p>كىچە نىن كونىزىدە بازدىينى زامان شافاعى گوشە قاتدىينى زامان دوعلامار گۈپىلە چاتدىينى زامان دىيكلەر ايجىندە اوزلىسىن گۈزىل</p> <p>كتىپ اوغلو سۆزۈن يېتدىيلى زامان دىلەم كوفور دئىسە اېستەرم آمان چىخ اورتايىا بىلە او يارىم قالان تارىيەن پارچاسى دوزە لسىن گۈزىل</p>

Bənzəmir

Bu dünya sandığım dünya dəgilmiş,
Gülü gülə, xarı xara bənzəmir,
Çəkirlər aşiqi nahaqdan dara,
İpi ipiə, dari dara bənzəmir.



Təpəyə bənzəyir Fərhadin dağı,
Qaraya boyanıb Saranın ağı,
Çatanda visalın zamanı, çağı,
Məcnunun Leylası yara bənzəmir.



Şaiirin yazdığı nəğməsi, sözü,
Ağlatmir yollara tikilmiş gözü,
Aşiqin sinədə tuttuğu sazı,
Üç telli qopuza, tara bənzəmir.



Katiboğlu, zaman belin bükübdür,
Əski tikişləri fələk sökübdür,
Bircə qara bulud yurda çökübdür,
Yağır, ama qarı qara bənzəmir.

بزه مير

بو دۇنما ساندېغۇم دۇنما دىئىلىميش
كولو كولە خارى خارا بزه مير
چىكىلر عاشقى ناھاقدان دارا
اھى اپە دارى دارا بزه مير



تە پە بزه بىر فەھادىن داغى
قارا لىا بويانىب سارانىن آنى
چاتاندا وصالىن زامانى چاغى
مجنونون ليلاسى يارا بزه مير



شاعىرين بازدىقى نەمە سى سۆزى
آغلاتمير بوللارا تىكىلەمىش گۈزى
اشيقين سىنه دە توڭىوغۇ سازى
اوچ تىللى قوبۇزا تارا بزه مير



كەتىپ اوغلو زامان بىلەن بىكىپىور
اسكى تىكىشلىرى فلک سوکىپىور
بىرچە قارا بولود بوردا چوکىپىور
ياغىر آما قارى قارا بزه مير

Qaç ha Qaç

Dəli göylüm; hərzə sözdən qaç ha qaç,
Sözdə gərək şəkər ola, duz ola,
Yalan söhbət fayda verməz kimsəyə,
Dildə gərək doğru ola, düz ola.



Yalan oxdur, çıxsa yaydan qayıtmaz,
Zati bəd yalancı, ölsə dəğişməz,
Yüz yalan, bir doğru sözü əritmez,
Başdan ayaq atəş ola köz ola.



İlan əyri getməz öz yuvasına,
Yalancı dəğəldir öz balasına,
Kəzzab gərək düşə öz bəlasına,
Onda gərək tufan ola, toz ola.



Katiboglu düşman olar yalana,
Görüm fələk çərxi doğru dolana,
Sözün denən eşqin dilin qanana,
Yar yanında söhbət ola, söz ola.

قاج ها قاج

دلی گوپلوم هرزو سوزدن قاج ها قاج
سوزدە گرک شکر اولا دوز اولا
پالان صوحبت فایدا و ترمز کمیسە بە
دیلەدە گرک دوغرو اولا دوز اولا



پالان او خدور چیخسا پايدان قاپيتاز
ذاق بى پالانچى اوسلە دېشىز
بوز پالان پىر دوغرو سوزو ارىغىز
باشادان آياق آتش اولا كوز اولا



ايلان آيرى كىنتر اوز بواسينا
پالانچى دغلىز اوز بالاسينا
كتاب گرک دوشە اوز بلاسينا
اوندا گرک طوفان اولا توز اولا



كتىپ اوغلو دوشمان اولاز پالانا
كۈزۈم فلک چىخى دوغرو دولانا
سوزۇن دئن عشقىن دىلين قاتانا
يار يائىسىنا صوحبت اولا سوز اولا

Sonra	سوپرا
<p>Neylirəm baharı, neylirəm yazı? Ömür bağın şaxta vurandan sonra, Nə fərqi ağlasam, nə fərqi gülsəm? Dərd könlümdə yuva qurandan sonra.</p> <p style="text-align: center;">◆</p> <p>Dönməz əldən gedən həftələr, illər, Nə fayda açsada qonçalı güllər, Neylirəm əlvana boyansa çöllər, Başimdakı qardan borandan sonra.</p> <p style="text-align: center;">◆</p> <p>Yaxın olmaz birdə həsrət uzağı, İstəməm şansımın yansın çıraqı, Çərxi tərsə dönmüş fələk barmağı, Bəxtimin qulağın burandan sonra.</p> <p style="text-align: center;">◆</p> <p>Katiboglu bu nə həsrət, bu nə gəm, Bu nə bəla, bu nə məhnət, nə sitəm? Nə faydası qaçam gözlərdən itəm, Əcəl başım uştə durandan sonra.</p>	<p>تئیلیرم باهارى تئیلیرم يازى ؟ عۆمۇر باغىن شاختا ووراندان سۇپرا نە فرق آڭلاسما نە فرق گولسىم درد كۈنلۈمە بىوا قوراندان سۇپرا</p> <p style="text-align: center;">◆</p> <p>دوغۇز اللەن كەنەن هەفتە لە ، ايلەر نە فايىدا آچىسادا قۇچالى گوللار تئیلیرم الوانا بوياسا چۈللەر باشىدىكى قاردان بوراندان سۇپرا</p> <p style="text-align: center;">◆</p> <p>ياخىن اويماز بىرده حىرىت اوزانى ايسىتەم شانسىجيين يانسىن چىراجى چىرخى ترسە دۇغۇش فلەك بارماقى بختىمىن قولاغىن بوراندان سۇپرا</p> <p style="text-align: center;">◆</p> <p>كتىپ اوغلو بونە حىرىت بونە غۇم ؟ بونە بلا ، بونە مەختى ، نە سىيەم ؟ نە فايىداسى قاچام كۆزلىرىن ايتىم اجل باشىم اوستە دوراندان سۇپرا</p>

Ağladım	آغلادم
Nazlı dilbər səndən uzaq düşəli, Gözüm yolda qala-qala ağladım, Gözü yaşlı evin bucaqlarında, Səni yada sala-sala ağladım.	نازلى دلبر سىندىن اوراق دوشىلى گۈزۈم يولما قالا - قالا آغلادم گۈزو ياشلى اونىن بوجاقلاريندا سەنى يادا سالا - سالا آغلادم
	
Felək verdi ayrılığı pay mənə, Matəm tuttu günəş mənə ay mənə, Xəzan oldu bahar mənə yay mənə, Könül baoim sola-sola ağladım.	فلک وئردى آېرىلىقى پاي منه ماتم توتدۇ گۈش منه آى منه خزان اولىو باھار منه پاي منه كۈنۈل باغمىم سۇلا - سۇلا آغلادم
	
Bahar bitti payız oldu gəlmədin, Bucaqlarda yalqız qaldım bilmədin, Gözyaşlarım axar oldu silmədin, Göylümə qan dola-dola ağladım.	باھار يېتىدى پايز اولىو گلمەدىن بوجاقلاردا يالقىز قالىم بىلەمىدىن كۈز ياشلاريم آخار اولىو سىلمەدىن كۈپۈمه قان دۇلا - دۇلا آغلادم
	
Katiboğlu sənsiz oldu pərişan, Kim bilir ayrılıq dərdinə dərman? Ev-eşigim mənə olubdu zindan, El içində gülə-gülə ağladım.	كتىپ اوغلو سنسىز اولىو پېشان كەم بىلەر آېرىلىق دردېھە درمان أۇ - انىشىكم منه اولىپىدو زىدان اىل اچىنده كۈله - كۈله آغلادم

Könüldən Dilə

Əzəlindən vətən canımdır mənim,
Damarlarda geyrətim qanımdır mənim,
Cəlalim, şövkətim, şanımdır mənim,
Çağırsa səsinə can diyərəm,
Layiq bilsə canı qurban diyərəm.



Can kimi bəslərəm Urmunu inan,
Qoymaram meydanda xəsm edə covlan,
Görsəm pis baxırı düşman,
Hayxırıb qızaram qan-qan diyərəm,
Layiq bilsə canı qurban diyərəm.



Vətənim heyfdi ki viran ola,
Qoymuyaq əğyarə aşiyən ola,
Od yurduna kimdəki iman ola,
Gəl bağlıyaq qanlı Peyman diyərəm,
Layiq bilsə canı qurban diyərəm.



Vətən toprağından pay olabilməz,
Uğrunda qan axsa zay olabilməz,
Cənnət də Urmuya tay olabişməz,
Hobb-i vətən, rokn-i iman diyərəm.
Layiq bilsə canı qurban diyərəm.



Katiboglu Urmu anamdır mənim,
Tək arxam, dayağım qalamdır mənim,
Azərbaycan elim-obamdır mənim,
Vətəni başıma sultan diyərəm,
Layiq bilsə canı qurban diyərəm.

Knoladan Dilə

Əlbəndən vətən canımdır mənim
Damarla gərtəm qanımdır mənim
Şələlm şoikim şanımdır mənim
Çağırısa səsiyənə can dəyihe rəm
Layiq bilsə canı qurban dəyihe rəm



جان کمی بسله رم اور مونو اینان
قویارام میداندا خصم ائده جولان
کورس میس گوزیله باخیری دوشان
هایخیریب قیزرام قان قان دئیه رم
لایق بیلسه جانی قوربان دئیه رم



وطنم حنفیدی کی ویران او لا
قویویاق اغیاره آشیان او لا
اود بوردونا کمده کی ایمان او لا
کل بالغایاق قاتلی بیان دئیه رم
لایق بیلسه جانی قوربان دئیه رم



وطن توریاغنیدن پای او لا بیلمز
اوغروندا قان آخسا زای او لا بیلمز
چننت ده اورمۇيا تای او لا بیلمز
حب الوطن رکى ایمان دئیه رم
لایق بیلسه جانی قوربان دئیه رم



کاتیب اوغلو ارممو آنامدیر منم
تک آرخام دایاغیم قلامدیر منم
آزرباچان ائلیم- اویامدیر منم
وطنى باشیا سلطان دئیه رم
لایق بیلسه جانی قوربان دئیه رم

Ya Resul Allah

Ey iki cəhani edən,
Nurani ya Rəsul Allah,
Cenn-ü ensin vardır sənə,
İmanı ya rəsul Allah.



Aləmlərin təkcə sərvəri,
Sənsən ümmətin rəhbəri,
Könlümün əzəldən bəri,
Sultanı ya Resul Allah.



Quranın çıraqdır elmə,
Ayələr, surələr cümlə,
Tanittırır kəlmə-kəlmə,
Subhani ya Rəsul Allah.



Hər kəs səni yadə salar,
Hidayət yolunu bular,
Həm xəstələr səndən alar,
Dərmanı ya Rəsul Allah.



Katiboğlu eşqin atmaz,
Dinini dünyayə satmaz,
Məhşərə qedər unutmaz,
Peymani ya Resul Allah.

يا رسول الله

ای ایکی ھانی ائن
نورانی یا رسول الله
جن و انسین واردیر سنه
امانی یا رسول الله



عالملرین تکجه سرورى
سنسن امین رهبرى
کوئلارون ازلان بى
سلطانی یا رسول الله



قرآنین چيراقدير علمه
آيه لر سوره لر جله
تائیدبىر كامه-كامه
سبحانی یا رسول الله



هر کس سنی ياده سالار
هيدايت يولونو بولار
هم خسته لر سندن الار
درمانی یا رسول الله



كتىب اوغلو عشقين آتماز
دينيني دوينايه ساتماز
محشره قدر اوونقار
پياف یا رسول الله

Yetər	پېتر
<p>Yandırsan canımı narə gərək yox, Dəndləri göylümə qalasan yetər, Dara çəksən məni tənab istəməz, Saçların boynuma dolasan yetər.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Çağırma cəlladı canımı alsın, Qoy sənin vuqarın yerində qalsın, Nə hacət var əcəl qapımı çalsın? Həsrətin canıma salsañ yetər.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Yükləmə belimə hicran vəbalın, Mənə qismət dəgil görəm visalın, Könlümdə bəslənmiş eşqin nəhalın, Əl atıb butaqın yolasan yetər.</p> <p style="text-align: center;">❀ ❀ ❀</p> <p>Katiboglu yarə layiq deyilsən, Boş yerə qaməti beli əgilmiş, Dedim fələk mənə pay nə yazılmış? Dedi dildə dəstan olasan yetər.</p>	<p>ياندیرسان جانىي نارە گرک بوخ دردلرى گوپلۇمە قالاسان پېتر دارا چىكىن مۇي طناب اىستە مز ساچلارىن بونوما دولاسان پېتر</p> <p style="text-align: right;">❀ ❀ ❀</p> <p>چاغىرما جلادى جانىي ئالسىن قوى سىنن ووقارىن پېرىندە قالسىن نه حاجت وار اجل قانىي چالسىن؟ حسىتن جانىي سلاسان پېتر</p> <p style="text-align: right;">❀ ❀ ❀</p> <p>بۈكلە مە بىلەمە هېجران و بالىن منه قىسمەت دىئىل كورە م و وصالىن كۈنلۈمە بىلىشىش عشقىن نەالىن آل آتىپ بوتاقىن يولاسان پېتر</p> <p style="text-align: right;">❀ ❀ ❀</p> <p>كتىپ اوغلو بارە لايق دىئىلىشىش بوش پىزە قامىي بىلى أىيلىشىش دىئىم فلك منه پاي نە يازىلىشىش؟ دىئى دىلە دىستان اولاسان پېتر</p>

Qanadlanıb göldən uçan o sonam,
Allah mən yalqızı yada salarmı?
Həsrətindən dağa, çölə düşdüğü,
Salam salsam, salamımı alarmı?



Sabah yeli olub yolda esərsm,
Qoç, quzunu qurban diyib kəsərsəm,
Qızıl gülü yollarına düzərəm,
Bağlı qalan bu qapumu çalarmı?



Gecə –gündüz yalvarıban yaxarsam,
Xələtlər göndərib qonaq çağırsam,
Qiblə divarına bir çub taxarsam,
Məskən salıb bizim eldə qalarmı?



Qasidlər göndərim yolun kəsələr,
Katiboğlu gəmdən öldü desələr,
Yaslar tutub mənə qara geysələr,
Qəhərlənib saçlarını yolarmı?

فَنَادِلَيْبْ كُولَنْ اوچان او سونام
الله من يالقىزى يادا سالارى؟
حَسْرَتِينَنْ داغَا چوْلَهْ دوشوغۇم
سالام سالسام سلامىي لارى؟



صَلَبَحْ يَعْلَى اولوب بولما اسرسم
قَوْجَ قَوْزُونَوْ قَرْيَانْ دَيْبَ كَسْرَم
قَيْرَيلْ كَوْلُو بوللارينا دوزرسَم
بَاغْلَى قَالَانْ بُو قَابْمو چالارى؟



كَجَهْ گُونَدُوزْ بَالْوارِينْ يَا خَارِسَام
خَلَعْتَلَرْ گُونَرِيْبْ قَوْنَاقْ چَانِيْسَام
قَيْلَهْ دَيْوارِينَا بَيرْ چَوبْ تَاخَارِسَام
مَسْكَنْ سَالِيْبْ بَيزْمَ ائْلَهْ قَالَارى؟



فَاصِيدَلَارْ گُونَرِيْمْ بَولُونْ كَسَهْ لَر
كَاتَبْ اوْغُلُو غَمَدَنْ اوْلَىوْ دَنَسَهْ لَر
يَاسَلَارْ تَوْتَبْ مَنَهْ قَلَارْ كَبِسَهْ لَر
قَهْرَلَهْ نَيْبْ سَاجَلَارِينِيْ بُولَارِى؟

Qalsın	قالسين
Könül; göz yaşılı məzlumun ahı, Məhşər günü uca divana qalsın, Göldən ayrı qalan qəfəs içində, Bülbülün nalesi gülşana qalsın.	کۈنۈل گۈزى ياشلى مظالمون آھى مۇھىشەر گۈنى اوچا ديوانا قالسىن گولىن آبرى قالان قىقس اېھىنە بۈلۈلۈن نالە سى گۈلشانا قالسىن
Həram maldan bşa gedən saraylar, Zalimlər oturan evlər, yuvalar, Zülmə dayax duran daşdan qalalar, Yıxılsın divarı virana qalsın.	حرام مالان باشا گىدىن سارايلار ظالىملىر اوتونان انولر بۇو لاڭار ظولە دايىخ دوران داشدان قالالار يىخىلىسىن دیوارى وېرانا قالسىن
Yoxsulun fəryadi, yetimin duası, Dərmansız xəstənin gələn şifası, Ovladın acısı, qardaş yarası, Əyyub səbri verən rəhmana qalsın.	پوخسۇلون فەريادى يېتىم دواعىسى درمانسىز خستە نىن گەلن شفاسى اولادىن آجىسى قارداش ياراسى اپوب صبرى وئەن رەحمانا قالسىن
Katiboglu; dad bu kötü zamandan, İmansızdan, bohtan diyən zəbandan, Günahkar qocadan hərzə cəvandan, Şikayətim axır zəmmana qalsın.	كاتب اوغلو داد بۇ كۆتو زاماندان ايمانسىزدان بەتان دېيئن زياندان گوناهكار قوجادان هرزە جواننان شىكايەتم آخىر زامانا قالسىن

Mənsiz

Şair göylümdə söz axar yağ kimi,
Nərə çekir dəhanımda dil mənsiz,
Bağlasalar bülbül kimi dilimi,
Sular bir bir lalə mənsiz gül mensiz.

El obanı vəsf eyliyən söz mənəm,
Bu yaylaya doğru girən iz mənəm,
Otay Baki, bu tayda Təbriz mənəm,
Cəmli Belə güzər salmaz yel mənsiz.

Hər yerdə bir adım vardı yadigar,
Gah Nizamiyəm, bir zamanda Şəhriyar,
Gah Dədə Katibəm, gahda Bəxtiyar,
Yalqız qalar oba mənsiz, el mənsiz.

Altaylardan qalxıb gələn məniydim,
Dalqa dalqa axıb gələn məniydim,
Dağ, dənizi söküb gələn məniydim,
Gəlməz olsam vətən qalar çöl mənsiz.

Araz oldum bu toprağı suvardım,
Qızılızən fəryadına səs verdim,
Savalana qar olubən əridim,
Əriməzsəm; çayda axmaz sel mənsiz.

Sayfa sayfa tarixlərdə adım var,
Oğuz Xandan çoxlu yadigarım var,
Dədə Katib, birdə Şəhriyaram var,
Qəhramanlar yerdə qalar şil mənsiz.

من سیز

شاعرگویومده سوز آخار ياغ کېي
نۇره چىكىر دهانىدا دىل من سىز
باغلاسالار بوبول كېي دېلىي
سولار بىر بىر لالە من سىز گول من سىز

اڭل اويانى وصف ائلىين سوز مۇم
بو يابىلا دوغرو گۈرون اىز مۇم
او تاي باكى بو تايىدا تېبىز مۇم
چىلى بىلە گىنر سالماز بىل من سىز

هر پئىرە بىر آدم واردى يادىگار
گاه ئاظالمىم بىر زاماندا شەريار
گاه دە كاتىپ ام گاهدا بىخيار
بالقىز قالار او با من سىز اىل من سىز

التاييلاردان قالقىب كلن منيدىم
دالقا دالقا آخىب كلن منيدىم
داغ دىزى سوکوب كلن منيدىم
كلىز اولسام وطن قالار جول من سىز

آراز اولىوم بو توپراغى سوواردىم
قىزىل اوزەن فريادينا سىس وىرىدىم
سالواكتىدا قار اولون ارىدىم
ارىزىم چايدا آخماز سەل من سىز

صايىفا صايىفا تارىخىلرده آدم وار
اوغۇز خاندان چوخلۇ يادىگارىم وار
دە دە كاتىپ بىرده شەريارىم وار
قەھرمانلار بىرده قالار شىل من سىز

<p>Dədə Qorqud sazını mən almışam, Mahnıları qopuzda mən çalmışam, Xan çobanın əfsanəsin yazmışam, Doğru çalmaz o sazdaki tel mənsiz.</p> <p>Bir ağacam, yirmi iki butağum, Çzbək, Qazan, Qırqız türki dayağım, Altaylardan Ağdənizə yatağım, Cəhan olar başdan başa çöl mənsiz.</p> <p>Katiboğlu ərənlərin izinə, Şərafətli şaiirlərin sözünə, Tarixlərin meydanına, düzünə, Pəhləvanlar açıbilməz yol mənsiz.</p>	<p>دە دە قورقۇد سازىنى من آلىشام ماھنیلارى قوبۇزدا من چالىشام خان چوپانىن افسانە سىن يازمىشام دوغۇرۇ چىللار او سازىدىكى تىل من سىز</p> <p>بىر آغاچام بىرىمى اىكى بوقاغىم اوزىك قازاق قىرقىز تۈركى داياغىم آلتايلارдан آغ دىنېزه ياتاغىم جەمان او لار باشدان باشا چول من سىز</p> <p>كتىپ اوغلو ارنلىرىن اېرىنە شارفلى شاعرلىرىن سوزونە تارىخلىرىن ميدانىننا دوزونە پەلوا نلار آچا بىلمىز بول من سىز</p>
---	--

Gedirəm	گىسىم
<p>Alıram başımı qaçam bu eldən, Yad ellərə çatam dönəm, dönəməyəm, Bükəm dahi eşqin kitabın atam, Başı qalə qatam dönəm dönəməyəm.</p> <p>Alsalar canımı, çəksələr dara, Könül verməm dahi sən kimi yara, Gedirəm dərdimə eyliyəm çarə, Səni gözdən atam dönəm dönəməyəm.</p> <p>Heç axtarma məni yorma sən özün, Tutmadın ilqarin, verdiğin sözün, Gedirəm arxamda qalsada gözün. Günəş kimi batam dönəm dönəməyəm.</p> <p>Katiboğlu eldən uzaq qalsada, Həsrət məni yaman günə salsada, Gurbər eldər mənə məzar olsada, Girib orda yatam, dönəm dönəməyəm.</p>	<p>آلیرام باشىمى قاچام بو ائلەن ياد ائلەرە چەلاتام دۇنم دۇغە يەم بۈك داهى عشقىن كىتابىن آتام باشى قالە قاتام دۇنم دۇغە يەم</p> <p>السالار جانىمى چىكسە لە دارا كۈزۈل وېرم داهى سەن كەن بارا گىشىم دردېھ ائيلىم چارا سەنى كۈزۈن آتام دۇنم دۇغە يەم</p> <p>ھەچ آختارما من بۇ ما سەن اۋزون توقادىن اپقاڭىن وېرىدىن سوزۇن گىشىم آرخامدا قالسادا كۈزۈن گوشىش كەن باشام دۇنم دۇغە يەم</p> <p>كتاب اوغلو ائلەن اۋزاق قالسادا حىسرت مەن يامان كۆنه سالسادا غۇرت ائلەر منه مزار اولسادا كىرىپ اوردا ياتام دۇنم دۇغە يەم</p>

Mən aşiq; duman ağlar, Əlimdə kəman ağlar, Qardaşı ölən bacı, Ağlasa yaman ağlar.	من عاشق دومان اغلار اليمه كامان اغلار قارداشى اولن باسى اغلاسا يامان اغلار.
--	--

Mən aşiq ax Arazım, Suya dol, ax Aarazım, Azalmasın suların, Deməyim ax! Aarazım.	من عاشيق اخ ارازيم سويا دول اخ ارازيم از الماسين سولارين دمه ييم اخ ارازيم.
--	--

Əzizim gülüm yandı, Bülbülüm, gülüm yandı, Çəkiplər suyu dara, Urmuda gölüm yandı.	عزيزيم گولوم ياندى بولبولوم گولوم ياندى چكىپلر سويو دارا اورمودا گولوم ياندى.
---	--

Mən aşiq; ay çıxar, Günəş batar ay çıxar, Canım qurban vətənə Kim vətəndən pay çıxar.	من عاشيقم اي چيخار گونش باتار اي گيخار جانيم قربان وطنە كيم وطندن پاي چيخار.
--	---

**Bu eser Türk Devletler Teşkilatının
2024'te ortaya koyduğu
Ortak Türk Alfabesiyle yazılmıştır.**



TÜRK
DEVLETLERİ
TEŞKİLATI



IPA | ST

Aa	[ɑ] [ɑ]
Bb	[b] [b]
Cc	[ç] [č]
Çç	[tʃ] [č]
Dd	[d] [d]
Ee	[e] [e]
Əə (Ää)	[æ] [ä]
Ff	[f] [f]
Gg	[g] [g]
Ğğ	[ɯ] [ɣ]
Hh	[h] [h]
Xx	[x] [x]

IPA | ST

İi	[ɯ] [y]
İi	[i] [i]
Jj	[ʒ] [ž]
Kk	[k] [k]
Qq	[q] [q]
Ll	[l] [l]
Mm	[m] [m]
Nn	[n] [n]
Ññ	[ŋ] [ŋ]
Oo	[o] [o]
Öö	[œ] [ö]
Pp	[p] [p]

IPA | ST

Rr	[r] [r]
Ss	[s] [s]
Şş	[ʃ] [š]
Tt	[t] [t]
Uu	[u] [u]
Üü	[ʊ] [ü]
Üü	[ʏ] [ü]
Vv	[v] [v]
Yy	[j] [j]
Zz	[z] [z]



ISBN: 978-625-378-111-8



İKSAD
Publishing House